



**MİLLİ LİDER VƏ  
MÜSTƏQİL DÖVLƏTÇİLİK**

Kitabın hazırlanmasının məqsədi Heydər Əliyev fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ümummilli lider Heydər Əliyevin yaratdığı müstəqil dövlətçiliyimizin ideoloji bazası olan azərbaycanlıq ideyalarının təbliği sahəsindəki məqsədyönlü fəaliyyətinin təşviqinə, yayılmasına, gücləndirilməsinə və canlandırılmasına xidmət etməkdən ibarətdir.

2005  
1320

MÜBARİZ YUSIFOV

43(2A)  
Y-94

**MÍLLÍ LÍDER VƏ  
MÜSTƏQÍL DÖVLƏTÇÍLÍK**

44083.

76369

M.F.Azandov adıma  
Azərbaycan Mili  
Kitabxanası  
Bakı - "Nurlan" - 2005

Buraxılışına məsul

**Qafar Əliyev**

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının  
İctimai-siyasi şöbəsinin bölmə müdürü, YAP siyasi  
şurasının üzvü, siyasi elmlər namizədi

*Məsləhətçi*

**Eldar Əzizov**

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı

*Redaktor*

**Çingiz Hüseynzadə**

filologiya elmləri doktoru

**Mübariz Yusifov. Milli Lider və müstəqil dövlətçilik.**  
**Bakı, "Nurlan", 2005, – 212 səh.**

Kitabda müstəqil dövlətçiliyin yaranması üçün zəruri olan ictimai-siyasi proseslər və bu proseslərin reallaşmasında aparıcı qüvvə olan milli lider amilindən bəhs edilir. Burada göstərilir ki, ayrı-ayrı dövrlərdə dövlətçilik qurumları olsa da onlar ümummilli xarakter daşılmamışdır. Belə dövlətçilik qurumlarının süqutu uğramasının səsəbi də məhz ümummilli liderin yetişməməsindən ibarət idi. XX əsrin sonlarında Heydər Əliyevin şəxsiyətində ümummilli lider mövcud idi. Odur ki, Azərbaycan müstəqillik əldə etdi. Milli ideologiya formalasdırıldı. İndi Heydər Əliyev idəyaları ölkə Prezidenti əsrin lideri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kitabda bu məsələlər barədə ətraflı bəhs edilir. Kitabdan tələbələr, sosioloqlar və politoloqlar istifadə edə bilərlər.

V 4702000000  
N-098 - 2005

**söz önü**

Müstəqil dövlət quruculuğu hər bir xalqın öz milli və mənəvi sərvətidir. Tarix boyu bir çox xalqlar müstəqil yaşamaq arzusunda olsalar da bu neməti tale hamiya qismət etməmişdir. Bəzən tarixin keşməkeşli yollarında müstəqil yaşamaq haqqı qazanmış bir xalq müəyyən mərhələdən sonra öz müstəqilliyini itirmiş və güclü dövlətlərdən asılı vəziyyətə düşmüşdür. Elə xalqlar da olmuşdur ki, onlar öz müstəqilliklərini, suverenliklərini əslərcə qoruyub saxlamağa müvəffəq ola bilmişlər. Müstəqil dövlətçilik mühitində yaşamaq həqiqətən xalqın əldə etdiyi ən böyük nemət və ən böyük bir sərvətdir. Müstəqillik mühitində xalqın milli-mənəvi keyfiyyətləri formalaşır, zəngin ənənələr yaranır, mədəniyyəti püxtələşir. Cəmiyyətdə ümumbehşəri ideyalarla, böyük kəşflərlə xidmət göstərə biləcək dahi şəxsiyyətlərin yetişməsinə müstəqil dövlətçilik şəraitində daha çox real imkanlar vardır. Bu o demək deyildir ki, müstəqilliyi olmayan xalqlarda dahi şəxsiyyətlər yetişmir. Dahi şəxsiyyətlər bütün insan cəmiyyətlərində yetişir. Məsələ bundadır ki, müstəqil dövlətçilik şəraitində yetişən dahi şəxsiyyətlər bilavasitə öz xalqının övladı olur. Həmin xalqa xidmət edir. Onların yaratdığı ümumbehşəri ideyalar və kəşflər də mənsub olduğu xalqın adı ilə yaşayır. Müstəqil dövlətçiliyi olmayan cəmiyyətdə yetişən dahlər isə daha çox hegemon xalqın adı ilə tanınır. Bir çox hallarda onların milli mənəsibiyəti də bəlli olmur. Azərbaycan xalqının tarixində çox keşməkeşli hadisələr baş vermişdir. Bəzən müəyyən tarixi mərhələlərdə bu xalqın böyük şəxsiyyətlərini, mütefəkkirlərini, yaradıcılarını, alimlərini məhz xalqın özünə unutdurmağa da çalışmışlar. Böyük şəxsiyyətlərin yaratdığı mənəvi irlərin bir çoxu isə itib-batmış, unudulmuşdur. Yalnız müstəqillik əldə edildikdən sonra tarixi, milli və mənəvi sərvətlərimizin

özümüzə qaytarılması üçün mövcud olan imkanlar reallaşmışdır.

Müstəqillik və azadlıq bütün xalqların həyatında olduqca böyük bir nemətdir. Müasir dünyamızın özündə də bu nemətin arzusunda olan xalqlar vardır. Azərbaycan xalqının tarixində regional dövlətçilik qurumları mövcud olsa da onlar əsas etibarı ilə milli xarakter daşıya bilməmişlər. Ona görə də biri digərinin varisiniçəvrilməmişdir. Nəticədə mövcud dövlətçilik qurumları bütöv Azərbaycan dövlətçiliyi kimi tarixdə iz qoymamışlar.

Müstəqil dövlətçilik yaratmaq üçün vacib olan şərtlərdən ən mühümü cəmiyyətdə ümummilli liderin yetişməsindən ibarətdir.

Hər hansı qurumun, zümrənin, müəyyən bir təbəqənin lideri olmaq mümükündür. Ümummilli lider olmaq üçün şəxsiyyət və cəmiyyət arasında üzvi bir bağlılıq yaradılması vacib şərtidir. Şəxsiyyətin fəaliyyəti hansısa bir qurumun və ya etnik təbəqənin yox, bütöv bir cəmiyyətin mənafeyi naminə yönəlməlidir. Ümummilli lider olmaq haqqı hər hansı bir dövlətin başında duran hökmdara müyəssər deyildir. Həyatımı, varlığı, bacarığını, qabiliyyətini öz xalqının mənafeyinə həsr edən böyük şəxsiyyətlər ümummilli lider olmaq haqqı qazana bilər. Ümummilli lider olmaq haqqı cəmiyyətdə ictimai təfəkkür bazasında ictimai şüuru oyada bilən, birlik, mütəşəkkillik, həmrəylik yarada bilən, ictimai şüuru milli şüura, milli əqidəyə və milli ideologiyaya çevirməyi bacara bilən şəxsiyyətlərə xasdır.

Əlbəttə ki, cəmiyyətdə böyük-böyük vəzifə sahibi və hətta ölkə başçısı olmaq iddiasına düşən insanlar da yox deyildir. Ancaq cəmiyyəti bütövləşdirib zamanı öz arxasında apara biləcək insanlar nadir şəxsiyyətlərdir.

Heydər Əliyev məhz Azərbaycan tarixində ümummilli lider haqqı qazanmış belə bir nadir şəxsiyyətlərdəndir. Azərbaycan Prezidenti cənab İlham Əliyev deyəndə ki, "Mən bütün

azərbaycanlıların prezidentiyəm", onda özünün yeni əsrin lideri olmaq haqqını bütün möhtəşəmliyi ilə bəyan edir. Həqiqətən də İlham Əliyev müasir dövrümüzdə zamanı öz arxasında aparmağa qadir olan və regionda sülhə, əmin-amanlıq, ictimai sabitliyə təminat yarada bilən, geniş dünyagörüşlü, gələcəyin parlaq üfüqlərini aydın görən bir şəxsiyyətdir.

Bu gün prezident İlham Əliyevin düşünülmüş fəaliyyəti nəticəsində Azərbaycan iqtisadi cəhətdən inkişaf edərək regionun qüdrətli dövlətinə çevrilməkdədir. Azərbaycan Respublikası sosial-iqtisadi inkişafın dinamik artımı ilə, beynəlxalq əlaqələr şəbəkəsinin genişlənməsi ilə regionda sabitliyin təminatçısı olmağa qadirdir. Bu gün Azərbaycan Respublikası yeni əsrin lideri, Heydər Əliyev ideyalarının davamçısı, ölkə prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyaseti nəticəsində inkişaf edir, irəliləyir və zənginləşir. Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi əsrlər boyu yaşayacağına və dönyanın inkişaf etmiş dövlətlərindən birinə çevriləcəyinə hər cür təminat vardır.

Oxuculara təqdim olunan bu əsərdən politoloqlar, azərbaycanlıq ideologiyasının təbliğatçıları, müəllimlər və tələbələr də istifadə edə bilərlər.

Əsərin çapa hazırlanmasında öz qiymətli qeydləri və təklifləri ilə müəllifə yaxından köməklik göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin bölmə müdürü, siyasi elmlər namizədi Qafar Əliyevə dərin minnətdarlığını və təşəkkürümü bildirirəm.

## Birinci bölmə

### MİLLİ ŞÜUR VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİK

#### 1. İctimai təfəkkür və dövlətçilik ideyaları

Hər bir xalqın müstəqillik şəraitində azad yaşaması və suverenliyi, öz taleyini sərbəst şəkildə həll etmək imkanlarına malik olması onun istək və arzularının ülvı təcəssümüdür. Müstəqillik və azadlıq hər bir xalqın istəyidir. Müstəqillik həyatını yaşamaqda olan xalqlar şübhəsiz ki, onun əldən verilməsini heç zaman istəməzlər. Bu mənada müstəqillik uzun müddət ərzində başqalarının təsiri və nüfuzu altında olan xalqların şirin arzusu olmuşdur. Müstəqillik arzusu həm də o zaman daha güclü olur ki, xalq özünün keçmiş tarixində müstəqil həyatını yaşamış olsun, onun özünəməxsus böyük bir nüfuz dairəsi olsun.

Müstəqillik, və azadlıq ideyaları və onun reallığa qovuşması hər bir xalqın milli və mənəvi sərvətidir. Ona görə də müstəqilliyyət can atan hər bir xalq onun mənəvi payı kimi bu sərvətin sahibi olmaqdə tam haqlıdır. Azərbaycan xalqının ümummilli və əbədi lideri Heydər Əliyev göstərir ki, "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə onun saxlanması, daimi, əbədi olması bundan da çətindir".<sup>1</sup>

Müstəqillik və azadlıq ideyaları Azərbaycan xalqı üçün həmişə xoş bir arzu olmuşdur. Bu arzu əsrlərlə, illərlə Azərbaycan xalqının həyatında dərin iz qoymuşdur. Xalqın daim bu arzu ilə yaşaması heç zaman təsadüfi sayıla bilməz. Ona görə ki, ən qədim dövrlərdə bu xalq öz azadlığı və müstəqilliyi ilə böyük nüfuz sahibi olmuşdur. Tarixən türk xalqlarının Şərqdən

<sup>1</sup> Bax: Heydər Əliyev. Müstəqillik yolu. Tərtib edənlər. Şahlar Əsgərov. Səlahəddin Xəlilov. Bakı, 1997. s.7

### Milli Lider və müstəqil dövlətçilik

Qərbə, Şimaldan Cənuba doğru yayılaraq məskunlaşması ümumtürk məkanında azərbaycanlıların da böyük nüfuz qazanmış olduğuna dəlalət edir.

Azərbaycan xalqının qədim folklor nümunələri, zəngin bədii yaradıcılıq irsi, nağıllar, dastanlar və eposlar bu gənə qədər yaşayıb saxlanılmaqdadır. Bu zəngin irsin mövcudluğu onu göstərir ki, Azərbaycan xalqı qədim keçmişdə müstəqillik ənənələri ilə yaşamışdır. Məhz bu ənənələrin mövcudluğu şəraitində müdrik insanlar, ağılli başçılar yetişmiş, onların həyatı və fəaliyyəti sənət ustalarının yaradıcılığı sayəsində nağıllاشaraq, dastanlaşaraq bu günümüzədək gəlib çatmışdır.

Azadlıq və müstəqillik ideyaları xalqın sosial-iqtisadi, mədəni və məişət həyatı ilə çox sıx bağlı olmuşdur. Ona görə də bu ideyalar daim ictimai təfəkkürdə özüne yer tapmışdır. Azadlıq və müstəqillik ideyaları ictimai təfəkkürdə nə qədər çox canlanırsa onun həyata keçməyi də o qədər real görünür. Çünkü həmin ideyalar ictimai təfəkkürdə canlandığı qədər də cəmiyyətin mənəvi sərvəti olur. Cəmiyyətdə münasib məqam yetişdiyi anda isə bu ideyaların həyata keçəcəyinə real imkanlar yaranır.

Tarixən cəmiyyətdə mövcud olmuş azadlıq və müstəqillik kimi böyük sərvət ictimai təfəkkürdə dərin iz qoya bilir-sə onun nə zamansa həyati reallığa qovuşacağı da tamamilə məntiqi görünür. Bədii yaradıcılıq nümunələrində, folklor əsərlərində təcəssüm olunan azadlıq və müstəqillik ideyalarının ictimai təfəkkürdə canlanması onu deməyə əsas verir ki, həqiqətən Azərbaycan cəmiyyəti tarixən mövcud olmuş böyük və nüfuzlu bir dövlətçiliyin varisidir.

Xalqımızın milli-mənəvi sərvəti olan "Kitabi-Dədə Qorqud" dastanında olduqca mütəşəkkil bir dövlətçilik quruluşu özünün bariz təcəssümünü tapır.

"Kitabi-Dədə Qorqud" dastanında qədim oğuzlara məxsus mərkəzləmiş dövlətçiliyin 24 qəbilə və tayfa birliyinin əsasında formallaşması təsəvvürü canlandırılır. Bu mərkəz-

ləşmiş dövlətin başında xanlar xanı (boylarda Bayandır xan) durur. İldə bir dəfə onlar toplaşır, qurultay keçirilir, dövlətçilik məsələləri ilə bağlı müzakirə və məsələhətləşmələr aparırlar. Qəbilə-tayfa ittifaqından (boylardan) hər hansı birində baş verən hadisə mərkəzləşmiş dövlətin müdaxiləsi ilə tənzim olunur. Onlar düşmənə qarşı birlikdə vuruşur və başqa məsələləri birlikdə həll edirlər. 24 oğuz birliyyinin başçıları xanların bir çağırışı ilə bir yerə toplanır, birlikdə qərar çıxarır və birlikdə hərəkət edirlər.

Qədim oğuzların 24 qəbilə və tayfa ittifaqında birləşməsi ayrı-ayrı "Oğuznamə"lərdə də öz təcəssümünü tapır. Oğuzların qədim qəbilə və tayfa birlikləri barədə Mahmud Kaşgari, Fəzlullah Rəşidəddin, Yaziçi oğlu Əli və Əbü'l Qazi xan Xivəli kimi şəxsiyyətlər bəhs etmişlər. Bu şəxsiyyətlər oğuz boylarının 24-dən ibarət olduğunu göstərmişlər. Mahmud Kaşgari isə 22 boy adı çəkmiş, qalan iki boyu xalac hesab etdiyi üçün siyahiya almamışdır. Buna baxmayaraq qədim oğuz boyları bütün tədqiqatçılar tərəfindən 24 olaraq qəbul edilmişdir. Hətta Faruq Sümərin "Oğuzlar" adlı kitabında göstərildiyi kimi, Osmanlı dövlətində də ənənəvi şəkildə 24-lük sistemindən istifadə olunmuşdur. Belə ki, Rumeli əyaləti 24 sancağa ayrılmışdı. Diyarbəkir əyaləti də 24 sancaq idi. Otluq-Beli savaşında (1473) Anadolu bəylər bəyisi Davud paşanın əmrində 24 sancaq bəyi vardı. Övliya Çələbiyə görə Kütahya sancağı 24 qazılığa bölündü. Rumelidə dövlət xidmətində olan yörükələr 24 nəfərdən ibarət qruplara ayrılmışdı. 24-lük sistemindən istifadə ənənəsi bir çox sahələrdə tətbiq olunmuşdur. Faruq Sümər göstərir ki, "bu zikr olunan misalların bəziləri bir təsadüf ilə izah oluna bilsə də bir çoxlarının 24 oğuz boyundan qalan adət və xatirə ilə əlaqədar olduğu şübhəsizdir".<sup>1</sup>

24-lük sistemindən istifadə həm qədim və həm də ənənəvi xarakter daşıdığı üçün ondan hətta eradan əvvəlki üçüncü

<sup>1</sup> Bax: Faruq Sümər. "Oğuzlar". Bakı, 1992, s.214-216

əsrin sonlarında 209-cu ildə Metenin rəhbərlik etdiyi Hun imperiyasında da istifadə olunmasına dair faktlar mövcuddur. Faruq Sumerin yazdığını görə "Çin qaynaqları geniş Hun imperiyasının 24 sərkərdə tərəfindən idarə olunduğunu göstərir. Buradan da hun elinin 24 boydan ibarət olduğunu söyləmək mümkündür".<sup>2</sup>

Qədim türklərə məxsus 24-lük sisteminin "Kitabi-Dədə Qorqud"da və eləcə də Hun imperiyasındaki paralellik faktları hətta belə bir təəssürat da yarada bilər ki, bu dastandakı hadisələr Hun imperiyasına məxsus müəyyən tarix, əhvalat və təsəvvürlərin bədii canlandırılmasından ibarətdir. Oğuz xanı və ya Bayandır xan obrazları isə Metenin prototiplərindəndir.<sup>2</sup>

Dəqiqədən, bu gün "Kitabi-Dədə Qorqud" hadisələrinin konkret olaraq hansı dövrədə baş verdiyini söyləmək çətindir. Ancaq bir məsələ tamamilə aydınlaşdır ki, bu hadisələr Oğuzların mükəmməl bir dövlət quruluşuna malik olduğu zamanların təcəssümüdür. Dastanların əhəmiyyəti ondan ibarətdir ki, burada təkcə qədim dövlətçilik quruluşu yox, həm də insanların həyat tərzi, mənşəyi, əxlaqi-mənəvi keyfiyyətləri, dünyagörüşü, təbiət və cəmiyyət haqqındaki təsəvvürləri olduqca canlı şəkildə verilir. Tarixi keçmiş barədəki bir sıra gizli məqamlar isə açıq nümunələrlə və faktlarla qabarıqlaşdırılır. Tarihi faktlar və həqiqətlər bir sıra hallarda əfsanələşdirilsə də əfsanələrdən tarixə və həqiqətlərə gedən yollar qapalı qalmır. Açıq faktlar qapalı olanlara da yol açmaq imkanlarını reallaşdırır. Bu açıq faktlardan ən başlıcası dastanlarda bəhs olunan və bir çox tarixi dövrlərin hadisələrində mühafizə edilən 24 rəqəmindən ibarətdir.

Sözsüz ki, 24 rəqəmi mənbələrdə təsadüfi işlənməmişdir. Bu rəqəmdə qədim türklərin elmi, dini, fəlsəfi, içtimai

<sup>1</sup> Bax: Faruq Sümər. "Oğuzlar". Bakı, 1992, s.26

<sup>2</sup> Bax: Faruq Sümər. "Oğuzlar". Bakı, 1992, s.25-27; M.Yusifov. "Türkologiyaya giriş" Bakı, 2001, s.37-40

dünyagörüşü öz təcəssümünü tapır. Qədim türklər möhtəşəm bir dövlətçiliyin yaradıcısı olduğuna görə özləri üçün dünya haqqında müəyyən təsəvvür yaradılmasına da müvəffəq ola bilərdilər. Dünya haqqında onların təsəvvür və təəssüratlarını göy və tanrı inamlarında müşahidə etmək mümkündür. Qədim türklərə görə yuxarıda göy, aşağıda torpaq yaranandan sonra ikisinin arasında (yerdə) insan yaranmışdır. "Gül tıqın" abidəsində göstərilir: İnsan oğlunun üzərində əcdadım Bumin xaqan, İstəmi xaqan (taxtda) oturmuş. Oturub türk xalqının elini, qanununu yaratmışdır. ("Gül tıgin" abidəsi Şərq tərəfi, birinci xətt). Həmçinin, qədim türklərə görə müdrik insanlar göylərdə doğulur (yəni onların ruhu göylərlə bağlı olur). ("Gül tıgin" abidəsi, Cənub tərəfi, birinci xətt).

Bu təsəvvürler belə bir inamin təcəssümüdür ki, insan ruhu və göy allahı vəhdətdədir. İnsan göy allahının himayəsindədir. Gøyün altındakı yer insanındır. Yer üzünün hər tərəfindən isə insanı himayə edən göy (tanrı) görünür. Ona görə də insanın (qədim türklərin) haqqı var ki, göy allahının himayəsi ilə ona allah tərəfindən bəxş olunan yer üzünə sahib olsun. Yer üzü böyük olduğundan ona sahib olmayı qərarlaşdırıran insanlar (qədim türklər) onu hissələrə (dərəcələrə) bölə bilmişlər. Beləliklə, "Kitabi-Dədə Qorqud"da və başqa mənbələrdə xatırlanan 24 rəqəmi, əslində əfsanəvi dünyagörüşün təcəssümü deyil, faktın göstəricisi hesab olunmalıdır. 24 rəqəmi yer kürəsinin (dünyanın) 24 meridian üzrə bölünməsinin təcəssümündən ibarətdir. Eyni zamanda, yer kürəsinin öz oxu ətrafında bir dövrə vurması 24 saatə başa çatır. Müasir elmə məlum olduğu üzrə ilk xəritə eramızdan əvvəl III əsrə yunan mənşəli Misir alimi Eratosfen tərəfindən çəkilmişdir. Ancaq bu xəritədə meridianlar göstərilməmişdir. Bizim eranın II əsrində Ptolomey (yunan coğrafiyaşunası) çəkdiyi xəritədə meridianlar göstərilirdi. Lakin onların sayı 24-dən az göstərilmişdi. Kartografiya elmində meridianlar 15 dərəcədən bir çə-

kilir. Bu isə yer kürəsinə şamil olunan 360 dərəcənin 24 meridian üzrə bölündüyü göstərən faktdır.

Yer kürəsinin 360 dərəcəyə bölünməsi, hər 15 dərəcənin 1 saatə və eləcə də 360 dərəcənin 24 saatə bərabər olması faktı onu göstərir ki, qədim dövrlərdə türk xalqları yerin parametrləri, kainatın quruluşu, eləcə də riyaziyyat, həndəsə, astronomiya, fizika və s. təlimlər barədə mükəmməl biliyə malik olmuşlar. Bu hansı dövrə, zamana təsadüf edir? O zamana təsadüf edir ki, yer üzündə sivilizasiya məkanı yaranmış olsun. Tarixi araşdırmałarda sivilizasiya mərhələsi eradan əvvəlki 4-cü minilliyyə xasdır. Bu mərhələdə isə daha çox türk xalqları ilə etnik birlik təşkil edən Şumerlərin adı çəkilir. Qədim Oğuz yurdı olan Azərbaycan ərazisi isə Qədim Şumerlərlə vahid sivilizasiya məkanına malik olmuşlar. Başqa sözə qədim Şumerlərin mənşəcə qədim türk birliyini təşkil edən etnoslardan ibarət olması müasir tarixşünaslıqda inkar edilməz faktlarla təsbit oluna bilər.

Bütün bunlardan aydın olur ki, Azərbaycan xalqı qədim dövlətçiliyin, elmin, mədəniyyətin və sivilizasiyanın varisi kimi qiymətləndirilməlidir. Bu ırs isə ümumbəşəridir, dünyəvidir və ibretamızdır.

Tarix boyu hadisələr bir-birini əvəz etmiş, qədim, möhtəşəm, qüdrətli dövlətçilik ənənələri azadlıq, müstəqillik, sərbəstlik ideyaları kimi mənəvi mədəniyyət nümunələrində öz təcəssümünü tapmağa başlamışdır.

Azərbaycan xalqının qədim milli mənəviyyatını, qəhrəmanlığını, mərdlik və şücaətini parlaq şəkildə təcəssüm etdirən "Kitabi-Dədə Qorqud" dastanında, eləcə də "Koroğlu" eposunda və digər çoxsaylı folklor nümunələrində şəxsiyyət azadlığı, milli və mənəvi təəssübkeşlik ideyaları özünün çox möhtəşəm təcəssümünü tapır.

Böyük Nizami Gəncəvinin dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi əsərlərində də şəxsiyyət azadlığı, azad, sər-

bəst, müstəqil dövlət quruculuğu, demokratik əsaslara malik olan ideal cəmiyyət arzuları bədiiləşdirilir və ümumileşdirilir. Məhəmməd Füzulinin bütün əsərlərində, demək olar ki, şəxsiyyət azadlığı motivləri çox dərin bədii obrazlar vasitəsi ilə canlandırılır. Bəzi hallarda, bədii söz ustaları öz azadlıq, sərbəstlik, müstəqillik arzularını birbaşa deyə bilmədiklərindən onları müəyyən dərəcədə gizlin şəkildə ifadə etməyə üstünlük verirlər. Məsələn, "Leyli və Məcnun" poeması saf məhəbbəti tərənnüm edən bir əsər kimi məşhur olsa da burada əslində insan və şəxsiyyət azadlığı, azad və ədalətli cəmiyyət arzularının ifadə edilməsi başlıca yer tutur. Lakin Füzuli dövrü, Füzulinin yaşadığı cəmiyyət bu ideyalara hazır olmadığı üçün bəzən azadlıq ideyaları bəhrəsiz ağac timsalında verilir. Ortada yalnız bu böyük sənətkarın arzuları öz bədii təcəssümünü tapır. Görkəmli alim H.Araklı bu münasibətlə yazar ki, "Füzuli misralarındaki azadlıq həsrəti bütün qəzəllərində azad məhəbbət, azad həyat meylinin qüvvəti olduğundan doğur, Füzuli hər zaman Yaxın Şərq ədəbiyyatında azadlıq rəmzi olan sərv ifadəsindən istifadə edir. Lakin sərv ağacının meyvəsi olmadığı kimi azadlıq arzuları da meyvə vermir. Orta əsrin ağır, sixıcı həyatını, şərait qanunlarını, insan azadlığını zəncirleyən buxovları qırmaq iqtidarına malik olmayan Füzuli azadlığı məhəbbət aləmində, könül aləmində tapır. Burada bərabərlik aləmi adlandırdığı eşq fəzasında insanın xoşbəxt olacağını təsəvvür edir"<sup>1</sup>. Füzulinin bir beytində azadlıq haqqındaki düşüncələri belə təcəssüm olunur.

Ey Füzuli, nə gözəldir sözü azadəliyin  
Hanı bir sərv bu aləmdə ki, vardır səməri.

Füzuli azadlıq sözünü alqışlayır. Lakin həm də onu bəhrəsi olmayan sərvə bənzədir. Füzuli cəmiyyəti azadlığın,

<sup>1</sup> Bax: Füzuli. Seçilmiş əsərləri, Bakı, 1992. s.8

sərbəstliyin, müstəqilliyin həyata keçməsinə hazır deyildi. Ona görə də o elə bir cəmiyyət arzulayır ki, orada sərv bəhrə versin, yəni cəmiyyət azadlığı həyata keçirməyə hazır olsun.

Eyni fikirləri Aşıq Ələsgər poeziyasında da müşahidə etmək olur.

Sərv ağacı hər ağacdan ucadır  
Əslı qıtdır, budağında bar olmaz...

Ələsgər dövrü də azadlığın həyata keçməsinin arzu, istək mərhələsi olmuşdur. Bu arzu, istək babalardan-babalara, nəsillerdən-nəsillərə keçərək özünün həyatda təsdiqini tapa-cağı tarixi bir məqamı gözləyə-gözləyə yaşamışdır.

Bu kimi fikir və ideyalar folklor xəzinəmizdə və klassik nümunələrimizdə olduqca zəngindir. Fikir və ideyaların mövcudluğu və bədii təcəssümü bir daha göstərir ki, həmin fikirlərin dərin kökü və bazası vardır. Azərbaycan cəmiyyətində ta qədimlərdən bu azadlığın, sərbəstliyin və mütəşəkkilliyyin kökü olmasayı belə bir zəngin ədəbiyyat, mədəniyyət yaranmadı, böyük şəxsiyyətlər öz cəmiyyətinə belə bir neməti və sərvəti arzulayaraq onu bədii dillə təcəssüm etdirə bilməzdi. Zəngin ənənələr olmasayı böyük şəxsiyyətlər və zəngin mədəniyyət nümunələri də yetişə bilməzdi. Ot öz kökü üstündə bitdiyi kimi, zəngin fikirlər, zəngin mədəni irs, dahi şəxsiyyətlər və mütəfəkkirlər də öz qədim ənənələri üzərində mövcud olaraq öz cəmiyyətinə xidmət edirlər. Zəngin bünövrəsi olan fikir və ideyalar şübhəsiz, öz cəmiyyəti həndəvərində qalmayaraq ümumbehəşeri xarakter qazanır, dünya mədəniyyət xəzinəsini zənginləşdirir, cəmiyyətdə ictimai şürur formalaşmasına çox mühüm təsir göstərir.

Azərbaycanşunaslıq barədə dəyərli tədqiqatların müəllifi Nizami Cəfərov Azərbaycanda milli dövlətçilik təfəkkürünün formalaşmasının qədim tarixi dövrlərlə bağlılığı ilə əla-

qədar yazır: "Azərbaycanın milli dövlətçilik təşəkkürünün əsas mənbəyi qədim türk dövlətçilik mədəniyyətidir. Və onu da qeyd etmək lazımdır ki, qədim türk dövlətinin özü də daha qədim dövrlərin dövlətçilik ənənələrinin varisidir..."

Gümanları, ehtimalları bir tərəfə buraxıb türk dövlətçilik mədəniyyətinin Azərbaycanla sıx bağlı daha bir tarixi təkamül mərhələsi üzərində dayanaq: bu, qədim türk dövlətinin bilavasitə davamı olan türk-müsəlman dövlətidir ki, oğuz-səlcuqlarda birinci növbədə təzahür edir. Onlar Azərbaycanda geniş yayılıraq nəinki Azərbaycan xalqının etnik əsaslarını təşkil edir, eyni zamanda bu və ya digər dərəcədə müstəqil türk-müsəlman dövlətləri qururlar ki, onların içərisində ən məşhuru XII-XIII əsrlərə aid Azərbaycan dövlətidir.

Oğuz-səlcuqların Azərbaycanda yayılıraq ölkənin idarəsinə öz əllərinə almaları "Dədə Qorqud" eposunun əsas mövzusudur... "Kitabi-Dədə Qorqud" sübut edir ki, Oğuz-Səlcuqların orta əsrlər üçün həqiqətən ideal dövlət quruculuğu olmuşdur".<sup>1</sup>

Demək olmaz ki, Azərbaycan cəmiyyətində müstəqillik, azadlıq və sərbəstlik yalnız qədim keçmişdə, bu gün tarixin təsəvvürəgəlməz dövrlərində mövcud olmuşdur. Azadlıq, müstəqillik və sərbəstlik bizim cəmiyyətdə təkcə xəyala çevrilib ideyalar şəklində yaşamamışdır. Tarixin müəyyən mərhələlərində Azərbaycan ərazisində müstəqil dövlətçilik quruluşu mövcud olmuşdur. Məsələn, Atabəylər dövləti, Şirvanşahlar dövləti, Ağqoyunlular dövləti, Qaraqoyunlular dövləti, Səfəvilər dövləti tarixdə müstəqil dövlətçilik təcrübəsi qazanmış qurumlar olmuşlar. Lakin nəzərə almaq lazımdır ki, həmin dövlət qurumları daha çox regional xarakter daşımış, bütövləşə bilməmiş və Azərbaycan cəmiyyəti üçün ümumiləşdirici xarakter daşıya bilməmişdir. Buna görə də həmin dövlət qurumlarında Azərbaycan xalqının tarixlər boyu qazanılmış milli adət

və ənənələri, sosial-ictimai prosesləri ümumiləşdirilərək biri digərinin varisi olmamışdır. Ona görə də həmin ənənələr azərbaycanlıq ideologiyası kimi formalaşmamışdır. Ümmümilli birlik mövcud olmadığı şəraitdə isə bütövləşmiş Azərbaycan dövlətçiliyi yaradılması imkanları tam bir realliga çevrilə bilməmişdir. Bunun nəticəsidir ki, Azərbaycan cəmiyyətində azadlıq, sərbəstlik və müstəqillik ideyaları dahi sənətkarların əsərlərində bədii obrazlarla təcəssüm etdirilmişdir.

Azadlıq, sərbəstlik və müstəqillik ideyaları Azərbaycan cəmiyyətində XX əsrin əvvəllərində daha da böyük vüsət aldı. 1918-ci il mayın 28-də elan olunmuş müstəqil Azərbaycan dövlətçiliyi müsəlman şərqində ilk demokratik bir qurum kimi formalaşmağa başladı. Bu dövr çətin, gərgin ictimai-siyasi hadisələrlə dolu olan bir mərhələ idi. Birinci dünya müharibəsi başa çatmışdı. Böyük dövlətlər dünyanın yenidən bölünməsi siyasetini həyata keçirməkdə idi. Digər tərəfdən isə Rusiyada inqilab baş vermişdi. Bu inqilabın məsum dalgaları bir çox xalqlar kimi Azərbaycan xalqının da həyatına öz təsirini göstərməyə bilməzdi. İngilab çaxnaşması müharibə acısına, müharibə acısı isə imperiya hərislərinin acgözlüyüne və tamahkarlığına qarışmışdı. Gənc Azərbaycan dövlətçiliyi isə burulğanlar arasında çaxnaşmaya düşmüş bir gəmi timsalında idi.

Azərbaycan Demokratik Respublikasının başında duran rəhbərlər ziyalı insanlar idilər. Onların bir çoxu Rusiyada və Avropada təhsil almışdır. Həmin rəhbərlər 1918-ci ilin çalxalanma dövründə tarixi şücaət və qəhrəmanlıq göstərərək müstəqil dövlət qurmağa nail olmuşdular. Lakin dövr, zaman, tarix onların xeyrinə işləmirdi. Həmin rəhbərlər nə qədər ziyalı olsalar da, dövrün çətinliklərindən baş çıxararaq əsrlər boyu arzu və xəyala çevrilmiş azadlıq ideyalarını həyata keçirməyə çalışsalar da onu öz əllərində axıradək saxlamağa müvəffəq olmadılar. Bunun başlıca səbəbi odur ki, həmin rəhbərlər ziyalı olsalar da onların zəngin dövlətçilik təcrübəsi yox idi. Daha

<sup>1</sup> Bax: Nizami Cəfərov. Azərbaycanşunaslığa giriş. Bakı, 2002, s.454

sonra, müstəqil dövlətçilik yaradılması baş tutsa da dövrün sosial-ictimai hadisələrin fonunda milli şür formallaşdırılmışdı. Bunun nəticəsində də milli birlik, mütəşəkkillik və həmrəylik bərqərar edilməmişdi. Yeri gəlmışkən demək lazımdır ki, Demokratik Respublika rəhbərlərinin özlərinin arasında da milli birlik ideal səviyyədə deyildi. Başlıca səbəblərdən biri də bundan ibarət idi ki, həmin dövrdə ümummilli lider məsələsi kimi son dərəcə vacib olan bir problem həll edilməmiş qalırdı. Buraya onu da əlavə etmək lazımdır ki, müharibədən sonra dünyanın yenidən bölüşdürülməsi həsrəti ilə quduzlaşan imperiya dövlətləri hər an gənc dövlətləri və başqa xalqları qəsb etmək üçün öz planlarını həyata keçirirdilər. Rusyanın inqilab dalğası isə region üçün dəhşətli bir qasırğaya çevrilmişdi. Belə bir zamanda gənc Azərbaycan Demokratik Respublikası davam gətirə bilmədi, 23 aydan sonra süquta uğradı. Lakin tarixin ibrət dərsləri yaşadı. Keçilmiş yolun çətinlikləri sonrakı dövr üçün böyük bir təcrübə qazandırdı. Bu hadisələr ümummilli liderimiz Heydər Əliyevin öz vaxtında göstərdiyi kimi, belə bir tarixi həqiqəti təsdiq etdi ki, azadlığı əldə etmək, onu saxlamaqdan daha asandır!

Azərbaycan Demokratik Respublikasının yaranması və süquta uğraması məsələləri barədə ümummilli liderimiz Heydər Əliyev dərin təhlil apararaq göstərir: "Azərbaycanda 1918-ci ildə ilk demokratik respublika yaradıldı. Bu, şübhəsiz ki, tarixi bir hadisədir. Azərbaycanın müstəqilliyi uğrunda son dövrlərdə gedən proseslərdə - həm mətbuatda, həm də ictimai-siyasi proseslərdə ilk Azərbaycan Demokratik Respublikası böyük bir nailiyyət kimi qeyd olunub və onun gördüyü işlər yüksək qiymətləndirilibdir. Belə bir demokratik dövlətin mövcud olması və müəyyən qədər fəaliyyət göstərməsi Azərbaycanın sonrakı dövrlərinə təsir edibdir. Demokratik respublika, onun liderləri Məmmədəmin Rəsulzadə, Fətəlixan Xoyski, Nəsib bəy Yusifbəyov, Məmmədhəsən Hacınski və

başqaları çox böyük işlər görübələr. Eyni zamanda, onların fəaliyyətlərinin, ümumiyyətlə, uğursuzluğu təkcə ondan ibarət deyil ki, Azərbaycan 20-ci il aprel ayının 28-də Qızıl Ordu tərəfindən işgal olundu. Hələ həmin işgala qədər bu demokratik dövlət, demək olar, öz süqutuna gəlib çatmışdı. Tarixçilər yaxşı bilirlər ki, 23 ay ərzində bu dövlətin tərkibi beş dəfə dəyişib, bu dövlətdə, parlamentdə beş partiya iştirak edib. Bu parlament sistemi dövlətin yaşamasına imkan vermədi və ayrı-ayrı qruplar, partiyalar arasında gedən çekişmələr, çarpışmalar, intiriqalar özü-özlüyündə bu dövlətin adına ləkə vurdur. Biz bundan ibrət almaliyiq. Biz o dövrü, o demokratik dövlətin fəaliyyətini qiymətləndiririksə və belə bir mərhələnin tariximizdə olması ilə fəxr ediriksə, həmin proseslərin qüsurlarını da bilməliyik ki, o səhvləri daha buraxmayaq".<sup>1</sup>

Doğrudan da, bu təcrübə Azərbaycan cəmiyyətində təsirsiz qalmadı. 70 ildən sonra müstəqil dövlətçilik bərqərar olundu. Demək olmaz ki, Müstəqil Azərbaycan Respublikasının yarandığı tarixi dövr və sosial-ictimai proseslər 1918-ci ildəkinə nisbətən daha asan olmuşdur. Əksinə, Müstəqil Azərbaycan Respublikasının yarandığı 1990-cı illər dövrü daha təlatümlü, daha çətin, daha mürəkkəb hadisələrlə dolu idi. Ancaq həmin dövrdə Müstəqil Dövlətçiliyin mövcud olması və yaşaması üçün vacib sayılan ilkin şərtlər ödənilmişdi. Belə bir şərait dahi rəhbərimiz Heydər Əliyev tərəfindən mərhələ-mərhələ, qətrə-qətrə hələ Sovet dövlətinin ən çətin, ən qorxulu çağlarında hazırlanmışdı. Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi müddətdən xalqımız üçün ümummilli liderə çevrilmişdi. Bütövlükdə, Azərbaycan Respublikasının tarixində Heydər Əliyev mərhələsi xüsusi bir yer tutur.

Heydər Əliyevin ümummilli lider kimi fəaliyyəti ilə Azərbaycan Respublikası öz müstəqilliyini bərqərar etdi və

<sup>1</sup> Bax: Heydər Əliyev. Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyahıllarla görüşdə çıxış. "Müstəqilliyimiz əbədidir", I, Bakı, 1997, s.153-154

yaşatdı. Dövlətçilik ənənələri yarandı. Onun uzunömürlü olması üçün perspektiv program həyata keçirildi.

Müstəqilliyyin bərqərar olunması üçün onun ilkin şərtlərinin hazırlanması çox mühüm tarixi bir amildir.

Ilkin şərtlərin hazırlanması üçün vacib cəhətlər sırasına ölkənin iqtisadiyyatının dirçəldilməsi, əhalinin firavan yaşayışının təmin olunması, milli mədəniyyətin qorunması və inkişaf etdirilməsi, tarixilik və müasirlilik arasında qırılmaz varislik ənənələrinin bərqərar edilməsi və yaşıdalması, mənəvi təbiiyənin əsaslarının yaradılması, həmçinin, ictimai şürurun formalasdırılması kimi böyük tarixi əhəmiyyət daşıyan məsələlər daxildir.

Müstəqil dövlətçiliyin formalasdırılması mərhələsində də ardıcıl olaraq, milli birlik, mütəşəkkillik, həmrəylik, ictimai sabitlik, iqtisadi inkişaf, ictimai şürurun milli şüra çevrilmesi və dövlətçiliyin idarə mexanizminin formalasdırılması kimi mərhələlərin keçilməsi vacib şərtlərdəndir. Heydər Əliyevin siyasetində və diplomatiyasında bu iki mərhələ bir-birini məntiqi cəhətdən tamamlayıb, faktiki cəhətdən isə həyatda reallıqla özünü təsdiq etdirir. Bu iki mərhələnin başa çatması isə yeni, üçüncü mərhələnin, iqtisadi inkişaf, ərazi bütövlüyünün qorunması və bərpası, çoxölçülü integrasiya, qloballaşma mərhələsində milli mənəviyyatın formalasdırılması, milli iqtisadiyyatın yaradılması, dünyadan inkişaf etmiş ölkələri sırasında özüne layiqli yer tutması dövrünün başlanmasına gətirib çıxarıb. Bütün bunlar müstəqillik dövrünün bəhrəsidir. Bu dövrün yaxşı dərk olunması üçün Heydər Əliyev mərhələsinin öyrənilməsi çox böyük əhəmiyyət daşıyır. Heydər Əliyevin fəaliyyətində bu mərhələlər müstəqilliyyin təməlinin yaradılması və müstəqil dövlətçiliyin bərqərar olunması kimi tarixi bir dövr təşkil edir.

## 2. İctimai şürur və milli mənafə

Müstəqillik cəmiyyətdə sosial-iqtisadi inkişafın, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasının, dünya iqtisadiyyatına, elm və mədəniyyətə integrasiyanın baş verməsinin baza si, təməli, bünövrəsidir. Cəmiyyətdə müstəqilliyyin təməlinin yaranmasının tarixi təcrübəsi respublikamızda ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti timsalında bütün parlaqlığı ilə təcəssüm olunur. Müstəqilliyyin təməl mərhələsinin yaranmasını bu tarixi təcrübənin əsasında araşdırıldıqda belə nəticəyə gəlmək olur ki, həmin mərhələni şərtləndirən amiller bila vasitə, iqtisadi dirçəlişin baş verməsi, milli-mənəvi keyfiyyətlərin qorunub saxlanması və mənəvi təbiiyə amilləri ilə sıx bağlıdır. Bu üç başlıca amilin həyata keçirilməsi ona görə vacibdir ki, insanlarda ictimai şürur formalasdırılsın. İctimai şürurun formalasdırılması isə ona görə vacibdir ki, cəmiyyətdə milli mənafə psixologiyası yaradıla bilsin. Bu halda ictimai şürurun bazasında milli şürurun canlandırılmasına nail olmaq mümkündür. Şübhəsiz, sovet quruluşunun kəskin vaxtlarında, marksist ideologiyasının olduqca intensiv təbliğatı dövründə ictimai şürur canlandıraq onun milli şüra çevrilmesinə nail olmaq çox çətin, qorxulu bir iş idi. Buna dərin ağıl, idrak, uzaqqörənlik, siyasi səriştə, diplomatik əcəvlik, şəxsi cəsarət-lilik və vətənpərvərlik tələb olunurdu. Bütün bu keyfiyyətlər isə dərindən-dərinə Heydər Əliyev şəxsiyyətində cəmləşmişdi. Azərbaycan cəmiyyətinin xoşbəxtliyi də bunda idi.

Cəmiyyətdə ictimai şürurun formalasdırılması üçün insanların sosial problemlərinin həlli olduqca vacib məsələlərdən birinə çevrilmişdi. Bu məsələnin həll olunması ilə bir tərəfdən əhalinin firavan yaşayışı təmin olunurdu, digər tərəfdən ictimai şürur canlandırılırdı.

Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan

Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsinə təyin edildi. Bu vəzifədə 14 il çalışan dahi rəhbərimiz Azərbaycan iqtisadiyyatının dirçəldilməsi sahəsində çox böyük nailiyyətlər əldə etdi.

1970-82-ci illərdə sənaye və kənd təsərrüfatındaki nailiyyətlər o zamankı ittifaq göstəricisini qabaqlamışdı. Respublikada sənaye istehsalı 2,7 dəfə artmışdı. Əvvəlki 50 il ərzində sənaye istehsalı nə qədər olmuşdusa, 1970-82-ci illərdə də bu qədər nailiyyət əldə edilmişdi. Bu o deməkdir ki, cəmi 13 il müddətində respublikada 101,5 milyard manatlıq məhsul istehsal edilmişdi. Xalq istehlakı malları istehsalı 3 dəfə, sənayedə əmək məhsuldarlığı 2,5 dəfə, fondverimi 25 faiz çoxalmışdı. Azərbaycanda 12 milyard kubmetr qaz, 14 milyon ton neft istehsal olunurdu.

1970-1982-ci illərdə respublikada qaz sənayesinin inkişafına çox böyük diqqət yetirilirdi. Respublikanın başdan-başa qazlaşdırılması işləri həyata keçirilirdi. Qazlaşdırma işləri nəinki təkcə qaz kəməri çəkilişi asan başa gələn yerlərdə, eləcə də bu işin görülməsində bir çox çətinliklərin yarandığı dağ və dağətəyi rayonlarında da həyata keçirilirdi. 1980-ci illərdə respublikamızın ancaq kənd yaşayış məntəqələrində 150 minə yaxın mənzil qazla təmin edilmişdi.

1970-1980-ci illərdə respublikada qaz təsərrüfatı üzrə bir milyard manata yaxın kapital qoyuluşu yerinə yetirilmiş və 625,8 min mənzil təbii və maye qazla təmin olunmuşdu. Beləliklə, həmin dövrde Azərbaycanda qazlaşmanın həcmi 85 faizə çatmışdı. 1982-ci ildə respublikada qaz istehsalı maksimum rəqəmə - 14,9 milyard kubmetrə çatdırıldı.<sup>1</sup>

Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1970-1980-ci illərdə qaz sənayesi ilə birlikdə kimya sənayesi də sürətlə inkişaf edirdi. Bu dövrə həm bir sıra yeni

<sup>1</sup> Reyhan Mirzəzadə. Azərbaycanı dünyaya saydırın insan. Bakı, 1998, s.166-167

məhsullar istehsal edilirdi, həm də mövcud texnoloji proseslər yenidən qurularaq təkmilləşdirilirdi.

1970-ci illərdə kimya müəssisələri üçün avadanlıqların hazırlanması və onların təmir işini yaxşılaşdırmaq məqsədi ilə Sumqayıtda Mexaniki Təmir Zavodu işə salındı. Səlyan şəhərində Plastik Kütlələr Emalı Zavodu tikilib istifadəyə verildi. Avropada ən iri müəssisələrdən biri olan Yod-Brom Zavodu Neftçala şəhərində inşa olunmağa başladı.

1980-ci ildə illik gücü 45 min ton olan "Sintezkauçuk" Zavodu işə başladı.

1980-ci illərin əvvəllərində məhsuldarlığı ildə 120 min ton olan yüksək təzyiqli polietilen zavodu inşa edildi.

1970-ci illərdə "Üzvi sintez" Zavodu tam inkişaf mərhələsi keçdi.

1972-ci il ərzində 40 min ton məhsuldarlığı olan benzol istehsalına başlandı. 1982-ci ildə zavodda yenidənqurma işləri aparıldı. Burada Gəncə Alüminium Zavodunu xammalla təmin etmək üçün məhsuldarlığı ildə 110 min ton olan kalium qələvisi istehsalatı yaradıldı.

1970-ci illərin əvvəlinde "Üzvi sintez" Zavodunda neft qazları əsasında məhsuldarlığı ildə 93 min ton olan izobutilen istehsalı üçün sexlər işə salındı.

1973-cü ildə məhsuldarlığı ildə 25 min ton olan propilen oksidi istehsal edən sexlər fəaliyyətə başladı.

1975-ci ildə mehsuldarlığı ildə 80 min ton olan kükürd anhidridi sexi tikilib istifadəyə verildi. Texnoloji proseslər təkmilləşdirildi və ekoloji baxımdan onların işi yaxşılaşdırıldı.

1976-ci ildə məhsuldarlığı ildə 99 min ton olan əhəng südü sexi tikilib istifadəyə verildi.

1978-ci ildə illik gücü 50 min ton olan ikinci yuyucu tozlar sexi tikilib istifadəyə verildi.<sup>1</sup>

1970-1980-ci illərdə tikilib istifadəyə verilən kimya

<sup>1</sup> Reyhan Mirzəzadə. Azərbaycanı dünyaya saydırın insan. Bakı, 1998, s.169-170

sənayesi müəssisələrinin çox böyük potensialı vardı. Kimya sənayesinin inkişafı ölkədə iqtisadi dirçəlişin baş verməsi üçün mühüm amillərdən biri idi. Eyni zamanda əhalinin iş yerləri ilə təminatı və onların sosial ehtiyacının ödənilməsi sahəsində çox böyük təşkilatçılıq işləri görüldü.

1970-1982-ci illər ərzində ölkədə ayrı-ayrı istehsal sahələri bir-biri ilə qarşılıqlı əlaqədə inkişaf edirdi. Bununla əlaqədar istehsal sahələrinin strukturları arasında daxili əlaqələrin tam bir ahəngdarlığı müşahidə edilirdi. Bir sahənin inkişafı digər sahənin inkişafına mütərəqqi təsir göstərirdi.

Bu dövrde başqa sahələrdə olduğu kimi enerji istehsalı sahəsində də çox böyük nailiyyətlər əldə edilirdi.

1978-ci ildə respublikada ən müasir enerji blokları ilə təchiz olunan Azərbaycan DRES-in inşasına başlandı. 1981-ci ildə gücü 300 meqavat olan birinci enerji bloku istifadəyə verildi.

verildi. 1982-ci ildə isə gücü daha artıq olan enerji blokunun işe salınmasına nail olundu.<sup>1</sup>

Respublikamıza rəhbərlik edən Heydər Əliyevin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi sayəsində elektrik şəbəkələrinin işi getdikcə güclənirdi, yeni elektrik xətləri qurulur, elektrikverici yeni stansiyalar və yarımstansiyalar işə salınırdı.

1970-1982-ci illər ərzində ölkədə yüngül sənaye sahələri də coşqun inkişaf etməyə başlayırdı. Respublikada pambıq, yun, ipək sənayesi sahələri, tikiş-trikotaj, gön-dəri, ayaqqabı, çini-saxsı qablar sənayesi sahəsində yeni-yeni istehsal sahələri yaradıldı. Çox diqqətəlayiq cəhət bundan ibarət idi ki, yüngül sənaye istehsal edən müəssisələrin açılışında regionlara daha çox diqqət yetirilirdi. Bu o demək idi ki, əvvəla regionların iqtisadi inkişafının ahəngdarlığı təmin edilirdi, həm də əhali öz yaşayış məskənlərində işlə təmin edilirdi. Bununla da əhalinin kompakt yaşayışını təmin edən ən başlıca amillər daim nəzərə

<sup>1</sup> Reyhan Mirzəzadə. Azərbaycanı dünyaya saydırın insan. Bakı, 1998, s.170-171

alındı. O halinin kompakt məskunlaşması təmin olunduğu təqdirdə isə miqrasiyanın qarşısı alındı.

1970-1982-ci illər ərzində respublika iqtisadiyyatının ahəngdar inkişafının təmin edilməsi və eləcə də regionların sosial-iqtisadi inkişafi məqsədi ilə ayrı-ayrı yerlərdə yüngül sənaye istehsalı obyektləri yaradılmağa başladı.

1970-ci ildə illik gücü 10 milyon kvadratmetr olan Əli Bayramlı Sünî Dəri Zavodu, 1972-ci ildə illik gücü 5 milyon cüt olan Xankəndi Ayaqqabı fabriki, 1974-cü ildə illik gücü 43 min manat olan Bakı Ayaqqabı hissələri fabriki, 1975-ci ildə illik gücü 6 min ədəd olan Sumqayıt Üst-Trikotaj fabriki, 1977-ci ildə bir ilə 1,5 milyon kvadratmetr xalça istehsal edən Gəncə Xalça Kombinatının ikinci növbəsi, 1978-ci ildə illik gücü 26 min ton olan Yevlax Yunun İlkin Emalı fabriki, 1981-ci ildə illik gücü 9 milyon ədəd təşkil edən Naxçıvan Alt Trikotaj fabriki, illik gücü 400 min manat olan Bakı 2 nömrəli Tikiş fabriki və digər bir çox sənaye sahələri işə salınıb istifadəyə verilmişdi.<sup>1</sup>

1970-82-ci illər dövründə sənayenin inkişafı ilə yanaşı Kənd Təsərrüfatının inkişafında da çox böyük uğurlar və nailiyətlər əldə edilirdi.

Statistik məlumatlara görə pambıq, tərəvəz məhsullarının hamısı, meyvə məhsullarının 90 faizi, tütün məhsullarının 80 faizi, yem bitkilərinin 78 faizi, üzüm məhsullarının 71 faizi, dənli bitkilərin 65 faizi və çay məhsullarının 62 faizi suvarılan torpaqlarda istehsal olunmuşdur. İstehsal olmuş ümumi məhsul həcminin 85 faizi suvarılan torpaqlardan götürülmüşdür.

1970-1980-ci illərdə respublikanın mühüm kənd təsərüfatı obyektlərində torpaqların meliorasiyası və suvarılması işləri çox geniş ölçüdə həyata keçirilirdi.

Respublikada torpaqlar meliorativ cəhətdən daim yaxşılaşdırılırdı. Əkin sahələrinin və əkinçilik sistemlərinin maddi-

<sup>4</sup> Reyhan Mirzəzadə. Azərbaycanı dünyaya saydırın insan. Bakı, 1998, s.171

texniki bazasının yaxşılaşdırılması işində ciddi tədbirlər görüldürdü.

Heydər Əliyevin işıqlı zəkası, böyük daxili enerjisi, qlobal düşüncəsi, dərin biliyi sayəsində ölkənin iqtisadi inkişafında hərtərəfli bir yüksəlik baş verirdi. İqtisadiyyatın inkişafında kənd təsərrüfatının çox mühüm rol oynadığı nəzərə alıñaraq bu sahəyə xüsusi diqqət yetirildi.

1970-ci illərdə kənd təsərrüfatı sahəsində hazırlıqlı mütəxəssislərə çox böyük ehtiyac var idi. Bu ehtiyacı aradan qaldırmaq məqsədi ilə ali və orta ixtisas məktəblərində yeni ixtisas fakültələri açılmağa başlandı. Həmin fakültə və ixtisas sahələrində ipəkçilik, pambıqçılıq, hidromeliorasiya, hidrotehnika, kənd təsərrüfatının elektrikləşdirilməsi və mexanikləşdirilməsi və s. ixtisaslar üzrə mütəxəssis kadrlar hazırlanmağa başlandı. Həmin dövrə ölkənin kənd təsərrüfatı mütəxəssisləri hazırlayan təhsil müəssisələrindən başqa Moskvanın, Leninqradın və digər şəhərlərin nüfuzlu ali məktəblərində Heydər Əliyevin şəxsi təşəbbüsü ilə min nəfərdən çox mütəxəssis hazırlanmışdı.

Bu dövrə Elmi Tədqiqat Əkinçilik İnstitutunda yeni taxıl sortları, Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda pambıq sortları yetişdirilib rayonlaşdırıldı. Tərəvəzçiliyin inkişafında 1970-80-ci illər dövrü xüsusi bir mərhələ təşkil edirdi. Yeni tərəvəz və bostan sortları yetişdirilməsində mühüm yeniliklər əldə edilmişdi.

1971-1975-ci illərdə taxılın məhsuldarlığı hər hektardan 13,8 sentnerə, 1976-1980-ci illərdə 20,5 sentnerə, 1981-1982-ci illərdə 25,7 sentnerə, ümumi taxıl yığımı 1 milyon 300 min tona çatdırıldı.

Bir zaman ərzində həyata keçirilən texnoloji, iqtisadi və təşkilati tədbirlər sayəsində pambıqçılıq təsərrüfatında çox böyük irəliləyişlər əldə edildi.

1966-1970-ci illərdə orta hesabla hər hektardan 16 sent-

ner götürüldüyü halda, 1981-1982-ci illərdə məhsuldarlıq hər hektardan 31,6 sentnerə çatdırılmışdı. Xam pambıq istehsalı 1966-1970-ci illərdə 327,7 min ton ididə, 1981-1982-ci illərdə 924,8 tona çatdırılmışdı.

Müqayisə aparılan dövrə respublikada tütün istehsalı 2,4 dəfə, kartof istehsalı 1,3 dəfə, bostançılıq məhsulları istehsalı 1,5 dəfə çoxalmışdı.<sup>1</sup>

11 iyul 1980-ci il Respublika partiya fəalları yığıncağında məruzəsində ölkə rəhbəri Heydər Əliyev göstərirdi ki, iqtisadiyyatın yüksəlməsi və inkişafı sayəsində həmin mərhələ zəhmətkeşlərin rifahının xeyli yüksəlməsi dövrü olmuşdur. Heydər Əliyev ictimai istehsalın artım istiqamətləri əsasında təhlil apararaq göstərirdi ki, "zəhmətkeşlərin və bütün xalqın səyəleri ictimai istehsalın dinamik və proporsional inkişafını və onun səmərəliliyinin yüksəlməsini, elmi-texniki tərəqqinin sürətlənməsini, əmək məhsuldarlığının artmasını, bütün işin keyfiyyətinin hər vasitə ilə yaxşılaşdırılmasını təmin etməyə yönəldilmişdir. Hesablama göstərir ki, ölkənin milli gəliri beş il ərzində 21 faiz artacaqdır. Bu ilin axırında sənaye istehsalının həcmi 1975-ci ilin səviyyəsini 25 faiz ötüb keçəcəkdir. Aqrar siyasetin ardıcıl həyata keçirilməsi, kənd təsərrüfatına yönəldilən çoxlu əsaslı vəsait qoyuluşu son dərəcə əlverişsiz iqlim şəraitinə baxmayaraq, kənd təsərrüfatının məhsuldarlığını yüksəltməyə imkan vermişdir. Sosial inkişafa, zəhmətkeşlərin əmək haqqının artırılmasına yönəldilən tədbirlərin ardıcıl həyata keçirilməsi sayəsində beş ildə adambaşına real gəlir 17 faiz çox olacaqdır".<sup>2</sup>

Heydər Əliyev hər bir iqtisadi nailiyyətin arxasında insanların mənəvi haqqını və maddi rifahını görürdü. Ona görə də özünün işıqlı zəkası və siyasi uzaqgörənliliyi ilə iqtisadi yük-

<sup>1</sup> Bax: Reyhan Mirzəzadə. Azərbaycanı dünyaya saydırın insan. Bakı, 1998, s.193-197

<sup>2</sup> Heydər Əliyev. Respublika partiya fəalları yığıncağında məruzə. 11 iyul 1980-ci il. Bakı, 1980, s.6

səlişin gözə görünməyən daxili mexanizmini aşkara çıxarırdı. Heydər Əliyevin rəhbərlik təcrübəsində və iş üsulunda insan amili daim öndə dayanırdı. İnsanların mənafeyinə xidmət etmək isə bütövlükdə vətənin mənafeyinə xidmət etmək amalına çevrilirdi. Bunun üçün dahi rəhbər daim arayırırdı, axtarırırdı, ehtiyat mənbələrdən istifadə etmək üssullarını öyrənirdi və öyrədirdi. Bütün nailiyyətləri isə yenidən cəmiyyətin mənafeyi naminə yönəldirdi.

Heydər Əliyev bütün bunlarla əlaqədar belə nəticəyə gəlirdi ki, ictimai həyatda fəal hazırlıq mövqeyi hər bir vətəndaşın mənəvi borcu olmalıdır... "Bu hazırlıq iqtisadi, siyasi, təşkilati və ideoloji fəaliyyətimizin istisnasız olaraq bütün sahələrini əhatə edir. Toplanmış təcrübəyə arxalanaraq biz görülmüş işi təhlil etməli, partiyanın qurultayında respublikamızın çatmaçı olacaq zirvələri müəyyənləşdirməli, diqqəti nöqsanlar üzərində cəmləşdirməli, bunları aradan qaldırmaq yollarını toplamalı, bütün işimizin səmərəliliyini və keyfiyyətini daha da yüksəltmək üçün ehtiyat mənbələrini aşkara çıxarmalıyıq".<sup>1</sup>

Sovet dövründə respublika əhalisinin sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşdırılması və onun ittifaq göstəricilərini ötüb keçməsi dövlətin siyasi mövqeyi cəhətdən nə qədər problemlər yarada bilsə də Heydər Əliyevin uzaqgörən siyaseti bütün maneələri üstələyirdi. Respublika inkişaf edirdi. İqtisadiyyatın artım sürəti Azərbaycan Respublikasını başqa ittifaq respublikalarının səviyyəsindən fərqləndirirdi.

Respublikada inkişaf edən iqtisadiyyat müəyyən dərəcədə onu sərbəst iqtisadiyyat istiqamətinə səmtləndirirdi. Heydər Əliyev isə öz siyasi uzaqgörənliliyi ilə respublikanın gələcək müstəqilliyi yolunda inamlı diplomatik addımlar atırdı. İqtisadi istehsalın artım istiqamətlərini gücləndirməklə, ittifaq daxiliştehsalin artım istiqamətlərini gücləndirirdi. Gələcək iqtisadi lində, Azərbaycanın nüfuzunu gücləndirirdi. Gələcək iqtisadi

<sup>1</sup> Heydər Əliyev. Respublika partiya fəalları yığıncağında məruzə. 11 iyul 1980-ci il. Bakı, 1980, s.9

artım barədə dəqiq, aydın proqnozlaşdırılmış məlumatlar verməklə respublikaya inamı daha da gücləndirir, onun rəhbərliyinə etibarı və etimadı qat-qat artırırırdı. Heydər Əliyev istehsalın həcmində və sürətinə dair apardığı təhlilin nəticələrini proqnozlaşdıraraq göstərirdi ki, "İctimai istehsalın ümumiləşdirilmiş göstəricisinə - milli gəlirin artım sürətinə dair beşillik tapşırıq vaxtından əvvəl, dörd ildə yerinə yetirilmişdir. Milli gəlir cari beşillikdə tapşırıqda nəzərdə tutulan 32,6 faiz əvəzinə 44 faiz və adambaşına 30 faiz çoxalacaqdır. Beş il ərzində ictimai əməyin məhsuldarlığı planda nəzərdə tutulan 24,8 faiz əvəzinə 27,5 faiz yüksələcək, əsas fondların səmərəsi xeyli artacaqdır.

1980-ci ilin axırınadək sənayedə plandan əlavə 1,5 milyard manatlıq məhsul istehsal ediləcək və artım sürəti 47 faizə çatacaqdır. Texniki tərəqqini müəyyən edən sənaye sahələrinin payı istehsalın ümumi həcmində beşillik ərzində 24,7 faizdən artıb 28,4 faizə çatacaqdır. Yeni sahələr - elektron, radio sənayesi və sair kimi sahələr daha intensiv inkişaf edir. Dörd il ərzində maşınqayırmada istehsal həcmi 1,8 dəfə, o cümlədən, cihazqayırmada 1,9 dəfə, yüngül sənaye və yeyinti məhsulları sənayesi üçün maşınqayırmada 7 dəfə çoxalmış, kimya və neft kimyası sənayesi məhsulları istehsalı 1,4 dəfədən də çox artmışdır".<sup>1</sup>

Heydər Əliyevin 20 avqust 1980-ci il Respublika partiya-təsərrüfat fəallarının yığıncağındakı nitqində də bu nikbin əhval-ruhiyyə özünün parlaq təcəssümünü tapır. Burada ayrı-ayrı təsərrüfat sahələrinə dair göstəricilərin təhlilindən respublika rəhbərləyinin gələcəyə, insanların əmək qabiliyyətinə inamı aydın başa düşülür. Dahi rəhbərin inamlı nitqi belə bir təəssürat yaradır ki, onun azad, sərbəst, müstəqil gələcəyə apardığı bu cəmiyyətin özü də rəhbərin inamını və etimadını

<sup>1</sup> Heydər Əliyev. Respublika partiya fəalları yığıncağında məruzə. 11 iyul 1980-ci il. Bakı, 1980, s.11

doğruldacaqdır. Büyük rəhbər öz xalqına inanıb etibar etdiyinə görə hər bir istehsal sahəsinin mövcud uğurları və gələcək nailiyyətləri barədə ümid və inamlı danışır və insanları sabaha ümidi baxmağa ruhlandırır: "Respublikanın sənaye əməkçiləri sənaye məhsulu satışına və ən mühüm məmulat növlərinin əksəriyyətinin istehsalına dair cari ilin yeddi aylıq planını vaxtından əvvəl, iyulun 29-da yerinə yetirmiş, keyfiyyət göstəricilərini xeyli yaxşılaşdırılmışlar. Keçən ilin müvafiq dövründəkinə nisbətən artım sürəti 7,7 faiz olmuş, əmək məhsuldarlığı 5,9 faiz yüksəlmişdir. Məhsul artımının 80 faizindən çoxu əmək məhsuldarlığının yüksəldilməsi hesabına əldə edilmişdir. Plandan əlavə 93 milyon manatlıq sənaye məhsulu satılmış, yüksək keyfiyyət kateqoriyalı məmulatın xüsusi çəkisi daha da artırılmışdır. ...Dənli bitkilər əkinin sahəsinin azaldılmasına baxmayaraq avqustun 20-dək planda nəzərdə tutulan 1 milyon 35 min ton əvəzinə 1 milyon 85 min ton taxıl yüksəlmişdir. Dövlətə 70 min ton çox taxıl satılmışdır. Respublikanın 13 rayonunda məhsuldarlıq hər hektarda 30 sentner və daha çox olmuşdu. ...Belə hesab edirik ki, bu il dövlətə aži 1 milyon 300 min ton üzüm təhvil verə bilərik. ...Biz hər il sənaye və kənd təsərrüfatı sahəsində yeni-yeni zirvələr fəth edirik. Şübə yoxdur ki, onuncu beşilliyin yekun ilində də belə olacaqdır. Azərbaycan zəhmətkeşləri Vətəni sosial-iqtisadi həyatın bütün sahələrində parlaq müvəffəqiyyətlərlə sevindirəcəklər".<sup>1</sup>

Heydər Əliyev hər bir feallar yığıncağında çıxışında, hər bir hesabat məruzəsində əməkçiləri ruhlandırır, insanların inam hissini psixoloji cəhətdən daim artırır. Bütün bunlar, sözsüz ki, insanların əhval-ruhiyyəsinə yaxşı təsir göstərir, onların əmək qabiliyyətini artırır, sabaha inamı gücləndirir, müstəqil düşüncə qabiliyyətini və işə sərbəst yanaşma imkanlarını qat-qat canlandırır. Bu isə sosial cəhətdən insanların

<sup>1</sup> Heydər Əliyev. Respublika partiya təsərrüfat feallarının yığıncağında nitq. 20 avqust, 1980-ci il. Bakı, 1980, s.4,6,32,50

həyatı təlabatının ödənilməsinə yönəldiyi kimi onların fiziki sağlamlığına da çox yaxşı təsir edir. Heydər Əliyev bütün çıxışlarında dönə-dönə bəyan edir ki, Azərbaycan Respublikasında ayrı-ayrı sahələr üzrə iqtisadi göstəricilər ittifaq səviyyəsində üstündür, başqa respublikaların göstəricilərindən irəlidədir. Bu o demək idi ki, Azərbaycan xalqı qələbələr əldə etməyə qadirdir, yaxşı yaşamağa layiqdir, qarşıda duran bütün çətin vəzifələrin yerinə yetirilməsinə hazırlıdır. Azərbaycan xalqı öz əzmkarlığı, çalışqanlığı, işgüzarlığı və qabiliyyəti sayəsində ona olunan etibarı və etimadı doğrultmağa hazırlıdır. Ona görə də böyük rəhbər xalqının bü yüksək mənəvi keyfiyyətini nəzərə alaraq onun uğurlarını qətiyyətlə, cəsarətlə bəyan edir və bu xalqa olan inamı bir daha gücləndirir. Respublika partiya-təsərrüfat fealları yığıncağında 1982-ci il yanvarın 19-dakı çıxışında bu inam və qətiyyət bir daha canlandırılır: "Sənaye əməkçiləri doqquzunu və onuncu beşilliklərin əmək nailiyyətləri estafetini davam etdirərək sənaye məhsulunun satışına və ən mühüm məmulat növlərinin istehsalına dair 1981-ci ilin planını dekabrın 24-də, qəbul olunmuş sosialist öhdəliklərində nəzərdə tutulduğundan beş gün tez yerinə yetirmişlər. İstehsal həcmi öhdəlikdə nəzərdə tutulan 6 faiz və planda müəyyən edilən 5,4 faiz əvəzinə 7 faiz artmışdır. Əldə etdiyimiz sürət orta ittifaq səviyyəsindən xeyli artıqdır və müttəfiq respublikalar arasında ən yüksək səviyyələrdən biridir. Bir il ərzində məhsulun mütləq artımı 620 milyon manatlıq olmuşdur. Bu, demək olar, bütün yeddinci beşillik ərzindəki qədərdir. ...Öhdəliklərdə sənayenin işinin səmərəliliyini yüksəltmək sahəsində müəyyən edilən yüksək zirvələr inamla fəth olunmuşdur. Əmək məhsuldarlığı planda nəzərdə tutulan 4,3 faiz əvəzinə 5,7 faiz artmışdır. Bu, müttəfiq respublikalar arasında ən yüksək göstəricidir. Sənaye məhsulu artımının 81,4 faizi əmək məhsuldarlığının yüksəldilməsi hesabına əldə edilmişdir. ...200-dən çox müəssisənin, on bir mindən çox sexin, sahənin

və briqadanın kollektivləri, 250 min əməkçi öz planlarını əlamətdar günlərədək yerinə yetirirdilər. 350 sexin və briqadanın kollektivləri, 30 mindən çox fəhlə isə ötən il beşilliyin iki ilinin tapşırıqlarını ödəmişlər və indi 1983-cü ilin hesabına işləyirlər. ... 1982-ci ilin planında sənaye istehsalı həcmının artımı 5,3 faiz müəyyən edilmişdir ki, bu da müttəfiq respublikalar arasında ən yüksək göstəricilərdəndir. Cari ildə sənaye istehsalının həcmi on milyard manatlıqdan artıq olacaqdır. Bu, 1970-ci ildəkindən 2,5 dəfə çoxdur. ... Respublikanın pambıqçuları görkəmli əmək qələbəsi qazanmışlar. Dövlətə bir milyon ton dan artıq və ya ən məhsuldar il olan 1980-ci ildəkindən 131 min ton çox pambıq təhvil verilmişdir. ... Dövlətə 1980-ci ildəkindən 218 min ton çox üzüm təhvil verilmişdir. Üzüm istehsalının və tədarükünün ümumi həcmində görə Azərbaycan ölkədə birinci yerdə möhkəm qərar tutmuşdur".<sup>1</sup>

Ölkə rəhbəri Heydər Əliyevin işgüzarlığı, təşəbbüskarlığı, əzmkarlığı və siyasi uzaqqorənliyi sayəsində respublikanın iqtisadi inkişafı həqiqətən onu müstəqil yaşamağa doğru aparırdı. Heydər Əliyev ikinci minilliyin başa çatıb üçüncü minilliyə keçid mərhələsindəki Azərbaycan xalqına müraciətdə göstərirdi ki, "SSRİ dövlətinin dağıılması ərəfəsində bir çox mütəxəssisler müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərirdilər. Aparılan təhlil göstərirdi ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri məhz Azərbaycan idi.<sup>2</sup>

Ramiz Mehdiyev göstərir ki, Azərbaycanda Sovet hakimiyyətinin Heydər Əliyev mərhələsində "Cəmiyyətin bütün sahələrində yüksələş və tərəqqi dövrü hökm sürdü. Bütün bunların nəticəsi idi ki, keçmiş SSRİ məkanında yalnız iki

<sup>1</sup> Heydər Əliyev. Respublika partiya fəalları yığıncağında məruzə. 19 yanvar 1982-ci il. Bakı, 1982, s. 7, 9, 11, 23, 25

<sup>2</sup> Heydər Əliyev. Minilliklərin qovuşağunda. Bakı, 2001, s.24; Heydər Əliyev. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında. Bakı, 2001, s.22

respublika - Rusiya Federasiyası və Azərbaycan ittifaq bütçəsindən heç bir dotasıya almadan fəaliyyət göstərirdi. Tarixdən məlumdur ki, millətin siyasi müstəqilliyinin bazisini iqtisadi müstəqillik, iqtisadi qüdrət şərtləndirir. Bu baxımdan Azərbaycanın 70-80-ci illərində iqtisadi sahədə əldə etdiyi nailiyyətlər siyasi müstəqilliyə aparan yolda mühüm vasitə sayılmalıdır".<sup>1</sup>

Ölkənin sosial-iqtisadi inkişafına yönəlmış bu böyük şərəfli təşkilatlılıq işləri yalnız öz zamanında təqdirəlayıq bir hadisə kimi qalmadı. Onunla bağlı strateji məqsədlər sonrakı mərhələlərdə ictimai həyata öz təsirini göstərdi.

Bu mərhələdə iqtisadi dirçəlişin baş verməsinin iki əsas məqsədi var idi. Birincisi, həmin dövrün və zamanın bilavasitə özü ilə bağlı məqsəd idi. Bu məqsədin arxasında xalqın firavan yaşayışı, onun sosial-ictimai və məişət qayğılarının təmin olunması dayanırdı. Bu məqsəd Heydər Əliyev siyasetində xalqın həyat tərzinin yaxşılaşdırılması bazasında onun müstəqil gələcəyə hazırlanmasının taktiki məqsədi və ilkin diplomatik addımları idi. Ramiz Mehdiyev yazar ki, "Heydər Əliyevin sosial-iqtisadi inkişaf konsepsiyasının ana xətti həmişə belə bir ideyadan ibarət olmuşdur ki, iqtisadiyyatın yüksəlişi, iqtisadi tərəqqi xalqın sosial-iqtisadi tələbatını ödəmək, insanların həyatını yaxşılaşdırmaq məqsədinə tabe edilməlidir.<sup>2</sup>" İkincisi, strateji məqsəd bundan ibarət idi ki, xalq firavan həyat tərzini yaşadıqca onun müstəqilləşmə imkanları yaranmağa başlayır. Xalqda öz qüvvəsinə inam yaranır. Əgər əmək fəaliyyəti prosesində insanlar qələbə əldə edirsə, bu qələbə onları mətinləşdirir, əvvəlcədirir, onlarda sərbəst və sağlam düşüncə yaradır, özünün-özünə inamını artırır.

Heydər Əliyev buna nail olmuşdu. Bundan sonra həmin strateji məqsədin həyata keçirilməsi üçün münasib şəraitin özünü yetişdirmək lazımlı gəlirdi. Belə bir şərait çox keçmədən,

<sup>1</sup> Bax: Ramiz Mehdiyev. Azərbaycanın inkişaf dialektikası. Bakı, 2000

<sup>2</sup> Bax: Ramiz Mehdiyev. Azərbaycanın inkişaf dialektikası. Bakı, 2000, s.162

cəmi bu hadisədən keçən 10 ildən də az bir müddətə yetişdi. Heydər Əliyev zamanın ixtiyarını, hadisələrin gedişini öz əlinə alaraq mərhələ-mərhələ yetişdirdiyi strateji məqsədi çox böyük cəsarətlə, uzaqgörənlilik və müdrikliklə həyata keçirdi.

Bir çox sosial problemlərin həllində, o cümlədən, ölkənin müstəqil və sərbəst həyat şəraitinin formalaşmasında iqtisadi dirçəlişin müstəsna rolu cəmiyyət həyatında mühüm bir hadisədir. Heydər Əliyev bunu hələ sovetlər dövründə düşüñürdü və onun bünövrəsini yaradırdı. Heydər Əliyev 1996-ci ildə "Dədə Qorqud" adlı nəhəng yarımdalma qazma qurğusunun fəaliyyətə başlamasına həsr olunmuş mərasimdəki çıxışında göstərir ki, "...Görüsünüz, keçmiş illərdə nə qədər böyük işlər aparılıbdır. Eyni zamanda, o işlər həmin vaxtlarda görülməsəydi biz bu gün bu addımları da ata bilməzdik, şübhəsiz böyük işləri də başlaya bilməzdik. Bu da onu göstərir ki, 1970-ci illərdə görülən işlər, yaranan bu böyük iqtisadi sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Əgər onlar olmasayıdı biz bu gün dövlət müstəqilli-yimizi əlimizdə bu qədər möhkəm saxlaya bilməzdik... Bu gün sizə bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bu günkü müstəqilliyini düşüñürüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbay-canın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır".<sup>1</sup>

Heydər Əliyev hər şeydən əvvəl xalqın inamını bərqərar etdi. Əhalinin yaxşı yaşayışını təmin etməklə bütövlükdə Azərbaycan cəmiyyətinin nüfuzunu qaldırdı. Cəsarətlə, döñə-döñə Azərbaycan xalqına layiq olan qiyməti verdi. Azərbaycan Respublikasını keçmiş Sovet sisteminə daxil olan dövlətlərin içərisində ucaltı. Bu isə xalqın qələbə əzminin formalaşdırılmasına

<sup>1</sup> Bax: Heydər Əliyev "Dədə Qorqud" nəhəng yarımdalma qazma qurğusunun fəaliyyətə başlamasına həsr olunmuş mərasimindəki nitqi. "Azərbaycan" qəzeti, 27 avqust, 1996-ci il.

sında ikinci bir diplomatik addım idi. O zaman Heydər Əliyev gələcək üçün bu addımları atırdı. Heydər Əliyev bu addımları elə bir diplomatik ustalıqla və bacarıqla atırdı ki, o zaman sovet dövlətinin mərkəzi aparıcı Heydər Əliyevi təşəbbüskar, işgüzar, yenilikçi bir rəhbər kimi təqdir edərək onu daha yüksək və məsuliyyətli bir vəzifəyə dəvət etməkdən çəkinmədi. Azərbaycan Respublikası isə Heydər Əliyevin sayesində yuxarılarda daha çox etibar qazanırdı. Məhz bu etibar və etimadın sayesində Azərbaycanın kənd və şəhərləri abadlaşır, yeni istehsal müəssisələri yaradılır, həyat şəraiti yaxşılaşır, istehsal sahələrində müasirləşmə baş verirdi.

Azərbaycan xalqında qələbə əzminin formalaşması Heydər Əliyev diplomatiyasının böyük nailiyyətlərini və uğurlarını təcəssüm etdirirdi. Heydər Əliyevin bütün fəaliyyəti məhz xalqa inam psixologiyası üzərində formalaşırıldı. Məhz bu inam Azərbaycan Respublikasının müstəqillik arzularının həyata keçməsini təmin etdi.

Xalqın müstəqil, azad, sərbəst gələcəyə hazırlanması yolunda sosial problemlərin həll olunması mühüm amillərdən biri olduğu kimi, dövrün ən zəruri tələblərindən biri sayılmalıdır. Əgər cəmiyyətdə təkcə sosial məsələlərin həlli əsas götürülsə nəticə ancaq iqtisadi maraqların həyata keçirilməsi məhdudlaşa bilərdi. Lakin Heydər Əliyevin bütün strateji konsepsiyası çox dərin siyasi uzaqgörənlilik üzərində qurulurdu. Məhz bu siyasetdə milli mənəviyyat psixologiyasına aid mühi-tin yaradılması cəmiyyətin öz-özünü dərk etməsinə yönəldilirdi. Cəmiyyətin milli köklərə bağlılığı isə insanların zaman-zaman yetişib formalaşmış intellektual qüvvəsini varislik bazasında bir-birinə bağlayır. Cəmiyyət dərk etməyə başlayır ki, onun qələbə əzmi təkcə bu günkü əmək fəaliyyətinin nəticəsi deyildir. Bu qələbə əzmi Azərbaycan xalqına tarixən, mərhələ-mərhələ bir irlə olaraq keçmişdir. Həm xalqın mütəşəkkiliyində və həm də sosial hadisələr burulğanından baş çıxarıb qələbə

əldə etmək prosesində mənəvi irs psixologiyasının canlandırılması çox mühüm əhəmiyyət daşıyır. Milli-mənəvi irs amili, həmçinin əldə olunmuş qələbənin ümummilli xarakter qazanmasını təmin edir. Bütövlükdə, milli-mənəvi amil cəmiyyətdə ictimai şürurun formalaşdırılmasını təmin edir. Sovet dövründə hər gün, hər saat, hər an marksist ideologiyası təbliğ olunurdu. Doğrudur, marksist ideologiyası insanları başı üstə çevrilmiş vəziyyətdə saxlayırdı. Həyat gerçəklilikləri ilə ideoloji təbliğat istiqaməti bir-birini tutmurdu. Lakin zorakı təbliğat çox güclü idi. Buna görə də insanların psixologiyasında inamdan daha çox qorxu hökm sürdü. Bu qorxu sovet dövləti yarandığı gündən onun ideya silahı idi. Cox-cox qeyrətli insanlar bu ideologiyanın qurbanı olmuşdu. Ona görə də həmin dövrdə ictimai şürurun formalaşdırılması sahəsində qlobal iş aparılmasına girişmək çox təhlükəli idi. Xalq üçün, cəmiyyət üçün, millət üçün təhlükəli idi. İctimai şürur nəyə xidmət etməli idi? İctimai şürur hər şeydən əvvəl, xalqın əzmkarlılığının, işgüzarlığının, özünə inamının dərk olunmasına, milli-mənəvi keyfiyyətlərin qətrə-qətrə mənimşənilməsinə, sərbəst, müstəqil, azad düşünəcənin formalaşmasına xidmət etməli idi. Bəli, bu çox çətin iş idi, həqiqətən qorxu gətirən və gözlənilən nəticənin əldə olunması qarşısında ciddi maneə yarada bilən bir iş idi. Ancaq məsələ burasında idi ki, sovet dövlətinin ideoloji təbliğatı icbari xarakter daşıyırdı. Bu təbliğatda milli maraqlar, milli mənafelər gözlənilmirdi. Sovet təbliğatında formaca milli, məzmunca sosialist prinsipləri həyata keçirilməyə başlayırdı. Buradan da açıq göründüyü kimi, milli maraq və mənafelərə formal cəhətdən yanaşılırdı. Sosialist mədəniyyəti isə əslində real olmayan, kökü olmayan, əsl olmayan bir xəyalı mədəniyyət idi. Əslində bu mədəniyyət rus şövinizminə əsaslanan bir ictimai şürur forması olmalı idi. Bu isə xəyalı olduğundan həyata keçirilməsi və tətbiq edilməsi praktik cəhətdən real görünmürdü. Ona görə də Heydər Əliyev çox böyük bir siyasi uzaqqörənliliklə, böyük

diplomatik bir məharətlə sosialist cəmiyyətinə xidmət edəcək ictimai şüru Azərbaycan məkanına, Azərbaycan cəmiyyətinə və bütövlükdə azərbaycanlılara xidmət etməyə yönəldə bilmışdı. Heydər Əliyev yalançı sovet təbliğatının mahiyyətini başa düşürdü. Onun iflasa uğradığını hələ uzaqdan göründü. Ona görə də cəmiyyəti həm iqtisadi tərəqqi ilə və həm də ictimai şürurun formalaşdırılması ilə azad, sərbəst, müstəqil dövlət quruculuğu mərhələsinə hazırlayırdı.

Heydər Əliyev milli mədəniyyəti, milli mənəviyyatı xalqın malı etmək üçün tarixlər boyu yaranmış milli mədəniyyət nümunələri arasında ənənəçilik və varislik olduğunu sübuta yetirirdi və dənə-dənə, yorulmadan bu məsələnin üstünə qayıdır. Heydər Əliyev Azərbaycanın qədim və arasıksılməz mədəniyyətə malik olduğunu bütün dünyaya bəyan edirdi. Bununla da sübuta yetirməyə çalışırdı ki, Azərbaycanın qədim və zəngin mədəniyyəti vardır. Heydər Əliyev Azərbaycanı dünəyaya böyük milli və mədəni sərvəti olan bir ölkə kimi tanımağa çalışırdı və buna nail olurdu. Bununla da Azərbaycan haqqında guya qədim mədəniyyəti olmayan bir ölkə misfini çox böyük məharətlə aradan qaldırırdı. Heydər Əliyev Azərbaycanı dünyaya nəinki bir qədim və zəngin mədəniyyətə malik bir ölkə kimi tanıdırdı, həm də Azərbaycanın böyük mütəfəkkirlərinin dünya sivilizasiyasına ümumbəşəri ideyalar bəxş etdiyini də dərin məntiqlə sübuta yetirirdi. Heydər Əliyev dahi Azərbaycan mütəfəkkirlərinin bəşər cəmiyyətinə verdiyi ideyaları fərdi təfəkkürün məhsulu kimi yox, Azərbaycan cəmiyyətində formalaşmış mənəvi sərvət kimi təqdim edirdi. Bununla da göstərirdi ki, ayrı-ayrı mütəfəkkirlər müxtəlif dövr və zamanlarda yaşasalar da onların intellektual məhsulu bütövlükdə Azərbaycan xalqının arasıksılməz ənənəvi sərvətidir. Milli-mənəvi mədəniyyətin bütövlükdə Azərbaycan xalqının sərvəti olduğunu sübuta yetirmək əslində Azərbaycan xalqının bütövlüyünün sübuta yetirilməsi idi. Belə ki, Azərbaycan xalqı

Nizami Gəncəvi ilə fəxr etdiyi kimi, Məhəmməd Füzuli ilə fəxr etdiyi kimi, İmadəddin Nəsimi ilə fəxr etdiyi kimi, ümumiyyətdə Azərbaycan mədəniyyəti ilə fəxr edirdi. Heydər Əliyevin böyüküyü onda idi ki, o dahi şəxsiyyətlərin fikir və ideyaları arasında ümumxalq və ümummilli vəhdət təşkil edən əlaqələrin mövcudluğunu sübuta yetirirdi. Bu əlaqələrin ənənə və varisliklə davam və inkişaf etdiyini, gələcək nəsillərə ərmağan kimi çatdığını göstərir. Şübhəsiz, qədim və zəngin milli mədəniyyətə malik olduğunu yaxşı dərk edən cəmiyyətdə ictimai şurun formalaşdırılmasına nail olmaq Heydər Əliyev kimi bir şəxsiyyətin qarşısında çətin deyildi. Buna cəsarət lazımlı idi. O Heydər Əliyevdə var idi. Buna dərin zəka, ağıl və idrak lazımlı idi. O Heydər Əliyevdə var idi. Buna uzaqqorən siyaset və diplomatik məharət lazımlı idi. O Heydər Əliyevdə var idi. Buna milli təəssübkeşlik, xalqına, millətinə sevgi və məhəbbət lazımlı idi, vətəndaşlıq qeyrəti və vətənpərvərlik heysiyyəti lazımlı idi. Bunların hamısı Heydər Əliyevdə var idi. Ona görə də Heydər Əliyev qalib gəldi. Öz qələbəsi ilə insanlarda qalib gəlmək əzmi yaradırdı. Azərbaycan cəmiyyətində qalib gəlmək elminin əsaslarını yaradırdı. Heydər Əliyev özünün vətənpərvərlik fəaliyyəti ilə qalib gəlmək elminə yiyələnməyin əsaslarını öyrədən bir məktəb yaradırdı.

Heydər Əliyev ictimai şurun formalaşdırılması üçün qədim milli-mədəniyyət abidələrimizin, klassiklərimizin öyrənilməsinə çox böyük diqqət yetirirdi. Heydər Əliyev milli mədəniyyətimizin, incəsənətimizin varisiyyətinin öyrənilməsinə çox böyük əhəmiyyət verirdi. Heydər Əliyev göstərir və sübuta yetiridi ki, Azərbaycan xalqının qədim və zəngin ədəbiyyatı var, dünya mədəniyyəti xəzinəsinə parlaq nümunələr bəxş edə biləcək mədəniyyəti var. Azərbaycan xalqının həmçinin zəngin incəsənət nümunələri vardır. Bu böyük mənəvi sərvət zaman-zaman formalaşmış və nəsilbənəsil insanların həyatında və mədəniyyətində özünə yer tapmışdır.

Heydər Əliyev xalqın mənəvi sərvəti barədə bəhs edərkən onun varisliklə müasirləşməsini və yeniləşməsini daim diqqətə çatdırır. Heydər Əliyev hələ sovet ideologiyasının geniş təbliğ olunduğu dövrlərdə Azərbaycanın zəngin mənəvi sərvəti olduğunu bəyan edərək onun müasir dövrdəki təcəssümündən fəxrə danişır. Heydər Əliyev göstərir ki, "Öldə etdiyimiz gözəl nəticələrdən biri budur ki, xalqımız mənəvi cəhətdən dirçəlmış, yüksəlmış, milli mədəniyyətimiz çıxəklənmişdir. Azərbaycanın yaradıcı ziyanlarının xoşbəxt taleyi onların xalqla birliyindədir, xalq mənafeyinə xidmət etmələrindədir. Azərbaycan ədəbiyyatı və incəsənəti məhz bu gözəl zəmin üzərində müasir bədii-estetik zirvələrə çatmışdır".<sup>1</sup>

Heydər Əliyev müasir dövr ədəbiyyatını, mədəniyyətini və incəsənət nümunələrini milli sərvətimizin varisi hesab etməklə ictimai şurun yetkinləşməsində onların mühüm rol oynadığını xüsuslu olaraq diqqətə çatdırır. "Müasir Azərbaycan ədəbiyyatında cərəyan edən proseslər mühüm və diqqətəlayiq proseslərdir: onlar özləri ilə yenilik gətirir. Bədii söz sənətkarlarının gerçekliyi daha dolğun əhatə etməyə, həyatı daha dolğun şəkildə təsvir etməyə, adamlar və zaman haqqında həqiqəti bər-bəzəksiz deməyə səy göstərdiklərini xüsusilə nəzərə çarpdırmaq istəyirəm. Azərbaycan xalqının ən əsas, ümde arzu və istəkləri, ən nəcib əməlləri bədii əsərlərdə getdikcə daha tez-tez və daha dərindən təsvir olunur. Yəziçilar irəliyə doğru hərəkətlərimizin obyektiv tələblərini, perspektivli meyllərini əks etdirməklə bütün Azərbaycan mədəniyyətinin daha da inkişafına kömək göstərirler".<sup>2</sup>

Heydər Əliyev ictimai şurun formalaşmasında bədii söz sənətinə çox böyük əhəmiyyət verir, sözün təsireddi qüvvəsindən sənətkarlıqla istifadə olunmasını yazuçı və şairlərimizə

<sup>1</sup> Bax: Heydər Əliyev. Sovet ədəbiyyatının yüksək borcu və amalı. Bakı, 1981, s.15

<sup>2</sup> Bax: Heydər Əliyev. Sovet ədəbiyyatının yüksək borcu və amalı. Bakı, 1981, s.18-19

tövsiyə edir: "Cəmiyyətin mənəvi tələbatının artması, ədəbiyatın milyon-milyon adama ideya-mənəvi və estetik təsiri imkanlarının genişlənməsi dövrümüzün mühüm əlamətidir. Beləliklə, bədii sözün siyasi, ictimai siqləti artır. Bu isə yeni cəmiyyət quruculuğunun, insanlar arasında yeni münasibətlərin ön xəttində durmali olan yazıçıların və şairlərin üzərinə çox böyük vəzifə qoyur. Öz dövrünü tam göstərməyin, ictimai inkişaf dialektikasını bədii formada canlandırmağın, onun ən mühüm meyllərini və qanuna uyğunluqlarını açmağın necə məsul vəzifə olduğunu hər bir sənətkarın dərk etməsi çox böyük əhəmiyyətə malikdir. Varlığın dialektikası reallığın dialektik şəkildə eks olunmasını tələb edir".<sup>1</sup>

Heydər Əliyev sovet hakimiyyəti illərində bədii söz sənətkarlarına, mədəniyyət və elm xadimlərinə böyük qayğı göstərməklə milli şürünün dirçəldilməsinə zəmin yaradırdı. Ramiz Mehdiyev yazır ki, "Bu illərdə Azərbaycanda milli özünnüdərk prosesi xüsusilə qüvvətlənmişdi. Həmin proses Heydər Əliyev tərəfindən böyük həssaslıq və uzaqgörənliliklə idarə olunur və tənzimlənirdi. Sovet sisteminin ağır təzyiqinə baxmayaraq Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atılırdı. Keçmiş SSRİ-nin ayrı-ayrı respublikalarında rejimin əleyhinə çıxış edən elm və mədəniyyət xadimləri, ziyalilar təqiblərə, təhdidlərə məruz qaldıqları halda Azərbaycanda yaradıcı ziyalilar üçün sərbəst düşüncə və iş şəraiti hökm sürdü. Milli azadlıq və milli özünnüdərk ruhunun açıq və gizli təbliği üçün həmin illərdə yaradılmış şərait sonrakı mərhələlərdə öz bəhrəsini vermişdir. Keçmiş SSRİ-nin dağılması ərəfəsində Azərbaycanda demək olar ki, milli müstəqillik ideyalarının daşıyıcısı olan böyük bir zümrə yetişmişdi".<sup>2</sup>

<sup>1</sup> Bax: Heydər Əliyev. Sovet ədəbiyyatının yüksək borcu və amalı. Bakı, 1981, s.22-23

<sup>2</sup> Bax: Ramiz Mehdiyev. Azərbaycanın inkişaf dialektikası. Bakı, 2000, s.155-156

Heydər Əliyev bədii obrazların yaradılması ilə ictimai fikrin formallaşdırılması, eləcə də milli-mənəvi mədəniyyətimizə məxsus zəngin ənənələrin qorunaraq indiki dövrdə müasirləşdirilməsi sahəsində göstərdiyi fəaliyyətlərinə görə Cəfər Cabbarlinin, Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın, Məmməd Rahimin, Mikayıl Müşfiqin, Hüseyin Cavidin, Mehdi Hüseynin, Mirzə İbrahimovun, Süleyman Rəhimovun, İmran Qasimovun, Əli Vəliyevin, Mirvarid Dilbazinin, Əbülhəsənin, Osman Sarıvəllinin, İlyas Əfəndiyevin, Nəbi Xəzrinin, Bəxtiyar Vahabzadənin, İsmayıł Şıxlının, Əhməd Cəmilin və bir çox başqa sənətkarların əməyini yüksək qiymətləndirir. Heydər Əliyev ümidi edirdi və inanırdı ki, ictimai fikrin formallaşmasında böyük rol oynamış Nizami, Füzuli, Xaqani, Nəsimi, Axundov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Məmməd Səid Ordubadi kimi dahi yaradıcıların ırsını davam etdirən bədii söz sənətkarları öz əsərlərində milli mədəniyyətimizi bütün reallığı ilə canlandırmaqlar.

Heydər Əliyev milli mədəniyyətimizin inkişafında arasıksızlıq, ardıcılığa xüsusi diqqət yetirirdi.

Heydər Əliyevin amalı bu idi ki, Azərbaycan mədəniyyəti müxtəlif dövrlərdə, ayrı-ayrı mütəfəkkirlər tərəfindən canlandırılsa da onların arasında ardıcılıq və arasıksızlıq vardır. Məhz bu amalı üstün tutan Heydər Əliyev klassiklərin ırsının öyrənilməsinə həmişə xüsusi diqqət yetirmişdir. Bu məqsədlə, hələ o zaman Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Azərbaycan ədəbiyyatı klassiklərinin öyrənilməsi sahəsində bir sıra qərarlar qəbul etmişdi. "Bədii ədəbiyyat klassikləri əsərlərinin tədqiqini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında", "Azərbaycanın böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi ırsının öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında", "Azərbaycanın maarifpərvər şairi Mirzə

Şəfi Vazehin yaradıcılıq irlisinin öyrənilməsini gücləndirmək haqqında<sup>1</sup> və s. qərarlar buna parlaq misal ola bilər.

Heydər Əliyev, həmçinin, ana dilinin öyrənilməsinə, onun inkişaf etdirilməsinə, təbliğinə və tətbiqinə böyük diqqət yetirirdi. Heydər Əliyev milli mədəniyyətimiz kimi, ana dilimizi də xalqın böyük sərvəti adlandırırırdı. Dil bütün mənəvi sərvətlərimizin daşıyıcısı olduğu üçün onun hər bir dövrde və zamanda qorunması vacib məsələlərdəndir. Heydər Əliyevin sovet mədəniyyətinin və rus dilinin təbliğ olunduğu dövrlərdə ana dilinə yüksək qayğıkeşlik göstərməsi əsl vətənpərvərlik nümunəsi idi. O göstəirdi ki, "Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Azərbaycan dilinin əsl tərəqqisi üçün müstəsna dərəcədə əlverişli imkanlar yaranmışdır. Azərbaycan dili görünməmiş zirvələrə qalxmış, müasir poeziyanın və nəsrin elm və texnikanın, kargüzarlığın və fəal ictimai-siyasi həyatın hərtərəfli inkişaf etmiş dilinə çevrilmişdir. Biz tam inamla deyə bilərik ki, çoxəsrlik tariximizdə Azərbaycan dili heç vaxt belə zəngin, nüfuzlu və hörmətli olmamışdır. Lakin mədəniyyət və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşməsinə, inkişaf etməsinə və zənginləşməsinə, onun söz ehtiyatının genişlənməsinə daha çox qayğı göstərmək lazımdır".<sup>2</sup>

Heydər Əliyev, xüsusən, şifahi nitqin inkişaf etməsinə, nitq mədəniyyətinin yaranmasına xüsusi diqqət yetirirdi. Nitq mədəniyyətinin inkişafi, hər şeydən əvvəl, yazılı və şifahi nitq arasında yaxınlaşma meyli yaradır. Bu da normaların sabitləşərək uzunömürlü olmasına imkan verir. Dil normaları nə qədər sabit olursa, ondan zamanandan-zamana və məsafləndən-məsafləyə

<sup>1</sup> Bax: Heydər Əliyev. Sovet ədəbiyyatının yüksək borcu və amalı. Bakı, 1981, s.32-33

<sup>2</sup> Bax: Heydər Əliyev. Sovet ədəbiyyatının yüksək borcu və amalı. Bakı, 1981, s.42

informasiya vermək imkanları daha çox olur.<sup>1</sup> Heydər Əliyev göstəirdi ki, "Azərbaycan ədəbi dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir. Dilimizin jargon, dialekt ifadələri ilə zibillənməsinə yol vermək olmaz. Yazılı dilin, nitq mədəniyyətinin, ədəbi dilin qanunvericisi olmalıdır".<sup>2</sup>

Heydər Əliyev ümumiyyətlə ədəbiyyatdan bəhs edərkən onun tarixi köklərini birinci növbədə diqqətə çatdırır. Həmçinin ictiamı şüurun formallaşmasında onun mühüm rolу olduğunu göstərir: "Azərbaycan poeziyası, bədii ədəbiyyatı uzaq keçmişə dərin köklərlə bağlıdır. Onun tarixi xalqın bədii şüurunun yaranması və inkişafi tarixidir. İstibdadın və əsarətin, fanatizmin tam hökmran olduğu bir şəraitdə öz dahi yaradıcılarının şəxsində ədəbiyyat xalqın istək və arzularının ən mühüm ifadə forması, azadlıq və istiqlaliyyət uğrunda, sosial ədalət və hüquq bərabərliyi uğrunda açıq və "üstüörtülü" mübarizənin başlıca vasitələrindən biri idi. Xalqın həyatının bədii salnaməsi olan, öz dövrünün mütərəqqi və humanist ideallarından qidalanan Azərbaycan klassikası həmişə nəcib və pak mənəvi idealılar, ideyalar, fəlsəfi axtarışlar ədəbiyyatı olmuşdur".<sup>3</sup>

Heydər Əliyev istər ədəbiyyatımızın, istərsə milli-mənəvi mədəniyyətimizin hər bir sahəsi barəsində bəhs edərkən tarixiliyi və müasirliyi vəhdətdə götürürdü. Mənəvi mədəniyyətimizin qədim tarixi köklərə bağlı olduğunu göstərməklə onun müasir dövrdəki perspektivlərini də göstərir. İctimai şüurun formallaşmasında onun mühüm rolу olduğunu qabariq-

<sup>1</sup> Bax: Heydər Əliyev. Sovet ədəbiyyatının yüksək borcu və amalı. Bakı, 1981, s.42

<sup>2</sup> Bax: Heydər Əliyev. Sovet ədəbiyyatının yüksək borcu və amalı. (Respublika yazıçılarının VII qurultayında nitq. 12 iyun, 1982-ci il) Bakı, 1981, s.42-43

<sup>3</sup> Bax: Heydər Əliyev. Xalqlar dostluğu ədəbiyyatlarının dostluğunudur. (Yazıcıların Üniumittifaq yaradıcılığı konfransında məruzə, 27 oktyabr, 1980-ci il) Bakı, 1980, s.27-28

laşdırır: "Bizim qədim mədəniyyətimiz vardır. Sənətkarlar xalqımızın milli istiqlaliyyət uğrunda, mürtəce qüvvələrə qarşı, yadelli qəsbkarlara qarşı, öz sosial qurtuluşu uğrunda apardığı mübarizəni parlaq əsərlərdə bütün dolğunluğu ilə əks etdirmək üçün son dərəcə çox iş görməlidirlər. Yoldaşlar, bunlar çox zəngin materialdır, çox zəngin bünövrədir. Siz öz yaradıcılığınızda bunlardan mümkün qədər geniş miqyasda istifadə etməlisiniz".<sup>1</sup>

Heydər Əliyev 21 sentyabr 1993-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyahıllarla görüşündəki çıxışında milli mədəniyyətimizin, ədəbiyyatımızın və bütövlükdə zəngin mənəvi irsimizin tarixiliyi və müasirliyi arasındakı əlaqələri geniş təhlil etmişdir. Arasıkəsilməz mədəniyyət tariximizin dünya sivilizasiyasına verdiyi möhtəşəm töhfələr ziyahıllarımızın diqqətinə çatdırılır və ictimai şurun formallaşmasında onun mühüm rolü olduğu konkret dəlillərlə sübuta yetirilir. Heydər Əliyev ilk növbədə ziyahıllara müraciət edərək milli mənəviyatımızın qorunmasında, ictimai şurun milli şura çevriləməsi yolunda onların vətənpərvərlik hissələrini canlandırır. Çünkü ziyahıllar cəmiyyətin önündə gedərək onun problemlərinin həll olunması yolunda səy göstərən böyük bir intellektual qüvvədir. Hər bir zamanda cəmiyyətin mütərəqqi ideyalar bazasında yetişməsi prosesi ziyahıllarla, ictimai fikir sahibləri ilə bağlı olmuşdur. Bu gündü ziyahıllar da zəngin tarixi keçmişimizdə ümumbehşəri ideyalar yaranan dahi insanların varisləridir. Ona görə də cəmiyyət onlardan çox şey gözləyir. Cəmiyyətdəki mütərəqqi inkişaf heç vaxt despotlara, zülmkarlıqlara, naqis insanlara xas olmamışdır. Cəmiyyət mütərəqqi insanların ciyində irəliləmişdir. Heydər Əliyev məhz bu baxımdan, əslində ziyahıllarımızı Azərbaycan dövlətçiliyinə layiqli

<sup>1</sup> Bax: Heydər Əliyev. Kommunizm ideallarını bərqərar etməli. (Azərbaycan KP Mərkəzi Komitəsində görüşdə çıxış. 11 oktyabr, 1982-ci il), Bakı, 1982, s.16-17

xidmət göstərməyə çağrımdır. Heydər Əliyev ziyahılların üzərinə düşən vətəndaşlıq və vətənpərvərlik hissələrini konkret situasiyalarla əlaqələndirərək göstərirdi ki, "Əgər biz Azərbaycanı müstəqil bir dövlət kimi dünyaya tanıtmaq istəyiriksə, Azərbaycanın qədim tarixini, əsrlər boyu keçdiyi yolu gərək həm öz vətəndaşlarımıza, həm də bütün ölkələrdə olan elm adamlarına, respublikamıza maraq göstərən adamları tanıdaq. Bu sahədə də tarixçilərimizin qarşısında çox böyük vəzifələr durur, onların üzərinə böyük məsuliyyət düşür. Mən o vaxtlar Azərbaycanda işlədiyim dövrlərdə də deyirdim, indi də bu sözü, üstündə dururam ki, tarixçilərimiz üçün bütün şəraiti yaratmağa hazırlam. Bu şərtlə ki, bu şəraitin əvəzində biz tarixçilərimizdən Azərbaycan tarixini bu gün üçün, gələcək nəsillər üçün və bütün gələcək üçün yaxşı əks etdirən əsərlər ala bilək."<sup>1</sup>

Göründüyü kimi, Heydər Əliyev hələ sovet dövründə Azərbaycan mədəniyyətinin qayğısına qaldığı kimi, Azərbaycanın qədim və arasıkəsilməz mədəniyyətə malik olduğunu sübuta yetirdiyi kimi, sonrakı dövrdə də həmin ənənəni davam etdirmişdir. Məqsəd ondan ibarət olmuşdur ki, Azərbaycanın qədim mədəniyyətə malik olduğu dünyaya isbat edilsin. Azərbaycanın nüfuzu və hörməti qaldırılsın. Xalqın mədəni irsə malik olduğu sübut edilirə, təsdiq edilirə, onun gələcəkdə müstəqil bir dövlət kimi tanınmasına zəmin yaradılır. Həqiqətən də Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra onun beynəlxalq ictimaiyyətdə Heydər Əliyev tərəfindən nüfuz qazanması bu ölkənin müstəqil bir dövlət kimi qəbul edilməsi və diplomatik əsasda tamdılması ilə nəticələndi.

Heydər Əliyev Azərbaycan mədəniyyətinin qədim olduğunu və zəngin ənənələrlə fərqləndiyini hər an, hər zaman

<sup>1</sup> Bax: Heydər Əliyev Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyahıllarla görüşündə çıxış. 21 sentyabr 1993-cü il - "Müstəqilliyimiz əbədidir" I kitab, Bakı, 1997, s.155.

dərin və mənətiqi dəlillərlə sübuta yetirmışdır. Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət ənənələri ilə həmişə fəxr etmişdir. Eyni zamanda çalışmışdır ki, bu mədəniyyət hamitərəfindən öyrənilsin, onun zəngin ənənələrinə dərin hörmət və ehtiram olsun. Heydər Əliyev göstərirdi ki, "Azərbaycan müstəqil dövlət kimi, şübhəsiz ki, öz tarixi, adət-ənənələri ilə əsrlər boyu xalqın yaratdığı mədəniyyət əsərləri ilə fəxr edir. Xalqımız qədim xalqdır, böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır. Biz mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu xalqımıza nə qədər dərindən çatdırı bilsək, bir oqədər də xalqımızda vətənpərvərlik hissini, həqiqi vətəndaşlıq hissini, azərbaycançılıq hissini yüksəldərik. Müstəqillik dövründə torpaqlarımızı müdafiə etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün bu çox gərəklidir, lazımdır".<sup>1</sup> Heydər Əliyev Azərbaycan mədəniyyətinin böyük yaradıcıları olan dahi şəxsiyyətlərin bəşəriyyətə verdiyi ümumbaşarı ideyaları çox yüksək qiymətləndirir. Belə şəxsiyyətlərin əsərlərinin təbliğ olunmasına, öyrənilməsinə çox böyük diqqət yetirir. Bir çox hallarda Azərbaycanın dahi şəxsiyyətlərinin təbliği işi ilə əlaqədar qarşıya çıxan maneələri böyük məharetlə, iti ağıl və dərin mühakimə ilə, dəmir mənətiqlə aradan qaldırmağa müvəffəq olur, qalib gelir. Heydər Əliyev göstərir ki, "Tariximizin böyük səhifələrini, intibah dövrünü XI-XII əsrlərdə Nizamini, Xaqanini, Fələkini, Məhsətini götürsək, onların hamisinin yaradıcılığı geniş yayılmışdır. Ancaq təkcə bir cəhəti xatırlatmaq istəyirəm. Nizami Gəncəvinin 800 illiyi 1948-ci ildə keçirilmişdir. 1981-ci ildə biz Nizaminin ədəbi irsinin öyrənilməsi haqqında böyük bir qərar qəbul etdik.

Nizami Gəncəvinin 840 illiini böyük bir yubiley kimi qeyd edəndə bizə çox yerdə irad tutdular ki, 840 il yuvarlaq

<sup>1</sup> Bax: Heydər Əliyev. Azərbaycan Respublikasının Elmlər Akademiyasında ziyanlılarla görüşdə çıxış. 21 sentyabr, 1993-cü il. s.156.

tarix deyildir. Ancaq biz sübut etdik ki, Nizami Gəncəvi elə bir şəxsiyyətdir, tarixdə, dünya mədəniyyətində elə bir iz qo'yub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər."<sup>1</sup> Bundan sonra doğurdan da belə oldu. Hər il sentyabr ayında böyük Nizaminin vətəni Gəncədə keçirilən Nizami poeziya günləri buna əyani sübutdur.

Heydər Əliyev öz yaradıcılığı ilə təkcə Azərbaycan mədəniyyətinə yox, eləcə də bəşər mədəniyyətinə böyük töhfələr verən mütəfəkkir şairlərimizi yalnız bədii nümunələr yaratmış şairlər hesab etmir. Onları ümumbaşəri ideyalının yaradıcısı olan alim, filosof və işıqlı zəka sahibi kimi tanıtmağı tövsiyə edir: "Demək istəyirəm ki, bizim mədəniyyətimiz, elmimiz çox zəngindir. Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq. Yenə də qeyd edirəm, tariximiz çox zəngindir və biz bunu vaxtaşırı xalqa çatdırmalıyıq. Nəsiminin 600 illik yubileyini qeyd etdiyimiz zaman bu dünyada nə qədər eks-səda doğurdu. Azərbavcanı nə qədər tanıdı! Məhz Azərbaycan xalqına rəənsub cian Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir".<sup>2</sup>

Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasına yönəldilmiş bu siyasi addımların ölkəmizin nüfuzunun artırılması üçün böyük əhəmiyyətə malik olduğunu göstərərək Ramiz Mehdiyev yazır: "Heydər Əliyevin titanik əhəmiyyətli cəmiyyətinizin bir qolunu Azərbaycanın şöhrətinin artırılması, onun bütün dünyada tanıdılması, xalqımızın elm və mədəniyyətinin,

<sup>1</sup> Bax: Heydər Əliyev Azərbaycan Respublikasının Elmlər Akademiyasında ziyanlılarla görüşdə çıxış. 21 sentyabr, 1993-cü il. s.156.

<sup>2</sup> Bax: Heydər Əliyev. Azərbaycanın Respublikasının Elmlər Akademiyasında ziyanlılarla görüşündə çıxış. 21 sentyabr 1993-cü il. s.157.

tarixi ənənələrinin tanınmış xadimlərinin təbliği istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlər təşkil edir".<sup>1</sup>

Heydər Əliyev ictimai şürurun formallaşmasında böyük ədəbiyyat, incəsənət və mədəniyyət xadimlərinə, eləcə də onların sənət varislərinə çox böyük hörmət və diqqətlə yanaşır. Heydər Əliyev klassik ırsimizin sonrakı dövrlərə məxsus davamçıları olan Mirzə Fətəli Axundovun, Abbasqulu ağa Bakıxanovun, Abbas Mirzə Şərifzadənin, Ülvi Rəcəbin, Əliağa Vahidin, Nəriman Nərimanovun, Üzeyir Hacıbəyovun, Cəfər Cabbarlinin, Səməd Vurğunun, Rəsul Rzanın, Hüseyn Cavidin, Süleyman Rüstəmin, İlyas Əfəndiyevin, Məmməd Səid Orudbadının və bir çox başqalarının yaratdığı əsərlərin öyrənilməsini və təbliğ olunmasını tövsiyə edir. Heydər Əliyev öz dövründə yazıçıları, alimləri, sənətkarları, incəsənət xadimlərini, ziyahları ruhlandıraqla bu şəxsiyyətləri yüksək qiymətləndirmiş, öz şəxsi münasibətini onlara ünvanladığı məktublarda da bildirmiştir. Heydər Əliyev bununla mütəfəkkir şəxsiyyətlərin fəaliyyətini vətənə xidmət etmək naminə, milli mənafeyin qorunması naminə ictimai fikrin formalşdırılmasına, cəmiyyətdə milli şürurun yetkinləşməsinə yönəldir. Heydər Əliyevin akademik Eldar Salayevə (24 dekabr 1993), xalq yazıçısı İlyas Əfəndiyevə (25 may 1994), xalq şairi Xəlil Rzaya (24 iyul 1994), Yaziçi Hüseyn İbrahimova (26 iyun 1994), xalq yaziçisi İsmayıł Şıxlıya (4 iyun 1994), yaziçi Gəray Fəzliyə (2 mart, 1995) Azərbaycan Respublikasının teatr xadimlərinə (8 mart 1995), əməkdar müəllim Sona Tağıyevaya (28 aprel 1995) Əməkdar İncəsənət xadimi, yaziçi Maqsud İbrahimbəyova (14 may 1995), əməkdar elm xadimi Sara xanım Aşurbəyliyə (26 yanvar 1996) və digər başqa görkəmlı şəxsiyyətlərə ünvanladığı məktubların məzmununda vətənpərvərlik və vətənə xidmət motivləri canlandırılır.

<sup>1</sup>Bax: Ramiz Mehdiyev. Azərbaycanın inkişaf dialektikası. Bakı, 2000, s.167.

Heydər Əliyev Azərbaycanın elm, mədəniyyət və incəsənət xadimlərinə, tarixdə öz yaradıcılıqları ilə dərin iz qoymuş mütəfəkkir şəxsiyyətlərə ona görə böyük diqqətlə yanaşırı ki, Azərbaycanın zəngin mədəniyyətə və mədəni irsə malik olduğunu dünyaya bəyan etsin. Çünkü, bir çox hallarda Azərbaycan məkanından kənardı ya bu ölkə və xalq haqqında geniş təsəvvür yox idi, ya da Azərbaycan haqqında elə stereotiplər yaranmışdı ki, guya bu ölkədə qədim mədəniyyət ənənələri mövcud deyildir. Azərbaycanı bu stereotip fikirlərdən məliz Heydər Əliyev siyaseti qoruya bilmışdır.

Ramiz Mehdiyev yazır ki, "Heydər Əliyevin uzaqqorən siyasetinin mühüm cəhətlərindən biri həmin illərdə Azərbaycanın yalnız keçmiş SSRİ məkanında deyil, həmçinin dünya miqyasında tanıdılmasına nail olmaq idi. Bu yönələ xeyli işlər görüldür. Bəllidir ki, keçmiş SSRİ-nin xarici siyasetində müttəfiq respublikalar birbaşa iştirak edə bilmirdilər. Lakin bütün maneqə və sədlərə baxmayaraq Azərbaycanın xarici aləmlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsinə, xarici ölkələrdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinə maksimum səy edilir, Bakıda beynəlxalq tədbirlər təşkil olunur, xarici ölkələrdə məskunlaşmış azərbaycanlılarla əlaqələr qurulması istiqamətində mühüm addımlar atılmışdır".<sup>1</sup>

Azərbaycanın müstəqillik mərhələsinə qədəm qoymduğu müddətdə bu şübhəsiz, Heydər Əliyevin həmin sahədə aparlığı məqsədyönlü iş öz bəhrəsini verdi. Azərbaycan Respublikası tezliklə, dönyanın ayrı-ayrı ölkələri tərəfindən, xüsusilə, iqtisadi, siyasi, mədəni cəhətdən inkişaf etmiş Avropa ölkələri tərəfindən tanınmağa başladı. Bu o demək idi ki, Azərbaycan Respublikası özünün tarixən yaranmış, inkişaf etmiş və zəngin ənənələr qazanmış mədəni səviyyəsi ilə dönyanın inkişaf etmiş ölkələri ilə yanaşı dayanmağa qadirdir. Bu, **birincisi**, sovet rejimindən yenicə ayrılmış bir ölkədə Heydər Əliyevin dövlətçilik

<sup>1</sup>Bax: Ramiz Mehdiyev. Azərbaycanın inkişaf dialektikası. Bakı, 2000, s.167.

siyasetinin çox böyük qələbəsi idi. Azərbaycanın mədəniyyətdən uzaq olması barədəki stereotip isə Heydər Əliyevin qətiyyəti ilə birdəfəlik aradan qaldırılmış oldu.

**İkincisi**, Azərbaycanın qədim və zəngin mədəniyyətə malik olmasını dünyaya bəyan etmək o deməkdir ki, Azərbaycan xalqı ta qədim dövrlərdən bəri özünün milli mədəniyyətini formalasdırmışdır. Azərbaycanın qədim və zəngin mədəniyyəti dərin köklərə və qırılmaz ənənələrə malikdir.

Azərbaycanın qədim milli mədəniyyət ənənələri əsrlərdən bəri yaşayaraq daim zənginləşdiyi üçün xalqın bütün sosial-ictimai və möişət həyatında dərin köklər salmışdır. Öz ənənələri bazasında milliləşərk xalqın ruhuna çökmüş bu mədəniyyət globallaşma mühitində, heç şübhəsiz ki, öz milli xarakterini qoruyaraq gələcək nəsillərə bir ərmağan kimi çatdırıla biləcəkdir.

Azərbaycan milli mədəniyyəti özünün bir çox parametrlərində bəşər mədəniyyətinin də zənginləşməsinə mühüm töhfələr vermişdir. Bu gün də bəşər mədəniyyətinin Azərbaycan milli mədəniyyətindən bəhrələnəcəyi çox şey vardır. Azərbaycanın qədim və zəngin mədəniyyət ənənələrinin milli mədəniyyət kimi formalasdırlaraq bəşər mədəniyyətində özünəməxsus yer tutma bilməsi məhz Heydər Əliyevin siyasi və diplomatik nailiyyətlərinin bəhrəsi hesab olunmalıdır.

Bununla birlikdə, Azərbaycan milli mədəniyyətinin müasir dövrə ümuməşəri mədəniyyətin ən mütərəqqi ənənələrindən bəhrələnməsi onun zənginləşməsinə təsir göstərən vacib amillərdən biri hesab olunmalıdır. Heydər Əliyev bununla əlaqədar olaraq göstərir ki, "Biz tarixi köklərimizdən heç vaxt ayrıla bilmərik. Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymaliyiq, təbliğ etməliyik, onunla fəxr etməliyik. Eyni zamanda öz milli-mənəvi dəyərlərimizi ümum-

bəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıdır".<sup>1</sup>

Budur, Heydər Əliyevin qlobal düşüncəsi bütün qloballaşma proseslərinin hamisində güclüdür, üstündür, dərindir və məntiqlidir!

**Üçüncüüsü**, qədim və zəngin milli mədəniyyətin mövcudluğu, sonrakı dövrlərdə bu mədəni ənənələrin varisiyinin saxlanılması və inkişaf etdirilməsi ictimai fikrin formalasdırılması, ictimai şüurun canlandırılması və nəticədə onun milli şüura çəvrilərk milli ideologiya səviyyəsinə çatdırılmasının zəminini, bazasını və bünövrəsini təşkil edir. Bütün bunlar Heydər Əliyevin iti zəkası və uzaqgörən siyasetinin bəhrəsidir. Heydər Əliyev tərəfindən hələ ciddi, sərt sovet rejimi dövründə əsası qoyulan bu siyasetin bəhrəsi müstəqillik dövründə bütün reallığı ilə ictimai həyatda öz təsdiqini tapdı. Müstəqil dövlətçilik quruluşu mərhələsində bu Heydər Əliyevin siyasi fəaliyyətinin möhtəşəm qələbələrindən biri kimi öz həyati reallığını təsdiq etdi.

İctimai şüurun canlandırılmasında insanların şəxsi keyfiyyətlərinin ictimai keyfiyyətlərlə qovuşdurulmasında, cəmiyyət üzvlərinin fəaliyyətinin milli mənafelərə xidmət etməyə yönəldilməsində mənəvi tərbiyə amilinin mühüm rolu vardır. Mənəvi tərbiyə insanları saflasdırmağa, onların vətənpərvərlik ruhunda yetişdirilməsində aparıcı rol oynayır. Mənəvi tərbiyə insan iradəsinə qətiləşdirir, əzmkarlığını, təşəbbüskarlığını, cəsarətliliyini canlandırır, insanlarda əzmkarlıq yaradır, eləcə də onların sağlam ideya ətrafında cəmləşdirilməsində mühüm yer tutur. Mənəvi tərbiyə, hər şeydən əvvəl, ictimai şüurun milli şüura çəvrləməsinin ən başlıca təməlini təşkil edir.

Heydər Əliyev cəmiyyətdə ictimai şüurun yetkinləşməsi prosesində mənəvi tərbiyə amilinə çox böyük diqqət yetir-

<sup>1</sup> Bax: Heydər Əliyev. Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildöñümünə həsr olunmuş yiğincəqda nitq. "Xalq qəzeti" 24 noyabr 1998-ci il.

mişdir. Mənəvi tərbiyə olması, əslində, iqtisadi dirçəliş və milli-mədəni inkişaf amili ilə six bağlı bir anlayışdır. İqtisadi dirçəliş və milli-mədəni inkişaf bazasında əldə edilmiş insan azadlığı, cəmiyyətdə sərbəstlik və müstəqillik anlayışları mənəvi tərbiyəye nail olunması ilə özünü təsdiq etdirə bilir. Çünkü mənəvi tərbiyənin bazasında iqtisadi dirçəliş və mədəni inkişaf durduğu kimi onun arxasında da vətənpərvərlik amili dayanır. Başqa sözlə, həyatda qazanılmış bütün üstün keyfiyyətlər bila-vasitə, mənəvi tərbiyə ilə, vətənpərvərlik duyğusu ilə özünün mütərəqqi rolunu təsdiq edir. Mənəvi tərbiyəye nail olmadıqda qazanılan digər keyfiyyətlər milli mənafelərə xidmət göstərməkdən uzaqdır. Ona görə də mənəvi tərbiyə bütövlükdə iqtisadi dirçəliş və mədəni inkişaf amillərini sosial, ictimai və məntiqi-psixoloji cəhətdən tamamlayır. Heydər Əliyev mənəvi tərbiyənin cəmiyyət həyatındaki rolü barədə hələ Sovet hakimiyətinin sərt ideoloji təbliğatı dövründə bəhs edərək Azərbaycan cəmiyyətini mənəvi və psixoloji cəhətdən ümummilli mənafelərə xidmət göstərməyə hazırlayırdı. İnsanların vətənpərvərliyə, cəsarətliliyə, əzmkarlığa, təşəbbüskarlığa, məsuliyyətliliyə hazırlayırdı. Heydər Əliyev bütövlükdə Azərbaycan cəmiyyətini sərbəst idrak və düşüncə bazasına, müstəqil dövlətçilik mərhələsinə hazırlayırdı. Heydər Əliyev cəmiyyətin naminə xidmət göstərməyi yeni ictimai əxlaq norması kimi qiymətləndirərək göstərirdi: "Yeni ictimai əxlaqın bərqərar olması bizim çox böyük nailiyyətimizdir. Cəmiyyətin həyatında mənəvi amillərin rolunun daha da güclənməsi irəliyə doğru hərəkətimizi sürətləndirir. Cəmiyyətimizin mənəvi yüksəlişi təcrübəsinin çox böyük əhəmiyyəti vardır".<sup>1</sup>

Heydər Əliyev göstərirdi ki, mənəvi tərbiyə amili şəxsiyyətin yüksək əxlaqi keyfiyyətlərə malik olmasının ilə six

<sup>1</sup> Bax: Heydər Əliyev. Fəal həyat mövqeyinin formalasdırılması: Mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri. Ümumittifaq elmi-praktiki konfransında məruzə. 25 aprel 1979-cu il. Bakı, 1979, s.12

bağlıdır. Şəxsiyyətin yüksək əxlaqi normalara malik olması onda vətənpərvərlik hissi yaradılmasının başlıca amilidir. Eləcə də yüksək əxlaqa malik olan şəxsiyyətdə milli-mənəvi keyfiyyətlər bütün parlaqlığı ilə təcəssüm edir. Yüksək əxlaq cəmiyyətdə humanist münsibətlərin formalasmasına zəmin yaradır. Şəxsiyyətin yüksək əxlaqi cəmiyyət həyatında öz bəhərələrini verdikcə onun nüfuzu artır. Ümumbəşəri ideyaların cəmiyyət həyatında bərqərar olunması üçün yüksək əxlaqi normalara yiylənməyin əhəmiyyəti çox böyükdür. Şübhəsiz, müstəqil dövlət qurucularında yüksək əxlaqın və ümumbəşəri ideyaların təcəssüm tapması ümumdünya kontekstində cəmiyyətin rolunu açıq-aydın göstərən vacib bir amil sayılmalıdır. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək müstəqilliyini görürdü və müstəqil dövlətçilik zəminində şəxsiyyətin yüksək əxlaqi normalara yiylənməsini zəruri hesab edirdi. Bu münasibətlə Heydər Əliyev göstərirdi ki, "Şəxsiyyətin yüksək əxlaqi keyfiyyətlərinin formalasması, onun hərtərəfli və ahəngdar inkişafının çox mühüm bir cəhətidir. Türk edilmiş və insanların davranışında öz təcəssümünü tapmış əxlaq prinsipləri onları yüksəldir, həyati dərin ictimai məna ilə zənginləşdirir. Bizim mənəviyyatımız ictimai mənafə ilə şəxsi mənafeyi qırılmaz tellərlə bir-birinə bağlayır, insana xalqın səadəti uğrunda mübarizədə fəal mövqə tutmaqdə kömək edir".<sup>1</sup> Heydər Əliyev eyni zamanda, mənəvi tərbiyəni ideoloji işin bir tərkib hissəsi hesab edir. Mənəvi tərbiyə Heydər Əliyev təlimində ictimai şüurun milli şüura çevrilməsinin bazası hesab edilir. Milli şüurun formalasması isə milli ideologiya yaranmasının bazasını təşkil edir. Buradan belə bir məntiqi nəticə meydana çıxır ki, milli şüura, milli ideologiyaya yiylənmək üçün mənəvi tərbiyə aparıcı yer tutur. Məhz milli ideologiya da mənəvi tərbiyənin nəticəsi hesab edilən vətənpərvərlik mühitinin yaranması şə-

<sup>1</sup> Bax: Heydər Əliyev. Həyat mövqeyinin formalasdırılması: Mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri. Bakı, 1979, s. 14-15.

raitində öz təsdiqini tapa bilir. Heydər Əliyev bununla əlaqədar göstərirdi ki, "İdeoloji işin tərkib hissəsi olan mənəvi tərbiyə həyatın bütün sahələrinin inkişafına, ictimai istehsalın səmərəliliyinə fəal təsir göstərməlidir. Elə etmək lazımdır ki, əmək, təhsil, asudə vaxt, ailə-məişət münasibətləri, bir sözlə, bütün həyat sahələri ideya məzmunu ilə zəngin olsun".<sup>1</sup>

Heydər Əliyev yüksək əxlaqa, nümunəvi mənəviyyata malik olan şəxsiyyəti fəal həyat mövqeyi tutan insanlar kimi qiymətləndirirdi. Fəal həyat mövqeyi təkcə yüksək mənəviyyata malik insan kimi yox, həm də əzmkar, təşəbbüskar, işgüzar əməkdə, təhsildə və fəaliyyətin ayrı-ayrı sahələrində qələbələr əldə edən vətənpərvər bir şəxsiyyət təsəvvürü yaradır. Heydər Əliyev müstəqil dövlətimizin quruluşu üçün belə insanların formallaşmasına və onların fəaliyyət göstərməsinə böyük əhəmiyyət verirdi. Heydər Əliyev təlimində şəxsiyyətin fəal mövqeyi anlayışı insanların cəmiyyət qarşısındaki mənəvi borcunun dərk edilməsi kimi canlandırılır. Heydər Əliyev göstərirdi ki, "Fəal mövqe şəxsiyyətin əqidəsini, onun iradə zənginliyini, ideya-mənəvi düşüncələrini və keyfiyyətlərini ifadə edərək insana yeni-yeni məsələləri irəli sürüb həll etməyə, çətin şəraitdə özünü itirməməkdə, qətiyyətli hərəkət etməkdə öz üzərinə məsuliyyət götürməkdə kömək edir. Fəal mövqe bəşəriyyətin hazırladığı bütün mənəvi sərvətlər ilə öz daxili aləmini daim zənginləşdirməyi tələb edir. Fəal həyat mövqeyi kütlələrin ideya-mənəvi tərbiyəsinin səmərəliliyinin ümumişdirici göstəricisidir, şəxsiyyətin mənəvi keyfiyyətlərini yoxlamaq üçün ən təsirli bir vasitədir".<sup>2</sup> Heydər Əliyev mənəvi tərbiyəni ideoloji işin bir tərkib hissəsi hesab etməklə həmçinin ideoloji təbliğatın da aparıcı rol oynadığını göstərirdi. Təbliğat

<sup>1</sup> Bax: Heydər Əliyev. Fəal həyat mövqeyinin formallaşdırılması, mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri. Bakı, 1979, s. 15.

<sup>2</sup> Heydər Əliyev fəal həyat mövqeyinin formallaşdırılması mənəvi tərkibinin təcrübəsi və aktual problemləri. Bakı, 1979, s. 16-17.

isə Heydər Əliyev təlimində insanların fəal həyat mövqeyinin canlandırılması işinin tərkib hissəsi hesab edilir.

Heydər Əliyev haqlı və doğru olaraq belə nəticəyə gəlirdi ki, təbliğat lazımdır. Təbliğat nəyisə təsdiq etmək üçün deyil, nəyisə nəzəri cəhətdən əsaslandırmaq üçün lazımdır. Təbliğat həyatı, həyatın bütün fəaliyyət sahələrini canlandırmak üçün lazımlıdır. Təbliğat insanların marağını zəhmətə, əməyə, yaradıcılığa, həyatda yeniliklər, qələbələr, nailiyyətlər əldə etməyə yönəlmək üçün lazımdır. Təbliğat ölkənin bugünkü və sabahkı inkişafının canlandırılması üçün insanların rüfahının yaxşılaşdırılması üçün lazımlıdır. Heydər Əliyev sovet təbliğatının güclü olduğu dövrlərdə Azərbaycan cəmiyyətini maddi, mənəvi, psixoloji cəhətdən ayağa qaldırıb onu müstəqilliyyətə doğru irəli aparmaq üçün lazımlı təbliğati zəruri sayırdı. Heydər Əliyev göstərirdi: "İdeoloji iş biliklərin bütöv bir elmi dünya görüşünə, hər bir adamın düşünmək və hərəkət etmək kimi şüurlu tələbatına çəvriməsinə kömək etməlidir. Aydındır ki, buna təkcə bir təbliğatla nail olmaq mümkün deyildir. Zəhmetkeşlərin əmək coşgunluğu, təşəbbüskarlığı, ictimai-siyasi fəallığı və sosial yaradıcılığının, nəticə etibarı ilə şəxsiyyətin mənəvi cəhətdən çıçəklənməsinin bol-bol bəhrə verməsi üçün ən səmərəli yol nəzəriyyə ilə praktikanın vəhdətindən, sosial-iqtisadi və ideya-əxlaqi vəzifələrin kompleks şəkildə yerinə yetirilməsindən ibarətdir".<sup>1</sup>

Mənəvi tərbiyə, mənəvi psixoloji yetkinlik və bunun bazasında ictimai şüurun formallaşdırılması, cəmiyyətin bütün üzvləri üçün vacib və zəruri olan amillərindəndir. Bununla birlikdə Heydər Əliyev cəmiyyətdə gənclərin yaradıcı və qu-rucu rolunu daim yüksək qiymətləndirmişdir. Gənclər həyatın aparıcı qüvvəsi olduğu üçün Heydər Əliyev onların ideya-siyasi tərbiyəsi ilə ciddi məşğul olmaq sahəsində pedaqoji kollek-

<sup>1</sup> Bax: Heydər Əliyev. Fəal həyat mövqeyinin formallaşdırılması. Mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri. Bakı, 1979. s. 16-17.

tivlərin fəaliyyətinə xüsusi diqqət yetirmişdir. Heydər Əliyev göstərir ki, "Pedaqoji kollektivdə mənəvi-psixoloji mühit nə qədər yaxşı olsa bu vəzifələr o qədər müvəffəqiyyətlə yerinə yetirilər. Respublikamızın məktəblərinin çoxunda bu mühiti tərbiyəçilərin özlərinin yüksək peşə səviyyəsi, onların ideya inamı, baxışlarının möhkəmliyi, maraq genişliyi, vicdanlı və prinsipial olması səciyyələndirir. Biz uşaqlar və gənclər üçün mənəvi saflıq və işə sədaqətli münasibət nümunəsi olan müəllimlərə dərin hörmət bəsləyirik. Gənclərin ideya-siyasi təbiyəsində ali məktəb mühüm yer tutur. Yüksək dərəcədə, hazırlıqlı mütəxəssislər, ideya cəhətcə mətanətli mübarizlər yetişdirməkdə ali məktəbin xidmətləri böyükdür. Məhz onlar var qüvvəsini, bacarıq və təcrübəsini cəmiyyətimizin gələcək inkişafına sərf edən ziyanlıların ən yaxşı hissəsini təşkil edirlər".<sup>1</sup> Heydər Əliyev gənclərə müraciət edərkən onlara tövsiyələrində göstərir ki, onlar vətənpərvərlik ruhunda böyüməli, Azərbaycanın gələcəyi haqqında düşüncərək öz səylərini və bacarıqlarını vətənin inkişafı namənə birləşdirməlidirlər.

Heydər Əliyev 1993-cü il sentyabrın 22-də respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdəki çıxışında gənclərin vətənpərvərlik təbiyəsi haqqında danışaraq onların əsl vətəndaşlıq borcunun vətənə xidmət nümunəsindən ibarət olduğunu göstərirdi. Heydər Əliyev göstərir ki, "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun bu gündür, həm də sabahıdır, ümidiidir. Siz, Azərbaycan xalqının gənc nəсли, bu günde müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük rol oynayırsınız. Eyni zamanda, müstəqillik yoluna düşmüş Azərbaycan dövlətinin gələcəyinin, xalqımızın daha firavan yaşamasının təməlini qoymaqda iştirak edirsiniz. Buna görə də sizə ümid bəsləyirik. Həm də üzərinizə böyük məsuliyyət düşdüyünü sizə bildirmək isteyirəm... Əgər

<sup>1</sup> Bax: Heydər Əliyev. Fəal həyat mövqeyinin formalasdırılması. Mənəvi təbiyənin təcrübəsi və aktual problemləri. Bakı, 1979. s.36-37.

indi dövlət müstəqilliyyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir necə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir. Bu isə həm bizdən, həm də ən çox sizdən - Azərbaycanın gənclərindən asılıdır. Ona görə də indi biz müstəqil Azərbaycanın dövlət orqanlarını formalasdıraraq müstəqillik prinsiplərini həyata keçirərək həm tarixi ənənələrimizdən istifadə edir, həm dünya təcrübəsindən bəhrələnir, həm də gənclərimizə çox istinad edirik, güvənirik".<sup>1</sup>

Heydər Əliyev gənclərlə bütün görüşlərində onlara böyük ümidi dərəcədə bəslədiyini göstərir. Gənclərin ictimai həyatda formalasınası üçün, onlarda yaradıcılıq və təşəbbüskarlıq fəaliyyətinin canlandırılması üçün həyati tövsiyələr verir. Gənclərdə yaradıcılıq, işgüzarlıq, qətiyyətlilik, əzmkarlıq və vətənpərvərlik ideyalarının formalasdırılması üçün Heydər Əliyevin hər bir çıxışı həyati bir program xarakteri daşıyır. Gənclərimiz tərəfindən bu tapşırıq, göstəriş və tövsiyələrin həyata keçirilməsi vətənin inkişafının ən etibarlı təminatı sayılmalıdır.

Heydər Əliyev gənc nəslin vətənpərvərlik təbiyəsi barədə gənclərə tövsiyəsində göstərir ki, "Gənc nəsil gəlir. Bu Azərbaycanın gələcəyidir. Ali məktəblərə daxil olan gənclər Azərbaycanın elmini, mədəniyyətini, iqtisadiyyatını, ictimai-sosial həyatını inkişaf etdirəcək yeni nəslin bir dəstəsidir. Bu gənclərin qeydinə qalmaq, onlara qayğılaş münasibət göstərmək, başlıcası isə, yaxşı təhsil vermək ali məktəblərdə mənəvi mühiti möhkəmlətmək, gənclərimizin gələcəkdə müstəqil həyatda sərbəst və layiqincə çalışmağa hazırlanmaq-bunlar ali məktəblərin professor və müəllim heyətinin, bütün ali məktəb işçilərinin müqəddəs vəzifəsidir".<sup>2</sup>

<sup>1</sup> Bax: Heydər Əliyev. Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə çıxış. 22 sentyabr 1993-cü il "Müstəqilliyyimiz əbədiidir". Bakı, 1997. s.164.

<sup>2</sup> Bax: Heydər Əliyev. Respublika ali məktəblərinə daxil olmuş birinci kurs tələbələri ilə görüşdə çıxış. 14 sentyabr, 1994-cü il "Müstəqilliyyimiz əbədiidir". Bakı, 1997. s.218.

Gənclərə Heydər Əliyev qayğılarından bəhs edən Ramiz Mehdiyev yazar: "Bu yolla Azərbaycanın elmi və kadr potensialının yüksəldilməsi ilə yanaşı ən qabiliyyətli gənclərimizin vəsitəsi ilə xalqımızın mədəniyyətini, mənəvi-əxlaqi dəyərlərinin təbliği, Azərbaycan haqqında ona layiq olan rəyin və təsəvvürlərin formalasdırılması kimi çox vacib bir vəzifə də yerinə yetirilirdi".<sup>1</sup>

Heydər Əliyevin gənclərə hər bir müraciətdində onların həyatı amalları göstərilir. Heydər Əliyev gənclərə müraciəti ilə onları vətənin mənafeyinə çalışmağa sövq edir. Hər bir çıkış və müraciətdə vətənin gələcək taleyinin gənclərə etibar edilməsinə olan inam qətiyyətlə canlandırılır.

Məhz 1996-cı il gənclərin birinci forumunda böyük rəhbərin tövsiyyələrində bu motivlər ən başlıca yer tutmuşdur: "Əziz balalar, gənclər, hamımız çalışacaq, güman edirəm, mənimlə bərabər bütün hakimiyət orqanlarının nümayəndələri də çalışıcaqlar ki, sizin problemlərin həll olunmasını ardıcıl surətdə təmin edək. Çalışacaq və əlimizdən gələni edəcəyik. O şəyi ki, bu gün edə bilməyəcəyik, onu sabah edəcəyik, sabah edə bilmədiyimizi bir neçə vaxtdan sonra edəcəyik, amma əmin olun ki, gənclərə qayğı, diqqət bundan sonra günbegün, aybaay, ilbəil artacaq. Çünkü siz həqiqətən Azərbaycanın gələcəyisiniz. Hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycan vətənpərvəri Azərbaycanın gələcəyi haqqında düşünməlidir. Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Bu sizin vəzifənizdir və güman edirəm

<sup>1</sup> Bax: Ramiz Mehdiyev. Azərbaycanın inkişaf dialektikası. Bakı, 2000, s.166.

ki, hər bir Azərbaycan gənci cəmiyyətdə, vətəndə, ölkədə öz vəzifələrini layiqincə yerinə yetirməyə çalışmalıdır".<sup>1</sup>

İctimai şurun milli şüura çevrilməsində iqtisadi dirçəliş, milli mənəvi dəyərlərin qorunması və mənəvi tərbiyə amili bütöv bir blok təşkil edir. Milli şurun formalasdırılması isə əslində müstəqil dövlət quruculuğu yolunda əldə edilən ən müüm nailiyyyətlər kimi qiymətləndirilməlidir. İqtisadi dirçəliş mənətiqi cəhətdən milli-mənəvi dəyərlərin qorunmasının, bunların hər ikisi isə ardıcıl olaraq mənəvi tərbiyə amilinin bazasını təşkil edir.

Heydər Əliyev hələ sovet ideologiyasının güclü təbliğ olunduğu bir dövrə belə bir cəsarətli addım atmışdı. Heydər Əliyevin o zaman apardığı siyaset onun fəaliyyətinin sovet dövlətinə xidmətinin zahiri görünüşü idi. Bu siyasetin altındakı diplomatik fəaliyyət isə Azərbaycanın gələcək müstəqilliyinə xidmət edirdi. Müstəqil Azərbaycan dövlətçiliyinin nəzəri bazası Heydər Əliyevin sovet dövründəki fəaliyyəti zamanı tamamilə mükəmməl bir şəkildə hazırlanmışdır. Onun həyatına keçirilməsi üçün əlverişli bir tarixi məqam lazım idi. Bu tarixi mərhələnin yanmasına isə gec-tezi labüb idi. Tarix bu məqamı yetişirdi. Heydər Əliyevin hazırladığı nəzəri program iqtisadi həyatda özünün əli ilə real təsdiqini tapdı. Heydər Əliyev özünün dərin zəkası, uzaqgörən siyaseti, diplomatik uğurları ilə zamanın ixtiyarını öz əlinə aldı və onu Azərbaycan cəmiyyətinin ixtiyarına yönəltməyə müvəffəq oldu.

### 3. Milli lider və milli dövlətçilik

Azərbaycan Respublikasında müstəqil dövlətçilik mərhələsinin həyatda keçməsi labüb idi və bu bir tarixi zərurət idi. Bu tarixi zərurətin bünövrəsi və təməli zamanın ayrı-ayrı mərhə-

<sup>1</sup> Bax: Reyhan Mirzəzadə. Azərbaycanı dünyaya saydırın insan. Bakı, 1998, s.122-123.

lələrində zərrə-zərrə qazanmışdı. Çətinliklər bahasına əldə edilmişdi. Azərbaycan cəmiyyəti bu tarixi qələbəni əldə etmək üçün çox itkiler vermişdi. Ancaq bu tarixi zərurət labüb idi və öz məqamında da baş verdi. Azərbaycan cəmiyyətinin zaman-zaman əldə etdiyi tarixi təcrübə ümummilli və əbədi liderimiz Heydər Əliyev tərəfindən zənginləşdirildi və dərinləşdirildi. Cəmiyyətin azadlıq, müstəqillik və sərbəstlik ideyasının reallaşdırılması Heydər Əliyev tərəfindən elmi zəmin üzərində quruldu. Heydər Əliyevin böyük lüyü onda idi ki, o elmi siyasi dirmədi, siyaseti elmləşdirdi və qalib gəlmək yollarının əsaslarını yaratdı. Heydər Əliyev siyaseti qalib gəlmək elmi üzərində qururdu. Bu isə bütövlükdə müstəqil dövlətçilik yaranmasına və formallaşmasına zəmin yaradan başlıca amillərdən biri hesab olunmalıdır.

Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyin bani olmaqla ümummilli lider kimi tarixin onun üzərinə qoyduğu vəzifəni çox böyük uğurla həyata keçirdi. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən elan etdi. Azərbaycanda müstəqilliyin elan edilməsi, əslində, onun tarixi köklər üzərində bərqərar olunması demək idi. Müstəqillik elan olunduqdan sonra başlıca və ən vacib vəzifə onu qoruyub saxlamaqdan ibarət idi. Ancaq o zaman respublikaya rəhbərlik edən şəxslər müstəqilliyin qorunub saxlanması kimi dövrün ən mühüm problemi qarşısında öz tarixi vəzifələrini yerinə yetirməkdə acizlik göstərirdilər. Konkret ifadə ilə desək, müstəqillik o zaman hakimiyyətdə olan şəxslər tərəfindən mexaniki şəkildə elan edilmişdi. Müstəqillik onların tərəfindən qazanılmış və əldə edilmiş tarixi qələbə deyildi. Müstəqillik ideyası, bir tərəfdən qədim və tarixi köklərə malik idi. İkincisi, 1918-20-ci illərin təcrübəsi toplanmışdı, üçüncüüsü və daha vacibi isə müstəqillik ideyası Heydər Əliyev tərəfindən mərhələ-mərhələ Azərbaycan cəmiyyətinə hopdurulmuşdu. 1991-ci ildə hakimiyyətdə olan şəxslər sadəcə tarixi şəraitin tələbini ödəmək

məcburiyyətində qalaraq onun elan edilməsi ilə öz işlərini başa çatdırmış oldular. Müstəqilliyin əsl mənası, onun çətin yolları həmin dövrün rəhbərləri üçün dərkədilməz idi. Ona görə də onlar çəş-baş düşüb müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qalmışdır.

1991-ci ildə müstəqilliyin elan edilməsi həqiqi mənada o zamankı rəhbərliyin qələbəsi deyildi. O zaman cəmiyyətdə mövcud olan müstəqillik ideyasının həyata tətbiq edilməsi üçün tarixi bir məqam yetişmişdi. 1990-ci ildə sovet dövləti kimi böyük bir imperiya iqtisadi cəhətdən dünyanın digər hegemon dövlətlərindən geri qalırdı. Buna görə də bu imperiya siyasi cəhətdən öz nüfuzunu itirməyə başlamışdı. Hər gün, hər saat, hər an aparılan sovet ideologiyasının təbliğatı onun iqtisadi tənəzzülü ilə başa çatdı. Bu ideologiya geci-tezi iflasa məhkum idi, çünki onun fəlsəfi bazası əsəssiz idi. Sovet ideologiyası marksist fəlsəfəsinə əsaslanırdı. Markist fəlsəfə isə reallığa söykənmirdi. Bu fəlsəfə cəmiyyət həyatını reallıqda olduğu kimi canlandırma bilmirdi. Marksist fəlsəfə yaradıcı ideyaları rədd edirdi. Tarixdə şəxsiyyətin rolunu heçə endirdi. Materialist fəlsəfə cəmiyyətdə inqilabi چərqlişlərin rolunu daha da qabarılqlaşdırmaqla milli mədəniyyətlərin və ənənələrin varişliyini şübhə altında qoyurdu. Sovet ideologiyasının inqilab anlayışında əvvəlki ənənələrdən imtina edilirdi. Yeni ənənələrin yaradılması sabit bir bünövrəyə əsaslanmadı. Sovet ideologiyasının əsaslandığı fəlsəfi təlim təbiət və cəmiyyət haqqındaki təsəvvürləri ayaq üstə yox, başı üstə qoymuşdu. Ona görə də bu təsəvvürlər daimi olaraq insanlara təlqin edilə bilməzdi. Həyat hadisələrini baş-ayaq təsəvvür edən fəlsəfi baza ictimai həyatda da hər şeyi alt-üst qoyurdu. Sovet ideologiyası cəmiyyətdəki bütün prosesləri tərsinə aparırıdı. Dövlətçiliyin bünövrəsinin möhkəmləndirilməsini təmin edən ən əsas amillər həyatı tələblərin ziddinə idi. Birincisi, iqtisadi inkişaf cəmiyyətin mənafeyinə olan tələb və təklifə görə, bazar iqtisadiy-

yatının tələblərinə uyğun tənzimlənmirdi. İqtisadiyyatda planlı təsərrüfat prinsipləri tətbiq edilirdi. Bu da regionların iqtisadi inkişafının intensivliyini uzun müddət ərzində təmin edə bilməzdi. Doğrudur, planlı təsərrüfat prinsipi üzrə bu və ya digər sahədə çətinliklər bahasına müəyyən uğurlar əldə edilirdi. Ancaq belə təsərrüfat prinsipi kənd təsərrüfatında və sənayedə intensiv, çevik və dinamik dəyişmələr aparmağa imkan vermirdi. Müəyyən müddət ərzində uğurlar olsa da nəticədə iqtisadi durğunluq yaranmasına gətirib çıxarırdı.

İkincisi, milli mənəviyyat və milli mədəniyyət ənənələri sünü şəkildə sıradan çıxmaga məhkum idi. Ona görə ki, sovet dövründə cəmiyyətə formaca milli, məzmunca sosialist mədəniyyətinin formalşdırılması prinsipi yeridilirdi. Bu o demək idi ki, mədəniyyətdə milli nə var idisə formaya çevrilməyə məhkum olunmuşdu. Məzmunca sosialist mədəniyyəti isə əslində sovet respublikalarının mədəniyyət həyatına rus mədəniyyətinin təlqin edilməsindən ibarət idi.

Mədəniyyət haqqındaki təsəvvürlər də markisist fəlsəfəsinə əsaslanan sovet ideologiyasına uyğun şəkildə formalşdırılmışdı. Milli mədəniyyəti forma kimi tətbiq edən sovet ideologiyasında milli mədəniyyət ənənələri öz-özünə aradan çıxmış olurdu. Sosialist mədəniyyətinin isə kökü yox idi. Sovet hakimiyyəti qurulduğu dövrdə intellektual elit təbəqə fiziki cəhətdən məhv edilirdi. İntelektual elit təbəqənin sıradan çıxmazı milli-mənəvi və mədəni ənənələri məhv edirdi. Yüksək mədəniyyətə malik aristokrat mənşəyi yox olub gedirdi. Onun yerini isə proletar mədəniyyəti tutmalı idi. Proletariat isə əslində yüksək mədəniyyəti və mədəni ənənələri davam etdirən təbəqə hesab oluna bilməzdi. Kökü olmayan bir mədəniyyətin sovet dövlətinə daxil olan respublikaların sosial-ictimai və məişət həyatına tətbiq edilməsi ağlaşılmaz bir iş idi.

Üçüncüsü, mənəvi tərbiyə məsələsinin düzgün qurula bilməməsində idi. Milli mədəniyyətin iflasa uğraması ilə insan-

larda mənəvi tərbiyənin formalşdırılması qətiyyən mümkün deyildi. Ona görə də, "müqəddəs sosialist vətəni" anlayışı əslində formal bir fraza şəklində qalırırdı. Sovet dövründə istər əmək, istər mədəniyyət və istərsə də mənəvi tərbiyə amili icbari xarakter daşıyırırdı. Bütün bunlar sovet ideologiyasının özünü formal və icbari bir işə çevirmişdi. Sözsüz ki bu formalizm uzun müddət davam edə bilməzdi və bu dövləti labüb bir iflas gözləyirdi. Məhz 1990-ci illərin əvvəlləri üçün bu mərhələ yetişmişdi. Belə bir mərhələdə sovet imperiyası süquta uğradı və Azərbaycan Respublikası müstəqillik elan etmək üçün imkan qazandı.

Həmin dövrdə Azərbaycanda hakimiyyət əldən-ələ keçirdi. Əvvəlcə Ayaz Mütəllibov, sonra isə 1993-cü il iyunun 15-nə kimi AXC-Müsavat cütlüyü hakimiyyəti qəsb etmişdi. 1991-ci ildən 1993-cü ilədək olan qısa bir müddətdə iki dəfə hakimiyyət dəyişikliyi baş vermişdi. Ona görə ki, hakimiyyət başında olanlar müstəqillik dövrü hakimiyyəti üçün mənəvi, siyasi və ideoloji cəhətdən, eləcə də idarəcilik baxımından hazır deyildilər. Bir tərəfdən hakimiyyət iflasa uğrayırdı, digər tərəfdən isə müstəqilliyin və bütövlükdə dövlətçiliyin itirilməsi təhlükəsi baş verirdi. O dövrdə Azərbaycan Respublikasının üzləşdiyi bəlaların səbəblərini aşağıdakı kimi ümumiləşdirmək mümkündür.

1) Milli birlik, mütəşəkkilik və həmrəylik yaradıla bilməmişdi.

2) Hakimiyyət başındaki şəxslər milli mənafelərə xidmət etmək əvəzinə öz şəxsi mənafelərinə üstünlük verirdilər.

3) Rəhbərlik edən şəxslərin dövlətçilik təcrübəsi yox idi. Hakimiyyət siyaset aləmində heç bir nüfuz qazanmamış adamların əlinə keçmişdi.

4) Hakimiyyətdə olan şəxslərin heç biri ümummilli lider səviyyəsinə yüksələ bilməmişdi.

Bütün bu arqumentlər onu göstərirdi ki, o zamankı rəhbərlər hakimiyyəti idarə etmək qabiliyyətindən çox-çox uzaq idilər. Bu zaman xalq öz müdrikliyini göstərdi. Hakimiyyətdə olan rəhbərlər xalqı iflasa apardığı üçün xalq onların arxasında getmədi. Xalq öz üzünü azadlıq, sərbəstlik və müstəqillik ideyasını qətrə-qətrə, damcı-damcı cəmiyyətin həyatına, ideologiyasına və mənəviyyatına hopdurmuş ümummilli lider Heydər Əliyevə çevirdi. Heydər Əliyev xalqı xilas etmək üçün çətin məqamda onun imdadına yetişdi. Heydər Əliyev ölkənin müstəqilliyini saxladı, xalqın həyatını qorudu. Heydər Əliyev çətinliklərə qalib gəldi. Heydər Əliyevin qələbəsinin başlıca səbəbləri bunlardan ibarət idi:

1) Azərbaycan cəmiyyətində qədim kökləri olan müstəqil dövlətçilik ideyaları və eləcə də 1918-20-ci illərdə yaradılmış Azərbaycan Demokratik Respublikasının tarixi təcrübəsi Heydər Əliyev tərəfindən çox böyük yaradıcılıqla ümumiləşdirilmişdi.

2) Azərbaycan cəmiyyəti Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu 1969-82-ci illərdə müstəqil dövlətçilik mərhələsinə mənəvi və psixoloji cəhətdən hazırlanmışdı. İctimai şüurun formalasdırıllaraq milli şüura çevrilməsi mərhələsi başa çatdırılmışdı.

3) Müstəqil dövlətçiliyin yaradılması və mövcudluğu Heydər Əliyevin fəaliyyətinin tarixi nəticəsi, bəhrəsi və məhsulu idi.

4) Müstəqil Azərbaycan dövlətçiliyini qoruyub saxlamaq üçün Heydər Əliyev tərəfindən milli birlik, mütəşəkkilik və həmrəylik yaradıldı. Heydər Əliyev tərəfindən cəmiyyət üzvləri arasında əqidə birliyi yaradıldı və formalasdırıldı.

5) Heydər Əliyev siyasetində xalqın mənafeyi başlıca yer tuturdu.

6) Azərbaycan cəmiyyəti Heydər Əliyevin timsalında özünün xilaskarını, himayəcisinini və zəngin dövlətçilik təcrübəsinə malik olan ümummilli liderini qazanmışdı.

Heydər Əliyev bütün fəaliyyəti dövründə özünün ideyalarını və baxışlarını optimist və realist prinsiplər üzrə ictimai həyata tətbiq etmişdi. Heydər Əliyev ideyalarının ictimai həyata reallıqla tətbiq edilməsi bu böyük tarixi şəxsiyyətin bütün fəaliyyətində qələbələrin teməli idi.

Müstəqil Azərbaycan dövlətçiliyinin qorunub saxlanması ilkin mərhələdə çox çətin problemlərin həll olunması zərurətini qarşıya qoymuşdu. Bu zaman ölkədə ictimai-siyasi şərait çox mürəkkəb idi. Xalqın Heydər Əliyevi hakimiyyətdə görmək istəyi, arzusu, təkidi və tələbi qarşısında o zamankı AXC-Musavat cütlüyünün rəhbərləri duruş gətirə bilmədilər. Onlar meydan hadisələrində əldə edə bildikləri nüfuzlarını öz bacarıqsızlığı və səriştəsizliyi üzündən tezliklə itirməli oldular. Ona görə də istəmədikləri halda geri çəkildilər. Lakin hakimiyyətdən tamamilə əl üzməyib başqa xülyalarla yaşayan AXC-Musavat rəhbərləri yeni təxribatlara əl atmaqdan çəkinmirdilər. Onların bir çoxu hakimiyyət strukturlarında özlərinə isti yuva tapmışdır. Tutduqları mövqedən istifadə edərək Heydər Əliyevin müstəqil Azərbaycan Respublikası naminə gördüyü məqsədyönlü işlərə hər vasitə ilə əngəl yaratmağa cəhd göstəridilər. Xalqın içərisində nüfuzdan düşüb rüsvayıcıla geri çəkilmələrinə baxmayaraq uduzuqlarını etiraf etməklə barışa bilmirdilər. Bunun nəticəsi idi ki, Heydər Əliyevin fəaliyyətini gözdən salmaq üçün hər cür xəyanətdən və satqınlıqdan çəkinmirdilər. Məhz bunun nəticəsi idi ki, 1992-1993-cü ildə bir sıra rayonlarımız çox asanlıqla bir-birinin aradınca düşmən əlinə keçirdi.

1992-ci il fevralın 18-də Xocavənd, 1992-ci il fevralın 26-da Xocalı, 1992-ci il mayın 9-da Şuşa, 1992-ci il mayın 17-də Laçın, 1993 - cü ilin aprelin 6 - da Kəlbəcər, 1993-cü il iyunun

17-də Ağdərə, 1993-cü il iyulun 23-də Ağdam, 1993-cü il avqustun 18-də Cəbrayıl, 1993-cü ilin avqustun 23-də Füzuli, 1993-cü il avqustun 31-də Qubadlı, 1993-cü il oktyabrın 25-də Zəngilan rayonu süquta uğradı. Bütün bu ərazilərin süqutu və düşmən tapdağına çevrilməsi o zaman dövlət qurumlarında təmsil olunan AXC-Musavat təmsilçilərinin xalqa zidd və xəyanətkarlıq əməllərinin nəticəsi idi.

Bu təxribatlar, xəyanət və düşmənciliklər dayanmadı, bu və ya digər şəkildə davam etdirilirdi. 1994-cü il oktyabr, 1995-ci il mart hadisələri müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yönəldilmiş qəsd və təxribat əməlləri idi. 1994-cü il 3 - 4 oktyabr və eləcə də 1995-ci il 17 mart hadisələri respublikada dövlət çəvrilişi məqsədi güdürdü. Bu hadisələrin başında isə xarici təxribat orqanlarının hazırladığı planları yerinə yetirmək üçün canfəşanlıq edən Surət Hüseynov, Rəhim Qaziyev, Ayaz Mütəllibov, Rövşən Cavadov, Mahir Cavadov və başqa cina-yətkarlar dururdu. Lakin Heydər Əliyev qətiyyəti, Heydər Əliyev mətinliyi, Heydər Əliyev cəsarəti və yenilməzliyi qalib gəldi. Bu qələbə Heydər Əliyevin siyasi və diplomatik sahədəki məqsədyönlü işinin uğurlu nəticəsi, milli mənafelərə yönəlmış fəaliyyətinin vətənpərvərlik nümunəsi idi.

Heydər Əliyevin yorulmazlığı, mətinliyi, əzmkarlığı və vətənpərvərlik coşqunuğu ilə tarixin olduqca qısa bir anında olduqca qısa bir müddət özündə dövlətçiliyin qorunub saxlanması və onun əsrlər boyu yaşaya biləcəyinə təminat verən ən başlıca şərtlərin həyata keçməsinə nail oldu.

Bu şərtlərin ən başlıcalarından biri milli birlik, mütəşəkkilik və həmrəylikdir. Milli birlik, mütəşəkkilik və həmrəylik cəmiyyətin vəhdəti deməkdir. Cəmiyyətdə birlik varsa onun inkişafı üçün təməl vardır. Cəmiyyətdə milli birlik olmadıqda, parçalanma, pərakəndəlik, fərdiləşmə, ayrıseçkilik, qruplaşma meylləri baş verir. Bu halda inkişafdan söhbət gedə bilməz. Belə bir cəmiyyət məhvə, tənəzzülə, süquta məhkumdur. Heydər

Əliyev hakimiyyətə gəldiyi zaman Azərbaycan cəmiyyəti tamamilə separatizmin dəhşətli fəsadları ilə üz-üzə qalmışdı. Hakimiyyət başında olan adamlar öz şəxsi mənafeyi və şəxsi nüfuzu barədə düşünərək cəmiyyətdə ucuz şöhrət arxasında qaçırdılar. Vəziyyətdən istifadə edib varlanmaq həvəsinə düşən belə adamlar cəmiyyəti iflic vəziyyətinə salmışdılar. İqtisadi tənəzzül insanları mənəvi iflasa gətirib çıxarmışdı. Cəmiyyətdə birlik və mütəşəkkilik olmadığı üçün ölkə parçalanma və dağılma təhlükəsi qarşısında qalmışdı. Belə bir məqamda ümümmilli lider Heydər Əliyev ölkəni dağılıb parçalanmaqdan, cəmiyyəti mənəvi iflasdan xilas etdi. Heydər Əliyev bütün səyləri birləşdirdi. Cəmiyyətdə sağlam qüvvələri topladı. İnsanları vahid ideya və əqidə ətrafında cəmləşdirdi. Əslində, Heydər Əliyev cəmiyyətdə bütövləşməni, birlik və mütəşəkkiliyi hələ respublikaya rəhbərlik etdiyi 1969-cu illərdən bəri formalasdırmağa başlamışdı. Cəmiyyətdə mütəşəkkilik yaradılmasının tarixi təcrübəsi Heydər Əliyevin fəaliyyətində özünün ən bariz təcəsümünü tapmışdı. 1993-cu ildə də ölkəni dağılımaqdan xilas etmək üçün mütəşəkkilik yaratmaq hər şeydən daha artıq gərəkli idi. Heydər Əliyev bu tarixi vəzifəni çox böyük uğurla həll etdi. Hələ 1991-ci ildə Heydər Əliyev respublika rəhbərliyində təmsil olunmadığı vaxtda Heydər Əliyev çox böyük əzmkarlıqla və cəsarətlə cəmiyyət qarşısında öz mənəvi borcunu yerinə yetirərək bu diplomatik addımı atmışdı.

1991-ci il dekabrin 16-da Heydər Əliyev Naxçıvanda olarkən Dünya Azərbaycanlılarının həmrəylik gününün təsis edilməsinə nail oldu. Bu hadisə Heydər Əliyevin inamla, məntiqlə, uzaqqörənliklə həyata keçirdiyi qlobal bir siyasetin nəticəsi idi. Həmin vaxt hakimiyyətdə olan qüvvələr Heydər Əliyevə qarşı zidd mövqə tutsalar da onun dərin düşüncəsinin, iti ağlinin və qalib siyasi-diplomatik mətinliyinin qarşısında dura bilmədilər. Ona görə də istər-istəməz Heydər Əliyevin bu ağıllı, düzgün, məqsədyönlü qərarını qəbul etmək məcburiyyətində qaldılar.

Heydər Əliyevin bu qərarı tezliklə ictimaiyyət tərəfindən bəyənildi və çox yüksək qiymətləndirildi. Heydər Əliyevin bu möhtəşəm qərarının arxasında dayanan böyük ictimai rəy Respublika Ali Soveti tərəfindən nəzərə alınmaya bilməzdı. Odur ki, 1991-ci il dekabrın 25-də Ali Sovet Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü təsdiq etdi. Ali Sovetin çıxardığı qərara görə hər il dekabrın 31-i günü Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur.

Heydər Əliyevin təsis etdiyi Dünya Azərbaycanlılarının Həmrəylik günü çox böyük strateji əhəmiyyətə malik idi. Respublikanın parçalanmaya doğru getdiyi bir məqamda mütəşəkkilik yaradılması cəmiyyətin inkişafında irəliyə doğru mühüm bir addım idi. İkincisi, bu qərarın əhəmiyyəti təkcə Azərbaycan Respublikasında mütəşəkkilik yaradılması işinin həyata keçirilməsi ilə məhdudlaşmırıdı. Qərarın həyata keçirilməsi dünəyada yaşayan azərbaycanlılar arasında fikir birliyi, əqidə birliyi, məslək birliyi və nəhayət, ideya birliyi yaradılmasını şərtləndirirdi.

Həmrəylik gününün dekabrın 31-nə təyin edilməsi isə xüsusilə böyük əhəmiyyətə malikdir. Dünyada yeni il bayramı kimi qəbul edilən 31 dekabr günü dönyanın ayrı-ayrı ölkələrində məskunlaşmış azərbaycanlılar tərəfindən ikiqat bayram kimi keçirilir. Həm yeni il bayramı, həm də həmrəylik bayramı kimi.

Cox təəssüf ki, o zamankı rəhbərlər bu möhtəşəm qərardan nəticə çıxara bilmədilər. Onun səmərəli nəticələrindən istifadə etməyi bacarmadılar. Bacarsa idilər müəyyən nailiyyət qazana bilərdilər. Lakin bacara bilməzdilər. Çünkü bu mütəşəkkilik yaradılmasının təməli onlara müyəssər deyildi. Onlar heç zaman cəmiyyət həyatı haqqında, cəmiyyətin birliyi haqqında düşünməmişdilər. Çünkü onlar yalnız özləri və öz şəxsi mənafətleri haqqında düşünürdülər. Heydər Əliyevin fəaliyyəti isə xalqın mənafeyinə yönəlmışdı.

Heydər Əliyevin Azərbaycan cəmiyyətində milli birlik və mütəşəkkilik düşüncəsinə bir ideya kimi hələ 1969-cu ildə Sovet dövründə Azərbaycan Respublikasının rəhbəri olduğu müdəddətdə yetişdirməyə başlamışdı. Cəmiyyətdə birlik yaradılmasının metodoloji bazası ilk növbədə, iqtisadi dirçəliş hesabına yaradılır. İqtisadi dirçəliş olmayan cəmiyyətdə ictimai şüuru formalasdırmaq çətin olur. İnsanlar arasında birlikdən daha çox fərdi psixologiya meylləri artır. İctimai mənafelər əvəzinə şəxsi mənafelər üstünlük təşkil edir. Ona görə də belə bir məqamda nəinki milli şüurdan, heç ictimai şüurdan da danışmaq mümkün deyildir. Sözsüz ki, iqtisadiyyatın olmadığı dövrdə cəmiyyəti milli mənafelər zəminində hazırlamaq mümkün deyildir. Heydər Əliyev Azərbaycan cəmiyyətini hələ sovet dövründə milli mənafə psixologiyası təməli üzərində yetişdirmişdi. 1991-1992-ci illərdə, hələ Heydər Əliyev hakimiyyətə qayıtmamışdan əvvəlki mərhələdə Azərbaycanda hakimiyyəti qəsb etmiş adamlar iqtisadiyyatı sonuncu nöqtəyə qədər dağıtmışdilar. İnsanlar maddi müflislik içərisində idilər. Bunun ardınca, onlar həm də mənəvi müflisliyə duçar olmuşdular. Cəmiyyətin belə bir məqamında ictimai şüurun dirçəlişindən, ictimai birlikdən və mütəşəkkilikdən şübhəsiz ki, söz açmaq mümkün deyildi. Ona görə də həyat təcrübəsi keçməmiş, cəmiyyətin mənafeyinə heç bir iş aparmağa mənəvi haqqı olmayan şəxslərin milli birlik yaratması da bir xəyal qədər əlçatmaz idi. Heydər Əliyev isə cəmiyyətdə birlik yaratmağa nail oldu. Ona görə ki, əvvəla, bu birliyin metodoloji bazasını Heydər Əliyev hələ 1969-cu ildən başlayaraq yetişdirmişdi. Hərçənd 1991-1992 illərdə həmin iqtisadiyyatdan bir əsərəlamət qalmamışdı. Bunula belə xalqın içərisində Heydər Əliyev şəxsiyyətinə dərin inam, etibar və etimad var idi.

Yeni mərhələdə bu baza üzərində tez-tez dəyişən sosial-ictimai hadisələr fonunda yeni üsullardan istifadə etmək zərurəti yaranmışdı. Tez-tez dəyişən hadisələrin qarşısına çevik

siyaset və incə diplomatiya ilə çıxməq lazımlı gəldi. Heydər Əliyev bu tarixi vəzifənin öhdəsindən layiqincə gəldi və cəmiyyəti böyük bəlalardan xilas etdi.

Heydər Əliyevin cəmiyyətdə birliyi bərqrarar etmək məqsədi ilə atdığı ilk addım Azərbaycan cəmiyyətinin mütəşəkkiliyə, birliyə, dünya azərbaycanlılarını həmrəyliyə çağıışından ibarət oldu.

Bundan sonra isə cəmiyyətdə əqidə birliyinin formalasdırılmasına olan zəruri tələbi yerinə yetirmək vəzifəsi qarşıda durdu. Bu vəzifənin yerinə yetirilməsinə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis olunması ilə başlandı. Xalqın Heydər Əliyevə olan güclü inamı hələ onun hakimiyətdə olmadığı dövrə bu partiyaya meyl və marağın artmasına səbəb oldu. Partiyanın sosial bazası tezliklə gücləndi. Xalq içərisində etibar qazana bilməyən qüvvələr tezliklə öz mövqelərindən uzaqlaşmağa başladılar. Heydər Əliyev qalib gəldi, xalq qalib gəldi, cəmiyyət xilas oldu.

Bütün bunlar Heydər Əliyevin Respublika hakimiyətində təmsil olunmadığı dövrə cəmiyyətin keçdiyi mənəvi hazırlıq prosesinin canlı təzahürləri idi.

O zaman Yeni Azərbaycan Patiyasının yaradılması həqiqətən tarixi bir zərurət idi. Bu zərurət ondan doğurdu ki, birincisi, 1991-ci il oktyabrın 18-də müstəqillik elan edildi. Lakin xalq həqiqi müstəqilliyə nail ola bilmədi. Çünkü o zamankı rəhbərlər müstəqilliyi qoruyub saxlamaq üçün mənəvi, intellektual, siyasi və diplomatik cəhətdən hazır deyildilər.

İkincisi, Azərbaycana kənardan çoxlu təsir və təzyiqlər mövcud idi. Dağlıq Qarabağ sindromu tüğyan edirdi. Dövlət rəhbərliyindəki şəxslər bu sindrom qarşısında dura bilmirdilər. Ərazilərimiz bir-birinin ardına düşmən əlinə keçirdi.

Üçüncüsi, ölkənin daxilində xaos baş verirdi. Separatçı qüvvələr mövcud situasiyadan istifadə edərək ölkəni parçalamaq və məhv olmaq həddinə gətirib çıxarmışdılar.

Dördüncüsi, ölkə xaricdən və daxildən iflasa uğradığı zamanda bir-biri ilə çekişən və cəmiyyətdə ictimai-siyasi gərginlik yaranan siyasi partiyaların sayı get-gedə artmaqdır idı.

Beşinci, ölkədə iqtisadi tənəzzül sonuncu həddə enmişdi. Başlı-başinalıq, pozuculuq, pərakəndəlik ölkəni uçuruma, vətəndaş qarşılurmamasına aparındı.

Belə bir tarixi şəraitdə mütəşəkkilik yaratmağa qadir olan bir partiyanın təsis olunmasına ehtiyac var idi. Bu da programı və nizamnaməsi Heydər Əliyev tərəfindən hazırlanmış Yeni Azərbaycan Partiyası idi. Yeni Azərbaycan Partiyası humanist prinsiplərinə görə zamanın partiyası, yaradıcı xarakterinə görə bu günün və gələcəyin, mövqeyinə görə xalqın, ideoloji prinsiplərinə görə Azərbaycan cəmiyyətinin partiyası oldu.

Yeni Azərbaycan Partiyası öz ətrafında sağlam qüvvələri birləşdirərək cəmiyyətdə əqidə birliyi yaradılması üçün tarixi vəzifəni çox böyük uğurla həyata keçirməyə başladı.

Cəmiyyətin sosial inkişafının təmin olunmasında, insanların rifahının, və həyat şəraitinin yaxşılaşmasında, şübhəsiz, iqtisadi inkişaf aparıcı rol oynayır. Lakin iqtisadi inkişaf baş verməsi üçün cəmiyyətdə, hər şeydən əvvəl, ictimai sabitlik, sülh, dinclik, əmin-amanlıq olması lazımdır. Azərbaycanda xaosun baş alıb getdiyi 1991-1992-ci illər ərzində iqtisadiyyatın dirçəlişində söhbət gedə bilməzdi. Çünkü bir tərəfdən ölkənin daxilində bir-birinə zidd olan qüvvələrin çarpışması ictimai-siyasi sabitliyi pozurdu. Separatlılıq meylləri xalqda daxili bir çəşqinqılıq yaradırdı. Ölkədə fərdiyyətçilik və şəxsi mənafelər onun dirçəlməyinə heç cür imkan vermirdi. Digər tərəfdən, Ermənistanın təcavüzü, torpaqların qəsb olunması ictimai xaosun baş alıb getməsini qat-qat sürətləndirirdi. Səriştəsiz rəhbərlikdən miras qalan ictimai xaos, daxili pərakəndəlik, müharibə 1993-cü ildə də davam edirdi, sonrakı müddətlərdə də onun dalğaları hiss olunurdu. Ermənistanla elan olunmamış müharibə davam edirdi. Kəndlər, yaşayış məskənləri dağıdırıllı,

dinc əhali qırılırdı. Azərbaycanda öz torpaqlarından didərgin düşmüş əhalinin qaçqın-köckün həyatı başlanırdı.

Daxili sabitlik isə ümumiyyətlə yox idi. Həm ölkənin içərisində hakimiyyət iddiasında olan qruplaşmalar peyda olaraq qarışılıq törədirdi, həm də separatçı qüvvələr onsuz da ərazisi kiçildilən ölkəni bir daha parçalamağa cəhd göstərildilər. Belə bir məqamda ölkə sanki özünün qeyri- adı təbibini gözləyən xəstə bir vücudə çəvrilmişdi. İnsanların bu gündən - sabaha ümüdləri azalırdı. Xalqa rəhbərlik edən adamların özləri xalq üçün müxalif qüvvəyə çəvrilmişdi.

Azərbaycan Xalq Cəbhəsi - Musavat hakimiyyəti dövründə respublikada siyasi və iqtisadi böhran dərinləşmişdi. Təcrübəsiz, idarəetmə səriştəsi olmayan, səbatsız adamların hakimiyyətə gəlməsi Azərbaycanda sonrakı faciələrin başlangıcı oldu.

1993-cü ilin iyununda Gəncədə hərbi qiyam baş verdi. S.Huseynovun təsiri ilə 709 sayılı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. Ə.Hümbətov isə tabeliyində olan silahlı qüvvələrə söykənərək cənub bölgəsində "Talış-Muğan Respublikası" yaratmağa çalışırdı. Separatçı ünsürlər eyni vaxtda ölkəmizin şimal - şərq bölgəsində "Sadval dövləti" yaratmaq xülyasına düşməsdülər. Bunlar hamısı Moskvadan idarə olunurdu. İyunun 4-də hökümət hərbi qiyamı yaratmaq üçün Gəncəyə 3 minədək canlı qüvvə və hərbi texnika yeritdi. Ölkədə vətəndaş müharibəsi başlandı. 709 sayılı hərbi hissənin kazarmaları, hava limanı dağıdıldı. 35 nəfər həlak oldu. 135 nəfər yaralandı. Qiyamçılar Bakıya doğru hərəkət etdilər. Bakı vahimə içərisində idi. Xalq isə belə bir anda öz xilasını Heydər Əliyevdə görürdü. Odur ki, mövcud iqtidara inamı qalmayan xalq təkidlə Heydər Əliyevi tələb edirdi. Xalqın istək və arzusuna cavab olaraq Heydər Əliyev iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Xalq Heydər Əliyevin Bakıya gəlməsini çox böyük sevincə qarşılıdı. Heydər Əliyev vəziyyətin gərgin, ağır

və təhlükəli olmasına baxmayaraq Gəncəyə gedib vəziyyətlə yaxından tanış oldu. Azərbaycanı qardaş qırğınından qurtarmaq üçün düşünləmiş siyasi manevr edərək hərbi müxalifəti neytrallaşdırıldı.

1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi.

Prezident Əbülfəz Elçibəy iyunun 17-də gecə xəbər vermədən paytaxtı tərk edib Kələki kəndinə qaçırdı. İyunun 23-də Milli Məclis prezident səlahiyyətlərini də Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.

Ə.Hümbətov 1993-cü ilin avqust ayında tabeçiliyində olañ batalyonları Füzuli bölgəsindən geri çəkməklə respublikanın 7 cənub rayonunda "Talış Muğan Respublikası" yaranığını elan etmiş, "hökümət" qurmuşdu. Heydər Əliyev həmin bölgədən olan deputatlar, ziyanlılar və ağsaqqallarla görüşdü, televiziya vasitəsi ilə bölgə əhalisinə müraciət etdi. Kortəbbi mitinq dalğası Ə.Hümbətov və onun əhatəsini süpürüb atdı, "Talış Muğan Respublikası" ləvğ edildi.

1994-ci il oktyabrın 4-də Gəncədə S.Huseynovun tərəfdarları icra hakimiyyətinin binasını tutdular. Bakıda qiyamçıları müdafiə edən iki hərbi hissə də dövlət çəvirilişində iştiraka cəlb olundu. Oktyabrın 3-dən 4-nə keçən gecə Prezident daha bir siyasi sayıqlıq göstərərək dövlət müstəqilliyinin xilası namə radio və televiziya ilə xalqa müraciət etdi. Gecə yarışı olmasına baxmayaraq yüz minlərlə adam dövlətçiliyin müdafiəsinə qalxaraq Prezident sarayı qarşısına toplaşdı. Xalq və Heydər Əliyevin birliyini görən qiyamçılar geri çəkilməli oldular.

Qiyam töredən və cəmiyyətdə qarışılıq salmaq istəyən şəxslərin məqsədi nə idi? Onlar yenicə möhkəmlənməkdə olan Müstəqil Azərbaycan Respublikasının dayaqlarını sarsıdırlar. Xüsusi təyinatlı polis dəstəsini əla keçirərək hakimiyyət çevrilisi etmək məqsədini qarşıya qoymuşdular. Lakin onlar buna nail ola bilmədilər. Çünkü xalq öz ümümmilli və əbədi liderinin

ətrafında birləşmişdi. Onun hər bir çağırışına dərhal cavab verirdi. Araqarışdırınlar və öz şəxsi mənafeləri üçün çalışanlardan ötrü zamanın qapıları bağlı idi.

Heydər Əliyev 3 oktyabr 1994-cü il respublikada fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüş keçirmiş, 4 oktyabr 1994-cü ildə dünyanın bütün dövlətlərinə, hökumətlərinə və beynəlxalq təşkilatlara müraciət etmiş, həmin gündə Respublika Milli Televiziyası və radiosu ilə xalqa müraciət etmiş, yənə də 4 oktyabr 1994-cü ildə Prezident sarayı qarşısında Bakı zəhmətkeşlərinin mitinqində çıxış etmiş, xalqa zidd ünsürlərin bütün niyyətlərini açıb göstərmişdi. Heydər Əliyevin xalqa müraciətində deyilirdi: "Bilin ki, indi Azərbaycanın sərhədlərində bizim qəhrəman ordumuz, cəsur oğlanlarımız, övladlarımız torpaqlarımızın keşiyində durduğu bir vaxtda Azərbaycan torpaqlarını təcavüzdən qoruduğu bir vaxtda ölkəmizin daxilində belə bir vəziyyətin yaranması Azərbaycan torpaqlarına olan təcavüzə köməkdir, respublikamızın ərazi bütövlüyüնə, müstəqilliyinə xəyanətdir".<sup>1</sup>

Quldur dəstələri bundan neticə çıxarmaq əvəzinə orada burada gizlənib yeni bir qəsdin həyata keçirilməsi üçün xəyanətkar adamlardan ibarət qruplaşma yaratmaqdə davam edirdilər.

1995-ci il martın 12-dən 13-nə keçən gecə Qazax və Ağstafa rayonlarında Xüsusi Təyinatlı Polis Dəstəsi Rövşən Cavadov və onun ətrafında olan quldur dəstələri tərəfindən dövlət çevrilişinə cəhd göstərilmişdi. Martın 13-dən 14-nə keçən gecə Rövşən Cavadovun silahlı dəstəsi öz çirkin niyyətini yerinə yetirmək üçün, Tovuz, Gəncə ərazilərini zəbt etmək üçün Tovuzda olan hərbi hissəyə hücum etdi. Lakin quldur dəstələri ləğv olundu, Rövşən Cavadov isə bundan sonra

<sup>1</sup> Bax: Heydər Əliyev. Respublika Milli Televiziyası və Radiosu ilə xalqa müraciət, 4 oktyabr, 1994-cü il. "Müstəqilliyimiz əbədidir", Bakı, 1997, 2-cild, s.360.

öz niyyətlərindən əl çəkmək əvəzinə Bakıda, 8-ci kilometr ərazisində yerləşən xüsusi təyinatlı dəstəni qızışdırıb dövlət çevrilişi etməyə bir daha cəhd göstərdi. Martin 17-də bu silahlı quldur dəstəsi tərksiləh edilərək ləğv olundu.

Heydər Əliyev 17 mart 1995-ci ildə Prezident sarayında çıxış edərək göstərirdi ki, "Hər halda, nəhayət, Rövşən Cavadov və onun himayəsində olan dəstələr uzun müddət ayrı-ayrı qüvvələrin təsiri altında bu qüvvələr tərəfindən istiqamətləndirilərək Azərbaycanda ictimai - siyasi sabitliyi pozmaq, dövlətçiliyimizə qəsd etmək niyyətlərini son dərəcədə həyata keçirməyə çalışıllar, ancaq buna nail ola bilmədilər. Azərbaycanın mərd, cəsur əsgərləri respublikamızın müstəqilliyinin, dövlətçiliyinin keşiyində duran Azərbaycan övladları onların cavabını verdilər, respublikamızın dövlətçiliyini, müstəqilliyini qorudular".<sup>1</sup>

Heydər Əliyevin qətiyyətliliyi ilə respublikanın müstəqilliyi uğrundakı gərgin və yorulmaz fəaliyyəti ilə separatçı və quldur dəstələrinin yolu kəsildi. Ölkə daxili sabitlik əldə etdi. Lakin xarici müdaxiləni heç zaman başlı-başına qoymaq mümkün deyildi. Məhz Heydər Əliyevin ciddi səyləri nəticəsində 1994-cü il mayın 12-də Bişkək şəhərindəki müşavirənin yekunlarına müvafiq olaraq Ermənistanla atəşkəs həq-qında razılışma əldə edildi. Ölkədə sabitlik yarandı. Sabitliyin, sülhün və əmin-amallığının əldə edilməsi ilə iqtisadi dirçəlişin baş verməsi üçün etibarlı zəmin yaradılmış oldu.

Dövlətçiliyin dayaqlarının möhkəmləndirilməsi üçün iqtisadiyyatda dirçəliş yaradılması olduqca vacib məsələlərdən biridir. Dövlətçiliyin iqtisadi bazasının yaradılması onun yaşamasını, mövcudluğunu, sosial rifahını təmin edən ən mühüm istiqamətlərdən biridir. Dövlətçiliyin iqtisadi bazasının yara-

<sup>1</sup> Bax: Heydər Əliyev. Azərbaycan dövlətçiliyinin qorunub saxlanması məsələrinə həsr olunmuş müşavirədə çıxış 17 mart, 1995-ci il. "Müstəqilliyimiz əbədidir", 3 c., s.286. Bakı, 1997.

dilması, eyni zamanda, ictimai şurun formalasdırılması deməkdir. İctimai şurun başlıca prinsipi insanların təsəvvürünü, düşüncəsini, həyat ideallarını cəmiyyətlə qovuşdurmaqdan ibarətdir. İctimai şurun formalasmadan insanla cəmiyyət arasında üzvi əlaqə yaratmaq mümkün deyildir. İnsanın cəmiyyətlə əlaqəsi isə birlik, mütəşəkkilik və bütövlük deməkdir. İctimai şurun formalasmadığı cəmiyyətdə fərdilik psixiologiyası üstünlük təşkil edir. Bu isə insanlarda şəxsi mənafelərin qabarlaşmasına aparıb çıxarıır. Belə bir məqamda ictimai mənafeləri canlandırmaq mümkün deyildir. Cəmiyyətdə ictimai mənafelər olmadıqda isə milli mənafelər haqqında da düşünmək artıqdır. 1991-1992-ci illərdə, eləcə də 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəldiyi müddətdən əvvəl Azərbaycanda belə bir vəziyyət hökm süründü. Mövcud iqtisadiyyat dağıdılmışdı. Cəmiyyət hər tərəfli iflasa uğramışdı. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan çox qısa bir müddət ərzində iqtisadi baza formalasdırılmağa başladı.

Ölkədə ictimai-siyasi sabitlik əldə edilməsi ilə iqsadiyyatımızda aparıcı yer tutan neft strategiyasının hazırlanıb həyata keçirilməsi məhz Heydər Əliyevin apardığı uğurlu siyasetin nəticəsi olmuşdur. Şübhəsiz ki, neft strategiyasının həyata keçirilməsi, böyük dövlətlərin marağının bu strategiya ətrafına cəlb edilməsi asan məsələ deyildi. Belə bir strateji addım atılması məhz Heydər Əliyev siyasetinin qələbəsi və bu böyük rəhbərin diplomatik uğurları nəticəsində əldə edilə bilməşdi.

Tarixə "Əsrin müqaviləsi" kimi daxil olmuş neft kontraktlarının hazırlanmasında və həyata keçirilməsində cənab İlham Əliyevin çox böyük rolü, əməyi, zəhməti və təşəbbüskarlığı olmuşdur. Cənab İlham Əliyev Respublika sarayında "Əsrin müqaviləsi"nin beşinci il dönümünə həsr edilmiş təntənəli mərasimdəki çıxışında demişdir: "Müstəqil Azərbaycanın bu günü və sabahı üçün böyük əhəmiyyət kəsb edən neft strategiyasının hazırlanması və həyata keçirilməsinin fəal iştirak-

çıları kimi biz əvvəlki nəsillərin görkəmli nailiyyətlərini inkişaf etdirir və gələcək nəsillər üçün güzəranın təməlinə qoyuruq... "Əsrin müqaviləsi"nin həyata keçirilməsi nəticəsində əldə olunmuş nailiyyətlər göz qabağındadır. Gələcək haqqında isə təkcə onu qeyd etmək kifayətdir ki, 30 il ərzində Azərbaycan "Əsrin müqaviləsi"ndən bütün gəlirin 80 faizini, xarici neft şirkətlərinin hamısı birlikdə isə 20 faizini götürür".<sup>1</sup>

Azərbaycanda neft strategiyası ilə bağlı fikir və mülahizələrdə iqtisadi yüksəlmişimdə və xalqın sosial rifahının yaxşılaşmasında bu amilin rolu çox yüksək qiymətləndirilir. Mətbuat səhifələrində göstərildiyi kimi, artıq Azərbaycanın bayrağı dünyanın sayılıb-seçilən ölkələrin bayraqları sırasında dalğalanır. Azərbaycan 10 il öncəki Azərbaycan deyil, onun polad sütunlar üzərində qurulmuş dövlətçiliyi, ilbəil dinamik inkişafda olan iqtisadiyyatı var. Bütün bunlar müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin gərgin işinin, qətiyyətinin, dərin zəkasının və Azərbaycana, xalqa böyük məhəbbətinin əməli nəticəsidir. Xalqımızın böyük oğlu Heydər Əliyev bütün sahələrə olduğu kimi, iqtisadiyyata da böyük diqqət yetirirdi. Çünkü iqtisadi tərəqqisiz qüdrətli dövlət qurmaq mümkün deyildi. Məhz bu baxımdan da o dövlətin iqtisadiyyatının möhkəmlənməsi üçün əhəmiyyətli olan sahələrə şəxsən nəzarət edir, mütəmadi olaraq özünün fikirlərini, təkliflərini verirdi.<sup>2</sup>

Iqtisadçı professor A.Şəkərəliyev yazar ki, "1994-cü ildə ümummilli liderimiz Heydər Əliyevin uzaqqorən siyaseti sayəsində Azərbaycan xalqının ictimai siyasi və iqtisadi həyatında çox mühüm hadisə baş verdi: dünyanın aparıcı dövlətlərinin iri şirkətləri Xəzər neftinin çıxarılması və dünya bazarına nəqlinə

<sup>1</sup> Bax: İlham Əliyev böyük siyasetdə: Reallıqlar və perspektivlər. Bakı, 1999, s. 41-45.

<sup>2</sup> Bax: Bəxtiyar Əzizli. Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası Azərbaycanı qüdrətli dövlətə çevirəcək. "Azərbaycan" qəzeti, 5 may, 2004-cü il.

dair "Ösrin müqaviləsi"ni imzaladılar. Bu günədək həmin müqavilə üzrə 30 milyon tondan çox neft hasil edilmiş, Azərbaycan dövləti aparıcı neft şirkətləri ilə daha 21 müqavilə imzalamışdır.

"Ösrin müqaviləsi" Azərbaycanın dövlət müstəqilliyini, xalqın öz taleyinin sahibi olduğunu, özünə aid məsələləri müstəqil həll etdiyini göstərməklə yanaşı ölkəmizin dünya iqtisadiyyatına integrasiyasında da mühüm və həlledici rol oynamışdır.

Bu gün Azərbaycan neftindən əldə edilən gəlirlərdən səmərəli istifadə edilir. Neft strategiyasının əsas məqsədlərindən biri məhz əldə olunan vəsaitdən Azərbaycan xalqının rifahı namənə düzgün və səmərəli istifadə edilməsidir. Böyük fəxrlə deyə bilərik ki, ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı neft strategiyası ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə həyata keçirilən tədbirlər xalqın maddi rifahının yüksəldilməsi, Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi yüksəlişinin təmin edilməsi, islahatların sürətləndirilməsi, istehsal potensialından daha səmərəli istifadə olunması kimi mühüm problemləri əhatə edir.<sup>1</sup>

Azərbaycanda yeni neft strategiyasının necə çətin bir sosial-siyasi vəziyyətdə həyata keçirildiyi, həmçinin, onun ölkə iqtisadiyyatında mühüm rolu və əhəmiyyəti, eləcə də beynəlxalq iqtisadi integrasiyada neft strategiyasının mövqeyi Respublika prezidenti cənab İlham Əliyevin "Ösrin müqaviləsi"nin 10 illiyinə həsr olunmuş təntənəli mərasimdə nitqində bütün təfərrüatı ilə açılıb göstərilir.

Cənab İlham Əliyevin nitqində deyilir: "10 il bundan əvvəl "Ösrin müqaviləsi"nin imzalanması ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin neft strategiyasının təməli qoyuldu.

<sup>1</sup> Bax: Arif Şəkərəliyev. Heydər Əliyev və yeni neft strategiyası. "Xalq qəzeti", 13 may 2004.

Ötən dövr ərzində Azərbaycan hərtərəfli inkişaf etdi. Ölkəmiz iqtisadi baxımdan çox böyük nailiyyətlər əldə etdi, siyasi cəhətdən dünya birliyində özünə layiq yeri tuta bildi. Azərbaycanda çoxlu sosial məsələlər öz həllini tapdı. Bir sözlə, ölkəmiz ötən 10 il ərzində çox böyük və şərəfli bir yol keçdi.

Eyni zamanda, hamımız yaxşı xatırlayıraq ki, 1994-cü ildə "Ösrin müqaviləsi" imzalananda ölkəmizdə vəziyyət çox çətin idi. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra gedən proseslər, təəssüflər olsun ki, ölkəmizi uçurum kənarına gətirmişdi. Sosial-iqtisadi, siyasi, hərbi böhran hökm süründü. Azərbaycan torpaqları Ermənistanın işğalçı qüvvələri tərəfindən zəbt olunurdu, ölkədə xaos, hərc-mərclik mövcud idi, vətəndaş mühərabəsi başlanmışdı. İqtisadiyyat isə tamamilə dağılmışdı. O illərdə baş verən iqtisadi tənəzzül ölkəmizi çox çətin vəziyyətə salmışdı. Belə bir çətin anda, çətin dövrə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu president seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyllərə son qoyuldu, sabitlik, ictimai asayış bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərkisihə edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qeydi".<sup>1</sup>

Hazırda neft strategiyasının uğurla həyata keçirilməsi üçün respublikamızın prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər əldə edilməkdədir. 2004-cü il oktyabrın 16-da Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin birləşdirilməsi mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Respublikasının Prezidenti Mixail Saakaşvilinin iştirakı ilə Böyük Kəsik ərazisində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin birləşdirilməsi ilə "Ösrin müqaviləsi"nin həyata keçirilməsinin yeni mərhələsinə qədəm qoyuldu.

<sup>1</sup> Bax: İlham Əliyev. "Ösrin müqaviləsi"nin 10-cu ildönümüne həsr olunmuş təntənəli mərasimdə nitq. "Azərbaycan" qəzeti, 21 sentyabr 2004.

"Ösrin müqaviləsi"nin həyata keçirilməsi Azərbaycan Respublikasının iqtisadi inkişafına təkan verdiyi kimi dünyada Azərbaycana olan maraqları qat-qat artırır. Bundan başqa Azərbaycanda neft strategiyasının həyata keçirilməsi nəinki təkcə Azərbaycanda, eləcə də regionda sülh və əmin-amanlıq yaradılmasının ən etibarlı təminatıdır.

Azərbaycanda neft strategiyası ilə bağlı tədqiqatlarda da "Ösrin müqaviləsi"nin ictimai, siyasi və strateji əhəmiyyət daşımı haqqında bəhs olunur. Ümumiyyətlə, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində seçilmiş yeni siyasi, iqtisadi və strateji xəttin düzgünlüyü onun müstəqil bir dövlət kimi inkişaf etmiş dünya dövlətlərinin qarşılıqlı təsiri və yardımı ilə öz iqtisadiyyatını, o cümlədən, neft sənayesini bazar iqtisadiyyatı tələblərinə uyğun şəkildə qurmasına imkan yaranmışdır. Bu yolda Azərbaycan dünya dövlətlərinin diplomatik mübarizəsinin mərkəzinə çevrilmişdir. Dünya dövlətləri Azərbaycan neftinə böyük maraq göstərdiyinə görə müstəqil Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə və o cümlədən, neft sahəsində yaxınlaşmalar başlanmışdır. Azərbaycanın neft sənayesinin bazar iqtisadiyyatı tələbələrinə uyğun qurulması uğrunda dünya dövlətlərinin diplomatik mübarizəsi güclənmişdir. Uzun müddət aparılan danışqlardan, bir növ xarici ölkələr və dövlətlərin diplomatik yarışından sonra dünyadan bir sıra dövlətləri ilə Azərbaycan arasında ilkin neft müqavilələri bağlanmış və bu mübarizənin zirvəsi olaraq 1994-cü il sentyabr ayının 20-də "Ösrin müqaviləsi" adlanan neft kontraktı imzalanmışdır. Bağlanmış müqavilələrin həyata keçirilməsi uğrunda Azərbaycan hərtərəfli mübarizə aparır və bu işlər müvəffəqiyyətlə davam edir".<sup>1</sup>

Dövlətçiliyin iqtisadi bazasının yaradılması üçün özəlləşdirmə programının və bazar iqtisadiyyatının həyata keçirilməsi

<sup>1</sup> Bax: Cavad Tağıyev. Dünya neft siyasəti: ziddiyətlər və perspektivlər. Bakı, 2003, s. 104-105.

xüsusi əhəmiyyət kəsb edir. Bazar iqtisadiyyatının həyata keçirilməsi principcə və iqtisadiyyatda çevik mexanizm yaradılmasının əsasını təşkil edir. Uzun müddət ərzində iqtisadi həyatında planlı təsərrüfat prinsipi aparıcı yer tutmuş Azərbaycan Respublikasında çevik iqtisadi mexanizm yaradılmasında bazar iqtisadiyyatına keçidin çox böyük əhəmiyyəti vardır.

Planlı təsərrüfatda icbari prinsiplər üstün yer tuturdu. İş-tehsal müəssələri tam sərbəstliyə malik deyildi. Ayrı-ayrı müəssisələr bir-birindən asılı vəziyyətdə işləyirdi. Odur ki, planlı təsərrüfat rejimi əsasında nə qədər nailiyyətlər qazanılsada nəticədə belə təsərrüfat üsulu durğunluğa və geriliyə məhkum idı. Yeni dövr iqtisadiyyatı isə çeviklik tələb edir. Ona görə də müstəqillik dövründə dünya iqtisadiyyatına integrasiya edilməsi üçün bazar iqtisadiyyatına kecid prinsiplərinə üstünlük verilməyə başladı.

Dövlətçiliyin iqtisadi bazasının yaradılması onun müstəqilliyinin daimi, dönməz və əbədi olmasına etibarlı təminatdır. İqtisadi baza yaradılmadan sülhü, əmin-amanlığı bərqərar etmək mümkün deyildir. İqtisadi inkişaf olmadıqda beynəlxalq integrasiya haqqında da düşünmək artıqdır. İqtisadi bazası olmayan dövlət beynəlxalq iqtisadi qloballaşma qarşısında tabagatırə bilməz. Belə bir dövlət iqtisadi qloballaşma prosesində şübhəsiz ki, güclü dövlətlərdən asılı vəziyyətə düşməyə məhkumdur. İqtisadi asılılıq isə dövlətçiliyin məhvinə və onun süqutuna səbəb olan çox ciddi bir təhlükədir.

Azərbaycan respublikasının iqtisadi potensialı getdikcə artan xətt üzrə irəliləyir. Bu o deməkdir ki, Azərbaycan Respublikası öz müstəqilliyini getdikcə möhkəmləndirəcək, ölkədə və regionda ictimai sabitliyi, sülhü, əmin-amanlığı möhkəmləndirmək əzmini davam etdirəcəkdir.

Müstəqil dövlətçilik mərhələsində milli birlik, mütəşəkkilik və həmrəylilik yaratmaqla, ictimai sabitliyə nail olmaqla, iqtisadiyyatda dirçəliş əldə etməklə artıq milli şur formalaşdır-

maq imkanları reallaşır. Milli şürur isə milli ideologiyasının təməlidir. Milli ideologiya dövlətçiliyə xidmət göstərir, onu sarsılmaz edir. Milli ideologiya milli düşüncəni, milli mənafeləri, milli təəssübkeşliyi, milli mənliyi, milli adət-ənənələri, milli mənşəyi, milli psixologiyamı, milli mənəviyyatı və əxlaqı, milli mədəniyyəti və milli vətənpərvərlik duyğusunu ümumiləşdirərək cəmləşdirən və özündə təcəssüm etdirən ictimai şürur formasıdır. Milli ideologiya hər şeydən əvvəl insanların cəmiyyətlə temasını və üzvi bağlılığını özündə əks etdirən, milli mənafelərə xidmət edən milli şürur deməkdir.

Milli ideologiyanın vəzifəsi təkcə onunla bitimir ki, insanlar öz maraqlarını cəmiyyətin mənafeyi ilə bağlaşınlar. Milli ideologiya, həmçinin, insanların cəmiyyət həyatı ilə bağlılığını əks etdirən və onları müəyyən istiqamətə yönəldə bilən əqidə formasıdır. Bununla da milli ideologiya, əslində cəmiyyətə iki əsas istiqamət üzrə xidmət edir. Birincisi, insanların müvafiq əqidəyə xidmət etməsinə təminat yaratmaqla onlarda milli mənafeləri formalaşdırmaq, ikincisi isə cəmiyyətin istiqamətləndirici və hərəkətverici qüvvəsi olan dövlətçiliyin mənafeyinə xidmət göstərməkdən ibarətdir.

Dövlətçilik insan cəmiyyətinin mənafeyinə xidmət edirsə milli ideologiya da dövlətçiliyin mənafelərinə xidmət göstərir. Münasibətlər şəxsi mənafelərə və cəmiyyətin ziddinə olan digər baxışlara doğru yönəlsə onda ideologiya öz milliliyini itirir, ayrı-ayrı sosial qrupların əlində alətə çevrilir, dövlətçilik isə süqut etməyə düşar olur. 1991-1992-ci illərdə Azərbaycanda mövcud olan dövlətçiliyin taleyi belə idi. Hakimiyyətdə olan şəxslər müəyyən sosial qrupların nümayəndələri idilər. Hər bir sosial qrupun öz baxışlarına uyğun ideyaların təmsilçisi idilər. Onlar şəxsi mənafelərini əks etdirən ideyalarını birləşdirə bilirdilər. Cəmiyyətdə vahid əqidə, ümumi ideya yaratmaqdən uzaq idilər. Ona görə də o zaman milli şüru təmsil edən və onu canlandıran milli ideologiya yaratmaq mümkün deyildi. Hər bir

sosial qrupun maraqlarında, onların özlərinə məxsus ideologiyaları təmsil olunurdu. Buna görə də elan edilmiş müstəqil dövlətçilik uğurum qarşısında ididə və süquta uğrayırdı.

1993-cü ildə ümummilli və əbədi liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıdan sonra cəmiyyət həyatında baş verən pərakəndəliyi aradan qaldırdı və uğuruma gedən dövlətçiliyi məhv olmaqdən xilas etdi.

Milli şürurun formalasdırılması üçün etibarlı təminat olan iqtisadiyyatda dirçəliş baş verməsini təmin etdi. Sonrakı məhələlərdə iqtisadiyyatın inkişaf etdirilməsi ilə milli ideologiyanın cəmiyyət həyatındaki mövqeyi bərqərar olundu. İnsanlar arasında ictimai mənafə və əqidə birliyinə əsaslanın milli ideologiyanın dövlətçiliyin möhkəmləndirilməsi sahəsindəki rolu müəyyən edildi.

Müstəqil Azərbaycan dövlətçiliyinin milli ideologiyası dövlətçilik ənənələrinin çox əvvəl şəkildə formalasdığı qısa bir müddət ərzində yayılmışdır.

Milli ideologiyamızın tezliklə formalasması, sabitləşməsi və sistem kimi bərqərar olunaraq cəmiyyətin və dövlətçiliyimizin mənafeyinə xidmət göstərən bir mexanizmə çevriləməsi Heydər Əliyev dövhasının çox böyük tarixi nailiyyətidir.

Heydər Əliyev təlimində milli ideologiya tarixiliyi və müasirliyi özündə cəmləşdirir. Bu gün formalasmış milli ideologiya tarixən əldə olunmuş milli-mənəvi sərvətlərimizin varisliyi üzərində qurulmuşdur. Ona görə də Azərbaycançılıq ideyalarına söykənən milli ideologiyamız özünün uzun ömürlü olmasına təsdiq edir. Milli ideologiyanın həyat reallığına bağlılığı onun daimiliyini şərtləndirir. Müəyyən tarixi dövrlərdə Azərbaycanda dövlətçilik qurumları mövcud olmuşdur. Məsələn, Səlcuqilər, Eldəgizlər, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər və digər sülalələrin yaratdığı dövlətçilik qurumları Azərbaycana məxsus tarixi nailiyyətlərdir. Lakin tarixdə özünə müəyyən mövqə qazanmış bu dövlətçilik qurumları milli

ideologiya formalaşdırıa bilməmişlər. Bunun səbəbi o deyildi ki, həmin dövlət qurumları ideologiyadan məhrum idilər. Səbəb bu idi ki, bu dövlət qurumlarında İran-fars islam ideologiyası aparıcı yer tuturdu. Dövlətçilikdə daha çox fars dilindən, elmi-fəlsəfi dini əsərlərin yazılımasında ərəb dilindən istifadə olunmuşdur. Azərbaycan dilindən isə daha çox xalq arasında ümumişlək informasiya vasitəsi kimi istifadə edilmişdir.

Neticədə Azərbaycanın bir çox dahi şəxsiyyətləri, alimləri, mütəffəkirləri öz əsərlərini fars və ərəb dillərində yazmışlar. Ona görə də bu gün bir çox böyük şəxsiyyətlərimizin, xalqın mənəvi sərvəti olan yaradıcı alim və mütəfəkkirlerimizin əsərlərini ortaya çıxarmaq, hətta şəxsiyyətlərini belə müəyyən etmək çətinləşmişdir. Azərbaycan dilində ən çox el sənətkarları gözəl nümunələr yaratmışlar. Belə nümunələr milli mədəniyyət işinin parlaq təcəssümü kimi indi də öz sadəliyi ilə yaşayır. Bununla belə Azərbaycan cəmiyyətində tarixən qazanılmış bir çox maddi-mənəvi sərvətlərimiz və mədəniyyət nümunələrimiz itib-batmış, tarixin qaranlıq qatlarında qarışmışdır. Bu gün milli ideologiyamızın formalaşması nəinki Azərbaycanın mənəvi sərvətlərinin zənginləşməsinə və yeni bir keyfiyyət qazanmasına səbəb olur, həmçinin tarixən əldə edilmiş nailiyyətlərin meydana çıxarılaraq xalqın mənafeyinə xidmət göstərməyə yönəldilir.

Milli ideologyanın başlıca prinsipləri bunlardan ibarətdir:

- 1) tarixilik
- 2) varislik
- 3) tarixiliklə müasirliyin vəhdəti
- 4) milli-mənəvi ideyaların ümumbəşəri ideyalarla qovuşdurulması
- 5) tarixən əldə edilən mənəvi sərvətlərimizin qorunub gələcək nəsillərə çatdırılması
- 6) milli-mənəvi sərvətlərimizin xalqın mənafeyinə xidmət göstərməsi

7) milli-mənəvi sərvətlərimizin bazasında vətənpərvərlik tərbiyəsinin formalaşdırılması

8) milli ideologyanın cəmiyyətdə bütövlüyü, vəhdətə, birlik və mütəşəkkilliyyə nail olmaqla dövlətçiliyimizə xidmət göstərməsi.

Binası ümummilli və əbədi liderimiz Heydər Əliyev tərəfindən qurulmuş Azərbaycan milli ideologiyası özünün dünyəviliyi ilə, həyatda öz təsdiqini tapmış reallığı ilə humanistliyi ilə yaradıcı və qurucu xarakteri ilə daim yaşayacaq, zənginləşəcək, müstəqil dövlətçiliyimizin möhkəmlənməsinə və çiçəklənməsinə xidmət edəcəkdir.

Müstəqil dövlətçiliyin yaşamasını təmin edən vacib şərtlərdən biri də dövlətçiliyin idarəetmə mexanizminin yaradılmasıdır. Müstəqil dövlətçiliyin idarə olunması və onun fəaliyyətinin xalqın mənafeyinə yönəldilməsi üçün dövlətçiliyin idarəetmə mexanizminin yaradılması çox böyük əhəmiyyət kəsb edir. Heydər Əliyevin zəhməti, əməyi, siyasi qələbələri və çevik diplomatik fəaliyyəti ilə yaradılmış müstəqil Azərbaycan dövlətçiliyinin dəmi, dönəməz və əbədi nüfuzunu təmin etmək üçün idarəetmə mexanizminin yaradılması tarixi bir zərurətdir. Dövlətçiliyin idarəetmə mexanizminin formalaşdırılması üçün azərbaycanlıq ideyalarına sədəqətli olan, milli-mənəvi dəyərləri ümumbəşəri ideyalarla qovuşdurun, vətənin mənafeyinə xidmət göstərən, cəmiyyətdə birliyin, mütəşəkkiliyin və həmrəyliyin yaradılmasına daim səy göstərən Heydər Əliyevin qalib gəlmək elmini, çevik siyasi və diplomatik kursunu böyük müvəffəqiyyətlə mənimseyən yeni siyasi-ideoloji elitanın yetişdirilməsi də zamanın tələbi və zərurəti kimi meydana çıxmışdır. Müstəqil dövlətçilik yeni və müasir kadrlar tələb edir, yeni dövr, yeni intellektlər tələb edir. Xalq 1991-1992-ci illərin acı təcrübəsini dadmışdır. Ona görə də şəxsi mənafelərlə yaşayan şəxslərin dövlətçilikdə təmsil olunması cəmiyyətin ziddinə yönələn bir aktdır. Yeni dövrün tələbi Heydər Əliyevin idarəcilik məktə-

bini layiqincə mənimsəmiş Azərbaycançı elitanın yetişməsini zəruri edir.

Milli Azərbaycanlılıq ideyalarını özünün başlıca amalı kimi qəbul edən Azərbaycançı elita müstəqil Azərbaycan Respublikasında yaradılmış siyasi, ideoloji, maddi, mənəvi, sosial sahələrdə qazanılmış ənənələrin varisi kimi formalaşır.

Cəmiyyətdə elitar təbəqənin mövcudluğu onun bütövlükdə inkişaf səviyyəsini göstərir. Cəmiyyət sosial-iqtisadi və mədəni cəhətdən nə dərəcədə inkişaf edirə o səviyyədə də öz inkişaf ənənələrini təmsil edən elitar təbəqə formalasdır. Zəif inkişaf etmiş cəmiyyətdə güclü elitar təbəqə yetişməsi barədə danışmaq da mümkün deyildir.

Hər bir cəmiyyətdə mövcud olan elitar təbəqə o cəmiyyətin mənəvi sərvətidir. Elitar təbəqədən məhrum edilən cəmiyyət mənəvi iflasa uğramağa məhkumdur. Azərbaycan cəmiyyətində zaman-zaman çox böyük şəxsiyyətlər yetişmişdir. Bu şəxsiyyətlər Azərbaycanın milli mədəniyyətini inkişaf etdirməklə ümumbehşəri ideyalarının canlandırmasına xidmət göstərən şəxsiyyətlər olmuşlar.

Sovet dövründə, xüsusilə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi mərhələdə respublikamızda elm, mədəniyyət, incəsənət, iqtisadiyyat, sənaye və kənd təsərrüfatı sahəsində çox mühüm nailiyyətlər əldə edilmişdi. Ayrı-ayrı funksional sahələrdə baş verən inkişaf səviyyəsinə uyğun olaraq ölkəmizdə dünya şöhrətli bir çox elm və mədəniyyət xadimləri yetişdi. Respublika iqtisadi cəhətdən ittifaq səviyyəsində qabaqcıl mövqe qazanmağa müvəffəq oldu. Bu dövr həqiqətən, ayrı-ayrı fəaliyyət sahələrində inkişafın zirvəsi olduğundan cəmiyyətin elitar təbəqəsini təmsil edən şəxsiyyətlərin kəmiyyəti və keyfiyyəti də özünün zirvə səviyyəsi ilə ölçülə bilərdi. Bütövlükdə götürdükdə həmin müddətdə Azərbaycanda yetişmiş elm, mədəniyyət və incəsənət xadimləri çox əsrlik tariximizdə bizə bəlli olan böyük şəxsiyyətlərdən daha çoxdur. Bu

dövrə istər elm, mədəniyyət və incəsənət sahəsindəki elitar təbəqə ilə yanaşı ictimai-siyasi və ideoloji sahədə çalışan bir çox böyük şəxsiyyətlər də yetişmişdir. Bu şəxsiyyətlər cəmiyyətin aparıcı qüvvəsidir, onun güzgüsüdür və avangard dəstəsidir. Elitar təbəqə mövcud olmadan cəmiyyət inkişaf edə bilməz.

Doğrudur, sovet dövründə yetişmiş elitar təbəqə ideoloji cəhətdən birbaşa mərkəzə - Moskvaya tabe idi. Hər şey mərkəzin tapşırıq və göstərişlərinə uyğun həyata keçirilirdi. Bunuyla birlikdə o dövrə yetişmiş elitar təbəqə müstəqil dövlətçilik mərhələsində yetişmiş azərbaycanlı ziyalılarının sosial bazasını təşkil edirdi. Heydər Əliyevin çox böyük uzaqqorənkələ yaratdığı bu sosial bazanın mərkəzi, özəyi Azərbaycan elmi, Azərbaycan mədəniyyəti, Azərbaycanın mənafeyi üçün çalışan azərbaycanlı kadrlardan ibarət idi.

Ölkənin elmi, iqtisadiyyatı, sosial-siyasi inkişafı və natiyyətləri, həmçinin mədəni səviyyəsi elitar təbəqənin mənəvi zənginliyi ilə ölçülür.

Sovet hakimiyyəti qurularkən Azərbaycanda tətbiq olunan mənhus repressiya programı cəmiyyətin elitar təbəqəsinə aristokrat hissəsinə çox böyük zərbə vurdu. Cəmiyyətin avangard hissəsi fiziki terrora məruz qaldı. Sonrakı mərhələdə yetişən qabaqcıl insanlar isə mənəvi terror qorxusuna düşər idi. Ona görə də cəmiyyətin mədəni varisliyi iflasa uğramağa başladı. Gizli deyildir ki, həmin dövrə çoxlu əsassız yazışma, bir-birinə qarayaxma, o cümlədən, çəkişmə meylləri də baş vermişdir. Bütün bunlar cəmiyyətin həqiqi elitar təbəqədən məhrum edildiyi dövrün bələlərindən biri idi. Elitar təbəqədən məhrum olan cəmiyyətdə mədəniyyətin inkişafı tənəzzül ilə üzləşir. Müstəqillik mərhələsində isə cəmiyyətin mədəni səviyyəsi milli ideyaların bərqrər olunması istiqamətində inkişaf edir. Odur ki, köhnə cəmiyyətdən miras qalan naqis vərdişlərin sosial bazası üçün bu gün heç bir şərait mövcud deyildir.

Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının müstəqilliyi bərqərar edildikdən sonra azərbaycançı elitanın formallaşmasında real perspektivlər yarandı. Ramiz Mehdiyev yazır ki, "Elitanın hər bir cəmiyyət üçün xarakterik olması aksiomdur. Onun əsasında insanların fiziki, psixoloji, intellektual, mədəni və digər fərqləri dayanır. Bununla yanaşı, elita xüsusi siyasi və təşkilati keyfiyyətləri ilə səciyyələnir. Elita cəmiyyətin idarəetmə və siyasi, demokratik proseslərə təsir göstərmək bacarığı yüksək olan təbəqəsidir. Özü də elitanın formallaşması demokratiya prinsiplərinə zidd deyildir, çünki insanların sosial bərabərliyi bərabər imkanlar kimi başa düşülməməlidir... elita xalqın milli sərvətidir".<sup>1</sup>

Müasir azərbaycançı elita Heydər Əliyev məktəbindən təlimatlanmış, onun prinsiplərindən bəhrələnmişdir. Bu məktəbin canlı vəsaiti Heydər Əliyevin tapşırıqları, göstərişləri və tövsiyələridir.

Azərbaycançı elita ona görə bu gün cəmiyyətin aparıcı qüvvəsi və avanqardı hesab edilir ki, onun formallaşmasının və yetişməsinin bazasında Heydər Əliyevin vətənpərvərlik ideyaları dayanır. Bu avanqard qüvvə milli birlik, mütəşəkkilik və həmrəylik ideyalarından bəhrələnmişdir. Azərbaycançı elitanın amali ümumxalq mənafeyinə xidmət etməkdən ibarətdir. Elitar təbəqə cəmiyyətin mövqeyindən çıxış etmirsə onda heç bir inkişafdan söhbət gedə bilməz. 1991-92-ci illərdə Azərbaycanın dövlət rəhbərliyində təmsil olunan qüvvələri, elitar təbəqə saymaq olmazdı. Çünkü onlar xalqın mənafeyini ifadə edən ideyalara, azərbaycanlılıq məsləkinə əsaslanmındılar. Odur ki, xalq onları qəbul etmədi.

<sup>1</sup> Bax: Ramiz Mehdiyev. XX əsrin sonu XXI əsrin əvvəlində yeni dünya nizamı və milli ideya: dünən, bu gün və sabah. "Azərbaycan" qəzeti, 9 yanvar, 2002-ci il.

Elitar qüvvə həmişə öz amalına və məsləkinə sadıq qalmalıdır. Əgər xalqın mənafeyinə sədaqət hissələri itirilirsə, elitar adı daşıyan şəxslərin özləri də öz nüfuzlarını itirmiş olurlar. Odur ki, cəmiyyətin önündə gedən şəxslər hansı məsuliyyəti daşıdığını dərindən dərinə dərk etməlidirlər.

Yeni dövr qazanılmış nailiyyətləri qoruyub saxlamağı bacaran, özünün bilik, bacarıq və təcrübəsinə xalqın mənafeyinə yönəldən şəxsiyyətlərin yetişməsini tələb edir. Belə şəxsiyyətlərin yetişməsi üçün Heydər Əliyev məktəbi canlı bir örnəkdir. Heydər Əliyev məktəbinin ən böyük nailiyyətlərdən biri yeni dövrün, yeni əsrin - zəmanəmizin lideri, İlham Əliyev kimi güclü, erudisiyalı, parlaq zəkəli, çevik siyasi və diplomatik qələbələri ilə dünyanın ən böyük siyasi və dövlət xadimlərini heyran qoymuş bir şəxsiyyətin yetişməsindən ibarətdir. İlham Əliyev çevik təfəkkürə malik olmaqla onda liderə xas olan bütün keyfiyyətlər - təmkinlilik, səbirlilik, iradəlilik, yüksək təşkilatlılıq, humanistlik, vətənpərvərlik amali cəmlənmişdir. Ramiz Mehdiyev İlham Əliyevin rəhbərə, xüsusi də liderə xas cəhətlərini dövrün tələbləri baxımından şərh edərək yazır ki, "Faktlardan qaçmaq olmaz və onlar sübut edir ki, İlham Əliyev yeni dövrün siyasetçisidir və tarixin mürəkkəb dövrü hələ tezliklə başa çatmayacaq ölkəyə gələcəkdə rəhbərlik etmək üçün bütün lazımı keyfiyyətlərə malikdir.

İlham Əliyevin dövlətlə, dövlətin inkişafi ilə bağlı baxışları məlumdur. Onun bütün başlıca arzu və istəkləri Azərbaycan dövlətini modernləşdirmək və ölkəni dünya miqyaslı mühüm qərarlar qəbul edən sayscəmə ölkələr birliyinə daxil etməkdir. O, fəaliyyətində ardıcıl və pragmatikdir, rasional və səmimidir. Onu fərqləndirən cəhət budur ki, o, fəaliyyət sahəsi məhdud olan məmər deyil, əksinə geniş baxışlara malik siy-

sətçidir. Onun üstünlüyü bundadır. Azərbaycana məhz belə siyasetçi gərəkdir".<sup>1</sup>

İlham Əliyev şəxsiyyəti barədə mətbuatda çox yazılmış onun idarəcilik qabiliyyəti və eləcə də dünya siyasetçiləri arasındakı mövqeyi layiqinçə işıqlandırılmışdır. İlham Əliyev şəxsiyyəti barədə ən layiqli qiymət isə ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir. Heydər Əliyev prezident seçkiləri ərefəsində xalqa müraciətlə göstərmişdir ki, "Üzümü sizə- həmvətənlərimə tutaraq qarşidan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varism, Yeni Azərbaycan Partiyasının I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasetini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim başa çatdırı bilmədiyim tələyüklü məsələləri planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdırı biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidi bəsləyirəm".<sup>2</sup>

Təsadüfi deyildir ki, 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalq XXI əsrin lideri kimi İlham Əliyevi Respublikamızın Prezidenti seçmişdir.

Bu gün siyasetçilər, ideoloqlar, politoloqlar İlham Əliyev şəxsiyyətindən çox böyük rəğbət və məhəbbətlə danışırlar.

İlham Əliyev bütün fəaliyyəti ilə, bütün işgüzarlığı ilə, bütün təşəbbüskarlığı ilə, bütün humanist keyfiyyətləri ilə

<sup>1</sup> Bax. Ramiz Mehdiyev XXI əsrдə məlli dövlətçilik. Bakı, 2003, s.64.

<sup>2</sup> Bax: Novruz Məmmədov. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kurusu uğurla davam etdirilir. "Respublika" qəzeti, 31 oktyabr, 2004-cü il

özündə Azərbaycanın ləyaqətli övladı obrazını formalaşdırmışdır. İlham Əliyev XXI əsrin lideridir və siyasi xadimidir. Azərbaycançı elitanın avanqardı olan İlham Əliyev yeni əsrдə Heydər Əliyev ənənələrini ləyaqətlə davam və inkişaf etdirir. İlham Əliyevin bütün fəaliyyəti onun vətənpərvərlik mövqeyinin və azərbaycanlılıq amalının parlaq təcəssümüdür. Müstəqil dövlətçiliyin yaşaması, mövcudluğu və uzunömürlü olması üçün bir çox amillər mövcuddur. Bunlardan ən başlıcaları beynəlxalq integrasiya və müasir qloballaşma şəraitində iqtisadi inkişafa nail olmaqdan ibarətdir.

## İkinci bölüm

**DÖVRÜN BAŞLICA STRATEGÝASI****1. Milli dövlətçilik və beynəlxalq integrasiya**

Müasir dövrün başlıca strategiyası üç əsas məsələnin həyata keçirilməsini şərtləndirir. Bunlar müasir mərhələdə milli dövlətçilik və beynəlxalq integrasiya, iqtisadi inkişaf və regionda ictimai-siyasi sabitliyin təminatı kimi qlobal fəaliyyət sahələrini əhatə edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bu qlobal məsələlərin həyata keçirilməsində çox böyük məqsədyönlü iş aparır.

İstər Azərbaycan Respublikası ilə beynəlxalq əlaqələr yaratmış ölkələr, istər region dövlətləri və istərsə də Azərbaycan cəmiyyəti bu məsələlərin hər birinin uğurla həll olunmasında maraqlıdır.

Müasir mərhələdə milli dövlətçilik, beynəlxalq integrasiya və beynəlxalq əlaqələr ölkə prezidenti cənab İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilməkdədir.

Bu gün həmin sahədə görülən işlər Heydər Əliyev siyasetinin yeni əsrin tələblərinə uyğun olaraq məntiqi davamıdır.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkədə beynəlxalq aləmə integrasiya zəruri bir tələbə çevrildi. Müstəqil dövlətçiliyin yaranması və onun bünövrəsinin möhkəmləndirilməsi beynəlxalq integrasiya üçün münbit bir zəmin oldu. Beynəlxalq integrasiya yaradılmadan iqtisadiyyatda uğurlara, siyasetdə yaxınlaşmaya, diplomatiyada qələbəyə, sosial həyatda yeniləşmə və müasirləşməyə nail olmaq mümkün deyildir. Beynəlxalq integrasiya müstəqil dövlətin dünya dövlətləri içərisində özünə layiq olan yeri tutmaqdə çox mühim bir həyatı

əhəmiyyət daşıyır. Beynəlxalq integrasiya Heydər Əliyev siyasetinin uzaqgörənləyini və diplomatik uğurları tacəssüm etdirir. Beynəlxalq integrasiyanın baş verməsi üçün müstəqil dövlətçilik zəminini ilkin şəraitdir. Onun həyata keçməsi isə dövlətçilik ənənələrinin yaranması ilə biləvasitə bağlıdır. Dövlətçilik ənənələri dərinləşdikcə, dövlətin bünövrəsi möhkəmləndikcə beynəlxalq integrasiya daha möhtəşəm xarakter alır.

Müstəqil Azərbaycan dövlətçiliyinin keçid mərhələlərini nəzərdən keçirdikcə ölkəmizin xarici dövlətlərlə əlaqə və münasibətlərinin günbəğün inkişaf edərək zənginləşdiyi daha aydın şəkildə müşahidə olunur.

Azərbaycan Respublikası 70 ildən artıq bir müddətdə Sovet İttifaqı tərkibində olmaqla beynəlxalq integrasiyadan məhrum olmuşdu. Yalnız ittifaq daxilində xüsusi protokol qaydasından başqa xarici ölkələrlə əlaqə və münasibət yaratmaq əslində, praktik cəhətdən mümkün də deyildi. Azərbaycan Respublikası üçün ən yaxşı halda integrasiya ittifaq ölkələri arasında mümkün idi. Uzun müddət ərzində xarici əlaqələrdən məhrum olan Azərbaycan Respublikası üçün dünyannın inkişaf etmiş ölkələri ilə birbaşa münasibətlər yaratmaq həqiqətən də çətin idi. Buna nail olmaq üçün böyük siyaset və çevik diplomatik hünər gərək idi. Müstəqil xarici əlaqələr yaratmağa çox ciddi qadağanlar qoyulduğu sovet rejimindən sonra dünya siyasetinə qovuşmağın bir çox problemləri mövcud idi. Bu sədlərin keçilməsi sözsüz ki, AXC-Müsavat başçılarının hakimiyyəti dövründə də mümkün deyildi. Heydər Əliyev isə özünün zəngin təcrübəsi ilə Azərbaycanın dünyaya integrasiya edilməsi yollunda çox böyük tarixi nailiyyətlər əldə etdi.

XX əsrin 80-90-cı illərində baş verən qlobal proseslər, SSRİ-nin dağılması və Varşava müqaviləsi təşkilatının buraxılması beynəlxalq aləmin siyasi mənzərəsinə ciddi təsir göstərdi. Bu qlobal proseslərin nəticəsində yeni bir geosiyasi vəziyyət yarandı. SSRİ-nin dağılması ilə yeni müstəqil dövlət qurum-

larının yaranması prosesi başlandı. Yeni yaranan müstəqil dövlətlərin isə beynəlxalq münasibətlər sisteminin subyektinə çevrilməsinə münbit bir şərait yarandı. Müstəqillik əldə edən ölkələr fəal xarici siyaset münasibətlərini həyata keçirməyə başladılar. Bu isə beynəlxalq aləmdə dövlətlərarası münasibətlərin yeni bir formasının meydana gəlməsinə səbəb oldu. Yeni yaranmış müstəqil dövlət qurumlarının beynəlxalq aləmə qoşuşması tarixi bir zərurət kimi qiymətləndirilməlidir. Bu əlaqələr, bir tərəfdən, şübhəsiz ki, dünya dövlətləri ilə xoş münasibət yaranmasını şərtləndirir. Digər tərəfdən isə bu əlaqələr beynəlxalq münasibətlərdə iqtisadi, siyasi, hərbi maraqların toqquşması ilə nəticələnən məhəlli və etnik qarşıdurmaların meydana gəlməsinə gətirib çıxarıır. Belə bir gərgin şəraitdə Azərbaycan müstəqil bir dövlət kimi xarici siyasetdə daha çox birtərəfli xətt tutmaqla, maraq dairəsinə daxil olan dövlətlərin siyasi oyun meydanına çevrilməklə dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında qala bilərdi. Belə bir şəraitdə xarici siyaset xəttində uğursuz addımlar atan Azərbaycanın siyasi tarixini nəzərdən keçirdikdə aydın olur ki, 1991-1992-ci illərdə Azərbaycanın Rusiya ilə yaxınlaşmasına daha çox üstünlük verilmişdi. Bu isə bütövlükle Rusiyaya meyillik strategiyasını təşkil edirdi. Ayaz Mütəllibov hakimiyyətdə olduğu müddətdə onun apardığı xarici siyaset beynəlxalq aləmdə baş verən proseslərə tamamilə zidd idi. Sovet İttifaqı beynəlxalq aləmdə siyasi nüfuzunu itirib dağılmağa üz qoyduğu məqamda Ayaz Mütəllibov bu qurumun qorunub saxlanmasına ümid edərək Azərbaycanı bu dövlətin quyuğunda sürünməyə təhrik edirdi. Bu ondan irəli gəldi ki, Ayaz Mütəllibov siyasi prosesləri ya dərk etmirdi, ya da anlamırıdı. Hətta SSRİ dağılıqdan sonra da Ayaz Mütəllibov hökuməti xarici siyasetdə yalnız Rusiyaya birtərəfli üstünlük verir və beynəlxalq münasibətlərdə Moskvanın mövqeyinə uyğun yanaşma xətti götürürdü. Bu da sözsüz ki, Azərbaycanın siyasi-iqtisadi maraqlarına uyğun deyildi. Bu

münasibət bütövlükdə Azərbaycanın siyasi maraqlarını təmin etmirdi. Ayaz Mütəllibovun düşünülməmiş siyaseti Azərbaycanın müstəqilliyinin, təhlükəsizliyinin, ərazi bütövlüğünün, suveren dövlət hüquqlarının qorunmasına, eləcə də beynəlxalq təminata imkan yaratmadı. Bu dövrədə aparılan xarici siyaset bütövlükdə dövlətlərarası, beynəlxalq və regional münasibətlərin inkişaf meylləri ilə uzlaşmındı.

1992-ci ildən 1993-cü il iyunun 15-nə qədərki dövrədə hakimiyyətdə olan Əbülfəz Elçibəy hökumətinin xarici siyaset kursu da bütövlükdə vahid bir konsepsiya və sistem əsasında qurulmamışdı. Bu zaman həmin hökumətin apardığı siyasetdə Azərbaycana məxsus milli və mənəvi dəyərlər türkçülük adına yazılırdı.

XX əsrin sonunda, XXI əsrin astanasında türkçülük ideyasının qoyuluşu müasirlik, məntiqilik və diplomatik strategiya baxımından qətiyyən doğru sayla bilməzdi.

Doğrudur, tarixin qədimliklərinə getdikdə bu gün mövcud olan turkdilli xalqların hamisinin eyni mənşeyə-ümumtürk mənşeyinə bağlı olmasını sübuta yetirməyə heç bir ehtiyac qalmır. Ləkin rəzərə almaq lazımdır ki, türk mənşəli xalqlar tarixin sonrakı mərhələlərində diferensiallaşma və müstəqilləşmə mərhələsindən keçmiş və onların hər birinin içərisində özüne-məxsus etnik mərkəzləşmə baş vermişdir. Bu proseslərin nəticəsidir ki, müasir dövrədə ümumtürk mənşəli olan Azərbaycan, türk, türkmən, özbək, tatar, qazax, qırğız, qaraqalpaq, noqay, qaraçay-balkar, kumık, altay, qaqaуз v.s. xalqlar müstəqil etnik vahid kimi formalaşmışlar.

Azərbaycan məkanında da daxili etnik proseslər baş vermiş, ərazidəki ayrı-ayrı etnik qruplar vahid bir xalqın formalaşmasının subyekti kimi bir-birinə qaynayıb qarışmışdır. Nizami Cəfərov Azərbaycan xalqının təşəkkülü məsələlərini araşdıraraq yazar: "Azərbaycanın etnik tarixi Azərbaycan xalqının formalaşması tarixindən qədimdir. Bu isə o deməkdir ki,

Azərbaycan xalqının formallaşması prosesi başlayana qədər Azərbaycanda (və həmhüdud regionlarda) kifayət qədər mü-rəkkəb etnik hadisələr baş vermişdir. Bunun bir səbəbi haqqında söhbət gedən coğrafiyanın yaşayış üçün münasib təbii şəraitidirsə, digər çox mühüm səbəbi müxtəlif istiqamətlərdə gedən yollar üzərində yerləşməsi, etnik, sosial-siyasi fəallığı, qaynarlığıdır.<sup>1</sup>

Həmin proses illərin, əsrlərin, minilliklərin nəticəsi olduğu üçün artıq bu gün Azərbaycan adını türk kimi qələmə vermək bizi heç də qədimlərə qaytara bilmir. Ona görə ki, Azərbaycan məkanında baş vermiş prosesləri geriyə qaytarmaq tarixilik baxımından mümkün deyil və heç bir məntiqə də síğmır. Bundan əlavə, türk adının Azərbaycana tətbiq edilməsi bu məkanda indi də mövcud olan bütün başqa etnik qrupları əhatə etmir. Azərbaycanda yaşayan və azərbaycanlı etnik vahidini təşkil edən bütün təbəqələrin hər birinin azərbaycanlı adında payı vardır. Odur ki, onların bütövlükdə azərbaycanlı adlandırılmasında bu etnik qrupların mənəvi haqqıdır. Azərbaycanda yaşayan və bir etnik vahid kimi bütövləşən qrup, təbəqə və xalqlar özlərinin ümumi mənəvi dəyərləri, məişəti, sosial tərkibi, psixologiyası ilə tarixən birləşərək bir vəhdət təşkil etmişdir. Onların ümumi azərbaycanlı evi, azərbaycanlı məişəti, azərbaycanlı adət-ənənəsi, azərbaycanlı əxlaqi və mənəviyyatı, azərbaycanlı psixologiyası və düşüncəsi yaranmışdır. Azərbaycanlı adı Azərbaycanda bütövləşmiş etnik vahidi tamamilə əhatə edir. Azərbaycanda Azərbaycan adı bu xalqı bütövləşdiriyi kimi, Türkiyədə türk adı, Qazaxıstanda qazax adı, Özbəkistanda özbək adı, Qırğızıstanda qırğız adı həmin ərazidə yaşayan bütün etnik subyektləri əhatə edir, birləşdirir və bütövləşdirir.

Odur ki, Azərbaycana türk adı tətbiq etmək əslində ayri-seçkilik yaradır, separatçı meylləri gücləndirir, insanların mə-

<sup>1</sup> Bax. Nizami Cəfərov. Azərbaycanlılığı giriş. Bakı, 2002, s. 94.

nəviyyatını sarsıdır, cəmiyyəti irəliyə yox, geriyə çekir, millimədəni ənənələri pozur, birləşməyi, bütövlüyü, vəhdəti, sabitliyi saxlamaq əvəzinə cəmiyyəti parçalayaraq uçuruma yuvarlandırır.

Azərbaycana türk adının tətbiq edilməsi o zaman üçün siyasi bir avanturizm idi. Belə bir sehv siyaset Azərbaycanın beynəlxalq aləmdə təklənməsinə və bu respublika barəsində antiazərbaycan koalisiyasının yaranmasına gətirib çıxarırdı. Bir il ərzindəki təsadüfi bəyənatlar, məsuliyyətsiz və ziddiyyətli çıxışlar üstündə qurulmuş xarici siyasetdə respublikanın nüfuzunun xeyli azaldılmasına səbəb oldu. Azərbaycanda siyasetin müflislişməsinə, diplomatiyanın tənəzzülünə səbəb olan bu uğursuz addımlar nəticəsində qonşu dövlətlərlə münasibətlər kəskinləşirdi. Respublikada iqtisadi blokada vəziyyəti yarandı. Ölkənin himayəyə ehtiyacı olduğu halda iqtisadi kömək-dən və yardımından məhrum olurdu. Hətta himayəni təmin edəcək dövətlərlə münasibətlərin özü də kəskinləşirdi. Bunun nəticəsi idi ki, Azərbaycan beynəlxalq birlik tərəfindən dəsteklənmədi. Vəziyyət o yerə gəlib çıxdı ki, respublikaya qarşı bədnəm bir "907-ci düzəliş" tətbiq edildi. Azərbaycanın yardımına çox ciddi ehtiyacı olduğu halda respublika beynəlxalq humanitar yardımından da məhrum edildi.

1993-cü ilin iyun ayında ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin siyasi həyatında bir yeniləşmə baş verdiyi kimi xarici siyasetdə də çox böyük bir irəliləyiş meydana gəldi. Ölkənin strateji maraqları əsasında xarici siyasetin yenidən qurulmasına münbit bir şərait yarandı. Xalqın iradəsi və təkidlə tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev xarici siyasetdə buraxılan səhvləri aradan qaldırmağa başladı. Heydər Əliyev Azərbaycanın xarici siyasetinin dünyunə düşdüyü bir məqamda son dərəcə gərgin siyasi vəziyyəti çox böyük diplomatik məharetlə normallaşdırmağa müvəffəq oldu. Respublikanın strateji maraqlarını eks

etdirən uğurlu xarici siyaset konsepsiyası hazırlamaq zərurəti meydana çıxdı.

O zamanlar Azərbaycan Respublikası 2 mart 1992-ci ildə Birleşmiş Milletlər Təşkilatına (BMT), 20 yanvar 1992-ci ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (ATƏM), 8 dekabr 1991-ci ildə İslam Konfransı Təşkilatına (İKT) və başqa beynəlxalq təşkilata daxil olsa da həmin təşkilatlar Azərbaycanın mənafeyinə heç bir əməli və səmərəli iş görməmişdi. Bütün bunlar o zamankı mərhələdə Azərbaycanda hakimiyətdə təmsil olunan şəxslərin, partiya və qrupların daxili siyasetdəki səriştəsizliklərinin və bu sahədə yol verdikləri çox ciddi səhvlerin acı nəticəsi idi.

1993-cü ilin iyun ayında Heydər Əliyevin hakimiyətə yenidən qayıdışından sonra Azərbaycanın dövlət maraqlarının beynəlxalq güc mərkəzləri, region dövlətləri və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa xidmət edən silsilə tədbirlər həyata keçirilməyə başladı. Yeni mərhələdə regional siyaseti normalaşdırmaq məsələsi mühüm bir vəzifə kimi qarşıda dururdu. Xüsusən, Qafqaz dövlətləri və Qafqazda marağı olan dövlətlərlə münasibət və hərtərəfli əməkdaşlıq şəraiti yaratmaq tələbini həll etmək lazımlı gəldi. Ermənistanla atəşkəsə nail olmaq həmin dövr üçün xüsusi bir əhəmiyyət kəsb edirdi. Bu dövrdə Qafqazda öz nüfuzunu möhkəmlətmək istəyi ilə maraqları toqquşan dövlətlərin mənafelərinin nəzərə alınması zəruri şərtlərdən biri idi. Bütün bu məsələlər çox incə bir diplomatik süzgəcdən keçirilərək öz uğurlu həllini tapdı. Belə bir zamanda təkcə regionda marağı olan dövlətlərin istək və tələblərinin yerinə yetirilməsi ilə hər şeyi bitmiş hesab etmək mümkün deyildi. Əgər belə olsa idı onda Azərbaycan Respublikası ancaq başqa dövlətlərin maraqlarını yerinə yetirən bir dövlətə çevrilərdi. Bununla da müstəqilliyini itirib asılı bir vəziyyətə düşmək təhlükəsi ilə üzləşərdi.

Azərbaycanın bu siyasi meydanda öz maraqları var idi. Buna görə də ilk növbədə maraqlı dövlətlərin iqtisadi siyasetinə cavab olaraq milli maraqların önə çəkilməsi vacib bir məsələ idi. Bu isə Heydər Əliyevin düşünülmüş, ağıllı, müdrik və uzaqgörən siyasetinin nəticəsi sayesində əldə edildi.

Azərbaycan beynəlxalq təşkilatlara qoşularaq Ermənistənin təcavüzkar siyasetinin qarşısını almaq üçün tədbirlər görülməsini beynəlxalq ictimaiyyət qarşısında tələb etməyə başladı.

Heydər Əliyev 1994-cü ilin sentyabrında BMT-nin baş məclisinin 49-cu sessiyasında iştirak etmək üçün ABŞ-a səfər etdi. Heydər Əliyev Baş Məclisdə çıxış etdi. Bill Klintonla, BMT Baş Katibi Butros Qali ilə görüşdü. Görüşdə Azərbaycanın daxili və xarici siyaseti barədə ətraflı məlumat verdi. Elə həmin ildə BMT Baş katibi Butros Qali Azərbaycana gəldi. Bu səfər Azərbaycan Respublikasının BMT ilə ikitərəfli əməkdaşlığına köməklik etdi.

Heydər Əliyev Azərbaycan dövlətinin beynəlxalq münasiibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlərlə, Rusiya ilə, turkdilli dövlətlərlə, o cümlədən, türkiyə ilə, müsəlman dünyası və İranla, Asiya, Afrika və Cənubi Amerika ilə əlaqələrinin yaxın dövr üçün istiqamətlərini, aparıcı strategiyasının və onun prioritətlərini müəyyənləşdirdi. Bu ölkələrlə düşünülmüş bütün amillərini nəzərə alınması ilə birgə münasibətlər yaradılması proqramları həyata keçirilməyə başladı. Məhz həyatı reallıqları nəzərə alan Heydər Əliyev ilk səfərini Rusiyadan başladı. Rusiya Azərbaycanla ərazi cəhətdən həmsərhəd olan ən böyük dövlətdir. Ona görə də Rusyanın Azərbaycanla ərazi və sərhəd maraqlarının olduğu nəzərə alınmalıdır. Azərbaycanın isə Rusiya ilə daha geniş əməkdaşlıq maraqları vardır. Heydər Əliyevin Rusiyaya səfəri Azərbaycanın MDB-yə daxil olması ilə paralel hazırlanırdı. Çünkü həm Rusiya ilə münasibətlər üçün, həm də MDB-yə daxil olan ölkələrlə Azərbaycanın münasibətləri, əlaqə və əməkdaşlığı

üçün bu iş əhəmiyyətli idi. Ona görə də Azərbaycan Respublikası 1993-cü il sentyabrın 24-də Müstəqil Dövlətlər Birliyinə daxil oldu. Heydər Əliyev 1994-cü il sentyabrın 8-də Moskvaya MDB üzvü olan dövlətlərin və hökumət başçılarının görüşünə yola düşərkən təyyarədə "Delovoy Mir" qəzetinin müxbirinə mühəsibəsində demişdir: "Azərbaycan MDB-yə daxil olmayışdı, siz bunu bilirsınız. Respublikamız onun tərkibinə ötən ilin sentyabrndaxil olmuşdur. İyun ayında mən Azərbaycan Respublikasına başlılıq etməyə başladım və respublikada MDB-yə daxil olmaq üçün psixoloji mühit yaratmaq məqsədi ilə bir neçə ay işləməli oldum. Ölkəmizdə MDB-yə qarşı münasibət çox mənfi idi. Bilirsinizmi, insanların psixologiyasında dönüş yaratmaq asan olmadı, həm Azərbaycan parlamentində, həm də ictimai rəydə bunun xalqın iradəsinə uyğun olması üçün birləşmək barədə mən dəfələrlə parlamentdə məsələ qaldırdım. O, ictimaiyyət, əmək kollektivləri arasında, politoloqlar, ziyahlar tərəfindən müzakirə edildi. Nəticədə adamlarımızı inandıra bildik ki, Azərbaycanın MDB tərkibində olması zəruriyidir. Mən belə bir mandat aldım və sentyabrın 24-də Moskvada respublikanın MDB-yə birləşdirilməsi barədə sənədləri imzaladım".<sup>1</sup>

Heydər Əliyev MDB-yə daxil olmaqla regional sülhün, əməkdaşlığın və integrasiyanın həyata keçirilməsinin təmin olunmasına çox böyük əhəmiyyət vermişdir.<sup>2</sup>

Məhz buna görə bu iki məsələyə ümumiyyətlə, Azərbaycanın xarici siyasetində Rusyanın mühüm yeri kontekstində baxıldı. Bu addım Azərbaycan-Rusiya münasibətlərinə gərginliyi yumşaltmaq üçün zəruri idi.

2000-ci ilin sonuna qədər demək olar ki, Rusiya ilə münasibətlərdə bir o qədər də pozitiv nəticə olmamışdır. Buna sə-

<sup>1</sup> Bax: Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. II kitab, Bakı, 1997, s.

<sup>2</sup> Bax: Heydər Əliyev. Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə çıxış (22 sentyabr, 1993-cü il) Müstəqilliyimiz əbədidir. I kitab, Bakı, 1997, s. 180-181.

bəb Rusiyada həmin dövrədə hakimiyyətdə olan Boris Yeltsinin adminstrasiyasının siyasi mövqeyidir. Vladimir Putinin hakimiyyətə gəlişindən sonra Rusiya-Azərbaycan münasibətlərində yenidən mərhələ başlandı.

Dövlətlər arasında mövqelərin yaxınlaşması siyasi münasibətlərin sahmana düşməsinə gətirib çıxartdı. İki ölkə arasında əlaqələrin yaxşılaşması Azərbaycan-Rusya arasındaki gərginliyin aradan qaldırılmasına səbəb oldu. Eyni zamanda, MDB-yə daxil olan başqa dövlətlərlə əlaqələrin köklü şəkildə yenidən qurulması üçün yeni forma və vasitələrdən istifadə edildi. Bu siyasetin nəticəsidir ki, indi Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər normal səviyyədə inkişaf etməkdədir.

Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlər 1992-ci il martın 18-də yaradılmışdır. ABŞ ilə əlaqələrin möhkəmləndirilməsində bir sıra məsələlərə əyaniqliq gətirmək üçün hər iki tərəfin maraqlarına uyğun addım atmaq, etimad və etibar qazanmaq, böyük diplomatik fəallıq göstərmək tələb olunurdu. Aydın məsələdir ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikası barəindəki maraqları Rusyanın maraqlarından fərqlidir. Rusyanın Azərbaycana münasibətində başqa əlaqələrlə yanaşı ərazi yaxınlığından doğan maraqlar mühüm yer tutursa, Amerikanın maraqlarında bu amil mövcud deyildir. Amerika Birləşmiş Ştatlarının maraq dairəsi başlıca olaraq enerji resursları ilə bağlıdır. Digər tərəfdən Amerika Birləşmiş Ştatlarının strateji maraqlarına daxil olan terrorizm və narkomaniya ilə mübarizə amili də Azərbaycanla münasibətlərdə mühüm yer tutur. Azərbaycan Respublikası, şübhəsiz bu kimi qlobal məsələlərin həllində Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etməkdə haqlıdır və bu yolda öz səyərini əsirgəmir.

Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında əlaqələrin daha möhkəm tellərlə bağlanması və möhkəmlənməsinə 1994-cü il sentyabrın 20-də imzallanmış "Əsrin müqaviləsi"

böyük təkan verdi. "Əsrin müqaviləsi"nin imzalanması və həyata keçməsi daha çox Azərbaycana siyasi üstünlük qazandırdı. Amerika Birleşmiş Ştatları Azərbaycanın ərazi bütövlüyünü tanığını, münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olmaqla yaxından kömək göstərəcəyini bildirdi. Heydər Əliyevin Amerika Birleşmiş Ştatlarına dəfələrlə olan səfərləri hər iki ölkə ilə əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə öz dinamik təsirini göstərdi. Hazırda Amerika Birleşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər inkişaf edən dinamik xətt üzrə qurulmuşdur.

Azərbaycan Avropa birliyinə daxil olan nüfuzlu dövlətlərə də həm Avropa birliyi çərçivəsində, həm də ayrı-ayrılıqda qarşılıqlı əməkdaşlıq yaratmışdır. Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Belçika, Niderland, Yunanistan, Polşa, Rumıniya, Bolqarıstan və Skandinaviya ölkələri ilə Azərbaycan arasında tam sabit və bərabərhüquqlu əməkdaşlıq münasibətləri yaranmışdır. Bu ölkələrlə imzalanmış 100-ə qədər mühüm sənəd həmin münasibətlərin hüquqi əsaslarını təşkil edir.

Qədim tarixi köklərə, həmçinin demokratik və dövlətçilik ənənələrinə malik olan Böyük Britaniya və Şimalı İrlandiya Birleşmiş Krallığı ilə qarşılıqlı, faydalı əməkdaşlıq və dostluq əlaqələri yaratmaq xüsusi əhəmiyyət kəsb edir. Heydər Əliyevin böyük siyasi uzaqgörənliyi sayəsində bu ölkələrlə diplomatik əlaqələr yaradılmış və həmin əlaqələr hazırda da uğurla davam etməkdədir.

Heydər Əliyevin respublikaya yenidən hakimiyyətə qayıtmışından sonra Azərbaycanın xarici siyasətində, o cümlədən, dünyanın nüfuzlu dövlətlərindən sayılan Fransa ilə münasibətlərdə dönüş baş verdi. Fransanın beynəlxalq aləmdəki siyasi nüfuzu, onun dünya siyasətinə təsir göstərə bilmək imkanları nəzərə alınmaqla bu ölkə ilə münasibətlərin sahmana salınması üçün çox mühüm işlər görüldü. Heydər Əliyev ilk xarici səfərinə də Fransadan başladı. Bu addım Fransa ilə, Av-

ropa dövlətləri ilə, Avropa birliyinə daxil olan dövlətlərlə qarşılıqlı əlaqələrin və əməkdaşlığın, həmçinin, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində çox mühüm bir amil idi. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun qat-qat artırılması demək idi.

Möhkəm təməl üzərində qurulmuş Azərbaycan-Fransa münasibətləri gələcəkdə hər iki ölkənin mənafeyinə cavab verən six əməkdaşlığı inkişaf etdirmək üçün geniş perspektiv imkanlar açır. Hazırda iki ölkə arasında diplomatik, siyasi, iqtisadi-mədəni əlaqələr mövcuddur və bu əlaqələr gündən-günə inkişaf etməkdədir.

Azərbaycan Respublikası qısa bir müddət ərzində beynəlxalq və regional təşkilatlarla əlaqələr qurmuş və geniş diplomatik əməkdaşlığın təməlini qoymuşdur. Hazırda Azərbaycan Respublikası dünyanın 137 ölkəsi ilə diplomatik əlaqələr qurmuşdur. Vyana konqresinin iştirakçısı olan bütün ölkələrlə Azərbaycan Respublikası arasında konsulluq münasibətləri yaranmışdır.

Azərbaycanda 63 xarici dövlətin səfirlikləri fəaliyyət göstərir. Bunların 24-ü bilavasitə Bakıda, 39-u isə həmin dövlətlərin Ankara, Moskva, Tehran və Tbilisi şəhərlərindəki səfirliklərində akreditə olunmuşdur. Öz növbəsində Azərbaycanın 21 xarici ölkədə səfirlik, baş konsulluq və daimi nümayəndəlikləri fəaliyyət göstərir. Xarici ölkələrdə Azərbaycanın konsulluq və səfirlik şəbəkələrinin getdikcə artması Respublikamızın beynəlxalq aləmdə nüfuzunun qat-qat artığının canlı təzahürüdür.

Azərbaycan dövlətinin xarici siyasət konsepsiyasında Almaniya Federativ Respublikası ilə yaradılmış diplomatik münasibətlər mühüm əhəmiyyət daşıyır.

Almaniya Federativ Respublikası ilə 1993-cü ilin ikinci yarısından yeni əlaqə və münasibətlər sistemi yaradılmışdır. Bu ölkə ilə yaradılan münasibətlər Azərbaycan diplomatiyasının

ən mühüm nailiyyətlərindən biri kimi qiymətləndirilməlidir. Almaniya kimi böyük tarixi təcrübəsi olan bir dövlətlə əlaqələr qurmaq, onunla əməkdaşlıq münasibətləri yaratmaq həyatı zərurətdən irəli gələn bir təlabat olmuşdur. Almaniyaya dəfələrlə səfər edən Heydər Əliyev və ölkənin diplomatik nümayəndələrinin səfərləri hər iki dövlət arasında dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin yaranmasına öz pozitiv təsiri ni göstərməklə bu əlaqələrin genişlənməsinə əlverişli şərait yaratmışdır.

Azərbaycan Respublikası öz müstəqilliyini bərqərar etdikdən sonra xarici siyasetdəki yeni istiqamətlərdən və diplomatiyadakı uğurlardan biri də İtaliya ilə əlaqə və münasibətlərin yaradılmasından ibarət olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyev 1997-ci il sentyabrın 25-28-də İtaliyaya səfər etmişdir. Bu səfər iki ölkə arasında əlaqələrin yaranmasında və genişlənməsində başlanğıc mərhəlesi oldu. Səfər zamanı İtaliyanın "ACİP" kompaniyası ilə neft müqaviləsinin imzalanması iki ölkə arasında iqtisadi-siyasi əməkdaşlığın genişlənməsinə təkan verdi. İki ölkə arasında dövlətlərarası münasibətlərin və iqtisadi əməkdaşlığın əsasları haqqında imzalanmış birgə bəyənat xüsusilə böyük əhəmiyyət kəsb edir. Səfərin siyasi əhəmiyyətinin bugünkü iqtisadi integrasiya sahəsində də mühüm rolu olmuşdur. Bu səfərin əhəmiyyəti bir də ondadır ki, ölkələrimiz arasında siyasi, diplomatik və iqtisadi yaxınlaşma baş vermiş oldu. Belə ki, Qərb dövlətlərinin mənəvi mərkəzi sayılan İtaliya Azərbaycan üçün siyasi baxımdan çox mühüm əhəmiyyət kəsb edir. İtaliya Azərbaycanın Dağlıq Qarabağla bağlı dünya ictimayıtindən etdiyi tələbini təqdir edən və dəstəkləyən böyük siyasi nüfuza malik dövlətlərdən biridir.

İtaliya Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və dövlət suverenliyinin möhkəmləndirilməsinə tərəfdar olan bir dövlətdir.

Heydər Əliyevin məqsədyönlü xarici siyaseti nəticəsində Avropanın siyasi və iqtisadi həyatında mühüm rol oynayan Norveç, Belçika Krallığı, Hollanda və digər ölkələrlə qarşılıqlı iqtisadi, siyasi və diplomatik əlaqələrin genişləndirilməsi Azərbaycanın Avropaya integrasiyasına yeni yollar açır, beynəlxalq aləmdə onun nüfuzunun qaldırılmasına və mövqeyinin möhkəmləndirilməsinə yardım edir.

Dünyanın inkişaf etmiş bu dövlətləri ilə Azərbaycan Respublikasının əməkdaşlıq etməsi onun siyasi və diplomatik nüfuzunu artırır, eləcə də iqtisadi inkişafına çox böyük təsir göstərir.

Sosializm düşərgəsinin süquta uğramasından sonra müstəqil fəal xarici siyaset yeridən Şərqi Avropa ölkəleri ilə də əlaqələr qurmaq Azərbaycan hökumətinin xarici siyaset xəttində prioritət məsələlərdən biri kimi ortaya çıxdı. Hələ SSRİ dövründə Azərbaycanla həmin ölkələr arasında six əlaqələr mövcud idi. SSRİ-nin dağılmasından sonra sosializm düşərgəsinə daxil olan bu dövlətlər Qərbə üz tutmağa başladı. Azərbaycan da öz növbəsində həmin dövlətlərlə six əməkdaşlıq etmək üçün bütün səylərini birləşdirdi. Hazırda Şərqi Avropanın Macarıstan, Çexiya, Polşa, Slovakiya, Bolqarıstan, Rumuniya kimi dövlətləri ilə iqtisadi, siyasi və sosial-mədəni əlaqələr qurulmuşdur. Bu əlaqələr hazırda davam etdirilir və günbəgün genişləndirilir. Bu dövlətlər regional dövlətlərarası və beynəlxalq münasibətlər sahəsində özlərinin xarici siyaset prioritətlərini müəyyən edərək planetin sivilizasiyalı birgə yاشayış müstəvisində özünəməxsus layiqli yerlərini tuturlar.

Avropa dövlətləri ilə tarazlaşdırılmış yeni münasibətlərin möhkəm təməlininin qoyulması bu istiqamətdə uzun bir dövr üçün gediləcək yolun və xarici siyaset xətti ilə görüləcək işlərin başlıca məqsəd və vəzifələrini müəyyənləşdirdi. Bu da Avropanın Azərbaycana marağını daha da artırmış oldu. 1996-ci ilin dekabrında ATƏT-in Lissabon sammitinin uğurlu nəticələri

Azərbaycanın Avropa siyasetinə qoşulması üçün çox uğurlu bir diplomatik gedış oldu.

Azərbaycan ATƏT-ə 1992-ci il iyunun 10-da daxil olmuşdur. 1994-cü ilin dekabrında Macarıstanın paytaxtı Budapeştə keçirilən sammitdə Heydər Əliyevin təşəbbüsü ilə ATƏT-in Minsk qrupu həmsədrleri təsisatı yaradılmışdır. Bu təşkilatçılıq işi vasitəcılərin fəaliyyətində əlaqələrin arasıkəsilməzləyini aradan qaldırmaga imkan vermiş, ATƏT-in üzvü olan dövlətlərin münaqişənin həllinə yönəlmüş siyasetin əlaqələndirilməsi mexanizmini işə salmışdır. Sammitdə ATƏT-in münaqişələri nizama salmaq üçün xüsusi qüvvələrin yaradılması barədə Azərbaycanın təşəbbüsü də bəyənilmişdi. Lissabon sammitinin nəticələri Azərbaycan diplomatiyasının mühüm nailiyyəti olmuşdur. Zirvə görüşündə Heydər Əliyevin qətiyyətli mövqeyi və əzmkarlığı sayəsində ATƏT-in üzvü olan 54 ölkədən 53-ü Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qəbul edilmiş bəyanatda Azərbaycanın ərazi bütövlüyü principini bəyənmışdır. Lissabon sammitindən sonra Minsk qrupunun işini fəallaşdırmaq üçün ona üç nüfuzlu dövlət-ABŞ, Rusiya və Fransa həmsədrlik etməyə başladı.

1997-ci il sentyabrın 9-11-də Heydər Əliyev Strasburqda Avropa Şurası üzvü olan dövlətlərin zirvə toplantısında iştirak etdi.

"Avropada adı silahların azadılması haqqında müqavilə"-nin cinah sənədi müzakirə olunduğu vaxt Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova birlikdə çıxış edərək GUAM adlı dörtlər qrupu yaratdılar. Təşkilatın üzvü olan dövlətlərin başçıları iqtisadi artımı sürətləndirmək, xalqın rıfahını yüksəltmək üçün əlverişli şərait yaradılmasını, təhlükəsizlik və səmərəli nəqliyyat-kommunikasiya dəhlizinin daha da inkişaf etdirilməsini, faydalı ticarət münasibətlərinin dərinləşdirilməsini bu əməkdaşlığın əsas vəzifələri kimi müyyəyənləşdirdilər. Sonralar bu birliyə Özbəkistan da qoşuldu.

ATƏT-in növbəti zirvə görüşü 1999-cu ilin noyabrında İstanbulda keçirilmişdi. İstanbul zirvə görüşündə 1990-cı ildə Parisdə imzalanmış xartiyadan sonra dünyada baş vermiş və böyük dəyişiklikləri əks etdirən yeni xartiya imzalandı. Azərbaycan bir daha dünyada sülhün, təhlükəsizliyin tərəfdarı olduğunu sübüt etdi. Sammit bir daha göstərdi ki, Azərbaycanın dünya miqyasında təklənməsinə son qoyulmuşdur. Sammitdə Bakı-Ceyhan əsas ixrac neft kəməri haqqında saziş də imzalandı. Bu ümumilikdə regionun, yəni cənubi Qafqazın, Xəzər ətrafi ölkələrin dünya bazarına çıxmazı, öz iqtisadi mövqelərini getdikcə möhkəmləndirməsi, xalqımızın firavan yaşaması üçün zəmin yaratdı. Heydər Əliyevin sammitdə cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktının yaradılmasına dair təklifləri Qafqazın bu günü və gələcəyi üçün böyük əhəmiyyətə malikdir.

Azərbaycan öz dövlətçilik maraqları çərçivəsində Asiya və Afrikanın bir çox inkişaf etmiş iqtisadi və siyasi gücünə görə dünyada mövqeyi və nüfuzu olan dövlətlərlə - Türkiyə, Çin, İran, Pakistan, Hindistan, Yaponiya, Səudiyyə Ərəbistanı, İraq, Sinqapır, Koreya, Misir, Mərakeş, Əlcəzair, Tunis, Birləşmiş Ərəb Əmirlilikləri və s. siz iqtisadi, siyasi, mədəni əlaqələr qurmuşdur. Bu əlaqələrin möhkəmləndirilməsində və genişləndirilməsində Heydər Əliyevin bilavasitə çox böyük zəhməti və əməyi vardır.

Bu dövlətlərlə Azərbaycan hələ Sovet dövründə, Moskvanın nəzarətində olsa da belə əlaqə yarada bilmədi. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu əlaqələr müstəqil və qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq prinsipləri üzrə irəliləmiş, inkişaf etmiş və indi də bu proses davam etməkdədir.

Azərbaycan Qərbinə yaxın əməkdaşı olan Türkiyə və İslam amilinin daha güclü olduğu İran dövləti ilə mehriban qonşuluq və dostluq şəraitində iqtisadi, siyasi, mədəni əlaqələr qurmuşdur. İlk vaxtlar, yəni Azərbaycan müstəqillik əldə etdiyi

ilk illərdə bu ölkələrlə münasibətlərdə süni yaradılmış xeyli kəskin problemlər mövcud idi. İranla siyasi ideoloji qarşidurma, Türkiyə barəsində isə real şərait nəzərə alınmadan tam etnik birlik, türk birliyi zəminində aparılan emosional aksiyalar hər iki dölkə ilə münasibətlərə xələl gətirir, Azərbaycanın beynəlxalq mövqeyinə ziyan vururdu. Məhz buna görə də Heydər Əliyev bu ölkədə münasibətləri sahmana salmaq, qarşılıqlı əməkdaşlıq prinsiplərinə, beynəlxalq hüquq normalarına əsaslanan sivilizasiyalı münasibətlər qurmaq üçün bütün səyləri birləşdirməyə müvəffiq oldu. Məhz bu istiqamətdə görülən işlər içərisində hər iki dövlətə Heydər Əliyevin səfərinin və həmin qonşu dövlətlərin başçılarının və yüksək vəzifəli nümayəndələrinin Azərbaycana gəlişi daha çox diqqəti cəlb edir.

Türkiyə prezidenti Əhməd Nejdət Sezərin və baş nazir Rəcəb Taib Ərdoğanın 2000-2003-cü illərdə Azərbaycana səfəri, Heydər Əliyevin dəfələrlə Türkiyəyə səfəri hər iki qardaş və qonşu dövlətlər arasında six qarşılıqlı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsindən xəbər verir. Hətta 2003-cü il prezident seçkilərində xalqın böyük rəğbətini qazanaraq qalib gələn Heydər Əliyev məktəbinin layiqli davamçısı İlham Əliyevin Türkiyəyə 2004-cü ildə səfəri əvvəlki Türkiyə-Azərbaycan münasibətlərinin qorunub saxlanması və daha da inkişaf etdirilməsini təsdiq edir. Türkiyə ilə mövcud iqtisadi-siyasi əməkdaşlıq beynəlxalq aləmdə Azərbaycanın hərtərəfli integrasiyaya nail olması üçün müstəsna əhəmiyyətə malikdir. Qarabağ probleminin həlli ilə əlaqədar beynəlxalq qurumlarda Türkiyə Azərbaycanın mövqeyini birmənalı olaraq müdafiə edir. Ermənistən isə belə bir məslək birliyi qarşısında öz gücsüzlüyünü anlayaraq Türkiyəyə qarşı bədnəm və heç də tarixi həqiqəti əks etdirməyən genosid siyasəti ilə çıxış edir.

Türk iş adamlarının Azərbaycana sərmayə qoyması və onlar üçün Azərbaycanda münbit şərait yaradılması respublikanın həm iqtisadi və həm də siyasi integrasiyasının genişlən-

dirilməsi prosesində mühüm amillərdən biri kimi nəzərə alınımalıdır.

Türkiyə Respublikasının sabiq prezidenti Süleyman Dəmirel ilə Heydər Əliyev arasında mövcud olan şəxsi dostluq münasibətləri dövlətçilik məsələlərinin qarşılıqlı maraqlar əsasında təmin edilməsinə də böyük təsir göstərmişdir. Heydər Əliyev haqlı olaraq bu dostluq, qardaşlıq və qarşılıqlı əməkdaşlıq münasibətlərini "Bir millət, iki dövlət" aforizmi ilə çox parlaq şəkildə səciyyələndirmiş və onu tarixə yazmışdır.

İran İslam Respublikası ilə Azərbaycan arasında tarixən iqtisadi-siyasi və mədəni əlaqələr mövcud olmuşdur. Hələ XVI əsrden XIX əsrin 1 yarısına kimi İran və Azərbaycan arasında yaxın münasibətlər davam etmiş, demək olar ki, hər iki dövlət arasında ciddi münaqişə yaranmasına səbəb olan sərhəd problemləri də baş vermemişdir. Rusiya-İran müharibəsi Azərbaycanı Cənubi və Şimali Azərbaycan adı ilə iki yerə parçaladı. Bununla da tarixən bütöv olan bir ölkənin öz arasında sərhəd problemləri meydana gəldi. 1813-cü il Gülistan və 1828-ci il Türkmençay müqaviləsi İran və Rusiya arasında bağlanmış ən ədalətsiz müqavilədir. Şimali Azərbaycan Rusiya imperiyasının tərkibində uzun müddət qaldı. Azərbaycan 1918-1920-ci illər ərzində müstəqillik qazana bilsə də Rusiya 1920-ci il aprelin 27-də Azərbaycanı istila etdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini bərqərar etdi.

Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra İran İslam Respublikası ilə münasibətlərini yeni bir zəmin üzərində qurmağa başladı. Müstəqilliyin ilk illərində İranla düzgün qurulmayan xarici siyaset bu qonşu dövlətlə münasibətləri gərginləşdirirdi. Elə buna görə də 1993-cü ildə xalqın ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra İranla xarici siyaset əlaqələri tamamilə yenidən quruldu. İran və Azərbaycan arasında yaranmış mübahisəli məsələlər, xüsusilə Xəzərin bölünməsi ətrafında baş qaldırılmışdı. Bu məsələlər

Heydər Əliyevin uğurlu diplomatiyası sayesində iki ölkə arasında yaradılan qarşılıqlı etimad sahəsində həll olunub başa çatdırıldı. Heydər Əliyevin İrana səfəri iki ölkə arasında digər münasibətlərin də qaydaya salınmasına öz təsirini göstərdi. Azərbaycanla İran arasında qarşılıqlı iqtisadi-siyasi əlaqələr, demək olar, 1995-ci ildən sonra daha da gücləndi. Qaçaqmalçılığa qarşı birləşmə mübarizə, sərhədlərin qorunması, narkotik alveri, qanun pozuntularına görə vətəndaşların cəzaçəkmə məsələləri və başqa sahələrlə bağlı qarşılıqlı ikitərəfli sazişlər imzalandı.

Heydər Əliyevin Səudiyyə Ərəbistanı, Pakistan, Yaponiya, Çin Xalq Respublikası və Asiyadan digər ölkələrinə səfərləri və apardığı danışıqlar siyasi və diplomatik cəhətdən Azərbaycanın dünyaya integrasiyasını təmin edən ən başlıca amillərden biri idi.

Heydər Əliyev 3 iyul 2003-cü ildə Hindistanın ölkədəki səfirini Cyati Svarun Pandeni qəbul etdi. 30 avqust 2003-cü ildə Pakistanın Xarici işlər naziri Faiz Məhəmməd Xoca Azərbaycana səfər etdi. 2004-cü ilin iyulunda isə Pakistan prezidenti Pərviz Müşərrəf Azərbaycana səfər etdi. Bu ondan xəbər verir ki, artıq bu proseslər hər iki dövlətlə siyasi-iqtisadi münasibətlərə əsaslanan maraqlar çərçivəsində inkişaf edir.

Yaponiya ilə əməkdaşlığın əsasını iqtisadi maraqlar təşkil etsə də bu əlaqələr tədricən siyasi və həm də diplomatik xarakter almağa başlamışdır. Yaponiya ilə Azərbaycan arasında bağlanmış neft müqaviləsi hər iki ölkə arasında qarşılıqlı əlaqə, münasibət və əməkdaşlığın inkişafına etibarlı təminat yaradır.

Bundan əlavə, Asiya qitəsindəki Çin, Səudiyyə Ərəbistanı, həmçinin, Sakit Okean hövzəsindəki digər dövlətlərlə də Azərbaycan Respublikası sıx əməkdaşlıq əlaqələri yaratmağa müvəffəq olmuşdur.

Orta Asiya dövlətləri və Qazaxıstanla xarici siyaset, diplomatiya və iqtisadiyyat sahəsində mühüm dəyişikliklər baş-

verdi. Azərbaycanın iqtisadi, siyasi və diplomatik maraqları üçün vacib olan belə bir regionla zəifləmiş mövqeyləri möhkəmləndirildi. Respublikamızın beynəlxalq əlaqələrinin gücləndirilməsinə yönəldilmiş çəvik diplomatik əlaqələr yeni münasibətlərin qurulmasını təmin edən forma və vasitələrlə canlandırılmağa başladı.

Heydər Əliyevin 1997-ci ilin iyununda, İlham Əliyevin isə 2004-cü ildə Özbəkistana səfəri, Heydər Əliyevin MDB dövlətlərinin Almata toplantısında iştirak etmək üçün Qazaxıstan səfəri və s. bu kimi diplomatik əlaqələr Orta Asiya regionunda Azərbaycanın maraqlarının təmin olunmasına təsir göstərən mühüm amillərdir. Xüsusilə də Orta Asiya karbohidrogen ehtiyatlarının Cənubi Qafqaz və Azərbaycan vasitəsi ilə dünya bazarına çıxarılması ən əlverişli bir yoldur. Bu strateji ixrac yolu Orta Asiya karbohidrogen ixrac edən ölkələrlə maraqları bu ölkələrin Azərbaycanla yaxınlaşmasına da mühüm təsir göstərir. Hazırda demək olar ki, Azərbaycan həmin dövlətlərlə çox güclü və aktiv diplomatik əlaqələr yaradıb möhkəmləndirmişdir.

Heydər Əliyevin Qazaxıstanın 9 avqust 1995-ci ildəki səfəri və 1998-ci il 9 iyun türk dövlətlərinin beşinci zirvə görüşündə iştirak etmək üçün səfəri zamanı strateji tərəfdaşlığı dair böyük program hazırlanırdı. Həmçinin çoxsaylı sənədlər paketi hazırlanırdı ki, bunların da arasında dövlətlərarası münasibətlərin əsasları haqqında müqavilə başlıca yer tutur. Ölkələrimiz arasında iqtisadi və siyasi əməkdaşlığın daha da möhkəmləndirilməsində çox əhəmiyyətli olan həmin səfər zamanı MDB daxilindəki proseslər, Xəzər dənizinin hüquqi statusu və qarşılıqlı maraqlar doğuran bir çox beynəlxalq problemlər barəsində də geniş fikir mübadiləsi aparılmışdır.

İkitərəfli əməkdaşlıq sistemində Gürcüstan, Ukrayna və Moldova ilə yaradılan yeni əlaqələr də çox əhəmiyyətli olmuşdur.

Heydər Əliyevin xarici siyaset xəttində bu ölkələrlə münasibətlərin möhkəmləndirilib daha da dərinləşdirilməsi sözün əsl mənasında Azərbaycanın xarici siyasetinin və diplomatiyasının yeni və mühüm uğurlarındandır. Ukrayna böyük və zəngin tarixi ənənələrə malik bir ölkə olmaqla Azərbaycanla elmi, texniki və mədəni əməkdaşlıq sahəsində olduqca əlverişli bir tərəfdaşdır. Gürcüstan Respublikası isə yaxın qonşu və həm də Avropaya çıxış üçün strateji bir tərəfdaşdır. Həmçinin Gürcüstanda yarım milyona yaxın azərbaycanının yaşadığını nəzərə alsaq bu ölkə ilə strateji əməkdaşlığın əhəmiyyətini daha aydın təsəvvürə gətirmək olar.

Qafqazın hazırkı düyünlərinin açılması bu qaynar regionda sülhün və sabitliyin təmin edilməsi baxımından əhəmiyyətlidir. Qafqazda sülh və əməkdaşlıq məsələlərinə dair Heydər Əliyevin irəli sürdüyü kompleks təkliflər programı Ermənistən istisna olmaqla bütün region dövlətləri, birinci növbədə Gürcüstan tərəfindən rəğbətlə qarşılanmışdır. Gürcüstanın sabiq prezyidenti Eduard Şevardnadzenin Azərbaycana rəsmi səfərləri və Heydər Əliyevin Gürcüstana 2003-cü ilə qədər ardıcıl səfərləri, bundan sonra Gürcüstanın indiki prezyidenti Mixail Saakaşvilinin 2004-cü ildə Azərbaycana səfəri, Azərbaycan prezyidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri, həmçinin dövlətlər-arası strateji tərəfdaşlıq barədə müvafiq sənədlərin imzalanması regionda sabitlik və inkişafın təmin olunması baxımından əhəmiyyətlidir.

Heydər Əliyevin xarici siyaset xətti dərin elmi-nəzəri və zəngin təcrübə üzərində qurulduğuna görədir ki, bütün əməkdaşlıq və tərəfdaşlıq məsələlərində hər bir amil nəzərə alınmışdır. Elə buna görə də Azərbaycan bu gün dünyadan demək olar ki, bütün ölkələri ilə diplomatik münasibətlər qurmuş və əməkdaşlıq edir. Məhz Heydər Əliyevin yeritdiyi sanballı və məntiqli siyasetin nəticəsidir ki, Azərbaycan bu gün planetin beynəlxalq əməkdaşlıq regionlarından birinə çevrilmişdir.

Azərbaycan Respublikası özünün regiondakı nüfuzuna görə, iqtisadi potensialına görə, eləcə də ictimai-siyasi sabitlik imkanlarına görə dünyadan ən aparıcı dövlətlərinin maraqları dairəsinə, həmçinin, bu ölkələrlə mühüm əməkdaşlıq və strateji tərəfdaşlıq məkanına çevrilmişdir. Bu siyasetin nəticəsidir ki, artıq, Azərbaycanın coğrafi məkanından çox-çox uzaqda yerləşən Kanada ilə, Cənubi Amerikanın, Afrikanın bir sıra ölkələri ilə bizim respublikamız arasında strateji əməkdaşlıq və tərəfdaşlıq imkanları yaranmışdır.

Heydər Əliyevin xarici siyasetinin mühüm istiqamətlərindən biri beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdən ibarətdir. Hazırda dünyada dörd mindən çox beynəlxalq və məhəlli təşkilat mövcuddur. Bunların 300-dən çoxu hökumətlər-arası təşkilatlardır. Beynəlxalq təşkilatlara üzv olmaq, onların işlərində fəal iştirak etmək Azərbaycanla bağlı bütün həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq, ölkəmizin maraqlarının həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Buna görə də Azərbaycan Respublikası hazırda Birleşmiş Millətlər Təşkilatı (BMT), Avropa təhlükəsizlik və əməkdaşlıq təşkilatı (ATƏT), Avropa Şurası (AS), Müstəqil Dövlətlər Birliyi (MDB), GUÖAM (Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan, Moldova), İslam Konfransı Təşkilatı (İKT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), Parlamentlərarası İttifaq (Pİ), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) kimi beynəlxalq təşkilatların üzvüdür. Azərbaycan Respublikası həmçinin, Avropa Birliyi, NATO, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və Inkişaf Bankı, İslam Inkişaf Bankı və digər təşkilatlarla da fəal əməkdaşlıq etməkdədir.

Azərbaycan bu gün özünün dünya miqyaslı təbii ehtiyatlarından və daxili potensialından, coğrafi və geostrateji mövqeyindən istifadə etməklə beynəlxalq təşkilat və qurumlarla əməkdaşlığını inkişaf etdirir. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə hərtərəfli integrasiya etməsinə əlverişli bir şə-

rait yaratmışdır. Göründüyü kimi, iqtisadi əhəmiyyətli əməkdaşlıq Azərbaycanın dövlət maraqlarını təmin etməklə beynəlxalq aləmə integrasiya olunmasının daimi və etibarlı təminatıdır. Məhz belə bir təminatın nəticəsidir ki, Azərbaycanda Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına çıxarılması layihəsi səmərəli şəkildə uğurla həyata keçirilir.

Azərbaycan NATO (North Atlantik Treaty Organization) ilə strateji əməkdaşlığı nail olmuşdur. Bu hərbi-siyasi və strateji blok 1949-cu ildə yaranmışdır. Bu blok ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Belçika, Niderland, Lüksemburq, Portuqaliya, Norveç, Danimarka, İslandiya kimi ölkələr arasında bağlanmış müqavilə əsasında yaradılmışdır. 1952-ci ildə Türkiyə və Yunanistan, 1955-ci ildə Almaniya Federativ Respublikası, 1982-ci ildə İspaniya bu bloka daxil olmuşdur. NATO-nun ali orqanı NATO şurasının sessiyasıdır. Qərargahı Belçikanın Brüssel şəhərində yerləşir.

Azərbaycanın NATO ilə əməkdaşlığı üçün 1992-ci ildə ilk addımlar atılmışdır. Həmin il oktyabrın 1-dən 5-nədək Antalyada NATO üzvü olan ölkələrin siyasi seminarında Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir. Lakin bu zaman NATO ilə əməkdaşlıq üçün heç bir əməli fəaliyyət baş vermemişdir. Azərbaycan nümayəndləri 1993-cü ilin fevralında Brüsseldə keçirilən Şimali Atlantika məclisində (ŞAM) iştirak etmişdir. 1994-cü ildə Heydər Əliyev Brüsselə səfər etdi. Elə bu səfər NATO ilə əlaqələrin ən yüksək zirvəsi oldu. Səfər zamanı Heydər Əliyev NATO-nun "Sülh naminə tərəfdəşliq" programını imzaladı. NATO rəhbərliyi ilə Belçikanın Baş naziri Jak Ruk Deanla və başqa rəhbər şəxslərlə görüşlər keçirdi. "Sülh naminə tərəfdəşliq" programının imzalanması ilə Azərbaycan Respublikası Qərb ölkələri ilə hərbi strateji cəhətdən yaxınlaşma nail oldu. Azərbaycanın NATO ilə yaranmış bu

əlaqələri respublikamızın xarici siyaset sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri idi. Azərbaycan həmçinin, Dağlıq Qarabağ probleminin həllində bu hərbi-siyasi təşkilatın nüfuzundan istifadə etmək imkanlarına nail oldu. NATO ilə yaxınlaşmaq Azərbaycanın xarici siyasetdə və diplomatiyada yeni qələbəsi kimi nəzərə alınmalıdır. Çünkü NATO qeyri-sabitlik və münaqişələrlə dolu olan planetimizdə sabitliyi qoruyan güclü və nüfuzlu hərbi-siyasi təşkilatdır. Azərbaycan Respublikası bu gün NATO-ya üzv olmaq üçün lazımi təşkilati tədbirlərin və öhdəliklərin həyata keçirilməsinə səy göstərir. Heydər Əliyev dəfələrlə NATO-nun iclaslarında iştirak etmiş və bu təşkilatla əlaqənin genişlənməsi və inkişafı istiqamətində danışqlar aparmışdır. Hazırda Azərbaycan NATO ilə six əməkdaşlıq mərhələsindədir. 1998-ci ildən 2004-cü ilə qədər NATO-nun beynəlxalq terrorizmə qarşı münasibətdə sülh məramlı kontingenti ilə iştirak etmişdir. Kosova, Əfqanistan və İraqa özünün hərbi sülhməramlı kontingentini göndərmişdir.

Azərbaycan 50 müsəlman ölkəsini özündə birldəşdirən dövlətlərarası təşkilat olan İslam Konfransı Təşkilatına 1991-ci il dekabrın 9-dan üzvdür. Bu təşkilatla əlaqələrin genişləndirilməsi Asiya və Afrikada Azərbaycanın tanınması və həmin ölkələrlə əməkdaşlığın inkişafı beynəlxalq integrasiyanın demək olar ki, tərkib hissəsini təşkil edir. İslam Konfransı Təşkilatı Ermənistanın təcavüzkarlığını pisləyir və beynəlxalq birliyin iradəsinə hörmətlə yanaşmasını tələb edir. Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi bu təşkilatla əlaqələri daha da genişləndi. Hətta 1994-cü ildə İKT-nin Baş katibi Həmid əl Qabid Azərbaycana səfər etdi.

Azərbaycan 1992-ci il 25 iyun tarixli İstanbul bəyannaməsi əsasında yaranmış Qara dəniz İqtisadi Əməkdaşlıq təkiliyinin yaradıcı üzvlərindən biridir. Bu təşkilata 11 dövlət-Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanistan, Gürbüstan, Moldova, Rusiya, Ruminiya, Türkiye, Ukrayna daxildir.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədr əlisba qaydası ilə seçilir.

Azərbaycan 1993-cü ildən dönyanın 125-dən çox ölkəsinin üzv olduğu Parlamentlərarası İttifaqa daxildir. Bu ittifaqa Azərbaycan 1993-cü il aprelin 8-dən 12-dək Hindistanın Yeni Dehli şəhərində keçirilən 89-cu konfransında iştirak etdiyi vaxtdan qəbul edilmişdir. Digər beynəlxalq təşkilatlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Azərbaycan 1992-ci ildən bu təşkilatın üzvüdür. Bu təşkilata həmçinin, İran, Türkiyə, Pakistan, Özbəkistan, Tacikistan, Qazaxistan, Türkmenistan, Qırğızistan, Əfqanistan daxildir. Bu təşkilata daxil olan ölkələr iqtisadi əməkdaşlıqla yanaşı siyasi məsələlərlə bağlı problemlərin də müzakirəsini keçirirlər. Heydər Əliyevin Qazaxistana, İrana, İlham Əliyevin Özbəkistana, Pakistan prezidenti Pərviz Müşərrəfin və İran İslam Respublikasının prezidenti Məhəmməd Xətəminin 2004-cü ildə Azərbaycana səfəri bu əməkdaşlıq çərçivəsində həyata keçirilən məsələlərin birlikdə müzakirə edilməsi ilə bağlı olmuşdur. Azərbaycan dövləti türkdilli dövlətlərin başçılarının zirvə görüşünün yaradılmasının iştirakçısı oldu. 1992-ci il oktyabrın 30-31-də İstanbulda Azərbaycan, Türkiyə, Qazaxistan, Özbəkistan, Qırğızistan və Türkmenistanın dövlət başçılarının birinci toplantısı oldu. 1993-cü ildən indiyə qədər türkdilli dövlətlərin başçılarının zirvə görüşü bir neçə dəfə keçirilmişdir: İstanbul (1994), Bişkek (1995), Daşkənd (1996), Astana (1998), Bakı (2000).

Azərbaycan dövləti ümummilli liderimiz Heydər Əliyev tərəfindən müstəqilliyimizin bərqərar edildiyi dövrən indiyədək fəal xarici siyaset yeridir, Qarabağ məsələsinin sülh yolu ilə Azərbaycanın xeyrinə həll olunması üçün dönyanın qabaqcıl dövlətləri və nüfuzlu təşkilatları ilə danışqlar aparır. Bu danışqlarda, hər şeydən əvvəl Azərbaycanın milli və dövlətçilik maraqları xüsusi yer tutur. Beynəlxalq aləmə siyasi integrasiyada Azərbaycan, başlıca olaraq, əməkdaşlıq və tərəfdəşlik

prinsiplərini üstün tutur. Bütün mərhələlərdə Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi əsas prinsip hesab edilir. Bu prinsip dövlətçiliyin təminatı deməkdir. Azərbaycan dövlətçiliyinin qorunması Respublika Prezidenti cənab İlham Əliyevin xarici siyasetində və diplomatik fəaliyyətində aparıcı yer tutur. Beynəlxalq təşkilatlarla əlaqə və münasibətlər, eləcə də iqtisadi və siyasi tərəfdəşlik məhz bu prinsipin bazasında qurulur. Məqsəd Azərbaycanın müstəqilliyini qorumaq, onun bütövlüyüni təmin etməkdən ibarətdir. Bu gün Respublikamızın Prezidenti İlham Əliyevin məqsədyönlü siyaseti məhz bu istiqamətə yönəlmüşdür.

Müasir dövrdə beynəlxalq integrasiya və inkişaf etmiş ölkələrlə yaradılan zəruri əlaqələr milli-mənəvi dəyərlərin dövrün tələbləri baxımından dəyişməyə, yenidən formalşamağa meyllidir. Belə bir mərhələdə milli mənəviyyatın qorunması vəcib məsələlərdəndir. Qloballaşma şəraitində milli mənəviyyatın, milli mədəniyyətin qorunması milliliyin qorunması deməkdir. Eyni zamanda, milli şüru inkişaf etdirməklə milli ideologiyamızın qorunması deməkdir. Cənab İlham Əliyevin fəaliyyətində milli mənafəə milli ideologiyanın qorunması və onun ümuməşəri ideyalarla zənginləşdirilməsi mühüm yer tutur. Cənab İlham Əliyevin fəaliyyətində belə bir cəhət diqqəti cəlb edir ki, ölkəmizin beynəlxalq əlaqə və münasibətləri genişlənsin, onun nüfuzu artsın, iqtisadi imkanları çoxalsın və Azərbaycanın milli-mənəvi dəyərləri zənginləşərək daha çox beynəlxalq aləmə integrasiya olunsun, yayılsın və yaşasın. Qloballaşma müasir dönyamızın həm aparıcı, həm aktual, həm də narahatlıqla qarışılan problemlərindən biridir. Qloballaşma insan cəmiyyətində elə bir prosesdir ki, onun dövlətlər arasında, cəmiyyət üzvləri arasında heç bir sərhədi yoxdur.

Qloballaşma bir tərəfdən sərhədlərdən sərhədlərə, məsafələrdən məsafələrə keçərək insan cəmiyyətini zamandan-zamana qazanılmış ümuməşəri dəyərlərlə birləşdirir, ictimai,

siyasi və psixoloji vəhdət yaradılmasına səbəb olur, yoxsulluğun aradan qaldırılmasına və bəşəriyyətin maddi rifahının yaxşılaşdırılmasına təsir edən iqtisadi dırçalışə təkan verir. Dəgər tərəfdən cəmiyyət həyatı qloballaşmanın təzadlı nəticələri ilə də qarşılaşmalı olur. Belə ki, bir tərəfdən ictimai həyatda maddi istehsalın həcminin artması insanların rifahının yaxşılaşmasına təsir göstərir, digər tərəfdən iqtisadi cəhətdən inkişaf etməmiş ölkələr qlobal tərəqqi ilə ayaqlaşa bilmədiyi üçün xammal mənbəyi olmaqdan irəli gedə bilmir və asılı vəziyyətə düşür. Həmçinin qloballaşma çox zaman milli iqtisadiyyat ənənələrini sıradan çıxmasına təsir göstərdiyi kimi, milli mədəniyyətlərin də tənəzzülə uğramasına səbəb olur. Başqa sözlə, qlobal mədəniyyət milli mədəniyyəti üstələyib milli-mənəvi sərvətlərin özünü də sıradan çıxarıır.

Qloballaşmanın təzadlı problemlərindən bəhs edən Cozef E. Stiglitz yazır ki, "Çox qısa müddət ərzində qloballaşma dövrümüzün ən agrılı problemlərindən birinə çevrilmişdir... Qloballaşma anlayışının özü nə müsbət, nə də ki mənfi bir anlayışdır. O, əhalinin rifahını yaxşılaşdırmaq üçün böyük qüvvəyə malikdir və qloballaşmanı öz şəraitinə və irəliləmə sürətinə uyğun şəkildə qəbul etmiş Şərqi Asiya ölkələrinə, 1997-ci il maliyyə böhranının səbəb olduğu geriləməyə baxmayaraq bu prosesin böyük xeyri dəymışdır..."<sup>1</sup>

Qloballaşmanın milli mədəniyyətlərə əks təsir göstərməsi müasir dövrdə cəmiyyətin qarşılaşdığı çox ciddi və tale-yüklü məsələlərdən biridir. Cozef Stiglitz yazır ki, "İqtisadiyyatın qloballaşması ölkələr üçün də faydalı olmuşdur: onlar öz ixrac məhsulları üçün yeni bazarlar axtarmaqla və ölkəyə xarici investisiya cəlb etməklə qloballaşmadan yararlana bilmisdilər. Ancaq öz talelərinə özləri sərəncam verən ölkələr qloballaşmadan daha çox faydalana bilmışlər. Həmin ölkələr problemləri

<sup>1</sup> Bax: Cozef E. Stiglitz. Qloballaşma və onun doğurduğu narazılıqlar. Bakı, 2004, s.4, 22-23.

özü həll edən, özünü tənzimləyən bazar anlayışına etibar etməmiş və hökumətin inkişaf əldə etməsində oynaya biləcəyi yolu düzgün qiymətləndirmişlər. Ancaq milyonlarla insanın fikrincə qloballaşma uğurlu olmamışdır. Bir çoxları öz iş yerlərinin necə məhv olduğunu şahidi olmuş, həyatlarının necə də təhlükəli olmağa başladığını görmüşlər. Onlar faktiki olaraq daha da yoxsul duruma düşmüşlər. Onlar öz nəzarəti altında olmayan qüvvələrə qarşı mübarizədə güclərinin get-gedə tükəndiyini hiss edirdilər. Həmin insanlar öz ölkələrindəki demokratianın təhlükə altına düşməsinin, mədəniyyətlərinin məhvə doğru getdiyinin şahidi olmuşdular".<sup>2</sup>

Qloballaşma dövrün və zamanın elə bir güclü prosesidir ki, ondan yan keçmək, onunla qarşılaşmamaq mümkün deyildir. Nəzərə alıqda ki, qloballaşma bir çox ölkələrin iqtisadi inkişafının və firavanlığının başlıca təminatçısıdır, bu mənada ondan fayda görmək üçün bütün səylərin səfərbər edilməsinə çalışmaq çox ciddi və təxirəsalınmaz vəzifə hesab edilməlidir. Azərbaycan Respublikasının zəngin daxili potensialı qloballaşma prosesindən faydalanağa tam əsas verir.

Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il yeni əsr və üçüncü minillik münasibəti ilə Azərbaycan xalqına müraciətində bu münasibətlə deyilir: "Dünya inkişafının indiki mərhələsinin başlıca meylləri mədəni integrasiya və qloballaşmadır. Əgər bəşəriyyət XX əsr elmi inkaşafın nailiyyətlərinin yaratdığı xoş ümidiylə qarşılamışdisa qloballaşma prosesi çox vaxt heç də nikbinlik doğurmur. Bu mürəkkəb və birmənalı qiymətləndirilməyən prosesin perspektivləri hamımızı düşünür. Qloballaşma dövtələrin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin sabitliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrıseçkiliyin aradan qaldırılmasına, xalqın rifah halının yüksəldilməsinə kömək etməlidir. Sözsüz ki, bey-

<sup>2</sup> Cozef Stiglitz. Qloballaşma və onun doğurduğu narazılıqlar. Bakı, 2004, s.285-286.

nəlxalq hüquq prinsipləri və normalarının alılıyi, dəyişikliklərin təkamül xarakteri, qarşılıqlı etimad və ümumbəşəri dəyərlərə sədaqətlə yanaşı hər bir ölkənin səciyyəvi milli cəhətlərinin nəzərə alınması bu prosesin müəyyənədici istiqaməti olmalıdır. Təbii ki, qloballaşmanın bir çox ölkələr üçün yaratdığı problemlər bizi də düşündürür".<sup>1</sup>

İctimai həyatın formallaşması, inkişafı və müasirləşməsi prosesində qloballaşma müxtəlif xarakterli problemlərin ortaya çıxmamasına səbəb ola bilər. Sözsüz ki, hər bir ayrılıqdakı insan cəmiyyətində bu problemlər də öz xarakterinin müxtəlifliyinə görə fərqlənə bilər. Azərbaycan cəmiyyətində qloballaşmanın ən əhəmiyyətli cəhəti beynəlxalq iqtisadi əməkdaşlığı nail olmaqdan ibarətdir. Beynəlxalq iqtisadi əməkdaşlıq isə Azərbaycan Respublikasında milli iqtisadiyyatın dirçəldilməsinə zəmin yaradır. Milli iqtisadiyyat hər şeydən əvvəl iqtisadi dirçəlişin milli mənafelərə xidmət etməsini şərtləndirir. İqtisadiyyatın milli mənafelər baxımından inkişaf etməsi ölkədə istehsal sahələrinin intensivləşdirilməsi və milli sənayenin xüsusi çəkisinin artırılması mənasında başa düşülməlidir.

Iqtisadiyyatın milli xarakteri həmçinin, ölkədə əsrlər boyu əldə edilmiş milli istehlak məhsullarının istehsal ənənələrinin davam və inkişaf etdirilməsi, həmçinin onların müasirləşdirilərək öz bazarını tapması ilə səciyyələnir. Azərbaycanda tarixən elə məhsullar istehsal olunmuşdur ki, onlar Şərqi və Qərbi məkanında özünə çox böyük şöhrət qazanmışlar. Bu gün belə məhsulların istehsalının müasirləşdirilməsi və bu istehsal məhsullarının beynəlxalq integrasiya prosesinə qovuşdurulması milli istehsalın təməlinin gücləndirilməsi baxımından çox böyük əhəmiyyət daşıyır.

Milli iqtisadiyyatın bazasının genişləndirilməsi qloballaşma şəraitində yerli iqtisadiyyatın müstəqil xarakterini təmin

<sup>1</sup> Bax: Heydər Əliyev. Azərbaycan XXI əsrin və üçüncü minilliyyin ayricında. Bakı, 2001, s.6.

edir. İnkişaf etmiş ölkələrin iqtisadi təsiri qarşısında onun asılı vəziyyətə düşməsinə yol vermir. Əksinə, iqtisadiyyatın milli xarakteri onu beynəlxalq iqtisadi aləmdə maraqlı bir tərəfdaşa çevirə bilir.

Qloballaşma prosesi iqtisadiyyata təsir göstərdiyi kimi, milli mədəniyyətlərə də çox böyük təsir göstərmək imkanlarına malikdir.

Qloballaşma insan cəmiyyətində milli mədəniyyətə, milli məişətə və milli psixologiyalara maneəsiz daxil olur, onun qarşısında heç bir xüsusi keçid, sərhəd qoymaq mümkün deyildir. Ramiz Mehdiyev haqlı olaraq yazar: "Qloballaşma suveren dövlətlər arasındaki hədləri silib apararaq cəmiyyətin daxilində sosial münasibətləri yeni bir məcraya salır, milli özünəməxsusluğunu xüsusi dünyagörüş çərçivələrinə salaraq sərt şəkildə məhdudlaşdırır. O, milli mədəniyyət və ənənələrin prioritetlərini gizli şəkildə dağıdır, özünəməxsusluqdan əzaqlaşmağa gətirib çıxarıv və cəmiyyətin coğrafi və iqtisadi vəziyyətindən və siyasi quruluşundan asılı olmayaraq onun qərbləşməsini həyata keçirir".<sup>1</sup>

Aydın məsələdir ki, qloballaşma prosesinin milli mədəniyyətə təsiri heç də birmənalı deyildir. Belə ki, qloballaşma prosesi ümumbəşəri mədəniyyətin formallaşmasında daim öz aparıcı rolunu nümayiş etdirir.

Qloballaşma prosesi ilə əlaqədar milli mədəniyyətlər ümumbəşəri mədəniyyətin ən mühüm cəhətlərini mənimsəməklə zənginləşmə imkanı əldə edir.

Azərbaycan milli mədəniyyətinin inkişaf etməsində, ümumbəşəri mədəni ənənələrə integrasiyanın olduqca mühüm rolü vardır. Milli mədəniyyətimiz dönyanın ən yaxşı mədəni ənənələrini mənimsəməklə beynəlxalq aləmdə özünün nüfuz dairəsini genişləndirmək imkanları əldə edir. Ümummilli lide-

<sup>1</sup> Бах: Рамиз Мехтиев Азербайджан: вызовы глобализации. Баку, 2004, с.561.

rimiz Heydər Əliyev milli mədəniyyətimizin ümumbəşəri mədəni ənənələrlə integrasiya olunması yolu ilə zənginləşməsinə çox böyük əhəmiyyət verir. Heydər Əliyev ümumbəşəri dəyərləri milli ideologiyamızın formallaşmasında mühüm bir amil hesab edərək göstərir ki, "Ümumbəşəri dəyərlər Azərbaycan xalqı tərəfindən artıq bir çox on illərdir, əsrlərdir ki, qarvanıbdır, qəbul olunubdur. Ümumbəşəri dəyərlər birinci növbədə bizim yaratdığımız konstitusiyada əsas məqsəddir. Biz dünyəvi dövlət qururuq. Biz hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi aparırıq. Bax, bu bir cümlədə ümumbəşəri dəyərlərin ifadəsi öz əksini tapıbdır. Eyni zamanda, ümumbəşəri dəyərlərlə bərabər Azərbaycanın milli-mənəvi dəyərlərinin vəhdəti öz əksini tapıbdır. Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir".<sup>1</sup>

Heydər Əliyev milli-mənəvi dəyərlərimizin ümumbəşəri dəyərlərlə qovuşdurulmasının özünə bütövlükdə qlobal bir məsələ kimi yanaşır. Milli mədəniyyətimizin beynəlxalq aləmə integrasiya olunması Heydər Əliyev təlimində Azərbaycan mədəniyyətinin və onun zəngin tarixi keçmişinin dünyaya çıxarılması kimi qiymətləndirilir. Bu münasibətlə Heydər Əliyev döñə-döñə həmin məsələnin əhəmiyyətinin ciddi olduğunu nəzərə çatdıraraq göstərir ki, "Bir də qeyd edirəm, biz tarixi köklərimizdən heç vaxt ayrıla bilmərik. Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymałyıq, təblig etməliyik, onunla fəxr etməliyik. Eyni zamanda, öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmałyıq. Yenə də deyirəm, bunun içərisində həm demokratiya, həm

<sup>1</sup> Bax: Heydər Əliyev. Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncağında Azərbaycan Prezidenti, YAP-in sədri Heydər Əliyevin nitqi, "Xalq qəzeti", 24 noyabr, 1998.

hüquq normaları, həm dünyəvi dövlət, həm insan azadlığı, insan haqlarının qorunması, plüralizm, sərbəst ticarət, sərbəst bazar iqtisadiyyatı var - bunlar hamısı ümumbəşəri dəyərlərin bizim milli-mənəvi dəyərlərlə vəhdətindən meydana gələn müddəalarıdır. Bunlar bizim milli ideologiyamızın böyük bir hissəsini təşkil edir".<sup>2</sup>

Heydər Əliyev milli-mənəvi dəyərlərin ümumbəşəri ideyalarla integrasiyasına o dərəcədə yüksək qiymət verir ki, hətta, bu integrasiyanın öz şəxsiyyətində cəmlənməsini diqqətə çatdırır. Heydər Əliyev göstərir ki, "Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir".<sup>2</sup>

Milli-mənəvi dəyərlər anlayışı bütövlükdə Azərbaycan xalqının əsrlər boyu əldə etdiyi milli mədəniyyətdən, milli etikadən, milli əxlaq tərbiyəsindən, böyükə ehtiram, kiçiyə hörmət prinsipindən, dostluğa sədaqətdən, sözünə bütövlükdən, qoləqpərvərlikdən, səxavətlilikdən, mərdlikdən, əqidə möhkəmliyindən, müdriklik ənənəsindən, əməksevərlikdən və digər insani keyfiyyətlərdən ibarətdir. Bütün bu keyfiyyətlər Azərbaycan mədəniyyətinin güzgüsü sayılan bir çox bədii sənət nümunələrində zaman-zaman tərənnüm edilmiş, təblig olunmuş və əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə çatdırılmışdır. Heydər Əliyev doğru olaraq göstərir ki, "Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu bizim adət-ənənələri-

<sup>1</sup> Bax: Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncağında Azərbaycan Prezidenti, YAP-in sədri Heydər Əliyevin nitqi, "Xalq qəzeti", 24 noyabr 1998.

<sup>2</sup> Bax: "Xalq qəzeti", 24 noyabr, 1998.

mizdir. Bu bizim mənəvi dəyərlərimizdir. Biz bunların hamısı ilə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimizin heç biri bizi ləkə salır, bizi utandırmır".<sup>1</sup>

Heydər Əliyevin "Biz tarixi köklərimizdən ayrıla bilmərik..." sözlərinin arxasında həqiqi mənada qlobal bir düşünənin təcəssümü canlanır. Bu o deməkdir ki, heç nədən asılı olmayaraq qloballaşan dünyamızda milli mədəniyyətlər, və milli məişətlər arasındaki fərqlər zaman-zaman aradan qalxmaga doğru üz qoyur. Məsələn, Avropa ölkəleri bütövlükdə bu yolu keçərək, demək olar ki, öz milli mədəniyyətləri və milli məişətləri arasındaki fərqləri son dərəcədə azaldaraq minimum həddə gətirib çıxarmışlar. Bu gün biz Avropa mədəniyyəti dedikdə bu məkanda yaşayan müxtəlisf mənşəli xalqların ümumi mədəniyyətinə məxsus təsəvvürləri özümüzdə canlandırırıq. Doğrudur, Avropa məkanında ayrı-ayrı xalqlara məxsus millimədəni və məişət ənənələri itib-batmamışdır. Hər bir milli mədəniyyətdə onun öz tarixiliyi yaşadığı kimi, onun varisliyi də itib getməmişdir. Bu əlamətlər hər bir xalqın xüsusi məişət həyatına aid adət, ənənə və mərasimlərində, folklorunda, mifologiyasında, ədəbiyyat nümunələrində, maddi-mədəniyyət abidələrində qorunub saxlanılır. Müasir dövrde isə bu ənənəvi maddi-mədəniyyət abidələri arasında qlobal yaxınlıq daha çox müşahidə edilir. Doğrudur, Avropa xalqları arasında mədəni yaxınlıq ənənələri təkcə bu günün işi deyildir. Belə yaxınlıq yüz illərlə baş vermiş, müasir qloballaşma mərhələsində isə da ha geniş bir vüsət tapmışdır. Sözsüz ki, belə yaxınlıq bu ölkələrin özünün də vahid bir məkanda sərbəst və dinc yaşamasını təmin edən ən başlıca amillərdən biridir. Müasir dünyamızda bundan qaçmaq da mümkün deyildir.

Biz Azərbaycanın müstəqil bir ölkə kimi möhkəmlənməsinə, bərkiməsinə və bütövləşməsinə təminat yaranan bütün vəsitiələrin əldə olunmasına cəhd etməklə öz ölkəmizi belə bir

<sup>1</sup> Bax: "Xalq qəzeti", 24 noyabr, 1998.

ümmüki evdən kənarda mövcud olmasına səy göstərmirikmi? Buna cavab olaraq demək lazımdır ki, biz heç də özümüzü dünyada gedən müasir proseslərdən kənarda təsəvvür etmirik və edə də bilmərik. Ancaq ümumi sabitlik, əmin-amanlıq və təhlükəsizlik məkanına qovuşmaq üçün müəyyən mərhələlərdən keçmək lazımdır ki, bunlara nail olmaq Azərbaycan Respublikasının qarısında zəruri bir məqsəd kimi durmaqdadır.

Nəzərə almaq lazımdır ki, Azərbaycan öz müstəqilliyini yeni əldə etmiş bir respublikadır. Azərbaycan Respublikası öz müstəqilliyini əldə edərək onu qoruyub saxlamağa qadir olduğu kimi, özünün ərazi bütövlüyünü də bərqərar etmək əzmindədir. Azərbaycan Respublikası həmçinin, sabitliyini, əmin-amanlığını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq integrasiyaya güclü meyl göstərən ölkədir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası bir çox beynəlxalq təşkilatlarda təmsil olunur, həmçinin onların üzvüdür. Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarda, xüsusən Avropa Şurasının Parlament Assambleyasında təmsil olunması onun dönyanın qabaqcıl ölkələri ilə əlaqə və münasibətinin bariz ifadəsidir. Həmçinin nəzərə almaq lazımdır ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin ümumbehəşəri mədəniyyətə qovuşmasını milli ideologiyamızın bir tərkib hissəsi kimi qiymətləndirmişdir. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının həm ideologiyasında, həm iqtisadiyyatında, həm mədəniyyətində və həm də onun məişət həyatına dair bütün anlayışlarda milliliyin təcəssümü başlıca yer tutur. Nə üçün millilik anlayışı Azərbaycanda bu qədər üstün yer tutmaqdadır?

Məsələ burasındadır ki, Azərbaycan Respublikası özünün daxili potensialı, bütövlüyü və varlığı ilə dünya ölkələri sırasında layiqli yerini tutmaq üçün özünün bütün milli keyfiyyətlərinin bariz nümunəsini təcəssüm etdirməyə borcludur.

Qloballaşma şəraitində Azərbaycanın milli-mənəvi dəyərlərinin, milli məişət ənənələrinin qorunmasına xüsusi cəhd

göstərilməsinin səbəpleri nədən ibarətdir? Bu hər şeydən əvvəl ona görə zəruri bir həyatı təlabat hesab olunur ki, qloballaşmanın güclü təsiri ilə Azərbaycanın milli mədəniyyətinin sıradan çıxma cətimi onun tarixi keçmişinin və milli-mənəvi dəyərlərinin bütövlükdə unudulmasına gətirib çıxara bilər. Ancaq biz tariximizi qorunmayıq, Nəinki qorunmayıq, həm də onun qədimliyini və zənginliyini təsdiq etmək üçün bütün potensial imkanlarımızı və səylərimizi səfərbər etməliyik. Biz beynəlxalq aləmlə integrasiyaya qədim və zəngin keçmişə, güclü maddi-mənəvi və mədəni ənənələrə malik olduğumuzu sübuta yetirən bir ölkə kimi getməliyik. Əks təqdirdə qloballaşma şəraitində öz milli varlığımızı və eləcə də ərazi bütövlüyümüzü itirmək təhlükəsi ilə üzləşə bilerik. Bu mənada Heydər Əliyevin "tarixi köklərimizdən heç vaxt ayrıla bilmərik" kəlaminin mənası tamamilə aydınlaşmış olur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının öz müstəqilliyini əldə etməsinin tarixi qədim deyildir. Ona görə də ötən illər və əsrlər ərzində Azərbaycanın tarixi keçmiş və mədəniyyəti ya lazıminca öyrənilə bilməmiş, ya da bir çox hallarda saxtalaşdırılmışlara yol verilmişdir. Odur ki, bu gün əlimizdə olan müstəqillik imkanlarından istifadə edərək Heydər Əliyevin vəsiyyətlərini, göstərişlərini, tapşırıqlarını və tövsiyələrini yerinə yetirməklə, tariximizin boş qalan səhifələrini doldurmaqla, tamamlamaqla milli varlığımızın qədimliyini və zənginliyini təsdiq etmək üçün bütün səylərimizi birləşdirməliyik. Bu gün milli-mənəvi və məişət ənənələrini qloballaşdıraraq ümumi mədəniyyətə malik olan Avropa "təhlükəsizlik" evində öz iqtisadi imkanlarını inkişaf etdirən ölkələrdə isə keçmiş və qədim ənənələrin araşdırılması və bərpası problemləri mövcud deyildir. Həmin ölkələr öz mövcudluqları dövründə artıq bu mərhələni keçib başa vurmuşlar. Biz isə həmin mərhələni indi keçmək-dəyik. Azərbaycan Respublikasında dövrün, zamanın tələblərini ödəmək baxımından mövcud olan problemlər məhz Heydər

Əliyevin bizə yadigar qoyduğu milli təəssübkeşlik ənənələri üzrə həll olunaraq başa çatdırılacaqdır.

Heydər Əliyev Azərbaycanın tarixi ənənələrini, eləcə də onun milli-mənəvi, mədəni və məişət həyatı obrazını hələ sovet ideologiyasının dağdıcı assimlyativ təsirlərindən qoruyub saxlamağa nail olmuşdur. Heydər Əliyev qeyd edir ki, "...Sovet hakimiyyəti dövründə kommunist ideologiyası bu milli-mənəvi dəyərləri sixışdırıb çıxarmaq istəyirdi. Hesab edilirdi ki, kommunist ideologiyası var, ümumi mənəvi dəyərlər var və Sovetlər Birliyində yaşayan hər bir xalq bu ümumi mənəvi kommunist ideologiyasına əsaslanan ümumi mənəvi dəyərlərlə yaşımalıdır. Belə bir zamanda qəribə bir proses gedirdi. Bir tərəfdən bizim bu milli-mənəvi dəyərlərimiz o qədər dərin köklərə malikdir ki, onlar yaşayırdı və heç kəs də onları ləxlada bilmirdi. Amma eyni zamanda bəzi konyuktur xarakterli insanlar bizim öz milli-mənəvi dəyərlərimizə xor baxırdılar, özlərini onlardan ayırmak isteyirdilər..."<sup>1</sup>

Sözsüz ki, müasir qloballaşma prosesi Sovet dövründəki kommunist ideologiyasının assimlyativ təsirləri ilə eyniləşdirilə bilməz. Cürəki Sovet hakimiyyəti kommunist ideologiyası altında müxtəlif xalqların və millətlərin milli müstəqilliyini buxovalayırdı. Formaca milli, məzmunca sosialist mədəniyyəti principləri bazasında aparılan siyasetin strateji məqsədi isə milli varlıqları hətta formaca da sıradan çıxarmağa yönəlmüşdi. Belə bir zorakı, antidemokratik, antimilli, qeyri-humanist və icbari siyasetin özünü də heç tarix yaşıtmadı. Bazası olmayan bu siyaset zamanla ayaqlaşa bilməyərək süqut uğradı.

Müasir dövrde dünya xalqlarının həyatında mühüm rol oynayan qloballaşma şəraitindəki integrasiya isə icbari deyildir. Beynəlxalq aləmə, ümumbəşəri ideyalara qoşulmaq zoraklıqla aparılmır. Hər bir ölkə özü öz milli-mənəvi ənənələrini ümumbəşəri ideyalara qovuşdurmaqla, öz mənəvi dəyərlərini zəngin-

<sup>1</sup> Bax: "Xalq qəzeti", 24 noyabr, 1998.

ləşdirmək əzmindədir. Beynəlxalq aləmə sosial, iqtisadi, mədəni integrasiya demokratik prinsiplər əsasında baş verir. Beynəlxalq aləmə integrasiya olunmaq üçün ölkələrin öz müstəqilliyini qorumasına heç bir maneə yoxdur. Əksinə, müstəqillik ənənəsi olmayan, demokratik prinsiplərə yiyələnməyən, millimənəvi ənənələrini davam etdirib mədəni bir ölkə kimi formallaşmamış qurumların beynəlxalq aləmə integrasiyası, xüsusən, beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq imkanlarına malik olması prosesində bir çox problemlər baş verir.

Azərbaycan isə öz milli-mənəvi ənənələrini qoruyub saxlamaqla, demokratik prinsiplərə yiyələnməklə, özünün iqtisadi potensialını formalasdırmaqla, müstəqil, suveren, azad bir qurum kimi beynəlxalq aləmə integrasiya olunmaq üçün bütün imkanlara malikdir.

Azərbaycan xalqının milli-mənəvi, sosial-mədəni və məişət ənənələri tarixən formalashmışdır. Azərbaycandakı milli-mənəvi dəyərlər öz daxili potensialından güc almaqla daim region ölkələrinin ən mütərəqqi milli-mənəvi dəyərləri ilə zənginləşmişdir. Sözsüz ki, bu prosesdə Azərbaycan xalqının milli mənəviyyatına yaxın olan amillərin müstəsna rolü olmuşdur. Bu o deməkdir ki, Azərbaycan ölkəsi tarixən mütərəqqi ideyalardan bəhrələnmiş, öz milli mənəviyyatını zənginləşdirmiş və başqa xalqlar içərisində onun nümunəvi obrazını yarada bilmüşdir. Bütün bu proseslər hətta Azərbaycanın bir sıra təzyiq və təsirlər altında olduğu dövrlərdə belə dayanmamışdır. Xalq öz qədim milli ənənələri bazasında öz milli mənliyini zəngilləşdirmək imkanlarını itirməmişdir. Heydər Əliyev bu münasibətlə göstərir: "Azərbaycan xalqı müstəmləkəçilik zülmü altında nə qədər yaşayıbdır. Azərbaycan xalqı cürbəcür hökmardaların əlinde olubdur, tarix boyu nə qədər əziyyətlər çəkiibdir. Ancaq öz dilini də, dinini də, adət-ənənələrini də, öz mənəvi-əxlaqi mentaletetini də saxlayıbdır, bütün əxlaqi normaların hamisini saxlayıbdır. Bu, xalqımızın nə qədər dəyərli

kökləri olduğunu göstərir. Bu bizim milli ideologiyamızın bir istiqamətidir. Bizim borcumuz bu ideologiyani genişləndirmək, bu ideologiyani inkişaf etdirmək, insanlara başa salmaqdır... Bizim xalqımızda əsrlərdən bəri formalashıb, gəlmış adətlər vardır: kiçiyin böyüyə hörməti, böyükün kiçiyə qayğısı, övladın valideyinlərə hədsiz hörməti, valideyinlərin də öz övladlarına olan qayğısı və məhəbbəti. Bu, bizim xalqımızın mentalitetidir və biz bununla fəxr etməliyik... Bunlar əsrlər boyu bizim əcdadlarımız tərəfindən yaranmış adət-ənənələrdir. Biz bunları qorunmayıq, saxlamayıq... Şübhəsiz ki, müqəddəs kitabımızda, Qurani-Kərimdə böyük əxlaqi normalar əks olunubdur. Onlardan səmərəli istifadə etmək lazımdır və onları yamaq, inkişaf etdirmək lazımdır. Amma eyni zamanda biz imkan verməməliyik ki, dini bəzi şəxsi məqsədlər üçün istismar etsinlər. Din həqiqi din xadimləri tərəfindən istifadə və təbliğ olunmalıdır. Dini təbliğ edərkən müqəddəs islam dininin əxlaq normalarını ölkəmizdə vətəndaşların arasında geniş yayarkən eyni zamanda, fundamentalizmə, fanatizmə yol verməməliyik.<sup>1</sup>

Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti tarixən ən mütərəqqi, ən humanist ideyaların mənimsənilməsinə, bərqərar olunmasına və yayılmasına ta qədimdən bəri meyllidir.

Bu isə müasir beynəlxalq integrasiya prosesində Azərbaycan cəmiyyətinin mütərəqqi ideyalardan lazımlıca bəhrələnə biləcəyinə etibarlı dəlil və inandırıcı göstəricidir. Bir məsələni də nəzərə almaq lazımdır ki, ayrı-ayrı fəaliyyət sahələrinin beynəlxalq aləmə integrasiya olunmasına münbit şərait yarandığı indiki mərhələdə bu proses bütün cəmiyyət həyatına xas olaraq öz inkişaf ahəngini tapa bilməlidir. Başqa sözlə, bütün cəmiyyət bu prosesdə mənəvi və psixoloji cəhətdən maarifləndirilməli, hazırlanmalı və hazır olmalıdır. Qloballaşma şəra-

<sup>1</sup> Bax: "Xalq qəzeti", 24 noyabr, 1998.

itində milli-mənəvi dəyərlərimizin ümumbəşəri dəyərlərinə integrasiyası o demək deyildir ki, biz təkcə öz milli-mənəvi keyfiyyətlərimizin "qərbələşdirilməsi" meylləri ilə asanca razılaşış kənardır durmaliyiq. Azərbaycan xalqının tarixən əldə etdiyi elə zəngin milli və mənəvi dəyərlər, ümumbəşəri ideyalar mövcuddur ki, bizim bunlarla beynəlxalq aləmə çıxmağa tam haqqımız vardır. Bu dəyərlər və ideyaların bir çoxu bəşər cəmiyyəti üçün də faydalı və layiqli bir töhfə hesab edilə bilər. Qloballaşma şəraitində bu ideyaların təbliği və ümumbəşəri dəyərlərə qovuşdurulması həm onların qorunması, saxlanılması və yaşıdlılması, həm də beynəlxalq ictimaiyyətin Azərbaycan dəyərlərindən faydallanması üçün çox böyük əhəmiyyət daşıyır. Azərbaycan cəmiyyəti özünün milli-mənəvi dəyərlərini ümumbəşəri ideyalarla zənginləşdirdiyi kimi, bəşər cəmiyyətinə də özünün milli-mənəvi keyfiyyətlərini bəxş etməyə, ərmağan etməyə hazır olmalıdır. Bu mənada ümummilli və ümumbəşəri mənafelər xüsusi mənafelərdən, müəyyən hallarda isə bu və ya digər şəkildə təzahür edən şəxsi mənafelərdən qat-qat üstün olmalıdır. Heydər Əliyev göstərir ki, "Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir. Əgər insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud onları qəsdən təhrif edirsə... bu bizi narahat etməlidir... Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorunmayıq, saxlamayıq və gənc nəslİ əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik. Bizim millətimizdə, xalqımızda, azərbaycanlılarda namus, qeyrət həmişə ən yüksək keyfiyyət hesab olunubdur... Avropanın, Amerikanın ən zəngin insanları birinci növbədə mənəviyyatı qoruyurlar. Onlar nə

qədər zəngin olsalar da heç vaxt mənəviyyatsız yola getməzler"<sup>1</sup>

Bütün bunlarla ümummilli liderimiz onu göstərir ki, azərbaycanlı mənəviyyatı nümunə olmağa layiqdir.

Bu gün Azərbaycan cəmiyyəti Heydər Əliyev tərəfindən bünövrəsi yaradılan və bütün milli-mənəvi və əxlaqi keyfiyyətlərimizi özündə cəmləşdirən azərbaycanlıq ideyaları ilə beynəlxalq aləmə integrasiya olunmağa hazırlıdır və buna onun tamamilə mənəvi haqqı vardır.

Xalqın rifahının yaxşılaşması ictimai şürur formallaşmasına və onun daha da çevikləşməsinə səbəb olur. İctimai şürur cəmiyyət hadisələrinin daha düzgün qarvanılması və proqnozlaşdırılmasının təməlini təşkil edir. İctimai şürur özüyündə milli şürur canlandırılmasına təsir göstərir. Milli şürur nə qədər daha çox inkişaf edir, nə qədər daha çox canlanırsa, milli özünüdərk prosesi də o qədər artıq güclənir. Bu isə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına, onun ümumbəşəri ideyalarla qovuşdurulmasına daha çox şərait yaradır. Milli şürur milli ideologiyani təcəssüm etdirən ictimai şürur formasıdır. Cəmiyyətdə milli şürur formallaşması milli ideologiyanın dərk olunması, milli özünüdərk prosesinin güclənməsi bilavasitə dövlətçiliyin idoloji bazasının möhkəmləndirilməsinə gətirib çıxarır.

Milli ideologiya Azərbaycan cəmiyyətində milli-mənəvi birlik yaradılmasına xidmət edir, bütövləşməyə, həmfikirliliyə və həmrəyliyə xidmət edir. Ümumilikdə milli-mənəvi ideyaların cəmiyyətə tətbiqinə xidmet edir.

Bu gün bünövrəsi dahi Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanlıq ideyaları təməlinə söykənən milli ideologiyamız iqtisadi inkişafımızla həməhəng olaraq daim zənginləşir. Əsrinin lideri, Respublikamızın Prezidenti cənab

<sup>1</sup> Bax: Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı. "Azərbaycan" qəzeti, 14 avqust, 2001-ci il

İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində yaxın müddət ərzində ölkəmizdə baş verəcək iqtisadi sıçrayışlar nəticəsində milli ideologiyamızın bazası da zənginləşəcəkdir.

Milli iqtisadiyyatın milli ideologiya ilə vəhdəti isə dövlətçiliyimizin daha da möhkəmlənməsi və sabitləşməsi yolunda öz uğurlu nəticələrini daha parlaq şəkildə canladıracaqdır.

Ümummilli və əbədi liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş azərbaycanlıq ideologiyasının başlıca məqsədi müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsindən və xalqın mənafeyinə xidmət göstərilməsindən ibarətdir. Cənab İlham Əliyevin fəaliyyətində bu amal ardıcıl şəkildə və uğurla həyata keçirilməkdədir.

İdeologiya hər bir milli dövlətçiliyin təmsil etdiyi xalqa məxsus milli şürur formasıdır. İdeologiya xalqın inam və əqidəsinin bünövrəsi, əsası, özülü və eləcə də onun hərəkətverici qüvvəsidir. Bütövlükdə, ideologiya sosial qrupların, təbəqələrin və geniş mənada cəmiyyətin mənafeyini ifadə edən siyasi, hüquqi, fəlsəfi, əxlaqi, dini və estetik baxışlar sistemidir. İdeologiya insanların şürurunda ictimai hadisələrin inikasıdır. İdeologiya ictimai hadisələrin çəvikliyi və fəallığı ilə daim insan şüruruna təsir edir. İdeologiya, bütövlükdə ictimai şüurdur. İdeologyanın milli xarakteri isə onun milli şüuru formalaşdırmasında təcəssüm olunur.

Milli ideologiya xalqın inamının, əqidəsinin, fikir və düşüncəsinin mənbəyi və hərəkətverici qüvvəsi kimi dövlətçiliyin qorunmasına xidmət edir. Odur ki, milli düşüncənin canlandırılması milli dövlətçiliyin sosial bazasının möhkəmləndirilməsinə, gücləndirilməsinə və onun zamandan-zamana yamasına təminat yaradılması kimi başa düşülməlidir. Bu mənada Cənab İlham Əliyevin fəaliyyəti azərbaycanlıq ideyalarına xidmətin ən bariz nümunəsi hesab edilməlidir.

İdeologiya milli dövlətçiliyin mənəvi gücü, qüdrəti və sarsılmaz dayağdır. Milli ideologyanın canlandırılması dövlət-

çiliyin canlandırılması, çıçıkləndirilməsi və zənginləşdirilməsi deməkdir. Müstəqil Azərbaycan dövlətçiliyinin mənəvi dayağı olan azərbaycanlıq ideologiyasının başlıca atributları əsasında xalq özünün varlığını dərk edir. Milli mənliyini və təsübəşəliyini anlayır, mənəvi sərvətlərinin sahibi olur, tarixən möcud olmuş milli-mənəvi sərvətlərini müasirliklə qovuşdurur. Milli-mənəvi düşüncə amili psixoloji cəhətdən insanlarda vətənpərvərlik amalını formalasdırı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətində milli mədəniyyətimizin və milli mənəviyyatımızın qorunması, eləcədə milli mədəniyyətimizdə tarixiliklə müasirliyin qovuşdurulması mühüm bir mərhələ təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" (12 yanvar 2004) verdiyi sərəncamlar milli mənəviyyatımızın, milli ədəbiyyatımızın, milli mədəniyyətimizin və bütövlükdə Azərbaycanlıq ideyalarının zənginləşməsində və müasirləşməsində çox mühüm əhəmiyyət daşıyır.

Milli ensiklopediyanın nəşri ilə əlaqədar olan sərəncamda göstərildiyi kimi, Azərbaycanın öz dövlət müstəqilliyini əldə etməsi ilə yeni dövrün tələblərini ödəyə bilən, xalqımızın həyatında baş vermiş mühüm ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən yeni ensiklopediyanın hazırlanıb latin qrafikasında nəşr edilməsi bir zərurət kimi meydana çıxmışdır. Həmçinin, dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri hesab edilən, eləcə də azərbaycanlıq ideologiyasının əsas atributlarından biri sayılan ana dilinə dövlət qayğısının artırılması dövrümüzün və zəmanəmizin zəruri bir tələbidir. Bu mənada, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək,

gələcək nəsillerdə milli təəssübkeşliyi canlandırmaq və millimənəvi və mədəni varisliyi qorumaq məqsədi ilə Azərbaycan dilində əvvəller çap olunmuş əsərlərin latin qrafikası ilə yenidən kütləvi nəşrinin həyata keçirilməsi cəmiyyətdə mənəvi tərbiyə amilini qat-qat gücləndirir.

Milli mədəniyyətimizin qorunması və onun müasirliklə qovuşdurulması azərbaycanlıq ideologiyasının aparıcı istiqamətlərindən biridir. Son zamanlar, xüsusilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti sayəsində bu istiqamətdə çox mühüm işlər görülmüşdür.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş mədəni irsin qorunması haqqında layihə bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tərəfindən uğurla həyata keçirilir. Həmin layihə ümummilli liderimiz Heydər Əliyev tərəfindən 10 avqust 1999-cu il tarixli sərəncamla reallaşmışdır. 1999-cu il mayın 30-da Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Mədəni İrsin Qorunması Layihəsinin həyata keçirilməsi məqsədi ilə kredit müqaviləsi imzalanmışdır. Hazırda həmin layihə çərçivəsində Azərbaycanın beynəlxalq əhəmiyyətli 5 memarlıq abidəsinin bərpası həyata keçirilir. Onların arasında Şirvanşahlar kompleksinə daxil olan saray binasının ikinci mərtəbəsinin rekonstruksiyası, divanxananın statik və ümumi-texniki müayinəsi və konservasiyası, Şəki şəhərində xan sarayının statik müayinəsi və bərpası, Naxçıvanda Möminə xatun və Qudi xatun türbələrinin statik müayinəsi, möhkəmləndirilməsi və konservasiyası daxildir. Tarixi mədəniyyətimizin bu gün bərpa edilərək müasir mədəniyyətimizlə qovuşdurulması və onun gələcək nəsillərə çatdırılması Azərbaycanın qədim, zəngin və ənənəvi mədəniyyətinin mövcudluğunu dünyaya bəyan etmək deməkdir. Bu həm də onu göstərir ki, Azərbaycan bəşər mədəniyyətinə çox mühüm töhfələr vermiş qədim svilizasiyalardan biridir. Qədim və milli mədəniyyət nümunələrimizin qorunub

saxlanması, bəşər mədəniyyətində onun rolunun və mövqeyinin açılıb göstərilməsi Azərbaycanın nüfuzunun dünya ölkələri arasında ucaldılması deməkdir. Azərbaycan Respublikasının dünyaya daha artıq tanıdılması deməkdir. Dünyanın inkişaf etmiş dövlətlərində Azərbaycana olan marağın və rəğbətin qat-qat artırılması deməkdir.

Bu gün Respublikamızın Prezidenti cənab İlham Əliyev bu sahədə məqsədyönlü iş aparmaqla doğma vətənimizin dünyaya açılan hüdudlarını qat-qat genişləndirir. Bu isə Azərbaycanın çiçəklənməsi yolunda, azərbaycanlıq ideyalarının daha da genişlənməsi yolunda atılan addımlar kimi qiymətləndirilməlidir.

Respublikamızın Prezidenti cənab İlham Əliyev ölkənin sosial-iqtisadi cəhətdən inkişaf mənzərəsi ilə daha yaxından tanış olmaq məqsədi ilə regionlara daim səfərlər edir. Cənab Prezidentimiz 2004-cü ildə Qazaxda, Ağstafa, Şəmkirdə, Gəncədə, Goranboyda, Naxçıvanda, Yevlaxda, Mingəçevirdə, Bərdədə, Qubada olmuş bir sıra sosial-iqtisadi əhəmiyyətli obyektlərin açılışında iştirak etmişdir. Naxçıvanda və Bərdədə müasir tələblər səviyyəsində tikilmiş məktəb binasının istifadəyə verilməsi gənc nəslin mənəvi tərbiyəsinin mühüm bir sahəsinə təşkil edir. Azərbaycan regionlarında tarixiliklə müasirliyin qovuşdurulması istiqamətdə son zamanlar bir çox abadlıq və quruculuq işləri aparılmışdır. Bütün bunlar Azərbaycan mədəniyyətinə marağı artırmaqla milli mənəviyyatın canlandırılmasının başlıca amillərindən sayılmalıdır. Respublikamızın Prezidenti cənab İlham Əliyev 2004-cü il iyunun 16-da Gəncədə olarkən burada aparılan abadlıq və quruculuq işlərinə öz münasibətini bildirərək demişdir: "Gəncəyə xüsusi diqqət, münasibət olmalıdır. Şəhər necə deyərlər öz qədimliyini, tarixiliyini saxlamaqla müasirləşməlidir".<sup>1</sup> Cənab prezidentin bu sözləri milli-mədəni ənənələrimizin qorunub saxlanılmasına və

<sup>1</sup> Bax: "Azərbaycan qəzeti", 19 iyun, 2004

onun daim ictimai şürurda təcəssüm olunmasına və canlandırılmasına göstərilən diqqətin və qayğının bariz təzahürüdür.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin idmanı, idmançılara diqqət və qayğısı gənclərin vətənpərvərlik təbiyəsinin mühüm cəhətlərindən biridir. İdman insan iradəsini cəsarətliliyə, şücaətliliyə, əzmkarlıqla, məsuliyyətliliklə, yenilməzliliklə qovuşdurur. Bütün bunlar isə vətənpərvərlik amalının bünövrəsi hesab edilir. Rəqib üzərindəki qələbədən düşmən üzərində qələbəyə doğru irəliləməkdə vətənpərvərlik amalı aparıcı yer tutur.

Milli mədəniyyətimizin qorunması, tarixi abidələrin bərpasında, keçmiş zəngin irlimizin bu günə çatdırılmasında, həmçinin təhsil və səhiyyə obyektlərinin tikilib istifadəyə verilməsində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çox böyük təşəbbüskarlığı, əməyi və zəhməti vardır. Mehriban xanım Əliyeva 2004-cü il may ayının 10-dan ümummilli liderimiz Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev fonduna rəhbərlik edir. 2004-cü il avqustun 13-də Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irlisinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə YUNESKO-nun Xoşməramlı Səfiri adına layiq görülmüşdür. Mehriban xanım Əliyevanın 1995-ci ildə yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu fəaliyyətə başladığı gündən Azərbaycan mədəniyyətinin nümunələrini toplamağı, onların öyrənilməsini və təbliğ olunmasını qarşıya məqsəd qoymuşdur. Onun bu sahədə həyata keçirdiyi çoxsaylı tədbirlər azərbaycanlıq ideologiyasının ümummilli xarakter daşımıası yolunda aparılan uğurlu fəaliyyət nümunəsidir. Mehriban xanım Əliyeva 11 sentyabr 2004-cü ilde ona YUNESKO-nun Xoşməramlı Səfiri adı verilməsi mərasimindəki çıxışında demişdir: "Azərbaycan çox vaxt Qərblə

Şərqi arasında körpü adlandırılır. Bu hələ tarixi ipək yolu dövründən ölkəmizin əlverişli coğrafi siyasi mövqeyə malik olması ilə bağlıdır. Azərbaycan özünün çoxəsrlilik tarixi boyunca təkcə nəqliyyat dəhlizi kimi deyil, həm də mədəniyyətlərin dialogunda öz sözünü deməyə qadir olan bir ölkə kimi tanınır. Mən fəxr edirəm ki, ölkəmizdə tamamilə bənzərsiz bir mədəni məkan yaranmışdır. Biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irlimizin təkrar olunmaz incilərini qoruyub saxlayaraq dünya mədəniyyətinin nümunələrini qəbul edə bilmişik. Bu gün biz müxtəlif xalqların mədəniyyət elementləri ilə milli mədəniyyətimizin tərkib hissəsi arasında oxşarlığın şahidi oluruq. Bu isə heç də təsadüfi deyildir. Belə ki, bu proseslərin arxasında öz tolerantlığı, xeyirxahlığı, öyrənib-öyrətmək bacarığı ilə seçilən və mədəniyyətlər arasında körpülər yaradan azərbaycanlıların neçə-neçə nəslidur.<sup>1</sup>

Azərbaycanlıq ideyalarının öyrənilməsi və təbliği sahəsində Mehriban xanım Əliyevanın fəaliyyəti həqiqətən vətənpərvərlik nümunəsidir və hər bir azərbaycanlı üçün həm ibrət, həm də örnəkdir. Mehriban xanım Əliyevanın bu sahədə apardığı işlər Pespublika Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının mənafeyi naminə yönəlmış fəaliyyəti ilə həməhənglik təşkil edərək bütövlükdə Heydər Əliyev irlisinin ləyaqətlə davam etdirilməsinin bariz nümunəsinə çevrilmişdir.

Cənab Prezidentimiz İlham Əliyevin siyasi və diplomatik fəaliyyəti Azərbaycan Respublikasının dünya siyasəti meydanda getdikcə daha artıq nüfuz qazanmasına mühüm təsir göstərir. Son zamanlar ayrı-ayrı ölkələrdə Azərbaycanın səfirliyinin (Bolqarıstanda) və konsullüğünün (İran İslam Respublikası, Təbriz) açılması respublikamızın beynəlxalq aləmdə siyasi nüfuzunun bir daha artmaqdə olduğunu təsdiq edir. Azərbaycanın nüfuzunun artması dünya azərbaycanlıları məkanında Azərbaycanın ideyalarına marağın və diqqətin genişlənməsinə səbəb olur.

<sup>1</sup> Bax: "Azərbaycan" qəzeti, 11 sentyabr, 2004-cü il

## 2. Müasir mərhələdə iqtisadi inkişaf strategiyası

Azərbaycan Respublikası müasir dövrdə özünün iqtisadi inkişaf mərhələsinə daxil olmuşdur. Azərbaycan iqtisadiyyatının yüksələn xətt üzrə inkişafi üçün çox böyük daxili potensial imkanlar mövcuddur. Azərbaycan Respublikası, hər şeydən əvvəl zəngin karbohidrogen yataqlarına malik olan çox mühüm geostrateji bir məkan kimi tanınır. Bundan başqa, Azərbaycan Respublikası ərazisində digər zəngin yeraltı təbii sərvətlər mövcuddur. Azərbaycan Respublikasının yerləşdiyi ərazidə olduqca zəngin dəmir, mis, kobalt, əlvan metallar və digər təbii yataqlar və çoxnövlü minerallar vardır. Azərbaycan torpaqları olduqca bərəkətlidir. Bu torpaqlarda bir çox növdən olan kənd təsərrüfatı məhsulları yetişdirmək üçün real imkanlar vardır. Milli istehsalın bünövrəsini təşkil edən bütün çoxnövlü məhsullar yetişdirilməsi imkanları onu göstərir ki, bu ölkənin iqtisadi tərəqqisinin canlandırılması üçün neft strategiyası mühüm və aparıcı olsa da yeganə amil deyildir.

Azərbaycan Respublikasının iqtisadi inkişaf potensialı güclü olduğuna görədir ki, müstəqillik əldə edildikdən sonra ölkə öz iqtisadi müvazinətini itirmədi. Əksinə, Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan iqtisadi strategiya programı tezliklə öz bəhrələrini verməyə başladı. Söz yox ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra ölkənin əvvəlki iqtisadi əlaqə şəbəkəsi pozulduğundan onların bərpasında çətinliklər yaranmışdır. Lakin artıq dünya meydanına sərbəst çıxməq imkanları əldə edilmişdi. Məhz bu imkanlardan məqsədyönlü, səmərəli və xalqın milli mənafelərinə uyğun şəkildə istifadə edilməsi ilə Azərbaycan öz iqtisadiyyatını ayaq üstünə qaldırmağa müvəffəq olmuşdur.

Sovet İttifaqı süquta uğradıqdan sonra Azərbaycan Respublikasının iqtisadiyyatını dirçəltmək üçün güclü kapitala çox

böyük ehtiyac var idi. Ancaq müstəqillik əldə edildikdən sonra iqtisadiyyatın inkişafına sərmayələr qoyuluşu üçün yaranan əlverişli şərait böhrandan çıxışın başlıca məqamlarından idi. 1994-cü ildən sonra ölkədə ictimai-siyasi sabitlik yarandı. Bu əlverişli ictimai-siyasi iqlim xarici kapitalın Azərbaycan iqtisadiyyatına yönəldilməsinə şərait yarandı. Xarici sərmayə əsasən neft sektoruna yönəldildi. 1994-2000-ci illər arasında xarici sərmayələrin 64%-i neft sektoruna yönəldilmişdi.

1999-cu il 29 dekabrda Heydər Əliyevin verdiyi fermanla yaranmış neft fondu Azərbaycan iqtisadiyyatında mühüm rol oynayır. Yaranmış şəffaf neft fondunda toplanan vəsaitin Azərbaycanın sənaye, sosial sahələrində istifadə olunması planlaşdırılmışdır.

Ölkə iqtisadiyyatında yaranmış problemləri həll etmək üçün böyük həcmidə investisiyaların cəlb olunmasına, ölkədə iqtisadi islahatların aparılmasında, iqtisadi sabitliyin təmin olunmasında neft strategiyasının rolu çox böyükdür. Bağlanmış neft müqavilələri Azərbaycan iqtisadiyyatının maliyyə mənbəyi olması ilə bərabər müstəqillik əldə edildiyi müddətdən 1994-cü iiin sentyabrına qədərki dövrdə böyük sarsıntılar mərruz qalmış, Ermənistanın təcavüzü nəticəsində 20 faizə yaxın torpaq itirmiş və çoxlu qaçqını olan xalqa həm maddi və həm də mənəvi dayaqdır. Elə buna görə də ölkəmizin neft strategiyasının əsas istiqamətlərindən birini sosial-iqtisadi strategiya təşkil edir. Bu strategiyanın həyata keçirilməsi sayəsində ölkənin sosial və iqtisadi həyatının bütün sahələrində böyük nailiyətlər əldə edildi. Ölkəyə qoyulan sərmayələrin həcmi çoxalmaqla Ümumi Daxili Məhsulun həcmi artmağa başladı. Ümumi Daxili Məhsulun real artımı 40 faizdən yuxarı olmuşdur ki, bunun nəticəsində əhalinin həyat səviyyəsi 2,5 dəfə artmış, manatın inflasiyasının qarşısı demək olar ki, alınmışdır. Manatın məzənnəsi sabitləşmiş və ölkə iqtisadiyyatının bütün sahələrinə 8 milyard ABŞ dolları həcmində xarici investisiyalar

cəlb edilmişdir. Məlum olduğu kimi, respublikanın ona məxsus olan ərazilərindəki neft yataqlarının işlənməsi və istismarı bərədə xarici neft şirkətləri ilə bağladığı müqavilələrin həyata keçirilməsi neft hasilatının sürətlə artmasına səbəb olmuşdur. Həsil edilən neftin respublikanın özündə emal edilməsi xam neftin ixracına deyil, neft məhsullarının ixracına üstünlük verilməsi ölkənin neftdən əldə etdiyi qazancın səviyyəsinin xeyli yüksəldilməsinə səbəb oldu. Dövlət bu istiqamətdə mərhələlərlə proqramlar həyata keçirməklə gələcəkdə xam məhsul ixracatından hazır məhsul ixracatına keçməyi nəzərdə tutmaqla dövlət gəlirlərini artırıdı ki, bu da ölkənin sosial-iqtisadi inkişafını təmin etmək üçün perspektivli siyasetdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əsrin müqaviləsi"nin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdə neft strategiyasının ölkənin iqtisadi inkişafı ilə əlaqədar demişdir: "Əsrin müqaviləsi"nin imzalanması Heydər Əliyevin neft strategiyasının başlanması demək idi. Məhz onun uzagqrənliyi, müdrikliyi, qətiyyəti, cəsarəti sayəsində bu müqavilə imzalandı. ...Neft strategiyası imzalandı və Azərbaycana böyük həcmidə xarici sərmayənin gətirilməsi təmin edildi. Ötən dövr ərzində ölkəmiz adambاشına düşən xarici sərmayənin həcmində görə təkcə keçmiş sovet respublikaları arasında deyil, Şərqi Avropa ölkələri arasında da qabaqcıl mövqelərə sahib oldu. Ölkəmizə gətirilən sərmayələr Azərbaycanın neft sektorunun inkişafında böyük rol oynamaya yanaşı qeyri-neft sektorunun inkişafına da güclü təkan verdi... Neft fondundan ayrılan ilk ödəmələr ölkəmizdə ən çətin və ağır vəziyyətdə yaşayan qaçqın və köçkünlərimizin sosial problemlərinin həllinə yönəlmüşdür. Bu, Azərbaycan üçün prioritet məsələdir... Hazırda qaçqın və köçkünlər üçün yeni qəsəbələr, yeni şəhərciklər, xəstəxanalar, məktəblər və digər obyektlər məhz neft fondunun vəsaiti hesabına tikilir.

Eyni zamanda, Azərbaycanda son müddət ərzində digər sosial məsələlərin həllinə böyük diqqət göstərilir. Maaşlar və

pensiyalar artırılır və bu siyaset bundan sonra da davam etdiriləcəkdir...

Azərbaycanın çox etibarlı, sabit, xarici sərmayələr üçün əlverişli bir ölkə kimi tanınması bizim üçün çox vacib idi və bu naıl olduq. Bu özünü təkcə neft sektoruna deyil, eyni zamanda, qeyri-neft sektoruna qoyulmuş sərmayələrdə də əks etdirir. Bu onu göstərir ki, dünyada, beynəlxalq aləmdə bizim reytinqimiz, imicimiz çox sürətlə artır və güclənir. Beləliklə, bu bizə ölkəmizi hərtərəfli inkişaf etdirməyə imkan verəcəkdir".<sup>1</sup>

Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərinin inşası hər şeydən əvvəl, neft və qaz avadanlıqları istehsal edən yeni müəssisələrin və sənaye yönümlü digər obyektlərin yaradılmasına yardım edəcək ki, bu da ixtisaslı kadrların və mütəxəssislərin yeni iş yerləri ilə təminatına şərait yaradacaq. Bu da Azərbaycanın işsizlik problemlərinin həll olunmasına təkan verəcək. Bundan əlavə, Azərbaycan neft və qaz sənayesi üçün lazım olan avadanlıqlar istehsal edən bir ölkə olmaqla dünya iqtisadiyyatında bu sahəyə olan tələbatı qismən də olsa ödəmək payını aldı, beynəlxalq iqtisadi əməkdaşlığı daha da möhkəmləndirdi.

Dünya iqtisadiyyatının inkişafında çevik və intensiv bir mexanizm yaradılması müasir dövrdə güclü iqtisadi potensiala malik olan dövlətlərin başçılarını, habelə, siyasetçiləri və diplomatları daha çox düşündürən qlobal bir məsələdir.

Iqtisadi inkişaf və onun perspektivlərinin araşdırılması, qaydaya salınması və nizamlanması işi iqtisadçıların problemi olsa da iqtisadi globallaşma məsələsinin həyata keçirilməsi də haçox siyaset adamlarının maraq dairəsinə daxildir. Hər bir ölkənin öz iqtisadiyyatını inkişaf etdirmək maraqları vardır. Müasir dövrdə isə bu maraqların təkcə bir ölkənin öz daxili işi kimi qalması mümkün deyildir. Çünkü hər bir ölkənin idxal və ixrac

<sup>1</sup> Bax: İlham Əliyev. "Əsrin müqaviləsi"nin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdə nitq "Azərbaycan" qəzeti, 21 sentyabr, 2004-cü il.

əməliyyatlarının həyata keçirilməsində öz maraqları vardır. İdxal və ixrac əməliyyatları isə məhdud bir sahədə həyata keçirilə bilməz. Belə bir mexanizmin reallaşmasında marağı olan ayrı-ayrı dövlətlərin iştirakı zəruri bir tələb kimi ortaya çıxır.

İqtisadiyyat məsələlərinin nizama salınmasında integrasiya amili zəruriləşdiyi üçün burada diplomatik münasibətlərin də rolü artmış olur. İqtisadi integrasiya prosesində diplomatik münasibətlər bu proseslərdə iştirak edən dövlətlərin yaxınlaşması, bir-biri ilə digər başqa əlaqələr yaratması ilə səciyyələnir. Bundan əlavə, bir-biri ilə iqtisadi əlaqələr quran dövlətlər arasında sülh, sabitlik, əmin-amanlıq münasibətləri yaradılmış olur. İqtisadi integrasiyaya daxil olan ölkələr, həmçinin, öz siyasi nüfuzunu gücləndirir. Bütövlükde isə beynəlxalq iqtisadi integrasiya beynəlxalq sülhün, demokratianın və qarşılıqlı anlaşmanın dayağı funksiyasını öz üzərinə götürmüş olur.

Diplomatik münasibətlərin beynəlxalq integrasiya şəraitində başlıca rolü ondan ibarət hesab edilməlidir ki, bu integrasiyaya daxil olan dövlətlər iqtisadi asılılıq vəziyyətinə düşməkdən xilas ola bilsinlər.

İqtisadi integrasiya prosesində, şübhəsiz, bu və ya digər ölkənin təkcə xammal mənbəyi kimi iştirak etməsi onu iqtisadi asılılıq vəziyyətinə gətirə bilər. Lakin bu prosesdən istifadə edərək güclü istehsalçıya çevrilə bilmək ölkənin sosial, siyasi və iqtisadi nüfuzunun qat-qat artırılmasına gətirib çıxara bilən mühüm amillərdəndir.

Aydın məsələdir ki, belə bir prosesdə diplomatik nailiyətlər əldə edilməsinin ölkənin inkişafında çox böyük əhəmiyyəti vardır.

Azərbaycan Respublikası beynəlxalq iqtisadi məkanə müstəqillik əldə etdikdən sonra qoşulan dövlətlərdən biridir. Etiraf etmək lazımdır ki, Azərbaycan Respublikasının bu prosesə daxil olmasının tarixi çox qədim olmasa da mövcud proqnozlar bu ölkənin həmin prosesdə kifayət qədər iqtisadi nailiy-

yətlər əldə edəcəyini göstərir. Ramiz Mehdiyev qloballaşma şəraitində Azərbaycanın beynəlxalq integrasiya imkanlarını təhlil edərək yazır ki, "Azərbaycan öz təbii ehtiyatlarının işlənməsi və dünya bazarlarına çıxarılması yollarını gerçekləşdirməklə regional mərkəzlər arasındaki qarşılıqlı iqtisadi əlaqələr kompleksini yaratmaqla dünyada gedən qloballaşma prosesinə qoşulmuşdur. Yeni, eyni zamanda, keçid dövrü yaşayan bir dövlət kimi Azərbaycan ümumdünya integrasiya prosesinin təlyüklü gələcəyini dərk edərək dünya birliyinə integrasiyanın strateji yolunu seçmişdir. Tamamilə aydındır ki, qloballaşma qarşıdurmadan uzaq, bir xətt ilə gedən proses deyildir. Buna baxmayaraq müasir dünya nizamının gerçekliklərini nəzərə almamaq, bu prosesdən maksimum xeyir götürməyə səy göstərməmək Azərbaycanın uzunmüddətli perspektivində milli inkişaf strategiyasının məqsədləri ilə ziddiyət təşkil edərdi".<sup>1</sup>

Azərbaycanın qloballaşma şəraitində iqtisadi nailiyətlər əldə edəcəyinə dair nikbin proqnozlar mövcuddur. "Azərbaycan" qəzetinin əməkdaşı Xalid Niyazov Ramiz Mehdiyevin "Azərbaycan qloballaşma dövründə: inkişaf strategiyası" adlı əsərindən bəhs edərək göstərir ki, "Ekspertlərin fikrincə digər postsovət məkanı respublikaları arasında qloballaşma reytingi dünya standartlarına daha uyğun olan, yaxın vaxtlarda "qloballaşma indeksi"nin müəyyənləşdirdiyi 62 dövlət sırasına daxil olmağa namizəd ölkələrdən biri də Azərbaycandır. Reytinq cədvəli dünya əhalisinin 88 faizinin və dünya iqtisadiyyatının 91 faizinin cəmləşdiyi 62 dövlətin göstəricilərinə nəzərən hazırlanıb".<sup>2</sup>

İqtisadi integrasiya prosesi Azərbaycan Respublikası üçün yeni olsa da bu prosesin hazırlıq mərhələsi Heydər Əliyevin

<sup>1</sup> Бах: Рамиз Мехтиев. Азербайджан: вызовы глобализации. Баку, 2004, с.562.

<sup>2</sup> Бах: Xalid Niyazov. Müasir dövrdə Azərbaycanın inkişaf strategiyası. Azərbaycan-qloballaşan dünyanın təsir məkanı. "Azərbaycan" qəzeti, 19 iyun, 2004-cü il.

Zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və diplomatik nailiyyətləri üzərində qurulmuşdur.

Bünövrəsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş beynəlxalq iqtisadi integrasiya məsələləri bu gün respublikamızın prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycanın bu prosesdə iqtisadi nailiyyətlər əldə etməsi və dövlətlərarası münasibətlərdə diplomatik qələbələrə yiyələnməsi, real və obyektiv nəticələrlə özü-nü təsdiq etdirir.

Iqtisadi integrasiya prosesində ölkənin bir sıra potensial imkanları üzə çıxır, intensivləşir və iqtisadi inkişafın mexanizmlərinə çevrilir. Belə ki, məsələn, integrasiya əlaqələrində maddi sərvətlərin, əmək və maliyyə ehtiyatlarının aşkarlaşmasına imkan yaranır. Eləcə də integrasiya əlaqələri sayəsində yeni texnika və texnologiyalardan istifadə olunması imkanları artır. Nəticədə yüksək keyfiyyətli malların istehsal olunmasına şərait əmələ gəlir. Yüksək keyfiyyətli məhsullar isə özünə daha əlverişli bazar tapa bilir. Bunun nəticəsində də bir çox sosial problemlərin uğurla həll olunması asanlaşır. Regionların inkişaf səviyyəsində normalaşma və tarazlaşma yaranır, əhalinin sosial rifahi yaxşılaşır. Bu isə bütövlükdə yoxsulluğun azaldılmasına və aradan qaldırılmasına, eləcə də sosial həyatın bütün sahələrinin kökündən yaxşılaşmasına təsir göstərir.

Beynəlxalq integrasiya şəraitində iqtisadi inkişafa nail olmaq regionda respublikamızın mövqeyini gücləndirir və onun ictimai-siyasi problemlərinin həllində də mühüm rol oynayır.

Iqtisadi integrasiya sülh, əmin-amanlıq, demokratiya, insanların hüquq və azadlıqlarına təminat yaradılması şəraitində həyata keçirildiyi üçün ayrı-ayrı ölkələrin bu prosesə daxil olma meylləri getdikcə artır. Iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin bu prosesdə birbaşa marağı olduğu kimi iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr də həmin prosesdən bəhrələnməyə çalışırlar.

Azərbaycan Respublikası yeni iqtisadi sistemə kecid dövründə öz iqtisadi dayaqlarını möhkəmləndirmək məqsədi ilə dünya iqtisadi birliyinə qovuşmaq üçün mövcud imkanlarından istifadə etməyə səy göstərir. Xalid Niyazov Ramiz Mehdiyevin "Azərbaycan qloballaşma dövründə: inkişaf strategiyası" adlı əsərinə istinadən yazar ki, "Qloballaşma prosesinin müsbət dividentlərindən biri cəmiyyətlər arasında sosial tarazlığın bərpa olunmasıdır. Sosial sahələrin inkişafında tarazlığın yaranması cəmiyyətin bütövlənməsinə və monolitləşməsinə gətirib çıxaracaq. Bu baxımdan müstəqillik yolunda ilk addımlarını atan Azərbaycanın qloballaşma prosesində fəal iştirakı yalnız müsbət nəticələr verə bilər".<sup>1</sup>

Beynəlxalq iqtisadi integrasiya sisteminə qoşulmaq konsepsiyası bu gün əsrimizin lideri İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyaseti əsasında həyata keçirilir.

Azərbaycan Respublikası çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Ona görə də öz zəngin təbii sərvətləri ilə beynəlxalq iqtisadi sistemə qoşulmaq üçün ölkəmizin daha çox maddi və mənəvi haqqı vardır.

Azərbaycan Respublikası xarici ölkələrlə iqtisadi əlaqələri daim genişləndirir. Bu əlaqələr həm iqtisadi və həm də sosial-siyasi sahələrdə bir çox nailiyyətlərin əldə edilməsinə səbəb olmuşdur. Rəsmi statistik məlumatlarda göstərilir ki, 2003-cü ildə ölkəmizdə fəaliyyət göstərən istehsal müəssisələri və təşkilatlar 124 xarici dövlətlə iqtisadi əlaqə yaradaraq idxlə-ixrac əməliyyatları aparmağa müvəffəq olmuşlar. Müqayisə üçün belə bir faktı nəzərə almaq lazımdır ki, 1993-cü ildə Azərbaycan Respublikasının istehsal müəssisələri cəmi 60 ölkə ilə idxlə-ixrac əməliyyatı apara bilmışdır. 2003-cü ildə ölkənin xarici ticarət dövriyyəsinin həcmi 5 milyard 218

<sup>1</sup> Bak: Xalid Niyazov. Müasir dövrədə Azərbaycanın inkişaf strategiyası. Azərbaycan qloballaşan dünyamın təsir məkanı. "Azərbaycan" qəzeti, 19 iyun, 2004-cü il.

milyon 200 min ABŞ dolları olmuşdur. Bu məbləğin 2 milyard 592 milyonu ixrac, 2 milyard 626 milyon 200 min dolları isə idxlənin hesabındadır.

2003-cü ilin göstəricilərini 2002-ci il göstəriciləri ilə müqayisə etdikdə ümumi ticarət dövriyyəsinin 36,1 faiz təşkil etdiyi aydın olur. Bu onu göstərir ki, beynəlxalq ineqrasiya Azərbaycan Respublikasının iqtisadi inkişaf prespektivlərinə çox mühüm təsir göstərir.

Azərbaycan Respublikası hazırda bütün Avropa strukturları ilə fəal iqtisadi əməkdaşlıq edir. İqtisadi qloballaşma getdikcə daha artıq ölkələrin iqtisadi maraqlarının genişlənməsinə təsir göstərir. İqtisadi ineqrasiya, həmçinin Avropa birliyinin özünün genişlənməsinə şərait yaratır. Avropa birligi ölkələrinin sərhədləri genişləndikcə ondan bəhrələnən ölkələrin potensialı da artır. Azərbaycan Respublikası özünün iqtisadi artım potensialına görə nəinki təkcə beynəlxalq iqtisadi əməkdaşlıq subyektinə çevirilir, eləcə də respublikanın iqtisadi inkişaf imkanları gələcəkdə onun həmin birliyə bərabərhüquqlu üzv olacağını da istisna etmir. Azərbaycan Respublikası Avropa Birliyinə daxil olan ölkələrlə iqtisadi əməkdaşlığını getdikcə artırır və inkişaf etdirir.

Azərbaycan Respublikasında həyata keçirilən xarici ticarət əməliyyatlarının 48,7 faizi, 2003-cü ilin proqnozlarına görə Avropa Birliyi ölkələri ilə iqtisadi əməkdaşlığının payına düşür. Burada idxl 32,0 ixrac isə 65,6 faiz təşkil edir. 2002-ci illə müqayisə apardıqda məlum olur ki, Avropa Birliyinə daxil olan ölkələrlə aparılan ticarət dövriyyəsi 36,9 faiz artmışdır. Bu artım nisbətində ixrac 16,3 faiz, idxl isə 21,1 faiz artmışdır. Bu da 2004-cü ildə xarici ticarət dövriyyəsini, xüsusilə də Avropa Birliyi ölkələri ilə iqtisadi əlaqələrin potensialının dinamik artımını göstərir. Xarici ticarət dövriyyəsinin ilbeil dinamik artım səviyyəsi onu göstərir ki, Azərbaycan Respublikasının beynəlxalq iqtisadi qurumlarda iştirakı üçün hər cür imkan vardır.

Bu imkandan səmərəli istifadə etməklə Azərbaycan Respublikası yaxın gələcəkdə öz iqtisadiyyatını dünya iqtisadiyyatı səviyyəsinə çatdırmaq üçün bütün səylərini səfərbər etmək gücünə malikdir.

Beynəlxalq iqtisadi ineqrasiya prosesinə qoşulmaqla Azərbaycan Respublikasının regionda qüdrətli bir dövlətə çevirmək imkanları tamamilə realdır və həqiqətə uyğundur. Azərbaycan Respublikasının iqtisadi inkişafi həm də Cənubi Qafqaz regionunun inkişafına təkan verə biləcəkdir. Hər şeydən əvvəl Azərbaycanın iqtisadi inkişafı nail olması regionda sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olmasına imkan yaradır. Əmin-amanlıq və siyasi sabitlik isə region ölkələrinin iqtisadi inkişafına etibarlı təminat deməkdir. Bütün bunların reallıqla həyata keçəcəyi nəzərə alınmaqla Azərbaycan Respublikasının regionda siyasi nüfuzunun getdikcə artmasına heç bir şübhə yeri qalmır. Respublikamızın regionda böyük nüfuz qazanması dövlətlərarası münasibətlərdə onun diplomatik uğurlarının daha da güclənməsini təmin edir.

Azərbaycan Respublikası beynəlxalq ineqrasiyasının mühüm istiqamətlərindən birini təşkil edən bəzi qlobal layihələrin də iştirakçısidir.

Azərbaycan Respublikası coğrafi cəhətdən elə bir əlverişli geosiyasi məkanda yerləşmişdir ki, buradan tranzit bir vasitə kimi istifadə etmək imkanları da vardır.

Azərbaycan Respublikası tarixi İpək yolunun üzerinde yerləşdiyi üçün bu ölkəyə maraq tarixi ənənələrin bazasında formalasdır. Azərbaycan Respublikasından Şimala, Şərqə, Cənuba və Qərbə yollar açılır. Azərbaycan Respublikasının əsas nəqliyyat dəhlizləri üstündə yerləşməsi bu ölkəni manəsiz olaraq beynəlxalq münasibətlərin maraq mərkəzinə çevrilə bilir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən bərpası həyata keçirilən "Böyük İpək Yolu" programı respublikamızın iqtisadi inkişafının mühüm bir tərkib hissəsini təşkil edir. "Bö-

"yük İpek Yolu" programının həyata keçirilməsi Azərbaycanın dünya ölkələri ilə iqtisadi əməkdaşlıq imkanlarını qat-qat genişləndirir. Bu isə ölkənin təkcə iqtisadi maraqlarının yox, həm də sosial-siyasi və diplomatik maraqlarının həyata keçirilməsini stimullaşdırır.

Azərbaycan Respublikası Avropa Birliyi ölkələri ilə iqtisadi əlaqələr sistemində iştirak etdiyi kimi, MDB ölkələri ilə də qarşıqli iqtisadi münasibətlər yaradılmasında olduqca maraqlıdır. Sovet dövlətinin süqutundan sonra bu birliyə daxil olmuş ölkələr arasında iqtisadi əlaqələr pozuldu. Nəinki iqtisadi əlaqələr pozuldu, eyni zamanda iqtisadi əlaqələrin ardınca siyasi və diplomatik tarazlıqlar pozulmağa üz qoydu. Keçmiş Sovet dövlətinin tərkibinə daxil olan respublikalar müstəqil dövlətlər şəklində təşəkkül tapdıqından keçid sərhəd məntəqələri yaradıldı. Belə bir şəraitdə intensiv iqtisadi əlaqələrin qurulması prosesini tənzimləmək məqsədi ilə yeni əlverişli yollar axarılmağa başlandı.

Belə bir şəraitdə MDB ölkələrinin iqtisadi ittifaqının yaradılması ideyası reallaşdırıldı. 24 sentyabr 1993-cü ildə belə ittifaqın yaradılması və həyata keçirilməsi üçün müqavilə imzalandı. Burada azad ticarət əlaqələrinin həyata keçirilməsində müəyyən regional problemlər qarşıya çıxdığından müqavilənin həyata keçirilməsində bir neçə mərhələnin nəzərə alınması təklifləri də irəli sürülmüşdür. Bu təkliflərdə göstərilir ki, başlangıcda azad ticarət assosiasiyasının yaradılması vacibdir. Bundan sonra isə gömrük ittifaqı və nəhayət ümumi bazara nail olmaq mümkündür. Hazırda ümumi bazara nail olmaq üçün iki əvvəlki təklif üzrə müəyyən əməli tədbirlər həyata keçirilir.

Azad ticarət əlaqələrinin həyata keçirilməsində hazırda iki regional qruplaşma yaranmışdır. Bu qruplaşmaların baş verməsi onu göstərir ki, keçmiş Sovet ittifaqında təmsil olunmuş və hazırda müstəqil qurum kimi mövcud olan ölkələrin bütöv bir sistem kimi iqtisadi əlaqə məkanına daxil olması praktik cə-

hətdən ya mümkün deyil, ya əlverişli deyil və ya buna maneəçilik göstərən səbəblər mövcuddur. Odur ki, əlverişli iqtisadi əlaqələrin həyata keçirilməsi üçün ayrı-ayrı regional təşkilatlar formalaslaşmışdır. Bunlardan biri Avrasiya kömrük zonasını təşkil edən iqtisadi əlaqələr sistemidir. Buraya Rusiya, Belorusiya, Qazaxistan, Tacikistan, Qırğızistan respublikaları daxildir.

İkinci regional qurum Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldova respublikalarını əhatə edir. Söz yox ki, bu qurumlarda təmsil olunan ayrı-ayrı ölkələr öz aralarında müstəqil şəkildə də iqtisadi əlaqələr yaratmaq imkanlarından istifadə edirlər. Bununla yanaşı, hər iki quruma daxil olan ölkələrin gələcəkdə öz aralarında sərbəst iqtisadi əlaqələr yarada biləcəyi də istisna deyildir.

Azərbaycan Respublikasının öz iqtisadi əlaqələrini yaradmasında isə potensial imkanlar daha çox realdır. Belə ki, Azərbaycan Respublikası bir tərəfdən Avropa ölkələri ilə iqtisadi əlaqələr yaradır, eləcə də qloballaşma şəraitində beynəlxalq iqtisadi əlaqələr sisteminə daxil olur. Digər tərəfdən Müstəqil Dövlətlər Birliyində təmsil olunan dövlətlərlə iqtisadi əlaqələr yarada bilir.

Azərbaycan Respublikası öz iqtisadi əlaqələrini geniş miqyasda qurmaqla bir tərəfdən qloballaşma prosesində bu sistemi təmsil edən subyektlərdən birinə çevirilir. Digər tərəfdən isə Azərbaycan Respublikasını regional və beynəlxalq əməkdaşlıq sayesində əldə etdiyi uğurlar və nailiyyətlərlə özünə belə bir etimad qazandırmışdır ki, bu ölkə iqtisadi əlaqələr sistemində etibarlı və nüfuzlu bir tərəfdəşdir.

Azərbaycan Respublikası öz iqtisadi göstəriciləri ilə belə bir nikbin proqnozu təsdiq edir ki, onun iqtisadi əlaqələrdən bəhrələnəcəyi real bir həqiqətdir. Azərbaycanda iqtisadi potensial zəngindir. Ona görə də bu ölkədə mümkün iqtisadiyyatın bünövrəsi və zəmini günbəgün möhkəmləndiriləcəkdir. Milli iqtisadi bünövrənin möhkəmləndirilməsi isə qloballaşma pro-

sesində Azərbaycan iqtisadiyyatının asılı vəziyyətə düşməsinə heç bir vaxt yol verməyəcəkdir.

Azərbaycan Respublikasının milli iqtisadiyyatının bünövrəsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmışdır. Milli iqtisadiyyatımızda beynəlxalq iqtisadiyyat da məhz Heydər Əliyev tərəfindən həyata keçirilmiş və bu gün həmin prinsip ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Respublikamızın prezidenti cənab İlham Əliyev qloballaşma şəraitində Azərbaycan iqtisadiyyatının gələcək uğurlarına nikbinliklə yanaşır. Cənab İlham Əliyev 2004-cü ilin martında Slovakianın paytaxtı Bratislavada keçirilən beynəlxalq konfransda Azərbaycanın həm Avroatlantik məkanında və həm də müstəqil dövlətlərlə integrasiyasını çox yüksək qiymətləndirərək onu "Bizim həqiqi arzumuz və strateji məqsədimiz" adlandırmışdır.

Azərbaycan Respublikasının beynəlxalq aləmə iqtisadi integrasiyasında neft amili başlıca strateji məhsul hesab edilir. Lakin beynəlxalq integrasiya prosesində neft amili yeganə vasitə də deyildir. Azərbaycan Respublikası ərazisində, həmçinin zəngin karbohidrogen yataqları mövcuddur. Neft və qaz istehsalının dünya bazarına çıxarılması yaxın gələcəkdə Azərbaycana 10 milyardlarla dollar mənsəbet gətirəcəyinə ümid yaradır.

Eyni zamanda, Azərbaycan Respublikasının ərazisi bir çox yeralı səvətlərlə zəngindir. Onların yeni texnoloji üsullarla hasil edilməsi iqtisadiyyatımızın inkişafında mühüm bir mərhələnin başlanmasına gətirib çıxaracaqdır. Bundan əlavə, Azərbaycanın əlverişli coğrafi mühiti və məhsuldar torpaqları burada çox qiymətli və strateji əhəmiyyəti ilə dünya bazarına çıxarmağa layiqli olan məhsulların istehsalına imkan yaradır. Azərbaycan Respublikasının bir çox ərazilərində sağlamlıq zonaları, turist bazaları yaratmaq imkanları da vardır ki, bütün

bunların hər biri öz növbəsində respublikamızın iqtisadiyyatının beynəlxalq integrasiyasında aparıcı əhəmiyyətə malikdir.

Azərbaycan Respublikasının daxili iqtisadi potensialı və bu sərvətlərin ölkəmizə verəcəyi mənsəbet təkcə xalqın maddi rifahının yaxşılaşması və sırvanlaşması ilə öz əhəmiyyətini məhdudlaşdırır. İqtisadi inkişaf, xüsusilə beynəlxalq integrasiya respublikamızda sülhün, sabitliyin, əmin-amanlığın da qloballaşma sisteminə qovuşmasını surətləndirir. Bu o deməkdir ki, ərazi bütövlüyüümüzün qorunmasında, müstəqilliyimizin əbədi və sarsılmaz olmasında iqtisadi qloballaşma çox böyük əhəmiyyətə malikdir. Bu prinsip böyük rəhbərimiz Heydər Əliyev tərəfindən qurularaq uzaqgörənliliklə həyata keçirilmiş və bu gün də respublikamızın prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməkdədir.

1994-ci il sentyabrın 20-dən sonra Avropa İttifaqı ilə Ümumi Ticarət dövriyyəsi daim artmaqdadır.

Azərbaycan neft müqaviləleri bağladıqdan sonra xarici dövlətlərlə hərtərəfli əməkdaşlıq genişləndi. Avropa İttifaqı ilə əməkdaşlıq getdikcə artmağa və inkişaf etməyə başladı. 1994-cü il sentyabrın 20-dən sonra Avropa İttifaqı ilə Ümumi Ticarət dövriyyəsi daim artmaqdadır.

Azərbaycan Avropa İttifaqının Qafqazda ən böyük ticarət tərəfdəsidir ki, bu ticarətin əsas məhsullarını strateji xammalı olan neft, qaz və pambıq təşkil edir. Avropa İttifaqının köməkliyi ilə hazırlanmış və 1998-ci ilin sentyabr ayında Bakıda keçirilmiş zirvə toplantısı zamanı imzalanmış "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında "Əsas Çoxşaxəli Saziş" in həyata keçirilməsi vasitəsi ilə TRASEKA ticarət yoluñun inkişafı Azərbaycanın gələcək iqtisadi artımını təmin edəcəkdir.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması hal-hazırda Azərbaycan hökumətinin bərabərhüquqlu

şərtlər əsasında dünya ticarətində iştirak etmək niyyətini nümayiş etdirən mühüm addımlardandır.

TASİS energetika sahəsinin Azərbaycan iqtisadiyyatında vacibliyini etiraf edir. Bu Mərkəzi Asiyada və həmçinin Xəzər dənizində yerləşən yataqlara əsaslanan milli sənayemizin, neft məhsullarının nəql edilməsi üçün Azərbaycanın strateji mövqədə yerləşməsində özünü göstərir.

Avropa İttifaqının yeritdiyi regional İNOQEYT programı Azərbaycana Tranzit dövlət rolunda yardım göstərilməsi məqsədi daşıyır.

Mərkəzi Asiya və Qafqaz dövlətlərinin enerji ehtiyatlarının uğurlu inkişafı, enerji sektoruna aid olan bölgədən keçən ticarət axımından Azərbaycanın bəhrələnməsinin təmin olunması üçün çox vacibdir. Müasir dövrdə gedən qloballaşma prosesi də Azərbaycanın diqqət mərkəzindədir. Azərbaycan tədricən qloballaşmaya uyğunlaşa bilir, öz inkişafında həm iqtisadi, həm də siyasi cəhətdən nisbətən asan və sürətlə hərəkət edə bilir.

Qloballaşma şəraitində iqtisadi asılılıq siyasi müstəqiliyin və milli simanın itirilməsi təhlükəsi ilə müşayiət olunan və ilbəil dərinləşən tənəzzül deməkdir. Axı dünya bazarına daxil olmaq bu və ya başqa ölkəyə həmişə mənşət gətirmir. Bir çox ölkələrin təcrübəsi təsdiqləyir ki, yalnız təbii ehtiyatların ixracına arxalananlar tez bir zamanda yataqların tükənməsi, milli iqtisadiyyatın dünya birjalarındakı qiymətlərin enib qalxmasından asılılığı ilə qarşılaşır. Bu ölkələrdə əksər əhalisi yoxsullaşlığı halda əhəmiyyətsiz dərəcədə azsaylı hakim təbəqənin zənginləşməsi səbəbindən sosial gərginliyin artması müşahidə olunur. Başqa sözlə, bir qism hakim təbəqə varlanıb əhalisi yoxsullaşdıqda sosial gərginlik və ictimai qarşıdurmanın baş verməsi labüdələşir. Əhalinin yoxsul təbəqəsi yoxsullaşdıqca proletarlaşır və proletarlaşdıqca narazı və daha kəskin desək, inqilabçı zümrənin yaranmasını şərtləndirir. Büdcəsi əsasən

neft gəlirləri hesabına formalaşan Azərbaycanda neft və qazın əsas istehlakçıları olan Qərb ölkələrinin XXI əsrin ortalarında enerji təminatının prinsipial yeni üslub və metodlarına keçəcəyi haqqındaki proqnozlara da etinasız yanaşılmır. Dünya ticarətinə qovuşmaq inkişaf edən bütün ölkələr üçün əsas istiqamətdir. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq bu yolda ən mühüm addımdır. Müasir dövrdə himayəçilik siyasetinin perspektivsizliyi ciddi mütəxəssislərdə azca da şübhə doğurmur. Harvard Universitetinin iqtisadçıları Cefri Saks və Endrū Uorker müəyyən etmişlər ki, 1970-1990-cı illərdə daha açıq sistemli inkişaf edən ölkələr qrupunda iqtisadi artım orta hesabla 4,5 faiz, qapalı ölkələrdə isə 1 faizdən az olub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) məlumatına görə himayəçiliyə bel bağlayanlara nisbətən dünya ticarəti üçün açıq ölkələr iki dəfə çox artım göstəricisinə nail olub. Amerika iqtisadçıları Ceyms Qvarnti və Rober Lason geniş tədqiqat apararaq dünyanın bütün ölkələrini iqtisadi azadlıq göstəricisi üzrə təsnif ediblər. Orta kömrük rüsumları, ticarətdən vergilər, qeyri-taarif maneələri və başqa himayəçilik məhdudiyyətləri ən sonda nəzərə alınıb. Tərtib olunan siyahı Ümumi Daxili Məhsul (ÜDM) göstəriciləri ilə müqayisə olunub. Nəticədə belə bir fikirin təsdiqlənməsi ehtimalı möhkəmlənib ki, iqtisadiyyatda açıqlıq nə qədər çoxdursa onun səmərəliliyi və əhalinin adama başına düşən gəlirləri də bir o qədər yüksəkdir.

Məlumudur ki, Azərbaycanın xarici bazara ixracatının əsasını (90 faizə qədərini) neft və neft məhsulları təşkil edir. Bunların isə bazarı və qiymətləri ÜTT qaydaları ilə təyin olunur. Beləliklə, bu gün həmin təşkilata daxil olmayıla ixracatımızın həcmimin artımı və divergensiyası üçün çox da uduş əldə etmək imkanları qazanmırıq. ÜTT qaydalarına uyğun olaraq daxili bazarı xaricilərə geniş açmaq, xarici məhsul isteh-

salçıları ilə rəqabətə girişmək hələ ki, Azərbaycan iqtisadiyyatı üçün əlverişli nəticələr əldə etməyə imkan vermir.<sup>1</sup>

Ümummilli liderimiz Heydər Əliyev ölkənin iqtisadi inkişafını təmin etmək üçün ardıcıl olaraq programların həyata keçirilməsi üçün müvafiq sərəncamlar vermişdir. Xarici ölkələrin sərmayəçiləri ilə görüşmüş və razılaşmalar əldə etmişdir. Heydər Əliyev 1994-cü il sentyabrın 20-də "Ösrin müqaviləsi" imzalanan zaman demişdir: "Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu, dünyaya bir daha nümayiş etdiririk. Biz müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, müstəqil Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir. Azərbaycanda demokratik prinsiplərin bərqərar olması və inkişaf etməsi üçün geniş meydan açılmışdır. Azərbaycan Respublikası bazar iqtisadiyyati yolu ilə getmək əzmindədir. Bu müqavilənin imzalanması bazar iqtisadiyyatının Azərbaycanda həyata keçirilməsi üçün ilk böyük addımdır.

Biz bu müqaviləni imzalamaqla xarici invenstisiya qoyması üçün böyük yol açırıq, digər sahələrdə çalışan şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq, müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatında və ictimai-siyasi həyatında höküm süren sabitliyi bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla müqavilədə iştirak edən şirkətlərin mənsub olduqları böyük ölkələrlə-Amerika

<sup>1</sup> Bax: D.İsayev. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və iqtisadi inkişaf. - Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Gəncə Dövlət Universitetinin Elmi əsərlər məcmuəsi, 2005, №1, s.126-136; D.İsayev. Yeni neft strategiyası. Yenə orada, s.136-140

Birləşmiş Ştatları, İngiltərə, Rusiya, Türkiyə, Norveç kimi dövlətlərlə dostluq əlaqələrinin, iqtisadi əməkdaşlığın və ümumiyyətlə, bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsinə ümid bəsləyirik.<sup>1</sup>

Azərbaycan keçmiş Sovet Respublikaları arasında həm böyük iqtisadi potensiala və iqtisadiyyatın inkişafi üçün əlverişli şəraitə malik olan ölkədir. Odur ki, Azərbaycanın inkişafına yönəldilən xarici sərmayələr də ilbəil artmaqdadır.

Heydər Əliyev ABŞ-in Kolumbiya Universitetinin Harriman Institutundakı çıxışında qeyd etmişdir ki, "Respublika böyük iqtisadi potensiala-təbii ehtiyatlara, sənaye və kənd təsərrüfatı potensialına malikdir. Bir sözlə, Azərbaycanda iqtisadi əməkdaşlıq üçün geniş imkanlar vardır. Neft müqaviləsi birgə iqtisadi əməkdaşlıq etmək üçün digər iri şirkətlərin də Azərbaycana üz tutmasına şərait yaradacaqdır. Şübhəsiz ki, xarici investorlar ölkənin daxilindəki siyasi duruma böyük əhəmiyyət verirlər. Bütün çətinliklərə baxmayaraq Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir.

Azərbaycan dünya ölkələri üçün açıqdır və bu siyaset bütün sahələrdə həyata keçirilir. Azərbaycanın iqtisadiyyatına xarici invenstisiyaların cəlb olunması stimullaşdırılır və Azərbaycan özünün zəngin təbii sərvətləri, böyük iqtisadi potensialı ilə xarici şirkətlərin bir çoxunda maraqlı doğurmaloğdur. Azərbaycanın neft yataqlarının birgə işlənməsi barədə sentyabrın 20-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti ilə Amerika və Avropanın səkkiz şirkətinin daxil olduğu konsorsium arasında imzalanmış böyük müqavilə Azərbaycan Respublikasının bu istiqamətdəki qəti mövqeyinin aydın təzahürüdür".<sup>2</sup> Ölkə daxi-

<sup>1</sup> Bax: Heydər Əliyev Xəzər şelfində yataqların birgə işlənməsi haqqında Bakıda Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətlərinin konsorsiumu arasında müqavilə imzalanması mərasimində nitq. "Müstəqilliyimiz əbədiidir", II kitab, Bakı, 1997, s. 259.

<sup>2</sup> Bax: Heydər Əliyev ABŞ-in Kolumbiya Universitetində çıxışı - "Müstəqilli-yimiz əbədiidir" II kitab, Bakı, 1997, s.299-300

lində iqtisadi inkişaf əldə olunduqca xarici sərmayələrədir o qədər də əhəmiyyət verilmir. Çünkü daxili gəlir hesabına daxili investisiya təmin edilir. Bu da ölkə iqtisadiyyatının xarici kapitaldan asılılığını tədricən aradan qaldırmaq imkanı verir. Məlum olduğu üzrə iqtisadiyyatın inkişafında investisiya qoyuluşu başlıca rol oynayır. Ona görə də xarici kapitalın dövlət səviyyəsində cəlb edilməsi üçün lazım olan bütün tədbirlər həyata keçirilir. Təsadüfü deyildir ki, BMT-nin iqtisadi komissiyasının Cenevədə nəşr olunan icmalında MDB ölkələri arasında yalnız Azərbaycan və Qazaxistanda iqtisadi inkişafın müşahidə edildiyi göstərilmişdir. İcmalda əsas səbəb kimi həmin ölkələrin iqtisadiyyatına xarici investisiyaların qoyulmasına münbit şərait yaradılması göstərilir.

Azərbaycan iqtisadiyyatı ilbəil dinamik artımla inkişaf edir ki, burada 1994-cü il sentyabrın 20-də bağlanmış "Ösrin müqaviləsi" aparıcı yer tutur.

Azərbaycanda sosial-iqtisadi sahələrin inkişaf etdirilməsində neft strategiyası sahəsində imzalanmış müqavilələrin böyük rolü vardır. Respublikanın iqtisadiyyatında yaranmış problemlərin ilk növbədə böyük məbləğdə investisiyaların cəlb edilməsi, ölkədə iqtisadi islahatların surətlə aparılması, müəyyən iqtisadi sabitliyin bərqərar olunması tələb edirdi. Bu baxımdan xüsusi bir neft strategiyasının olmasının rolu çox böyükdür. Xarici neft şirkətləri ilə bağlanmış müqavilələrin Azərbaycan iqtisadiyyatı üçün maliyyə mənbəyi olması ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyətə malikdir.

Neft sənayesində həyata keçirilən iqtisadi strategiya nəticəsində ölkənin valyuta ehtiyatları artırıldı, xam neftdən gələn gəlir hesabına dövlət neft fondu yarandı. Neftin satışından toplanan valyuta vəsaitlərinin iqtisadiyyatın qeyri neft sektorunun inkişafına, həmçinin, ölkənin sosial-iqtisadi sahələrinin inkişafına yönəldildi. Bu vəsait hesabına fövqəladə hadisələr za-

manı ortaya çıxan tələbatın ödənilməsi üçün maliyyə mənbəyi yaradıldı.

Neft strategiyasının həyata keçirilməsi, sosial-iqtisadi inkişafın ümumi istiqamətlərini müəyyən etdi. Bu strategiya böyük elmi, texniki, iqtisadi-sosial problemləri vəhdət halında həll etməyə imkan verən məqsədli kompleks programların hazırlanması və həyata keçirilməsi üçün münbit şərait yaratdı. Neft strategiyası ölkədə istehsalın artmasının və sosial-ictimai həyatın inkişafında əlverişli dönüş yaratmaqla ölkənin hərtərəfli inkişafının təminatçısıdır. Azərbaycan xarici şirkətlərlə əməkdaşlıq etdikcə həm neft sənayesinin, həm də neftlə bağlı olmayan digər sahələrin inkişafına təkan verdi, əhalinin gələcək firavan həyatının təməli qoyuldu. Lakin etiraf etmək lazımdır ki, neft nə vaxtsa tükenərək sona çatacaq. Bəs onda Azərbaycan iqtisadiyyatı hansı vəziyyətdə olacaq? Onda gələcək nəsillər necə olacaq? Bu suallar indi hamını düşündürür. Odur ki, ölkə iqtisadiyyatını neftlə məhdudlaşdırıb iqtisadi inkişafi birtərəfli qaydada aparmaq mümkün deyildir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-a səfəri zamanı Los-Anjelos şəhərində keçirilmiş seminarda demişdir: "Tez-gec 30-40 ildən sonra Azərbaycanın neft ehtiyatları tükenə bilər. Azərbaycan belə bir problemlə əvvəller də üzəlmişdi. Gələcək nəsillər haqqında indidən düşünmək lazımdır. Biz onların həyatının təhlükəsizliyini indidən təmin etməliyik. Gələcək nəsillər yalnız neft sənayesindən, neftin qiymətlərinin dəyişə bilməsi ehtimalından asılı olmamalıdır. Bu mənada biz özümüz öz sərmayələrimiz haqqında düşünməliyik. Biz neft kimyası, kənd təsərrüfatı və digər sahələrə investisiyalar qoyulmasına da xüsusi əhəmiyyət veririk".<sup>1</sup>

Bütün bu göstərilənlər ölkədə qarşılıqlı faydalı əməkdaşlığı əsaslanan Heydər Əliyevin "açıq qapı" siyasetinin məntiqi və əməli nəticəsidir.

<sup>1</sup> Bax: Nizami Xudiyev. "Sabaha inamlı", Bakı, 2002, s.235.

Azərbaycan hökumətinin iqtisadi strategiyasının əsas istiqamətlərindən biri dünya iqtisadiyyatına integrasiya və Azərbaycanın digər dünya ölkələri ilə əməkdaşlığıdır. Bu da ümummilli və əbədi liderimiz Heydər Əliyevin apardığı iqtisadi siyasetin məntiqi nəticəsidir.

"Ösrin müqaviləsindən" sonra Azərbaycan bir sıra beynəlxalq siyasi təşkilatların üzvü oldu. Azərbaycanda demokratiya bərqərar oldu və dünya təcrübəsinə əsaslanan yeni dövlətçilik sistemi təsis edildi.

Regionda sülhün, müvafiq şəkildə qurulan sabitliyin və əmin-amanlığın bərqərar olunmasına etibarlı təminat yaradıldı. Qarabağ məsələsinin dinc yolla həll olunmasına şərait və buna mənəvi-psixoloji inam yaradıldı. Beynəlxalq aləmdə Ermənistanın və erməni lobbisinin apardığı bədnam təbliğata qarşı güclü müqavimət yaradılması təmin olundu.

Xarici-iqtisadi siyasetin əsas prinsipləri milli iqtisadi maraqlar dövlət programı əsasında həyata keçirilir. Bu programda bir tərəfdən xarici investisiyaların cəlb edilməsi, onların Azərbaycan Respublikasının ərazisində ümumdövlət siyasetinə uyğun yerləşdirilməsi tələb olunursa, digər tərəfdən respublikanın ixracat potensialının inkişaf etdirilməsi, milli ixracatların əlaqələndirilməsi və onların maraqlarının müdafiə olunması ön plana çəkilir.

Azərbaycanda uğurla həyata keçirilən iqtisadi islahatlar sistemində ölkəmizin və hətta bütün dönyanın tarixi sərvəti olan neft-qaz sənayesinin inkişafına dair düşünülmüş sosial-iqtisadi siyaset Azərbaycan iqtisadiyyatının dirçəldilməsinin barometri kimi qiymətləndirilməlidir.

"Ösrin müqaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının uğurları ilk növbədə Azərbaycanın beynəlxalq aləmə həm siyasi, həm də iqtisadi integrasiya etməsinə və dünyada xüsusi bir çəkisi olan dövlətə çevrilməsinə gətirib çıxartdı.

Azərbaycan Respublikasının iqtisadi inkişafında neft strategiyası ilə birlikdə digər amillər də mühüm rol oynayır.

Azərbaycan Respublikasının regionlarının həməhəng inkişafının tənzim olunması üçün dövlətin iqtisadi siyaseti hökumət tərəfindən tənzimlənir. Dövlətin müvafiq proqramlar əsasında həyata keçirdiyi iqtisadi siyaset planlarının yerinə yetirilməsi üçün bütün imkanlar yaradılır. Azərbaycan iqtisadiyyatının inkişafında əldə edilən bütün uğurlar və nailiyyətlər ümummilli və əbədi liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan iqtisadiyyatının dinamik inkişafı uğurla davam etdirilərək mövcud imkanlardan səmərəli istifadə edilməsi istiqamətinə yönəldilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fəaliyyətinin ilk günlərində başlayaraq iqtisadi inkişafın yeni bir vüsət alması üçün bütün imkanlarını səfərbər etmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadiyyatı inkişaf etdirmək barədəki planları təkcə beynəlxalq aləmə integrasiya edilməsi ilə məhdudlaşdırılmış. İqtisadi inkişaf həm də sülh, əmin-amanlıq, sabitlik və təhlükəsizlik kimi strateji məqsədlərə nail olma imkanlarının da reallaşdırılmasına xidmət etməlidir. Respublikamızda bu məqsədlə olduqca mühüm işlər görülməkdədir. Bu gün Azərbaycan Respublikasının qarşısında duran ən başlıca vəzifə bundan ibarətdir ki, həm iqtisadi cəhətdən güclü və qüdrətli, həm də siyasi cəhətdən müstəqil olan bir dövlət yaradılmasına nail olunsun. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2003-cü il 17 noyabrında keçirilən iclasındaki çıxışı zamanı ölkəmizin inkişafının davamlılığını təmin etmək üçün dövlətin və hökumətin görəcəyi işlərin istiqamətlərini müəyyənləşdirdi və

gösterdi ki, Azərbaycan iqtisadiyyatının inkişafı kompleks şəkildə təmin olunmalıdır. Bu görüşdə sosial-iqtisadi programın əsas istiqamətləri müəyyənləşdirildi. Həmin istiqamətlər, başlıca olaraq, bunlardan ibarətdir.

1. Azərbaycanda bir çadır şəhərciyi qalmayacaq, məcburi köçküň və qaçqınların sosial vəziyyəti yaxşılaşdırılacaq;

2. Yoxsulluğun aradan qaldırılması üçün tədbirlər görülcək;

3. 600 min yeni iş yerləri açılacaq və bu işin surətləndirilməsi üçün real işlər görülcək;

4. Yanacaq-energetika sahələrində əhalinin ehtiyaclarının ödənilməsi ilə bağlı problemlər aradan qaldırılacaq;

5. Sahibkarlara dövlət qayğısı artacaq;

6. Regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhəlesi ilə bağlı dövlət proqramları hazırlanacaq.

Dövlətimizin başçısı cənab İlham Əliyev sahibkarlığın inkişafına çox böyük dəstək verir. Cənab İlham Əliyevin 2003-cü il dekabrın 23-də imzaladığı "Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" fərmando deyilir ki, bu qanunun qüvvəyə minməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətləri İqtisadi İnkişaf Nazirliyinə verilir. Bu fərman sahibkarlığın inkişafını sürətləndirmək üçün verilmişdir. 2003-cü ildə sahibkarlığın inkişafı məqsədi ilə 48 milyard manatdan çox vəsait xərclənib. Cari 2004-cü ildə dövlət bütçəsindən sahibkarlığın inkişafına 10 milyard manat kredit ayrılması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sahibkarlığa köməklik göstərilməsini vacib hesab edir, onu strateji məqsəd kimi qiymətləndirir.

Respublikamızın Prezidenti cənab İlham Əliyev 11 fevral 2005-ci ildə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı proqramı"nın icrasının bir illiyinə həsr olunmuş

konfransdakı nitqində göstərir ki, "Düz bir il bundan əvvəl, 2004-cü il fevralın 11-də "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramı" qəbul edilmişdir. Biz bu gün görüləcək işlərə yekun vuracaq, görülən işləri təhlil edəcək, mövcud problemləri aşaşdıracaq. ... Mən bu gün qeyd etmək istəyirəm ki, sahibkarların fəaliyyəti Azərbaycanın inkişafına çox böyük töhfədir. Bu da sərr deyil ki, azad sahibkarlıq yalnız o ölkələrdə uğurla inkişaf edir ki, orada sahibkarlara, sahibkarlar sinfinə dövlət tərəfindən qayğı var, diqqət var... Sahibkarların uğurlu işi bizim hamımızın uğurudur. Azərbaycanın inkişafı bu istiqamətdədir, bu yoldadır, başqa yol yoxdur. Azərbaycan bazar iqtisadiyyatına sadıqdır. Azərbaycanda bazar iqtisadiyyati prinsipləri çox dərin köklər salır və inkişaf etmiş ölkələrin təcrübəsi onu göstərir ki, inkişaf üçün başqa yol yoxdur. Mən hesab edirəm ki, bu gündü konfrans gelecek fəaliyyətimizə çox gözəl töhfə verəcəkdir".

Bakı Biznes Mərkəzi açıllarkən Prezident İlham Əliyev sahibkarlıq görüş keçirdi. Bu görüşdən ölkə başçısı təkcə sahibkarlığın inkişafından yox, həm də sahibkarlığın inkişafına mane olan inhisarlılıqla, rüşvətxorluqla və qaçaqmalçılıqla mübarizə aparılacağından da bəhs etmişdir.

Ölkə iqtisadiyyatının tərəqqisi üçün müasir mərhələdə sahibkarlığın inkişafı həqiqətən mühüm bir bazadır. İqtisadiyyatın özəl sektorunun çıxəklənməsində isə azad sahibkarlıq xüsusi yer tutur. Lakin ölkədə inhisarlılıq varsa, bu və ya digər sahədə monopoliya varsa özəl sektorun həqiqi mənada çıxəklənməsindən söhbət gedə bilməz. Çünkü inhisarçılar və monopolistlər, əslində iqtisadiyyatı irəli aparmır onu geriye doğru dərtirlər. Bu inhisarlar və monopoliyalar ölkəyə hərədansı malları hazır şəkildə daxil edirlər. Bu halda ölkədaxili istehsalın qarşısı alınır. Ölkədaxili istehsal zəifləyirse ixrac məhsullarının potensialı azalır. Bu isə şübhəsiz, ümummilli liderimiz Heydər Əliyev tərəfindən hazırlanmış yoxsulluğun

azaldılması programının həyata keçirilməsinə maneçiliklər törədir. İnhisarçılıq və monopoliya təkcə öz arxasında bu bələni gətirmir. Bunun ardınca eyni zamanda məmər özbaşınlığı, korrupsiya, rüşvət gəlir. Bütövlükdə isə inhisarçılıq və monopoliya ilə idxl olunan məhsullar ölkəyə üstü pərdələnmiş qəcaqmalçılıq yolu ilə gəlir. Cənab İlham Əliyev məhz bu pərdəni qaldırıb ölkənin canını böyük təhlükə və fəsadlardan qurtarır. Buna görə də cənab prezidentimizin bu barədəki hər bir çıxışını dirlədikcə, hər bir fikir və mülahizəsini təhlil etdikcə insanlarda gələcəyə böyük ümidi yaranır. İnsanlarda ümid yaranır ki, ölkədə iqtisadiyyat öz bünövrəsində inkişaf edəcək. Azərbaycan öz iqtisadiyyatı ilə dünyaya çıxacaq, iqtisadi tərəqqi isə bütün digər sahələrin tərəqqisine böyük bir təkan verəcəkdir.<sup>1</sup>

Ölkədə sosial inkişafın tənzim olunması məqsədi ilə 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərman imzalanmışdır. Fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçiriləsi və bununla sosial-iqtisadi inkişafın sürətləndirilməsi regionların özünün inkişaf etdirilməsi ilə reallaşa bilər. Bu fərman regionların iqtisadi inkişafının təkcə neft sənayesindən asılı olmadığını göstərən ən vacib dövlət aktı kimi qiymətləndirməlidir. Regionların sosial-iqtisadi inkişafının mühüm göstəricilərindən biri də Prezident İlham Əliyev tərəfindən imzalanaraq qüvvəyə minmiş "2004-cü ilin dövlət bütçəsi haqqında Qanundur". 1,5 milyard ABŞ dollarına yaxın həcmində olan bütçə sosialönümlü olmaqla yanaşı, həm də ötən illərdə aparılan islahatların real nəticələrini əks etdirir və əhalinin sosial müdafiəsinin dövlət üçün yenə də prioritet olduğunu göstərir. 2005-ci ildə Azərbaycanın dövlət bütçəsinin 2 milyard

<sup>1</sup> Bax: İlham Əliyev, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət programı"nın icrasının bir illiyinə həsr olunmuş konfransda nitq. "Azərbaycan" qəzeti, 12 fevral, 2005.

ABŞ dolları həcmində olması ölkə iqtisadiyyatının durmadan artmasını və əhalinin sosial rifahının getdikcə yaxşılaşmasını göstərir. Bu dinamik artımın hər bir bundan sonrakı ildə də artmaqdə davam edəcəyindən xəber verir.

Respublikanın sosial-iqtisadi inkişafı istiqamətində atılan addimlardan ən əhəmiyyətli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" prezident fərmanına uyğun olaraq hazırlanmış "Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" oldu. Dövlət Proqramında Azərbaycanın ayrı-ayrı regionlarının iqtisadi inkişafını təmin etməyin yolları göstərilmişdir.

İstər bütövlükdə və istərsə də regionların inkişafında ən başlıca məsələlərdən bir də təbii ki, düzgün investisiya siyasəti və qoyulmuş investisiyalardan səmərəli istifadə məsələsidir. Hazırda qəbul edilmiş Dövlət Proqramında göstərildiyi kimi istər ərazi, istərsə də sahələr baxımından investisiya qoyuluşu birtərəfli aparılır və bu ölkədə ərazi üzrə qeyri-bərabər inkişafına getdikcə artıq təsir edir. Belə ki, son on ildə ölkəyə qoyulan investisiyaların 85 faizdən çoxu Abşeron rayonuna (Bakı-Sumqayıt), sahə baxımından isə 80 faizə qədəri təkcə neft sənayesinə yönəldilmişdir.

Dövlət Proqramında isə göstərildiyi kimi 2004-2008-ci ildən ölkə iqtisadiyyatına qoyulacaq investisiya vəsaitinin 60 faizinin regionlara (Bakı-Sumqayıt regionundan kənarda) istiqamətləndirilməsi təqdirəlayıq bir haldır.

Aparılan araşdırılmalardan görünür ki, regional fərqlər həm də regionlar üzrə əmək haqqının səviyyəsində və adam-başına düşən aile bütçəsinin həcmində müşahidə edilir. Belə ki, işsizliyin geniş xarakter aldığı regionlarda əmək haqqı və real gəlirlərin həcmi Bakı və Sumqayıta nisbətən çox aşağıdır. Məsələn, rəsmi statistik məlumatata görə 2002-ci ildə Bakıda

orta aylıq nominal əmək haqqının səviyyəsi 420000 manat olduğu halda bu rəqəm Gəncədə 165000 manat olmuşdur.

Göründüyü kimi fərqlər mövcuddur və bu birinci növbədə regionlarda iş yerləri, əmək qabiliyyətli əhalinin işlə təmin olunma dərəcəsi və işsizliyin səviyyəsi ilə əlaqədardır.

Sosial-iqtisadi sahədə mövcud olan fərqləri aradan qaldırmaq üçün Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci ildə) üzrə ölkənin başlıca strateji regionlarından olan Gəncə şəhərində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İqtisadi artımın sürətlənməsini təmin edən bu tədbirlər planına aşağıdakılardaxildir: Maşınqayırma, metallurgiya, cihazqayırma, elektronika, toxuculuq, rabitə avadanlığı istehsalı, avtomobilərin və kənd təsərrüfatı maşınlarının təmiri, ehtiyat hissələrinin hazırlanması, yüngül və yeyinti məhsulları müəssisələrin yeni texnologiya əsasında inkişafına dair təkliflər hazırlanması, Gəncə avtomobil zavodunda avtomobil yiğiminin təşkilinin və tikinti materialları sənayesinin inkişafına dair təkliflərin hazırlanması, yeni tikinti materialları yataqlarının axtarışı və kəşfiyatının gücləndirilməsi, şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, Gəncə Radio-Televiziya Ötürücü Mərkəzinin müasir avadanlıqlarla təchizatı və əsaslı təmiri, Gəncəçayı sahil boyunun və məcrasının yenidən qurulması, tibbi diaqnostika mərkəzinin inşası, Gəncə Layihə Axtarış Kimyalaşdırma Stansiyası və Gəncə Bioloji Laboratoriyasının yenidən qurulmasının planlaşdırılması, "Bakı Kinoteatr"ının və Gəncə Filarmoniyasının əsaslı təmiri, "Gənclər sarayı"nın əsaslı təmiri və müvafiq avadanlıqla təchiz edilməsi, Gəncə şəhərində əllillər və şəhid ailələri üçün yaşayış binalarının inşası, Gəncə şəhərində 640 şagirdlik 21 nömrəli və 694 şagirdlik 16 nömrəli orta məktəb binalarının tikintisi, 6 məktəbin əsaslı təmiri, o cümlədən, Gəncə-Qazax iqtisadi rayonu üzrə Gəncə-

Qazax, Gəncə-Qazax-Gürcüstan sərhəddinədək avtomobil yolunun və Gəncə hava limanının yenidən qurulması.

Dövlət Programından irəli gələn şərtlər əsasında Azərbaycan hökuməti Gəncə Avtomobil Zavodunun işə salınması ilə bağlı Almaniyadan "Volkswagen" və Rusiyanın "QAZEL" şirkətləri ilə danışqlar aparır. Bununla bağlı Almaniya və Rusiya dövlətlərinin nümayəndələri Gəncədə zavodun texniki imkanları ilə tanış olmuşlar. Bütün bu proqramlar addım-addım həyata keçirilməkdədir. Məhz 2004-cü il dekabr ayında Gəncə avtomobil zavodunun işə düşməsi və "OKA" maşınının istehsalı üzrə ilk məhsulun istehlakçılara çatdırılması iqtisadi inkişafımızın real zəmin üzərində qurulduğunu bir daha təsdiq edir. Proqramın həyata keçirilməsindən bir daha aydın görünür ki, Prezident İlham Əliyev başda olmaqla Azərbaycan hökuməti Dövlət Programından irəli gələn tədbirlərin əməli surətdə həyata keçirilməsi üçün real və konkret addımlar atır.

24 noyabr 2004-cü il tarixli fərman iqtisadiyyatın bütün sahələri üzrə dinamik artımın təmin olunmasını, burada meydana çıxan problemlərin hamısının nizamlanmasını konkret istiqamətlər və tapşırıqlar üzrə əks etdirir. Həmçinin bu fərmanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, investisiyaların cəlb edilməsi, beynəlxalq standartlara cavab verən məhsul istehsalı, dövlət müəssisələrinin özəlləşdirilməsinin və idarəetməyə verilməsinin surətləndirilməsi, inhisarlılıq fəaliyyətinin məhdudlaşdırılması kimi həlli vacib məsələlər nəzərdə tutulur. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı programında mövcud iqtisadi inkişaf prosesləri təhlil olunaraq göstərilir ki, Azərbaycan Respublikası XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin iqtisadi-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. 1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyaset müstəqilliyyin ilk illərində ölkədə baş alıb ge-

dən siyasi və iqtisadi böhranı aradan qaldırılmış, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açmışdır. Ölkədə ardıcıl aparılan islahatlar 90-cı illərin birinci yarısında iqtisadiyyatda mövcud geriləməni dayandırmış və yeni inkişaf mərhələsinə keçidi təmin etmişdir.

Azərbaycan Respublikasında aparılan ardıcıl və sistemli iqtisadi islahatların mühüm nəticələrindən biri dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması yolu ilə iqtisadiyyatı inkişaf etdirmək və əhalinin güzəranını yaxşılaşdırmaq olmuşdur. Belə ki, ölkədə artıq torpaq islahatları faktiki olaraq başa çatmış, 1390 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylanmışdır. Hazırda kənd təsərrüfatı məhsulunun 99 faizi özəl bölmədə istehsal olunur. İqtisadiyyatın digər sahələrində də dövlət mülkiyyətinin özəlləşdirilməsi uğurla həyata keçirilmişdir. Özəlləşdirmə prosesi başlayandan sonra 2003-cü ilin sonuna qədər 36200 kiçik müəssisə və obyekt özəlləşdirilmiş, II özəlləşmə programı çərçivəsində isə nəqliyyat, kimya, maşınqayırma, yanacaq-energetika kompleksinin və digər sahələrin müəssisələrinin özəlləşdirilməsinə başlanılmışdır.

Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər nəticəsində ümumi daxili məhsulda qeyri-dövlət sektorunun xüsusi çəkisi 1995-ci ildəki 30 fazdən 2003-cü ildə 73,0 faizə çatmışdır.

Yuxarıda qeyd olunan nailiyyətlərlə yanaşı ölkənin sosial-iqtisadi həyatında, xüsusilə, regionların inkişafı və əhalinin məşğulluğu sahəsində hələ də həll edilməmiş problemlər qalmışdır. Azərbaycanın sənaye potensialının və bununla bağlı infrastruktur obyektlərinin eksər hissəsinin Bakı şəhərində yerləşməsi və eyni zamanda regionlarda olan bir çox müəssisələrin, istehsal və xidmət obyektlərinin fəaliyyətinin zəifləməsi və ya tamamilə dayanması əhalinin ölkə paytaxtına axınıni

sürətləndirmiştir. Bu amillər öz növbəsində iqdisiadiyyatın regional baxımdan inkişafına mənfi təsir göstərmiş, regionların inkişafı arasında fərqiin artmasına, bir çox yerlərdə sosial-iqtisadi, demoqrafik və ekoloji vəziyyətin ağırlaşmasına səbəb olmuşdur.

Azərbaycan Respublikası regionların inkişafında müşahidə olunan vəziyyəti mövcud potensialdan səmərəli istifadə etməklə regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsini və onlar arasında fərqiin minimuma çatdırılmasını tələb edir.<sup>1</sup>

Dövlət idarəciliyində sosial-iqtisadi inkişafın sürətləndirilməsi prosesinin tənzimlənməsində siyasi və iqtisadi maraq aspektləri daimi qarşılıqlı əlaqəyə əsaslanır. Bu mənada siyasi və iqtisadi maraqlar bir-birini tamamlayıv və biri digərini qarşılıqlı şəkildə tənzimləməklə inkişaf edir. Ölkə prezidentinin fərman və sərəncamlarında nəzərdə tutulan perspektiv planların və strateji məqsədlərin həyata keçirilməsi sosial-iqtisadi problemin həlli ilə birlikdə beynəlxalq aləmdə ölkənin nüfuzunun getdikcə qat-qat artırılmasına da mühüm təsir göstərir.

İqtisadi tərəqqi ilə bağlı bütün dövlət sənədlərində iqtisadiyyatın dövlət tənzimlənməsinin, demək olar ki, bütün istiqamətləri nəzərə alınır və əhatə edilir. İqtisadiyyatın inzibati tənzimlənməsinin zəruri sənədləri öz vaxtında qəbul edilmişdir. Bu sənədlər ölkənin iqtisadi potensialını tamamilə eks etdirən düşünlülmüş fəaliyyət programı kimi nəzərə alınır. Odur ki, həmin sənədlərdə göstərilən bütün məqamların həyati realıqla təsdiq oluna biləcəyi heç bir şübhə yaratmır.

Azərbaycanda sosial-iqtisadi inkişafın sürətləndirilməsi sahəsindəki zəruri tədbirlərin həyata keçirilməsi üçün bir neçə istiqamət mövcuddur. Bunlardan birincisi qeyri-neft sektorunun inkişafını təmin etməkdən ibarətdir. Qeyri-neft sektorunun in-

<sup>1</sup> Bax: "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı". "Azərbaycan" qəzeti, 13 fevral, 2004.

kişasi iqtisadiyyatın bütün sahələrində hərtərəfli irəliləyişə nail olmaq üçün ən zəruri amillərdən sayılmalıdır. Qeyri-neft sektorunun inkişafında daxili və xarici investisiyaların qoyuluşu həmahəng şəkildə tənzim olunmalıdır. Qeyri neft sektorunun inkişaf etdirilməsi bir tərəfdən regionların iqtisadi tərəqqiyə nail olmasını təmin edir, digər tərəfdən əhalinin məşğulluq problemlərinin həll olunmasını stimullaşdırır.

Iqtisadiyyatın dövlət tənzimlənməsində və qeyri-neft sektorunun inkişaf etdirilməsində aqrar sahə üzrə islahatların aparılması zəruriləşir. İqtisadi tənzimlənmədə aqrar islahatların birinci mərhələsində artıq torpaqlar kənd əhalisinə pulsuz paylanmış, yeni mülkiyyətçilər, şəxsi, kooperativ və fermer təsərrüfatları yaradılmışdır. İkinci mərhələdə isə kənddə istehsal, sosial və bazar infrastrukturlarının formallaşması vacibdir. Belə bir mərhələdə elektrik enerjisinin fasilə ilə verilməsinin, yolların nasazlığının, qaz təhcizatının və digər infrastrukturların lazımı səviyyədə olmadığını da nəzərə almaq lazımdır. Aydınlaşdır ki, belə bir şəraitdə həmin regionlara xarici investisiya qoyulması çətindir və bəlkə də mümkün deyildir. Bu halda həmin regionların iqtisadi inkişafını təmin etmək üçün iqtisadi potensialdan səmərəli istifadəyə diqqəti yönəltmək lazım gəlir. Burada sahibkarlığın inkişafına xüsusi diqqət yetirməsi və istehsalçılara lazımi şərait yaradılması tələb olunur. Marketing və menecerlik fəaliyyətinə yardım göstərilməsi zərurəti xüsusi diqqəti cəlb edir. Burada ərazi və sahə strukturlarının təkmilləşdirilməsi məsələləri də xüsusi yer tutur.

İkinci istiqamət ölkədə iqtisadi təhlükəsizliyin tərkib hissəsi olan demoqrafiq və ərzaq təhlükəsizliyinin vaxtında qarşısının alınması istiqamətindən ibarətdir. Bu istiqamət xüsusi olaraq nəzərə çarpdırılır. İqtisadi təhlükəsizliyin təmin olunması nə deməkdir? Bu o deməkdir ki, ölkədə işsizliyin azaldılması sahəsində məqsədyönlü iş görülüsün. Əmək qabiliyyəti əhalinin, xüsusən gənclərin faydalı əməklə məşğulluğu təmin

edilsin, aztəminatlı əhalinin, o cümlədən qacqın və köçkünlərin sosial tələblərinin ödənilməsinə yönəldilmiş tədbirlər həyata keçirilsin. İşsizlik probleminin həlli baxımından əmək bazarıının strukturunun yeniləşməsi və irihəcmli yenidən strukturlaşma mexanizminin həyata keçirilməsi zəruridir.

Əhalinin sosial müdafiəsini gücləndirməklə əlaqədar əmək haqqının artırılması və yoxsulluq səviyyəsinin azaldılması üzrə respublikamızda aparılan islahatlar dövlətin iqtisadi siyasetində əsas yer tutur. Ona görə də bu sahədə daimi və müntəzəm olaraq məqsədyönlü işlər həyata keçirilir. Əməyin mühafizəsi sahəsində aparılan məqsədyönlü tədbirlər də buraya daxildir.

Regionların inkişafı ilə əlaqədar verilmiş fərmanda əhalinin aztəminatlı təbəqələri, xüsusilə qacqınların və məcburi köçkünlərin sosial təlabatlarının ödənilməsinə başlıca diqqət yetirilir. Xüsusən, bu katiqoriyadan olan əhalinin yerləşdirilməsi üçün müvəqqəti qəsəbələrin və evlərin tikilməsi, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin görülməsi zəruri məsələ kimi nəzərə alınır.

Hazırlanmış programda, həmçinin, əmək haqlarının və tələbələrə verilən təqaüdlərin artırılması, pensiya təminatının yaxşılaşdırılması kimi məsələlərin sürətləndirilməsi də nəzərdə tutulur.

Üçüncü istiqamət ölkədə bank və maliyyə-kredit siyasetinin təkmilləşdirilməsi və neft fondundan istifadə edilməsinə yönəldilmişdir. Maliyyə intizamının gücləndirilməsi üçün İqtisadi İnkişaf Nazirliyinin Milli Bankla birlikdə sahibkarların ehtiyacını daha dolğun ödəmək məqsədi ilə verilən kreditlər üçün girov təminatının təkmilləşdirilməsi tədbirlərinin həyata keçirilməsinin vacibliyi göstərilir. Eyni zamanda ölkənin bəy-nəlxalq və regional maliyyə və iqtisadi qrupları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində məqsədyönlü işlərin aparılması vacibdir.

Hazırda respublikada neftin satışından Dövlət Neft Fonduna daxil olan gəlirlərin üzərində nəzarət təmin edilmişdir. Neft müqavilələrindən və satışından əldə olunan gəlir ilbəl artmaqdadır. Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin işə düşməsindən sonra Dövlət Neft Fonduunun gəlirinin daha da artacağı gözlənilir.

Dördüncü istiqamət dövlətin iqtisadiyyatının tənzimlənməsində maliyyə intizamının gücləndirilməsi, eyni zamanda, gəlir və xərclərin artırılması ilə əlaqədar sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirlərinin səmərəliliyinin artırılmasından ibarətdir.

Maliyyə intizamına nəzarət və tənzimlənmə tədbirlərinin gələcəkdə sahibkarlıq fəaliyyətinin inkişafının daxili və xarici bazarlarda yerli məhsulların rəqabət qabiliyyətinin xüsusi çəkisinin artacağına zəmanət verir.

Azərbaycanın regionlarının sosial-iqtisadi inkişaf tədbirləri təkcə əhalinin sosial tələblərinin ödənilməsi məqsədi daşıdır, iqtisadi inkişaf, həmçinin, ölkəmizin ərazi bütövlüğünün qorunması ilə əlaqədar hərbi-siyasi tədbirlərin həyata keçirilməsi işində də mühüm rol oynayır.

Regionların inkişafi problemlərinin əsasında hazırlanmış mövcud programın həyata keçirilməsi respublikamızın ayrı-ayrı ərazilərində qeyri-bərabər inkişafın aradan qaldırılması sahəsində çox böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının ərazisi mineral sərvətlərin zənginliyinə, təbii şəraitin rəngarəngliyinə görə nadir regionlardan biridir. Bu ərazidə iqtisadi inkişafın sürətlənməsinə təsir göstərə bilən hər cür təbii şərait vardır. Respublikamızın ərazisində neft və qaz, yodbrom, dəmir-alunit, polimetallar, seolit, duz, hər cür tikinti materialları, mineral sular və s. faydalı qazıntı ehtiyatları mövcuddur.

Respublikamızın malik olduğu müxtəlif təbii sərvətlərin yayılma vəziyyəti onun bütün ərazisində məhsuldar qüvvələrin

yüksək səviyyədə inkişafı üçün möhkəm zəmin yaradır. Azərbaycan Respublikasında iqtisadi inkişafın digər istiqamətlərindən biri də böyük şəhərlərdəki və sənaye mərkəzlərindəki bəzi istehsal müəssisələrinin profilə uyğun olaraq özlərinin fəaliyyətini regionlarda davam etdirməsindən ibarətdir. Azərbaycan Respublikasında regional inkişafın dövlət tənzimlənməsi sahəsində ən mühüm istiqamətlərdən biri də sərbəst iqtisadi zonaların yaradılmasından ibarətdir. Bu istiqamətdə xüsusi fondlar tərtib və təsdiq olunmalıdır. Bazar münasibətləri şəraitində regional iqtisadi inkişafın dövlət tənzimlənməsi təkcə bu və ya digər respublikadaxili rayonların inkişafına üstünlük verilməsi və yaxud da onun məhdudlaşdırılması ilə bitmir. Bu istiqamətdə ən vacib məsələlərdən biri də bilavasitə iqtisadi islahatın həyata keçirilməsində yerli orqanların səlahiyyətlərinin hüquq və vəzifələrinin konkret müəyyən olunmasından çox asılıdır.

Mövcud proqramların uğurla həyata keçirilməsi gələcək perspektivlərin ehtibarlı təməlidir. Çox keçməyəcək ki, Azərbaycan güciü iqtisadiyyata malik olan dünya ölkələrindən birinə çevrilə biləcəkdir. Ölkəmizin malik olduğu təbii iqtisadi potensial bunu deməyə əsas verir.

Ölkəmizin Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş ardıcıl iqtisadi siyaset Respublikamızı tərəqqiyə və xalqın rifahının yaxşılaşdırılması yolunda canlanmaya və irəliləyişə doğru aparır.

### 3. Regionda ictimai-siyasi sabitliyin təminatı

Azərbaycan Respublikasında beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyanın inkişaf etmiş ölkələri ilə birlikdə region ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, iqtisadiyyatın dinamik artımı, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması ölkəmizin nüfuzunun qaldırılması deməkdir. Bu isə Azərbay-

canın bütövlüğünün qorunmasında başlıca stimul olduğu kimi, regionda sülhün və əmin-amanlığın, ictimai sabitliyin bərqərar olunmasında da xüsusi yer tutur. Azərbaycan Respublikasını bugün iqtisadi, siyasi, ictimai tənəzzül gözləmir. Azərbaycan Respublikasının bir əsas problemi vardır ki, o da Ermənistən-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllindən ibarətdir. Bu problemin həlli təkcə Azərbaycan üçün həyatı əhəmiyyət daşıdır. Azərbaycanın başına gətirilən bu bəla region ölkələri üçün də böyük təhlükə yaradır. Odur ki, həmin problemin həlli indiki dövrün qlobal məsələsinə çevrilmişdir. Ümummilli liderimiz Heydər Əliyev bu sahədə olduqca gərgin əmək sərf etmişdir. Müasir dövrdə də həmin məsələ aktualdır.

Ölkə Prezidenti cənab İlham Əliyev bütün beynəlxalq görüşlərində, həmcinin dövlət və hökumət başçıları ilə söhbətlərində bu məsələni birinci olaraq diqqət mərkəzinə çəkir. Əlbəttə, region üçün həlli vacib olan belə bir məsələni zamanın ixtiyarına buraxmaq olmaz. Cənab İlham Əliyev öz siyasi mövqeyi və düşünülmüş strateji addımları ilə zamanın axarını Azərbaycanın mənafeyinə yönəldə bilmışdır. Ona görə də Azərbaycan cəmiyyəti həmin məsələnin ölkəmizin xeyrinə həll olunacağına nikbinliklə yanaşır.

İctimai sabitliyin bərqərar olunmasında iqtisadi dirçəlişin çox böyük rolu vardır. İqtisadi dirçəliş cəmiyyətdə firavanlığın yaradılmasına səbəb olur. Bu isə cəmiyyətdə bəla olan yoxsulluğun aradan qaldırılmasının təməlidir. Yoxsulluq cəmiyyətin maddi və mənəvi iflasıdır. Yoxsulluqla heç bir ölkə bütövləşə bilməz. Yoxsulluq insan cəmiyyətində hüquq və azadlığın bərqərar olunmasına təminat vermir. Yoxsulluq şəraitində ictimai şüur inkişaf etmir. Cəmiyyət həyatında baş verən hadisələr isə xaosa çevirilir.

Azərbaycan Respublikası elə bir əlverişli coğrafi məkanda yerləşmişdir ki, bu coğrafi məkan və mühit onun iqtisadi inkişafının dinamik artımına münbət şərait yaradır.

Nəzərə almaq lazımdır ki, coğrafi məkan və şərait Azərbaycanın iqtisadi inkişafi üçün yeganə mənbə deyildir. Azərbaycanda onun iqtisadi inkişafını təmin etmək üçün zəngin yeraltı və yerüstü sərvətlər mövcuddur. Bununla birlikdə, Azərbaycan həm də zəngin intellektual sərvətlərin, dünya svilizasiyasına ümuməşəri ideyalar bəxş etmiş böyük mütəfəkkirlərin, görkəmli alımların, müdrik şəxsiyyətlərin, eləcə də məşhur dövlət rəhbərlərinin və siyasi xadimlərin vətənidir. Başqa sözlə, Azərbaycan həm zəngin maddi sərvətlərə və həm də çox güclü mənəvi intellektual sərvətlərə malik bir ölkədir. Bütün bunlar isə Azərbaycanın iqtisadi inkişafında labüb və zəruri amillər kimi bütöv bir vəhdət təşkil edir.

Müstəqilliyini əldə etmiş cəmiyyətdə milli vətənpərvərlik tərbiyəsi ölkədə və eləcə də regionda ictimai sabitliyin əldə olunması üçün vacib şərtlərdən biridir.

Ölkə iqtisadi cəhətdən möhkəmləndikcə insanlarda vətənə bağlılıq, doğma torpağa məhəbbət psixologiyası da qat-qat artmış olur. Sərr deyildir ki, hər hansı bir ölkədə miqrasiyanın mövcudluğu iqtisadi vəziyyətin səviyyəsi ilə ölçülür. Ölkədə sabitlik olduqda, iqtisadi tərəqqi əhalinin təlabatını ödədikdə miqrasiyanın səviyyəsi də aşağı olur. Belə ölkələrdə cüzi miqrasiya müşahidə edilsə də bu iqtisadi vəziyyətlə bağlı miqrasiya sayılmamalıdır. Mümkündür ki, belə bir şəraitdə miqrasiya başqa səbəblərlə daha çox bağlı olsun. Aydır ki, miqrasiya başqa ictimai-siyasi hadisələrdən də asılı ola bilər.

İqtisadi şəraitlə bağlı meydana çıxan integrasiya bütün başqa şərtlərdən daha artıq şəkildə cəmiyyətin transformasiyasına səbəb olur. Azərbaycanda dövlət müstəqilliyi ərefəsindəki və bu mərhələdəki ictimai-siyasi vəziyyətlə əlaqədar baş verən miqrasiya hadisəsi haqqında tədqiqat aparmış Məmmədaga Sərdarov yazar ki, "Torpaqların itirilməsi nəticəsində ölkə iqtisadiyyatı iflic vəziyyətinə düşmüş, cəmiyyətdə inamsızlıq yaranmışdı. Belə bir şəraitdə əhalinin xeyli hissəsi gündəlik

çörəkpulu qazanmaq, özünü və ailəsini bu ağır vəziyyətdən çıxarmaq üçün hər gün mübarizə aparmalı olurdu. Məhz bu sadalanan səbəblərə görə həmin illərdə əhali arasında ölkədən köçüb getmə halları artmış, əmək qabiliyyətli, yaşı 40-a qədər olan vətəndaşlarımızın iş tapmaq məqsədi ilə qonşu ölkələrə qeyri-qanuni miqrasiya olunması geniş vüsət almışdır... Ümumiyyətlə, miqrasiya prosesini təhlil edərkən belə qənaətə gəlmək olur ki, dünyanın hər hansı bir ölkəsində, o cümlədən Azərbaycanda əhalinin miqrasiyasının səviyyəsi orada sosial və iqtisadi vəziyyətlə birbaşa əlaqədardır və ondan asılı olaraq dəyişir".<sup>1</sup> Möcud vəziyyətdən tez bir zamanda çıxməq üçün ölkənin iqtisadi cəhətdən inkişaf etdirilməsi, əhalinin məşğulluğu, yoxsulluğun aradan qaldırılması, ailələrin real gəlirlərinin artırılması sahəsində əməli tədbirlərin həyata keçirilməsi zəruri amillər kimi qiymətləndirilir.

Azərbaycanda da zaman-zaman istər sosial-siyasi şəraitlə və istərsə də iqtisadi vəziyyətlə bağlı olan miqrasiyanın baş verməsi faktlarına təsadüf edilir. Məsələn, sovet imperiyasının formalasdığı dövrlərdə, çətin və ağır repressiya illərində 1948-53-cü illərin deportasiya mərhələsində, eləcə də 1988-90-cı illərdə azərbaycanlılar öz doğma ata-baba yerlərindən didərgin düşərək miqrasiyanın acı rüzgarlarını görmüşlər.

Həmçinin, 1990-1993-cü illər dövründə ölkədəki qeyri sabitlik və iqtisadiyyatın dağıdılması, ölkə əhalisinin bir qismının miqrasiyaya düşərək olaraq güzəran üçün ölkə hüdudlarından kənara çıxmamasına səbəb olmuşdur.

1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlisiindən sonra ölkədə ictimai-siyasi sabitlik baş verdi, atəşkəs yarandı, iqtisadiyyatda dirçəliş baş verdi. Ölkədə yaranmış bu vəziyyət insanların öz yurd-yuvalarında rahat nə-

<sup>1</sup> Bax: Məmmədağa Sərdarov. Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsində miqrasiya proseslerinin tənzimlənməsinin rolü. - "Dirçəliş XXI əsr", Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İstututunun əsərləri. Bakı 2004, iyun-iyul, s.301-308.

fəs almasına şərait yaratdı. Bu gün ölkədə baş verən iqtisadi inkişaf əhalinin əmin-amanlığını təmin edir. Adambaşına ümumi milli gəlirin səviyyəsi artdıqca əhali yoxsulluq həddindən uzaqlaşır, iqtisadi siyasetin məqsədyönlü şəkildə həyata keçirilməsi ilə insanların güzəranı qat-qat yaxşılaşır. Ölkədə qacqın problemi mövcud olsa da iqtisadi sahədə dinamik inkişaf günbəgün hiss olunmaqdadır. Odur ki, müasir mərhələdə nəinki miqrasiyanın həddinin sıfıra bərabər olduğu haqqında tam əminliklə danışmaq mümkünür, həmçinin vaxtı ilə ictimai-siyasi və iqtisadi çətinliklər səbəbindən ölkədə gedənlərin respublikaya qayıdışı günbəgün artmaqda və çoxalmaqdadır. Bu prosesi mənfur qonşularımız olan ermənilərin həyatında daha fərqli şəkildə müşahidə edilir.

Bu gün tekçə iqtisadçılar yox, siyasetçilər yox, politoloqlar yox, hətta ən adı insanların da müşahidə etməsi çətin deyildir ki, Ermənistanda heç bir ictimai-siyasi sabitlikdən və iqtisadi dirçəlişdən söhbət açmaq mümkün deyildir. Ermənistanda iqtisadi tənezzül gündən-günə dərinləşdikcə əhalinin vəziyyəti pisləşir. Doğrudur, xaricdəki erməni lobbiləri məhəmət göstərərək onlara bu və ya digər dərəcədə ianə payı göndərirlər. Lakin bu payın hesabına Ermənistandan ölü iqtisadiyyatını ayağa qaldırmaq mümkünürmü? Qətiyyət yox! Əvvəla ona görə ki, belə yardım payları iqtisadiyyatın dirçəldilməsi üçün kifayət dərəcədə deyildir.<sup>1</sup> İkincisi isə bu yardımalar beş-on vəzifə sahibləri tərəfindən mənimşənilərək heçə-puça çıxırlar. Əhali isə ölkədə möcud olan yoxsulluğun yaratdığı düzülməz şəraitə görə ölkədən kütləvi şəkildə axınla çıxıb gedir. Yoxsulluğun sıxlığı bu insanlar üçün milli münasibətin də fərqi yoxdur. Odur ki, belə insanlar ölkədən uzaqlaşdıqdan sonra tezliklə öz milli varlıqlarını unudurlar. Şübhəsiz ki, ölkədə əhalinin sayının günbəgün azalması onların

<sup>1</sup> Bax: Nadir İsmayılov. Müasir Azərbaycan diplomasiyası "Dahi" qəzeti, 7 avqust, 2004-cü il.

zəbt etdikləri torpaqların mühafizəsinin getdikcə zəifləməsinə səbəb olur. Bu isə Azərbaycanın düşmən üzərindəki qələbəsinin gündən-günə yaxınlaşdığını və tezleşdiyini təsdiq edən real faktlar kimi qiymətləndirilməlidir. Bu gün Ermənistən iqtisadiyyatı nəinki işğal olunmuş torpaqlarda saxladıqları hərbi arsenali və ordunu təmin etməyə qadirdir. Əksinə mövcud iqtisadi potensial əhalinin diləncilikdən azacıq da kənara çıxarmağa imkan yaradacaq səviyyədə deyildir. Belə bir şəraitdə Azərbaycan Respublikasının iqtisadi inkişaf imkanları bizi düşmən üzərindəki labüb qələbəyə daha artıq yaxınlaşdırmaqdadır. 1990-1993-cü illərdə, hələ Heydər Əliyevin hakimiyətdə olmadığı mərhələdə Azərbaycanda baş vermiş iqtisadi tənəzzül müəyyən müddət sabitlik və əmin-amənlıq yaradılmasına və ölkənin ərazi bütövlüyünün qorunmasına mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı bir çox çətinliklər törədirdi. Heydər Əliyev bir tərəfdən ölkə iqtisadiyyatının dirçəldilməsinə çalışaraq ictimai-siyasi sabitlik əldə edilməsi üçün var qüvvəsini sərf edir, digər tərəfdən isə beynəlxalq aləmdə Azərbaycan Respublikasının tanınmasına, ona tərəfdarlar axtarış tapmağa cəhd göstərir. Belə bir zamanda Heydər Əliyevin diplomatik fəaliyyəti Azərbaycanı burulğanlardan çıxarmağa yönəlmüşdi. Politoloq Nadir İsmayılov yazar ki, "1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyətə qayıdışı dövlətin dağıdılması və onun beynəlxalq aləmdən tamamilə təcrid olunması prosesinin qarşısını aldı. Beləliklə, həmin dövrdən başlayaraq Azərbaycanın beynəlxalq siyasetə daha fəal qoşulmasının əsası qoyuldu. Azərbaycanı dünyada tanımağa başladılar. Ənənəvi diplomatik əlaqələrin daha da möhkəmləndirilməsi ilə yanaşı yeni xarici əlaqələr də quruldu. Ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın xarici diplomatiyası ölkəmizin beynəlxalq sistemdə yeni müttəfiqlər tapmasına da şərait yaratdı. İkitərəfli danışqlarda, beynəlxalq forumlardakı çıxışlarda cənab Heydər Əliyev dünyyanın

diqqətinin Azərbaycana yönəlməsinə nail oldu. Bu diqqət təkcə Azərbaycanın üzləşdiyi problemlərlə bağlı deyildi, həm də respublikamızın iqtisadi inkişafına yönəlmışdır.<sup>1</sup>

Heydər Əliyev istər Şərqi və istərsə də Qərbi ölkələrinin rəhbərlərinə müraciət edərək onların diqqətini Azərbaycanın haqq işinə yönəldirdi.

Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin iclasında çıxış edərək yeni mərhələdə beynəlxalq münasibətlərin başlıca istiqamətlərini müəyyən etmişdir. Beynəlxalq əlaqə və münasibətlərin program sənədi olan bu çıxışda deyilirdi: "Güman edirəm ki, Azərbaycan Respublikası demokratik dövlət kimi bütün dövlətlərlə bərabər-hüquqlu münasibətlər yaratmalıdır. Hansı dövlətin daxili quruluşu, daxili siyaseti hansı istiqamətdə getməsindən asılı olmayaq biz normal münasibətlər yaratmalıyıq. Birinci növbədə, bizim yaxın qonşularımızla lazımi mədəni, iqtisadi, dövlət münasibətləri yaradılmalıdır. Bu baxımdan Türkiyə Cumhuriyyəti ilə olan əlaqələr, şübhəsiz ki, respublikanın əhalisi tərəfindən bəyənilir. Qonşu İran-İslam Respublikası ilə bizim münasibətlərimiz yaxşılaşdırılmalıdır, inkişaf etdirilməlidir. Rusiya çox böyük dövlətdir. Bizim Şimalda olan qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha da yaxşı, daha da geniş, səmərəli olmalıdır. Keçmiş Sovetlər İttifaqına daxil olan, indi müstəqillik qazanmış dövlətlərle - Ukrayna, Belarus, Gürcüstan, Orta Asiya dövlətləri, Qazaxıstan, Pribaltika dövlətləri, Moldova ilə biz daha geniş qarşılıqlı əlaqələr yaratmalıyıq. Bizim üçün bu çox lazımdır. Çünkü bu dövlətlərlə bizim iqtisadi əlaqələrimiz, mədəni əlaqələrimiz, insani əlaqələrimiz uzun illər, yüz illərlə çox yaxın olub. Bunları qırmaq olmaz. Əksinə inkişaf etdirmək lazımdır. Şübhə etmirəm ki,

<sup>1</sup> Bax: Nadir İsmayılov. Müasir Azərbaycan diplomasiyası "Dahi" qəzeti, 7 avqust, 2004-cü il.

məhz belə siyaset Azərbaycan Respublikasının müstəqil dövlət kimi formallaşmasına və inkişaf etməsinə kömək edəcəkdir.

Azərbaycan Respublikası artıq ümumdünya miqyasına çıxıbdır. Azərbaycan Respublikasına Amerika Birləşmiş Ştatları tərəfindən son zamanlar müsbət münasibətlər hamımızı sevindirir və güman edirəm ki, bu münasibətlər daha da genişlənib inkişaf etdirilməlidir. Bütün Avropa ölkələri ilə bizim əlaqələrimiz genişlənməlidir. Xüsusən, İngiltərə, Fransa, Almaniya və başqa Avropa ölkələri ilə, bütün müsəlman ölkələri ilə, Ərəb ölkələri ilə, Türkdilli ölkələrlə bizim əlaqələrimiz daha da surətlə inkişaf etməlidir".<sup>1</sup>

Heydər Əliyev hakimiyyətə qayıdışının ilkin mərhələsində dünya ictimaiyyətinin diqqətini Azərbaycana qarşı erməni təcavüzünə yönəldirdi. Ermənistanın haqsız müharibəsi nəticəsində Azərbaycanın düşar olduğu bəlalar aydınlaşdırılır və beynəlxalq ictimaiyyətə bütün lazımi informasiyalar çatdırılırdı.

Heydər Əliyev 26 iyul 1993-cü il BMT Təhlükəsizlik Şurasının Sədrinə və BMT-nin Baş Komitəsinə göndərdiyi məktubda göstərirdi: "Suveren Azərbaycın dövlətinin ərazicə parçalanmasına yönəldilmiş erməni təcavüzünün davam etdirilməsi və gücləndirilməsi nəticəsində ölkədə yaranmış gərgin vəziyyət məni bu məktubla Sizə müraciət etməyə vadar edir.

Beynəlxalq hüququn prinsiplərinə və programlarına sadiq olan Azərbaycan ona Ermənistan Respublikası tərəfindən zorla qəbul etdirilmiş qanlı münaqişənin dincliklə aradan qaldırılmasında ATƏM-in vasitəciliyinə, beynəlxalq təhlükəsizlik və əməkdaşlıq ideyalarını əsas tutaraq və beynəlxalq təşkilatın üzvlərinin hüquqlarına və vəzifələrinə arxalanaraq razılıq vermişdir. Uzun və çətin nizamasalma prosesinin gedişində Azərbaycan hökuməti münaqişənin dincliklə aradan qaldırılmasına

<sup>1</sup> Bax: Heydər Əliyev, Azərbaycan Milli Məclisinin iclasında çıxış. 15 iyun 1993-cü il. "Müstəqilliyimiz əbədidir", I kitab, Bakı, 1997, səh.11-12.

çalışaraq və maksimum çeviklik və konstruktivizm nümayiş etdirərək qan tökülməsini dayandırmaq və danışıqların möhkəm əsasını yaratmaq yollarını, gərgin axtarışını aparmışdır. Lakin Ermənistanın dünya birliyi və Azərbaycan qarşısında öz öhdəliklərini kobudcasına pozması sülh səylərimizi boşça çıxarıır. Təcavüzkarın cilovlanmasına, qan tökülməsinin dayandırılmasına və işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsinə yönəldilmiş təxirəsalınmaz tədbirlər gerekdir.

Deyilənlərlə əlaqədar təhlükəsizlik şurasının dərhal çağrılmasını xahiş edirəm".<sup>1</sup>

Heydər Əliyev 1994-cü il dekabrın 13-də Kasablanka (Mərakeş) Zirvə toplantısında Ərəb ölkəlerinin başçıları ilə səhbətlərdə Azərbaycanın düçər olduğu bələlər barədə onlara ətraflı məlumatlar vermişdir. O zamana kimi ölkəmizə olan təcavüzün ağır nəticələri cəmiyyətimizə nə qədər məhrumiyyətlər gətirmişdisə, informasiya qılığı da bir o qədər artıq problemlər yaratmasına səbəb olurdu. Azərbaycanda baş verən hadisələrin dünyaya çıxarılmasının özü də ciddi bir problemə çevrilmişdi. Ona görə yox ki, informasiya kanalları məhdud idi və bundan istifadə etmək imkanları az idi. Sadəcə mövcud informasiyaları beynəlxalq aləmə çatdırmaq üçün vətənpərvərlik duyğusu yox idi. 1990-cı illərdə hələ Heydər Əliyevin Azərbaycan hakimiyyətində təmsil olunmadığı dövrdə mövcud rəhbərlər adı informasiyanın belə yayılmasına fikir vermirdilər. Erməni təcavüzkarlarının yalan informasiyaları isə baş alıb gedirdi. Dünya ictimaiyyəti isə çəş-baş qalib çox zaman Azərbaycanı günahkar hesab edildilər. Lakin Heydər Əliyev öz iti ağılı və siyasi uzaqqorənliyi ilə bu informasiya blokadasını yarib keçməyə müvəffəq oldu.

Dünyanın ayrı-ayrı ölkələrinin iştirak etdiyi beynəlxalq görüşlərdə, yığıncaq və tədbirlərdə Azərbaycan həqiqətləri məhz Heydər Əliyevin dilindən bəyan edilirdi. Dünyanın ən

<sup>1</sup> Bax: "Müstəqillimiz əbədidir". I kitab, Bakı, 1997, s.44-45.

böyük dövlət xadimləri, adlı-sanlı siyasetçilər və diplomatlar Heydər Əliyevi yaxşı tanıdları üçün, onun ağlına, idrakına, məntiqinə inandıqları üçün, Heydər Əliyev şəxsiyyətinə böyük rəğbətlə yanaşdıqları üçün onun tərəfindən verilən informasiyalar barədə artıq götür-qoy etməyə başlayırdılar. Dünya ictimaiyyətində fikir üstünlüyü Azərbaycanın xeyrinə doğru meylənirdi. Məqsəd Ermənistanın təcavüzkar olduğunu dünya ictimaiyyətinə çatırmaqdan ibarət idi. İnforsasiya məkanı genişləndikcə Azərbaycanın tərəfdarları da artmağa başlayırdı. Heydər Əliyev isə Azərbaycanın tərəfdarlarına aşkar dəllillər və real faktlarla göstərirdi ki, Azərbaycanın düşdürüyü bəlaların səbəbi onda deyildir ki, bizim insanlarda vətən təəssübkeşliyi yoxdur və ya azdır. Səbəb həm də onda deyildir ki, azərbaycanlılar düşmənə qarşı durmaqda özlərində təpər tapa bilmirlər. Heydər Əliyev inandırırdı ki, Azərbaycanda qeyrətli insanlar da var. Bu ölkəni dünya miqyasında tanıtmağa qadir olan şəxsiyyətlər də var. Sadəcə Azərbaycana havadar çıxan, çətin günlərdə ona kömək əli uzadan qüvvələr gərəkdir. Çünkü keçmiş Sovet imperiyasından yenicə ayrılmış bu gənc dövlətin iqtisadiyyatı dağılmış, həmin mərhələdə ölkəyə rəhbərlik edənlərin bağışlanmaz səhvləri üzündən ölkədə çətin bir vəziyyət yaranmışdı. Düşmən isə hərbi və iqtisadi cəhətdən güclü olan qüvvələr tərəfindən himayə edilir. Belə bir qeyri-barəbər şəraitdə Azərbaycana kömək lazımdır. Heydər Əliyev ilk növbədə dini, imanı, tarixi və əxlaqi-tərbiyəvi ənənələri bir olan islam dövlətlərinin başçılarına müraciət edirdi. Küveyt əmiri Cabir Əhməd Sabah ilə səhbətində Heydər Əliyev göstərirdi ki, "Azərbaycan ilə Küveyit coğrafi cəhətdən bir-birinə çox yaxındır. Bizim ulu babalarımız arasında tarixən çox sıx əlaqələr olub. Doğrudur, sonrakı dövrlərdə bu əlaqələr müəyyən qədər kəsilib. Ancaq indi Azərbaycan müstəqil dövlətdir və öz tarixi keçmişini, qədim dostları ilə əlaqələrini bərpa edib.

Bildiyiniz kimi, ölkələrimizin iqtisadiyyatında da bir-birinə bənzərlik çoxdur. Siz böyük neft ölkəsiniz. Azərbaycanda neft ölkəsi hesab edilir. Ancaq sizdəki neft yataqları daha zəngindir. Siz bilirsınız ki, Azərbaycan Ermənistən tərəfindən hərbi təcavüzə məruz qalıb. Azərbaycan müsəlman ölkəsidir. Biz hələ islam dini yaranandan islam dünyasının bir hissəsiyik. Ölkəmiz Sovet İttifaqının tərkibində olanda da biz dinimizi, inamımızı, etiqadımızı itirməmişik. Onu da deyim ki, Ermənistən Azərbaycana təcavüzü əslində müsəlman dünyasına edilən təcavüzdür. Altı il bundan əvvəl başlayan bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizindən çoxu Ermənistən silahlı qüvvələri tərəfində işgal olunub. Həmin torpaqlarda bütün müsəlman abidələri, qəbirlər, Qurani-Kərimin nüsxələri hamısı dağıdılıb, yandırılıb. Bizim bir milyondan artıq vətəndaşımız-müsəlmanlar qaçqın düşüblər. Onlar çox ağır vəziyyətdədirler, çadırlarda yaşayırlar. Həmin qaçqınların saxlanması üçün bizim köməyə böyük ehtiyacımız var. Əgər sizin ölkə sizim bu müsəlmanlara, qaçqınlara kömək etsə, buna görə sizə çox minnətdar olarıq".<sup>1</sup>

Heydər Əliyev Birleşmiş Ərəb Əmirliliklərinin əmiri Şeyx Zahid ben Sultan Əl Nəhyan ilə səhbətində də Azərbaycanın başına gələn müsibətləri bütün reallığı ilə çatdırıb. Azərbaycana mənəvi dayaq lazım olduğunu, eyni zamanda, onun mövcud şəraitdə onun iqtisadi yardımına ehtiyacı olduğunu göstərir. Bununla birlikdə, azərbaycanlıların dəyanətli xalq olduğunu da həmsəhbətinin nəzərinə çatdırır. "Bilirsiniz ki, Ermənistən ərazisində Rusyanın çox böyük hərbi qüvvələri var. Bu qüvvələr Ermənistana çox kömək edir. Azərbaycan müstəqil dövlətdir. Bizim ərazimizdə heç bir başqa ölkənin qoşunu yoxdur. Ona görə də biz çoxmillətli beynəlxalq sülhü mühafizə qüvvələrinin bölgəyə gəlməsinə razi olmuşuq. Biz

<sup>1</sup> Bax: "Müstəqiliyimiz əbədidir". III kitab, Bakı, 1997, s.13-14.

isteyirik ki, onlar işgal olunmuş Azərbaycan torpaqlarından Ermənistan silahlı qüvvələrinin çıxarılmasına kömək etsinlər. Mən sizə bir daha bildirmək isteyirəm ki, indi Azərbaycan çox çətin vəziyyətdədir. Çadırlarda yaşayan qaçqınların bir çoxu xəstəliklərə tutulub, yemək-içmək çatdırır. Azərbaycan blokada şəraitindədir. Ona görə də bizə sizin köməyiniz çox lazımdır. Cənab Əmir, mən Size məktub göndərmişəm, Sizi Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Bu gün Sizi bir daha Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Müsəlman ölkələrinin Azərbaycana yardımına gəlincə onu deyə bilərəm ki, qonşu müsəlman ölkələrində Türkiyə və İran azərbaycanlı qaçqınlara kömək edir. Səudiyyə Ərəbistanı da qaçqınlarımızın saxlanması üçün müəyyən yardım göstərir. Pakistan da kömək edir. Onlar qaçqınların yaşadığı yerlərə, çadır şəhərciliklərinə gəlib müəyyən maddi yardım göstərirler. Amma başqa ölkələrdən hələ bir kömək görməmişik. Hərbi sahədə bizə heç kim kömək göstərmir. Ermənistana isə Rusiya kömək edir. Bizim silah almağa, ordumuzu saxlamağa pulumuz yoxdur. Ermənistan da elə bundan istifadə edərək gəlib torpaqlarımızı işgal edib. Amma biz müsəlmanları, azərbaycanlıları o qədər də aciz deyilk. Siz bilirsınız ki, Azərbaycan qədim neft ölkəsidir. Ancaq indi bizim neftimiz azdır. Sizin isə neftiniz çoxdur. Bizi sixışdırmaq isteyirlər. Amma biz öz müstəqiliyimizi qoruyacaqıq. Siz bir müsəlman kimi, böyük bir insan kimi, böyük bir şeyx kimi gərək Azərbaycandakı müsəlman qaçqınlarının vəziyyəti haqqında düşünəsiniz".<sup>1</sup>

Heydər Əliyev İordaniya kralı Hüseyin ben Təlal ilə səhbətində Ermənistən yaratdığı informasiya blokadاسını islam dövlətlərinin köməkliyi sayəsində yarmağın və əsl həqiqətin dünyaya çatdırılmasının mümkün olduğunu göstərir.<sup>2</sup>

<sup>1</sup> Bax: "Müstəqilliyimiz əbədidir", üçüncü kitab, Bakı, 1997, s.15-16.

<sup>2</sup> Bax: "Müstəqilliyimiz əbədidir", üçüncü kitab, Bakı, 1997, s.16-17.

Buruney sultani Muda Həsən Əl Bolkian Müzzəffərəddin Vəddəullah ilə səhbətində sultanın zirvə toplantısında Azərbaycana tərəfdar çıxmasını təklif edir.<sup>1</sup>

Heydər Əliyev bütün görüşlərində Azərbaycana dair həqiqətlərin dünyaya bəyan edilməsi məqsədini çox böyük uğurla davam etdirir.

İnformasiya məkanının genişləndirilməsi Ermənistən işgalçı olması fikirinin təsdiq olunmasında və beynəlxalq aləmdə qəbul etdirilməsində mühüm rol oynadığı kimi, düşmən üzərində qələbə əldə edilməsi üçün iqtisadi inkişafın təmin olunması xüsusilə böyük əhəmiyyətə malikdir. Ümummilli liderimiz Heydər Əliyev bu məsləni daim diqqət mərkəzində saxlamış və iqtisadi inkişafa nail olmağın bütün parametrlərini müəyyən etmişdir.

Heydər Əliyev göstərirdi ki, "Azərbaycan Respublikasının ağır böhran vəziyyətindən çıxması üçün sosial-iqtisadi sahədə böyük işlər görülməlidir. Təsəvvür edin ki, müstəqilliyimizin əldə edilməsi bizim üçün tarixi bir hadisədir, iqtisadiyyatımızın belə bir vəziyyətdə olması ağır və çətin bir haldır. Təəssüf ki, son illərdə respublikanın böhran vəziyyətində olması iqtisadiyyatın bütün sahələrinə mənfi təsir göstəmişdir. İqtisadiyyat, demək olar ki, tamamilə dağılmış və bu da respublika vətəndaşlarının rifahının aşağı düşməsinə gətirib çıxarmışdır. Eyni zamanda qeyd etmək isteyirəm ki, respublikanın böyük iqtisadi-sosial, elmi-texniki potensialı vardır. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhranlardan çıxarmağa imkan verir. Bu baxımdan biz gələcək işimizdə bir tərəfdən yaranmış potensialdan istifadə etmək, digər tərəfdən

<sup>1</sup> Bax: "Müstəqilliyimiz əbədidir", üçüncü kitab, Bakı, 1997, s.17-18.

isə yeni iqtisadi islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik".<sup>1</sup>

Heydər Əliyev iqtisadiyyat barədə bəhs edəndə onun başlıca vəzifəsinin insanların rifahına xidmət etməkdən ibarət olduğunu göstərir. Həmcinin, döñə-dönə cəmiyyətə onu da çatdırır ki, iqtisadiyyatın inkişafı ölkənin ağır vaxtlarında onun ərazi bütövlüyünün qorunmasına xidmət edir. Düşmən üzərində qələbənin təmin olummasına xidmət edir. Heydər Əliyev göstərir ki, "Biz respublikamızı dünyəvi, sivilizasiyalı bir dövlətə çevirmək istəyirik. Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu dövlət quruculuğunda, siyasi sahədə stareji yolumuzdur. Bununla çox sıx əlaqədə olan ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir.

Ona görə də biz istəyirik ki, respublikamız mühəribədən xilas olsun, xalqımız bu ağır vəziyyətdən çıxsın. Eyni zamanda biz istəyirik ki, elə bu ağır şəraitdə də respublikamızın tutduğu yol ilə daha surətlə irəliləyək. Odur ki, iqtisadiyyatla ciddi məşğul olmaq əsas, ümumi vəzifədir. İqtisadiyyatla bilavasitə məşğul olan şəxslər öz üzərlərinə düşən vəzifələri ciddi şəkildə, qətiyyətlə yerinə yetirməlidirlər...".<sup>2</sup>

Heydər Əliyevin hakimiyyətə qayıdışının ilkin mərhələsində ölkədə ictimai-siyasi böhran öz acı nəticələrini hələ də göstərirdi. Mühəribə isə tənəzzülə düber olmuş iqtisadi böhranı bir daha dərinləşdirirdi. Lakin Heydər Əliyev həyata nikbin yanaşır və çıxış yolunu ilk növbədə iqtisadiyyatın dirçəldil-

<sup>1</sup> Bax: Azərbaycan Respublikası Prezidentinin andicmə mərasimində nitqi. 10 oktyabr. 1993-cü il. "Müstəqilliyimiz əbədidir" birinci kitab, Bakı, 1997, s.206.

<sup>2</sup> Bax: Heydər Əliyevin Prezident sarayında Respublika iqtisadiyyatının və həyatının digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədə yekun sözü. "Müstəqilliyimiz əbədidir". İkinci kitab, Bakı 1997. s.29.

məsində göründü. Odur ki, mövcud şəraiti düzgün qiymətləndirərək göstərirdi ki, "İndi respublikamızın iqtisadiyyatı dərin böhran keçirir. Son illər respublikada gedən dağıdıcı proseslər, mühəribə iqtisadiyyata böyük zərbə vurmuşdur. Bu vəziyyətdən çıxmaq üçün biz bir çox tədbirlər görürük. Siz zəhmət adamları bilməlisiniz ki, bizim bütün fəaliyyətimiz respublikani bu böhran vəziyyətindən çıxarmağa yönəldilmişdir".<sup>1</sup>

Mühəribədən çıxmağa və əhalinin sosial problemlərinin həll edilməsinə yol iqtisadi dirçəlişə nail olmaqdan keçir. Heydər Əliyev bu həqiqəti cəmiyyətdə anlatmaqla insanları qələbə əzminə səsləyirdi. Onlarda vətənərvərlik duyuları yaradırdı. Çətinlikdən qorxmayıb, döyümlü olub işqli gələcəyə qələbə gözü ilə baxmayı öyrədirdi. Heydər Əliyev insanları doğma vətən amali uğrunda zəhmətə alışmağa, çətinliklərə sinə gərməyə çalışırdı. Heydər Əliyev göstərirdi ki, "Biz müstəqil Azərbaycanın iqtisadi, sosial problemlərini həll edərək respublikamızı indiki böhran vəziyyətindən çıxaraq Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, qorunmasını təmin edərək bütün şəhərlərimizdə, yaşayış məntəqələrimizdə yeni-yeni binaların, memarlıq abidələrinin yaranmasına səy göstərəcəyik".<sup>2</sup>

Azərbaycanda iqtisadi artımın potensialı gücləndikcə mühəribənin acı nəticələrinin aradan qaldırılması imkanları çoxalmağa başlamışdır. Təsadüfü deyildir ki, 1993-cü ildən 1994-cü ilə qədər olan dövrlərdə Azərbaycanda iqtisadi potensialın güclənməsinin nəticəsi idi ki, 1994-cü il mayın 12-də düşmən atəşkəs barədə razılığa gəlmək məcburiyyətdə qaldı. Bu Azərbaycanda mühəribənin başa çatması yolunda qələbənin il-

<sup>1</sup> Bax: Heydər Əliyevin Səttarxan adına zavodun işe salınmasının 10 illiyi münasibəti ilə zavodun kollektivi ilə görüşdə çıxışı. "Müstəqilliyimiz əbədidir" ikinci kitab, Bakı, 1997, s.43

<sup>2</sup> Bax: Heydər Əliyev. Bakıda diplomatik kompleksin bünövrəsinin qoyulması mərasimində çıxışı. "Müstəqilliyimiz əbədidir" ikinci kitab, Bakı 1997. s.89.

kin addımı idi. İkinci addım Ermənistanın işgalçi olduğunu dünyaya bəyan etməkdən və sübuta yetirməkdən ibarət idi. Azərbaycan hökuməti bu sahədə ümumdünya səciyyəli bir yox, bir neçə məqsədyönlü problemlərin həll olunması vəzifəsini həyata keçirməli olmuşdur. Bunlardan ən başlıcası Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarda daha artıq təmsil olunması vəzifəsinin həyata keçirilməsindən və Avropa Şurası Parliament Assambleyasında bərabərhüquqlu üzv kimi iştirakının təmin olunmasından ibarət idi. Daha sonra isə Ermənistanın işgalçi dövlət olması həqiqətini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ibarət olmuşdur.

Avropa Şurasının yaradılması ideyasını ilk dəfə İngiltərənin böyük dövlət xadimi və görkəmli siyasetçisi Uilyam Çörçill 1946-ci ildə Surixdə elan etmişdir. 1949-cu ildə Fransa, Böyük Britaniya, İsveç, Norveç, İtaliya, Hollandiya, Belçika, Danimarka və Lüksemburq mərkəzi Fransanın Strasburq şəhəri olmaqla Avropa Şurası yaratmaq barədə birgə qərar qəbul etdilər. 1949-cu ilin may ayında qəbul edilmiş bu qərardan üç ay sonra fransız Robert Şuman tərəfindən təşkil olunmuş nazirlər kabinetinin ilk iclası keçirildi.

Hazırda Avropa Şurasında 44 ölkə təmsil olunur. Bu ölkələrdən 21-i Mərkəzi və Şərqi Avropa məkanına daxildir. Avropa Şurasının təsis edilməsindən məqsəd bu quruma daxil olan ölkələr arasında birlik yaradılmasından ibarətdir. Avropa Şurasına daxil olan ölkələr arasında iqtisadi-siyasi, hüquqi və mədəni birlik münasibətləri yaratmaq başlıca məqsəddir. Avropa Şurası hazırda 800 milyon əhalini birləşdirən böyük bir təşkilata çevrilmişdir.

Avropa Şurası Parliament Assambleyasının sessiyaları ildə dörd dəfə Strasburq şəhərində keçirilir. Avropa Şurasına daxil olan ölkələr artıq Avropa birligi üzvlüyünə nəmizəd sayılır.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Avropa Şurasına üzv olması ilə əlaqədar çox böyük siyasi və diplo-

matik fəaliyyət göstərmişdir. Avropa Şurasına daxil olmaqdə ilkin məqsəd Azərbaycanda baş verən proseslərin, həqiqətlərin, reallıqların dünyaya çatdırılmasından ibarət olmuşdur. Azərbaycanın ağırli problemi olan Dağlıq Qarabağ məsələsinin həll edilməsi yolunda Avropa Şurasının imkanlarından maksimum istifadə edilməsi istiqamətində də bir çox işlər görülmüşdür. Heydər Əliyevin böyük təşkilatçılıq səyləri nəticəsində Azərbaycan Respublikası 1996-ci ildə Avropa Şurası Parliament Assambleyasında "xüsusi dəvətli qonaq" kimi təmsil olundu.

1996-ci il iyulun 13-də Avropa Şurası Nazirlər Komitəsinin o vaxtı sədri Siim Kallasın və Avropa Şurasının baş katibi Daniel Tarşisin Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti Heydər Əliyev onların sırasında Azərbaycan Respublikasının Avropa Şurasına daxil olması barədə vəsatət qaldırmış və onlara bu məsələ ilə əlaqədar məktub təqdim etmişdi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1996-ci il iyulun 8-də "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq programının həyata keçirilməsi tədbirləri haqqında", 1998-ci il yanvarın 20-də "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında", 1999-cu il mayın 14-də "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropa-da mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında" imzaladığı sərəncamlar Respublikamızın Avropa Şurasına qəbul edilməsi üçün səylərin artırılmasına və məqsədyönlü fəaliyyətinə zəmin yaratmışdır.<sup>1</sup> Avropa Şurası Nazirlər Komitəsinin iclaslarında Azərbaycanın bu təşkilata üzv qəbul olunması barədə fikir mübadiləsi aparılmış, təşkilat bu istiqamətdə öz tövsiyələrini vermişdir. Nəhayət, 2001-ci il yanvarın

<sup>1</sup> Bax: Murtuz Ələsgarov. Avropa ümumi evimizdir. "Azərbaycan" qəzeti, 9 fevral 2004-cü il.

17-də Nazirlər Komitəsi Azərbaycanın təşkilata üzv qəbul olunması barədə qərar qəbul etmişdir.

2001-ci il yanvarın 25-də Strasburqda Avropa Şurasının iqamətgahı qarşısında Azərbaycan Respublikasının üç rəngli bayrağı qaldırıldı və Azərbaycan Avropa ölkələri ailəsinin məclisinə daxil oldu.

Avropa Şurası Parlament Assambleyasında respublikamızın layiqincə təmsil olunmasında parlament nümayəndə heyətinin rəhbəri İlham Əliyevin müstəsna rolü olmuşdur.

2003-cü il fevralın 27-də Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındaki daimi nümayəndə heyətinin başçısı İlham Əliyev yekdilliklə bu qurumun Sədr müavini və Büro üzvü vəzifəsinə seçildi.

Müstəqil Azərbaycan Respublikasının Avropa Şurası kimi mötəbər bir quruma bərabərhüquqlu üzv olması beynəlxalq aləmə integrasiyası yolunda çox mühüm amil olması ilə yanaşı ölkəmizin problemlərinin həll olunmasında, eləcə də Dağlıq Qarabağ sindromunun aradan qaldırılmasında ikinci uğurlu bir addım kimi qiymətləndirilməlidir. Cənab İlham Əliyevin gərgin fəaliyyəti nəticəsində Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ məsələsinə dair yaradılan obyektiv şəraitin beynəlxalq dairələr tərəfindən qəbul edilməsinə nail olunmuşdur.

Cənab İlham Əliyevin rəhbərliyi altında nümayəndə heyətimiz Ermənistən işgalçı dövlət olması barədə Avropa ictimaiyyətində ciddi rəy yarada bilmışdır. İlk dəfə olaraq cənab İlham Əliyev dünyanın ən nüfuzlu beynəlxalq qurumlarından birində Ermənistən Dağlıq Qarabağda terrorçuluğun himayə edildiyini, eləcə də nəzarətsiz "boz torpaqlarda" terrorçu və narkomaniya yuvaları salınması barədə inandırıcı və təsdiqəcisi məlumatlar vermişdir.

Avropa Şurası Parlament Assambleyasında Ermənistən işgalçı bir dövlət kimi tanıdlaması Dağlıq Qarabağ məsələsinin həllində atılan olduqca mühüm addımlardan biri idi.

2004-cü ilin sentyabrı Azərbaycan Respublikasının xarici siyasetinin, diplomatiyasının və xüsusən də Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tutduğu siyasi kursun daha da möhkəmləndiyini nümayiş etdirdiyi ay kimi tarixə düşdü. Prezident İlham Əliyevin Fransaya işgəzar səfəri (7-9 sentyabr), müstəqil dövlətlər birliliyinin üzvü olan ölkələrin dövlət başçılarının 18-ci zirvə görüşündə iştirak etmək üçün Astana şəhərinə getməsi və nəhayət, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 59-cu sessiyasının ümumi müzakirəsində iştirakı (Nyu-York, 22-25 sentyabr) Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında həlli üçün yaradılan zəmini bir daha möhkəmləndirdi. Sentyabrın 15-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistən Prezidenti Robert Koçaryanın ATƏT-in Minsk qrupu həmsədirlərinin iştirakı ilə görüşü keçirildi. Aparılan danışıqlar və prezidentlərin müzakirəsinə çıxarılan bütün məsələlərin ideyası bilavasitə Azərbaycan tərəfinə aiddir.

Dövlət başçımızın reallaşdırıldığı səfərlər Dağlıq Qarabağ məsələsinin ədalətlə həll olunub başa çatdırılması məqsədinə xidmət edir. Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı BMT-nin Baş məclisinin 59-cu sessiyasındaki çıxışı xüsusilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmişdir. Azərbaycan Prezidenti bir daha xatırlatmışdır ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistən silahlı qüvvələri tərəfindən işgal olunmuşdur.

Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etmək üçün bütün səylərini səfərbər etmək əzmindədir. Dünya birliliyinin nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyünü tanır. Lakin BMT Təhlükəsizlik Şurasının Etmənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnaməni yerinə yetirmədən işgalçı dövlətə qarşı heç bir tədbir görülmür. Həmin sessiyanın iclasında dövlət başçımız demişdir: "Aydın məsələdir ki, BMT Təhlükəsizlik Şurasının ATƏT-in və onun Minsk qrupunun bu problemə hazırlı passiv və biganə

yanaşması və beynəlxalq birlik tərəfindən ciddi təzyiqin göstərilmədiyi indiki şəraitdə Ermənistən özünün təcavüzkar və destruktiv mövqeylərindən geri çəkilməyəcəkdir".<sup>1</sup> Ölkə Prezidenti cənab İlham Əliyev onu da qeyd etmişdir ki, tanınmayan "Dağlıq Qarabağ" Respublikası bölgədə sülh və sabitlik üçün daimi təhlükə mənbəyi olaraq qalmaqdadır.<sup>2</sup>

Doğrudur, nə Avropa Şurası və nə də digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağ məsələsinin həllində Ermənistən barəsində təsirli tədbir görmək üçün hər hansı bir güc tətbiq olunmasında feal iştirak etmək niyyətində deyildir. Lakin Azərbaycanın möqeyinin bəyənilməsi, təqdir olunması hər halda, mənəvi və psixoloji bir irəliləyişdir. Düşmən üzərində qələbənin ilkin addımlarındandır. Xoşluqla torpaqlarımızdan əl çəkib getməyən düşmənin mənəvi-psixoloji cəhətdən məğlubiyətidir. Onun mövqelərinin sarsıcılaşmasıdır. Bu mənəvi-psixoloji iqlimin yaradılması düşmənə tərəfdar olan qüvvələrin zəiflədilməsidir. Düşmən özünün beynəlxalq aləmdə təkləndiyini və tərəfdarlarının azaldığını hiss etdikcə öz məğlubiyətinin labüb olduğunu inanmaqdan başqa bir çərəsi qalmayaqdır. Bunun üzərinə Ermənistən heç bir sosial-iqtisadi irəliləyişə nail ola bilmədiyi əlavə etsək onun məğlubiyətinin labüdüyüni başqa vasitərlə şərh etməyə lüzum qalmır. Ona görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məsələyə tamamilə obyektiv qiymət verərək qələbə əldə edilməsi üçün iqtisadi inkişafa nail olmayı ən münasib yol saymaqdə tamamilə haqlıdır.

Bu gün Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan cəmiyyətinin ağrılı bir tərəfidir. Ağrılı yer müalicəsiz qalandı fəsad verir. Həqiqətən də işğal olunmuş və nəzarətsiz qalan Azərbaycan torpaqlarında düşmənin narkobiznes məşguliyyəti, terrorçu dəstələrin yetişdirilməsi və digər

<sup>1</sup> Bax: "Xalq" qəzeti, 25 sentyabr 2004.

<sup>2</sup> Bax: "Xalq" qəzeti, 25 sentyabr 2004.

naqış əməller cəmiyyətin fəsadlarıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı beynəlxalq siyasetin uğurlu nəticələri onu göstərir ki, düşmən üzərində qələbənin müddəti heç də uzaqda deyildir.

Cənab İlham Əliyev 2003-cü il oktyabrın 3-də İsmayılli rayonunda şəhid ailələri və Qarabağ əllilləri üçün inşa edilmiş binanın istifadəyə verilməsi mərasimindəki çıxışında demişdir: "Azərbaycan iqtisadi cəhətdən güclənir, ayağa qalxır... İqtisadiyyatda əldə olunan və gələcəkdə də əldə ediləcək nəticələr bizə imkan verəcək ki, müharibədən əziyyət çəkmiş insanların həyat şəraitini yaxşılaşdırıraq. Müharibə Azərbaycana böyük ziyan vurub, böyük bələlər gətiribdir. Azərbaycan şəhidlər verib, müharibədən qayıdan insanlar öz sağlamlıqlarını itiriblər. Əlbəttə bu insanlara qayıq göstəriləcək, diqqət göstəriləcək və onların həyat şəraitini yaxşılaşdırılacaqdır. Amma əsas məsələ bundan ibarətdir ki, Azərbaycanın torpaqları işğaldan azad olsun... Biz çalışırıq ki, bütün beynəlxalq təşkiltdə Ermənistən işğalçı dövlət kimi tanınsın. Biz Avropa Şurasında buna nail ola bildik. Baxmayaraq ki, Ermənistən tərəfi çox güclü müqavimət göstərirdi. Baxmayaraq ki, onları dünyada dəstəkləyən dairələr həddindən artıq çoxdur. Azərbaycan nümayəndə heyətinin fəaliyyəti nəticəsində Avropa Şurası dünyada ilk dəfə Ermənistəni işğalçı dövlət kimi tanıdıb və onun siyasetini pisleyibdir.

Əgər Ermənistanda fikirləşirlərsə ki, bizim torpaqlarımızı işğal edib və bundan da hansıa üstünlük əldə ediblər, onlar səhv edirlər. Azərbaycan xalqı heç vaxt o vəziyyətlə barışmaz. Nəyin bahasına olursa olsun, o öz doğma torpaqlarını azad edəcəkdir.

Biz istəyirik bunu sülh yolu ilə həll edək. Amma görək ki, sülh yolu ilə mümkün deyil, onda bizim güclü ordumuz var, güclü xalqımız var, iradəmiz, cəsarətimiz var. Torpaqlar azad olunacaqdır.

İndi baxın və Ermənistanda olan vəziyyəti və Azərbaycanda olan vəziyyəti müqayisə edin. Ermənistan tamamilə böhran içindədir. Hər şey dağıdılıbdır. Ölkə borc içindədir. Qalan müəssisələrini də borcun əvəzinə başqa ölkələrə təhvil verir. İşsizlikdir, iqtisadi inkişaf yoxdur. Bir dənə də daş-daş üstə qoyulmur. Azərbaycan isə inkişaf edir... Azərbaycan iqtisadi cəhətdən güclü dövlətə çevriləcəkdir. Ermənistan isə tənəzzülə uğrayacaqdır".<sup>1</sup>

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü il oktyabrın 7-də Bərdədə olarkən də Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunmuş və Azərbaycan Respublikasının iqtisadi yüksəliş əldə etməklə düşmən üzərində qələbə calacağına qəti inamını bildirmişdir. Bərdə İdman Kompleksinin açılışına həsr olunmuş tədbirdəki çıxışında Respublikamızın Prezidenti bu inamı belə ifadə etmişdir: "Azərbaycanın iqtisadi inkişafını dünyada iki qüvvə istəmir - biri Ermənistən, biri də Azərbaycan müxalifəti.

Ermənistən ona görə istəmir ki, başa düşür - bu layihələr həyata keçəndən sonra Azərbaycan iqtisadi cəhətdən güclənəcək, zəngin, qüdrətli dövlətə çevriləcəkdir. Bu da öz növbəsində bizə imkan yaradacaqdır ki, Dağlıq Qarabağ məsələsinin öz xeyrimizə, yəni ədalətli şəkildə, bütün beynəlxalq hüquq normalarına əsaslanaraq həll edək... Biz xoş niyyət göstərərək hələlik yenə də danışçılar prosesindən imtina etmirik. Çünkü ümidvarıq ki, beynəlxalq ictimaiyyət, nəhayət, Ermənistəni məcbur edəcək ki, o işgal olunan torpaqlardan çəkilsin. Eyni zamanda, Azərbaycan bu istiqamətdə bütün beynəlxalq təşkilatlarda öz fəaliyyətini gücləndirir və BMT-nin də məlum qətnamələri var. Bu yaxınlarda Avropa Şurası bu məsələdə çox düzgün ədalətli mövqe nümayiş etdirmişdir.

Əlbəttə ki, bu ilk növbədə Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin nəticəsində baş veribdir. Biz çox şadıq ki,

<sup>1</sup> Bax: "Azərbaycan" qəzeti, 4 oktyabr 2003-cü il.

Avropa Şurasının deputatları qəbul olunan sənədlərdə Ermənistəni işgalçi dövlət kimi tanıyıblar. Biz belə hesab edirik ki, bütün bunlar gələcək danışçılar prosesinə müsbət təsir göstərməlidir və göstərəcəkdir. Mən əminəm ki, biz məsələnin sülh yolu ilə həllinə nail ola bilərik. Amma mən dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bizim səbrimiz də tükənməz deyil. Əgər biz görseki ki, bütün bu danışçılar sadəcə olaraq formal xarakter daşıyır və heç bir nəticəsi yoxdur, onda Azərbaycan xalqının tam haqqı var ki, nəyin bahasına olursa olsun öz torpaqlarını azad etsin.

Azərbaycanda gedən və bundan sonra da gedəcək iqtisadi inkişaf bizə imkan verəcək ki, həm iqtisadi cəhətdən möhkəmlənək, həm də ordu quruculuğuna daha böyük diqqət göstərək".<sup>1</sup>

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 iyun 2004-cü ildə Gəncədə olarkən də hərbçilər qarşısındaki çıxışında bu inamı qətiyyətlə bəyan etmişdir. İlham Əliyev göstərmmişdir ki, qələbəyə yol iqtisadi inkişaf üzərindən keçir. Bu əz mühüm, ən optimal bir yoldur. İqtisadi inkişaf olmadan tərəqqi də yoxdur, qələbə də yoxdur. Ona görə iqtisadi inkişaf yolunda nə tələb olunursa, həmin tələbləri və vəzifələri layiqincə yerinə yetirmək hər bir azərbaycanlıının mənəvi və vətəndaşlıq borcudur. Cənab İlham Əliyev düşmən üzərindəki qələbə amalını bəyan edərək demişdir: "Bir sözlə, ölkəmiz qarşısında heç bir ciddi məsələ yoxdur, qonşularımızla ikitirəfli münasibətlər də çox yüksək səviyyədə qurulub. Azərbaycanın qarşısında bir məsələ var - bu da Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqışəsinin həllidir. Siz bilirsiniz ki, Azərbaycan hökuməti bu məsələni sülh yolu ilə həll etmək istəyir. Amma əfsuslar olsun ki, bu günə qədər aparılan danışçılar bir nəticə vermir. Biz bir daha qeyd etmək istəyirik ki, sülh danışçılarının aparılmasına tərəfdarıq. Amma əlbəttə ki, bunun da bir həddi olmalıdır. Azərbaycan xalqının səbri tükən-

<sup>1</sup> Bax: "Azərbaycan" qəzeti, 8 oktyabr 2003-cü il.

məz deyildir. Azərbaycan heç vaxt torpaqlarının itirilməsi ilə barışmayacaq.

Neyin bahasına olursa olsun öz doğma torpaqlarını azad edəcəkdir. Bunu etmək üçün cəmiyyətdə səfərberlik olmalıdır. Gənclərimiz, əsəgərlərimiz vətənərvərlik ruhunda tərbiyə edilməlidirlər. Ölkəmiz hərtərəfli inkişaf etmiş ölkəyə çevriləməlidir. Bizim iqtisadi potensialımız güclənməlidir".<sup>1</sup>

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 8 iyun 2004-cü ildə Yevlax şəhərində ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan mərkəzi meydanın və prospektin açılış mərasimindəki çıxışında düşmən üzərində qələbənin labüdüyü və bunun arxasında beynəlxalq aləmdə mövqelərimizin möhkəmləndirilməsi ilə yanaşı iqtisadi inkişaf perspektivlərimizin dayandığı göstərilmişdir. Cənab Prezidentimiz göstərmişdir ki, "Azərbaycanın beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənəcəkdir. Mənim son müddət ərzində etdiyim xarici səfərlər, beynəlxalq təşkilatlarda keçirdiyim görüşlər bir daha göstərdi ki, Azərbaycan bu istiqamətdə çox uğurlu siyaset aparır. Dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları ilə Azərbaycanın çox gözəl münasibətləri vardır... Azərbaycanın iqtisadiyyati günü-gündən güclənir və yüksəlir... Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur, öz torpaqlarımızı azad edəcəyik. İstəyirik bunu sülh yolu ilə edək. Əgər bu mümkün olmazsa bütün başqa vasitələrdən istifadə edib doğma torpaqlarımızı azad edəcəyik".<sup>2</sup>

Cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf məsələləri ilə əlaqədar ölkənin ayrı-ayrı regionlarında keçirdiyi bütün görüşlərdə və tədbirlərdə Azərbaycanın ərazi bütövlüyü məsələsi aparıcı yer tutmuşdur. Bununla, cəmiyyətdə belə bir inam formalılmışdır ki, Azərbaycanın qələbəsi labüddür. Azərbaycan Respublikasının iqtisadi cəhətdən dünyaya integrasiyası

<sup>1</sup> Bax: "Azərbaycan" qəzeti, 19 iyun, 2004-cü il.

<sup>2</sup> Bax: "Azərbaycan" qəzeti, 9 iyun, 2004-cü il.

gücləndikcə onun iqtisadi imkanları genişlənir. Bu isə ölkənin zənginləşməsinə və firavanlaşmasına münbit şərait yaradır. Cənab Prezidentimizin məsələyə optimist baxışları bir daha cəmiyyətdə belə əhval-ruhiyyəni canlandırmağa əsas verir ki, Azərbaycan qələbə əldə etmək əzmindədir. Qələbənin açarı isə iqtisadi inkişafdadır. Azərbaycan Respublikasının güclü inkişafı Ermənistandakı himayəçilik şəraitindən qat-qat üstündür və şərəflidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün beynəlxalq təşkilatlardakı çıxışlarında, dövlət və hökumət başçıları ilə görüşlərindəki çıxışlarında belə bir qəti inamı ifadə etmişdir ki, Azərbaycan qalib gələcəkdir. Bunun üçün ölkə daxilində iqtisadi inkişafa nail olmaq nə dərəcədə vacibdirse ayrı-ayrı dövlətlərin Azərbaycanın haqq işinə tərəfdar çıxmaları da o dərəcədə lazımlıdır, gərəklidir, vacibdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1-2 mart 2004-cü ildə Qazaxstanın paytaxtı Astana şəhərində ölkə prezidenti Nursultan Nazarbayevlə keçirdiyi görüşdə Azərbaycan Respublikası üçün ciddi problem yaranan Azərbaycan-Ermənistən, Dağlıq Qarabağ məsələsi barədə danışmışdır. Prezident İlham Əliyev göstərmişdir ki, "Bizim üçün əsas çətinlik Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasıdır. Təbii bu münaqişənin nizama salınması prosesinin uzanması bizi çox narahat edir. Ümidvarıq ki, bu münaqişə həll ediləcəkdir, lakin onun həlli ancaq hamiliqlə qəbul olunmuş beynəlxalq hüquq normaları gözlənilməklə, yəni Azərbaycanın ərazi bütövlüğünün tamamilə bərpa edilməsi, bütün işgalçi qüvvələrin ərazimizdən çıxarılması və qaç-qın-köçkünlərin öz daimi yaşayış yerlərinə qayıtması təqdirdində mümkündür... Prezident Nursultan Abışeviç Nazarbayevin bu günkü bəyanatı bir daha göstərir ki, Azərbaycanın əraizi

bütövlüyünün bərpası məsələsində Qazaxstanın prinsipial möyvqeyi dəyişməz qalır. Biz buna görə minnətdarıq".<sup>1</sup>

Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü il mayın 19-da Belçika Krallığına işgizar səfər etmiş və burada Avropa Siyasi Mərkəzinin "Cenard" mehmanxanasında təşkil edilən siyasi brifinqdə - "Avropa Birliyi və Azərbaycan tərəfdəşlıq üçün yeni üsullar" mövzusunda keçirilən diskussiyada iştirak etmişdir.

Cənab İlham Əliyev öz çıxışında Azərbaycanın regionda ən sabit bir ölkə olduğunu nəzərə çatdıraraq iqtisadi islahatların uğurla həyata keçirildiyini göstərmışdır. Azərbaycan Prezidentinin çıxışında həmçinin göstərilmişdir ki, "Ölkədə özəlləşdirmə programı həyata keçirilir, torpağın özəlləşdirilməsi isə başa çatdırılmışdır. Azərbaycan indi Avropa ailəsinə daha çox integrasiya etməkdən ötrü Avropa məkanının meyarlarına cavab vermək üçün çalışır. Lakin eyni zamanda, Azərbaycan Ermənistanın təcavüzüne məruz qalmışdır. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq normalarına uyğun şəkildə bərpa olunmalıdır. Ermənistanın silahlı qüvvələri Azərbaycan torpaqlarından geri çekilməlidir. Ermənistanın işğali davam etdirməsi bir tərəfdən regionda sülh üçün təhlükə mənbəyidir, digər tərəfdən, region ölkələrinin beynəlxalq integrasiya prosesinə əngəl törədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması geniş regional təhlükəsizlik məsələsinin həllinə etibarlı təminat yaradan bir hadisə kimi qiymətləndirilir".<sup>2</sup>

Azərbaycan Respublikası Prezidentinin beynəlxalq sülh və əməkdaşlıq kontekstində regional sülhün və əməkdaşlığın bərqərar edilməsi məsələləri üzrə Böyük Britaniyaya səfəri də dünya iqtimaiyyətinin diqqətini özünə cəlb etmişdir. Cənab İlham Əliyev ölkə ərazisinin 20 faizinin Ermənistan silahlı qüv-

<sup>1</sup> Bax: "Xalq" qəzeti 4 mart 2004-cü il.

<sup>2</sup> Bax: "Azərbaycan" qəzeti, 22 may, 2004-cü il.

vələri tərəfindən işgal olunmasını başlıca problem kimi qiymətləndirir. Cənab Prezident onu xüsusilə iqtimaiyyətin diqqətinə çatdırır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli yolu bilavasitə Ermənistanın işgalçı qoşunlarının ərazimizdə çıxarılmasından ibarətdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq normaları kobudcasına pozulmuşdur və beynəlxalq hüquq normalarına məhəl qoymamaq işgal və etnik təmizləmə ilə nəticələnmişdir. Biz istəyirik inanaq ki, məsələnin həlli sülh yolu ilə mümkünür. Amma eyni zamanda, Azərbaycan heç zaman bu işgalla barışmayacaq və bacardığımızı edəcəyik. Əminəm ki, torpaqlarımız azad olunacaqdır.

Bununla birləşdə, cənab prezident göstərir ki, "Ermənistan bu işgaldən heç nə qazanmamışdır. Əksinə, Ermənistan beynəlxalq iqtimaiyyətdə öz nüfuzunu itirdi. Dünya indi onlara təcavüzkar, separatçı, etnik təmizləmə aparan, özgə torpaqlarını işgal edən xalq kimi baxır. Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə öz əhalisinin yaxşı yaşamasına nail ola bilmədi. Həmçinin öz separatçılığı ilə regional layihələrdən də tamamilə təcrid olundu. Azərbaycanda isə iqtisadi inkişaf getgedə artır və güclənir".<sup>1</sup>

Ermənistanda tənəzzül dərinləşir, Azərbaycanda isə iqtisadi inkişaf yenidən vüsət alır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Böyük Britaniyada keçirilən tədbirdəki çıxışları ilə, siyasi və diplomatik çevikliyi ilə dövlət xadimlərinin və peşəkar siyasetçilərinin çox böyük rəğbətini qazanmışdır. Bununla birləşdə, həmin çıxışlar Azərbaycan Respublikasının nüfuzunu gücləndirmişdir. Cənab Prezident öz siyasi və diplomatik məharəti ilə diqqətin Azərbaycana yönəldiməsinə nail olmaqla, qələbənin yaxınlaşmasının təməlini möhkəmləndirmişdir.

<sup>1</sup> Bax: "Respublika" qəzeti, 17 dekabr 2004-cü il.

Təsadüfü deyildir ki, məşhur siyasetçilərin, diplomatların, mətbuat nümayəndələrinin, Avropanın tanınmış publisistlərinin və ictimai xadimlərinin üzvü olduqları "Shatham House" klubunun sədri Lord Hörd cənab İlham Əliyevlə səhbətdən sonra öz heyranlığını gizlədə bilməyərək demişdir: "Zati aililəri cənab Prezident, gözəl çıxışınıza görə sağ olun. Suallara cavabınıza görə minnətdaram.

Sizə həm də ona görə minnətdaram ki, bizim dildə danışdırınız. Mənə elə gəlir ki, Prezidentin öz ölkəsinin gələcəyini necə təsəvvür etməsi çıxışında aydın göründü. Prezidentin çıxışından sonra münaqış ilə bağlı Azərbaycan tərəfinin mövqeyi də bizə bəlli oldu. Elə bilirəm ki, bu məsələdə hər iki tərəfin fikirini öyrənməsəydiq bu reallıqdan uzaq olardı.

Cənab Prezident, hamımız Sizə uğur diləyir, məsələnin sülh yolu ilə həll olunmasını arzulayır, ölkənizə firavanlıq arzu edirik. Biz, buradakı dostlarınız isə bu yolda əlimizdən gələni etməyə hazırlıq. Buraya gəldiyinizə görə Sizə bir daha minnətdarıq. Çox sağ olun, cənab Prezident".<sup>1</sup>

Eləcə də Azərbaycan Prezidenti cənab İlham Əliyev 2005-ci il yanvarın 25-də İran-İslam Respublikasında rəsmi səfərdə olarkən Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ məsələsini diqqət mərkəzinə çəkmişdir. Qonşu İran Respublikasında Azərbaycan Prezidenti çox böyük rəğbətlə qarşılanmışdır.

Cənab İlham Əliyev İran rəhbərləri ilə görüşdə birmənalı olaraq göstərmişdir ki, bu münaqışə təkcə Azərbaycan üçün deyil, həm də region ölkələri üçün çox böyük təhlükə mənbəyidir. İranın bu məsələdə mövqeyi ədalətli olmuşdur. Azərbaycan Respublikası daim İranın dəstəyini hiss etmişdir.

Həmçinin, Azərbaycan Prezidenti onu da göstərmişdir ki, respublika bütün istiqamətlərdə inkişaf etmişdir. Ölkədə yaranmış iqtisadi sabitlik mühiti respublikanın perspektivlərini qat-

qat artırır. Buna görə də qarşidakı beş ildə Azərbaycan iqtisadi cəhətdən inkişaf edəcəkdir.<sup>1</sup>

Cənab İlham Əliyevin dövlət başçıları və siyasetçilər tərəfindən belə bir məhəbbətlə və rəğbətlə qarşılanması, beynəlxalq aləmdə ölkəmizin nüfuzu deməkdir, düşmən üzərindəki qələbəmizin ən vacib addımları deməkdir, mənəvi, psixoloji, siyasi, diplomatik, ideoloji üstünlükleri deməkdir. Bütün bunlar yiğildiqca, toplandıqca, Azərbaycan beynəlxalq aləmdə böyüdükcə böyüür, düşmən isə kiçilir və kiçildikcə kiçilir.

Bütün bu siyasi, diplomatik və ideoloji üstünlüklerin yekunu bir daha 2005-ci il yanvarın 25-də Avropa Şurası Parlament Assableyasının qış sessiyasında keçirilən iclasında təsdiq olundu. Həmin iclasda İngiltərədən olan deputat Devid Atkinsonun "ATƏT-in Minsk qrupu tərəfindən araşdırılan Dağlıq Qarabağ münaqışəsi" mövzusunda məruzəsi diniñənilərək müzakirə olunmuşdur.

Məruzəçi çıxışının əvvəlində Avropa Şurasının yeni seçilmiş Baş Katibi Terri Devisin bu məsələ ilə bağlı məruzə hazırladığını qeyd etmiş və onun gərgin zəhmətini yüksək qiymətləndirmişdir.

Devid Atkinson 2001-ci ildə Azərbaycanın və Ermənistən Avropa Şurasına üzv qəbul edilərkən Dağlıq Qarabağ münaqışəsinin sülh yolu ilə həllinin hər iki dövlət qarşısında bir öhdəlik kimi qoyulduğunu, on ildən artıq bir müddətdə BMT-nin dəstəyi ilə ATƏT-in Minks qrupunun münaqışənin həllinə çalışsa da əhəmiyyətli irəliləyişə nail olmadığını xatırlatmış, hazırda Avropa Şurasının məslənənin həlli istiqamətində öz standartlarına uyğun addımlar atdığını qeyd etmişdir.

Məruzəçi bildirmişdir ki, SSRİ-nin süqutundan sonra Dağlıq Qarabağ erməniləri Azərbaycan ərazisində yeni bir "dövlət" yaratmaq iddiasına düşmüş və bu da iki dövlət arasında münaqışəyə səbəb olmuşlar.

<sup>1</sup> Bax: "Respublika" qəzeti, 26 yanvar, 2005-cü il.

<sup>1</sup> Bax: "Respublika" qəzeti, 17 dekabr, 2004-cü il.

Mətbuat səhifələrində bu məruzəyə münasibət bildirilərək göstərilir ki, 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşin kəsilməsi barədə razılıq əldə ediləndən sonra Ermənistan silahlı qüvvələrinin nəinki Dağlıq Qarabağı, hətta onun hüdudlarından kənardakı 7 Azərbaycan rayonunu işgal etdiyini xüsusi vurğulayan Devid Atkinson Dağlıq Qarabağ ermənilərinin bu ərazidə yaşayan azərbaycanlıların iştirakı olmadan öz müqəddəratlarını təyin etmələri ilə əlaqədar referendum keçirmək isteklərinin acı nəticələr verəcəyini söyləmiş, qondarma "dövlət" in BMT, ATƏT, həmçinin, Avropa Şurasının üzvi olan dövlətlər tərəfindən tanınmadığını bildirmiş, belə hərəkətlərin beynəlxalq normalara zidd olduğunu göstərmişdir.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv həqiqətləri özündə əks etdirən məruzədə işgalçılıq və etnik təmizləmə siyasəti aparan Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işgal altında saxladığı, silah gücünə öz doğma yurdlarını tərk etməyə məcbur olmuş bir milyondan artıq azərbaycanlılarının qaçqın və məcburi köçküñə çevrildiyi, ağır şəraitdə yaşayan bu insanların hüquqlarının pozulduğu faktlar əsasında açıq- aydın göstərilmişdir. Məruzədə həmçinin, o da qeyd edilmişdir ki, məsələnin həllində Azərbaycan və Erməni icmalarının mənafeyinin qorunması şərti ilə münaqişənin həll olunması yollarının araşdırılması mümkündür.

Münaqişənin həllinin müharibə, təcavüzkarın beynəlxalq məhkəməyə verilməsi və sülh yollarının olduğu məruzədə ayrıca göstərilmişdir. Məruzəçi münaqişənin həlli yolunda dövlət başçılarının danışıqları davam etdirmələrinin vacib olunmasını da istisna etmir.

Məruzə ətrafında deputatlardan Andre Kvakksted (Norveç), Yevgeni Krilov (Bolqaristan), Cuzeppe Qaburro (İtaliya), Fransua Roşeblian (Fransa), Gerd Höfer (Almaniya), Tomas Markovski (Polşa), Laçezar Toşev (Bolqaristan), Militadis Var-

vistions (Yunanistan), Renzo Qubert (İtaliya) çıxış edərək münaqişənin həll olunması yolunda beynəlxalq təşkilatları təcili tədbirlər görməyə çağırmışdır.

Erməni deputatlar çıxılmaz vəziyyətdə qalaraq hiylə yolu ilə məclis iştirakçılарını çəşdirməyə çalışaraq yalançı tarixi faktlar gətirməyə cəhd göstərmişlər. Guya Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmamışdır. Dağlıq Qarabağ "müstəqillik" əldə etdikdən sonra guya əhalinin yaşayışı yaxşılaşmışdır. Hətta erməni deputatlarından biri həyətsizlik edərək 1915-ci ildə Türkiyənin Azərbaycanla birlikdə ermənilərə qarşı soyqırım tətbiq etdiyini də söyləmişdir.

Sessiyada Azərbaycandan olan deputatlardan Gültəkin Hacıyeva, Səməd Seyidov, Asim Mollazadə, Aydın Mirzəzadə və Naira Şahtaxtinskaya çıxış edərək ermənilərin iftira dolu çıxışlarının heç bir həqiqətə uyğun gəlmədiyini real faktlarla sübuta yetirmişlər. Eyni zamanda, deputatlar münaqişənin dinc yolla həlli üçün Avropa Şurasına böyük ümidi bəslədiklərini qeyd etmişlər.

Hər şeydən əli üzülən ermənilər məruzə ilə bağlı qətnamə layihələrinin müzakirəsində sənəddəkəi "separatçı" sözünün çıxarılması və münaqişənin həlli istiqamətində danışqlarda Azərbaycan rəhbərliyi ilə bərabər Dağlıq Qarabağın erməni nümayəndələrinin də iştirakına dair düzəliş vermək istmişlər. Lakin səsvermə zamanı bu təkliflər keçməmişdir.<sup>1</sup>

Birinci təklifin keçməsinə ona görə cəhd göstərilmişdir ki, əslində Ermənistanın işgalçi olduğunu sübuta yetirmək imkanları azaldılsın. İkinci təklifin mənası budur ki, Azərbaycan tərəfi Dağlıq Qarabağı müstəqil bir subyekt kimi qəbul etsin. Bu isə bütün ermənilərin xam xəyalıdır. Belə hiyləgərliklə müasir cəmiyyəti aldadmaq mümkün deyildir. Devid Atkinson Dağlıq Qarabağ probleminin həlli üçün üç variant təklif edir.

<sup>1</sup> Bax: Əsgər Əliyev (AzərTAC-in xüsusi müxbiri) Azərbaycan nümayəndə heyətinin nöbəti qələbəsi. "Respublika" qəzeti, 26 yanvar, 2005-ci il

Birincisi budur ki, Azərbaycan neft gəlirlərindən istifadə edərək öz hərbi potensialını artırır və yenidən hərbi əməliyyatlara başlayaraq üstünlük əldə edir. Amma bu baş versə, Azərbaycan artıq Avropa Şurasının üzvü olmayıacaq. İkincisi, Dağlıq Qarabağın tam müstəqilliyinin qəbul edilməsindən ibarətdir. Belə olan halda regionda stabillikdən danişmağa dəyməz. Yəni əslində bu o deməkdir ki, Azərbaycan mövcud vəziyyətlə barışmalı və torpaqları düşmənə güzəştə getməlidir. Əlbettə buancaq Ermənistanın xam xəyalları ola bilər.

Üçüncüsü, münaqişənin dinc yolla nizamlanmasıdır. Yalnız bu yolla vaxtı ilə bir yerdə yaşamış iki xalqın yenidən bir yerdə yaşamasını təmin etmək mümkündür.<sup>1</sup>

Beləliklə, Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assableyasında növbəti dəfə qələbə qazanmışdır. Düşmən üzərində əldə edilən bu qələbə Azərbaycan cəmiyyətini mənəvi-psixoloji və hüquqi cəhətdən torpaqlarımızın bütövlüyünün bərqərar olunmasına səfərbər edir.

Bu qələbənin bünövrəsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu məqsədyönlü siyaset Respublikamızın Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz onun məqsədyönlü siyaseti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Avropa Şurasında dəfələrlə müzakirəyə cəlb olunmuşdur. Azərbaycan nümayəndə heyəti cənab Prezidentimiz İlham Əliyevin müəyyənləşdirdiyi prinpsiler əsasında fəaliyyət göstərərək növbəti qələbə əldə etməyə nail olmuşdur.

Avropa Şurası Parlament Assableyasında müzakirə olunan məsələ bareśində müvafiq qətnamə qəbul edilmişdir. Qətnamə müzakirəyə təqdim olunan sənədin əsasında hazırlanmışdır. Ermənistanın separatçı bir dövlət kimi tanınması bir da-

<sup>1</sup> Bax: Zabil Müqabil oğlu. AŞPA Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul etdi. "525-ci qəzet" 26 yanvar 2005-ci il.

ha dünya ictimaiyyətinə bu ölkənin işgalçi olduğunu dəqiq, aydın, real və mənətiqi faktlarla çatdırıldı.

Bütün bunlar onu göstərir ki, haqq qalib gəlir, ədalet zəfər çalır. Azərbaycan siyaseti və diplomatiyası özünün nəyə qadir olduğunu bir daha dünya ictimaiyyəti qarşısında təsdiq etdirir. Bu qələbə ümummilli liderimiz Heydər Əliyevin adı ilə yaşayır, ölkə Prezidenti cənab İlham Əliyev şəxsiyyəti bütün əzəməti ilə ucalaraq beynəlxalq aləmdə tərəqqiparvar bəşiriyətin ictimai fikirini öz ətrafında cəmləşdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici ölkələrə hər bir səfəri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun qaldırılmasına, ölkəmizin xarici əlaqələrinin dərinləşməsinə, iqtisadi inkişafımızın coğrafi məkanının genişlənməsinə xidmət edir. Bu məqsədlə cənab prezidentimiz 30 noyabr 2004-cü ildə Qəter dövlətinə, 13-15 dekabr 2004-cü ildə Böyük Britaniyaya, 25-27 yanvar 2005-ci ildə İran İslam Respublikasına, 15 fevral 2005-ci ildə Rusiya Federasiyasına, 24-26 fevral 2005-ci ildə İtaliya və Vatikan dövlətlərinə, 8 mart 2005-ci ildə Səudiyyə Ərəbistanının Krallığına, 17 mart 2005-ci ildə Çin Xalq Respublikasına, 30 mart 2005-ci ildə Polşa Respublikasına, 12 aprel 2005-ci ildə Pakistana, 21 aprel 2005-ci ildə Moldova Respublikasına rəsmi səfərləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmuşdur.

Ölkə Prezidenti cənab İlham Əliyev 26 aprel 2005-ci ildə Şamaxı şəhərində bir sıra obyektlərin açılış mərasimində iştirakı zamanı çıxışında demişdir ki "Ölkəmizdə gedən inkişaf, iqtisadi islahatlar, aparılan siyaset ölkəmizi regionda lider dövlətə çeviribdir. Mənim xarici ölkələrə etdiyim bütün səfərlər bir daha göstərir ki, dünyada Azərbaycana olan hörmət artıbdır. Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə görülən işlər təqdirlə qarşılanır".<sup>1</sup> Azərbaycan cəmiyyətinə bu gün dövlətimizi, dövlətçiliyimizi qorumaq, tor-

<sup>1</sup> Bax: "Respublika" qəzeti, 27 aprel 2005-ci il

paqlarımızın bütövlüğünü bərqərar etmək son dərəcə vacibdir. Çünkü bu amillər Azərbaycanın beynəlxalq aləmdə yerini bildirir, nüfuzunu qaldırır. Dövlətçiliyimizin qorunmasına, milli mənəviyyatımızın varisliyinin saxlanmasına və iqtisadi inkişafa, tərəqqiyə nail olunması vahid icitmai-siyasi bir blok təşkil edir. Ona görə də Azərbaycan cəmiyyəti Heydər Əliyev tövsiyələrinə, tapşırıqlarına və göstərişlərinə əməl edərək bu gün böyük rəhbərimizin ideyalarını uğurla həyata keçirən ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında daha six birləşməlidir.

Məhəmməd Peyğəmbər dünyadan köçüb əbədiyyətə qovuşarkən islam ümmətinə tövsiyə etmişdir ki, mən sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm. Onun biri mənim əhli-beytim, biri də Allah tərəfindən göndərilən Qurandır. Onları qoruyun.

Heydər Əliyev də əbədiyyətə qovuşarkən Azərbaycan cəmiyyətinə iki qiymətli əmanət qoyub getmişdir. Onun biri müstəqil Azərbaycan dövlətçiliyi, biri isə Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Bu iki qiymətli əmanətin ətrafında birləşmək müstəqilliyimizin qorunması, sosial, ictimai, siyasi və iqtisadi sahədə uğurlar əldə edilməsi, eləcə də düşmən üzərində qələbənin əldə edilməsi deməkdir.

## NƏTİCƏ

1. Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının mövcudluğu qədim və zəngin tarixi köklərə malikdir. Qədim abidələrdə, folklor nümunələrində, klassik mənbələrdə azadlıq, sərbəstlik və müstəqillik ideyalarının təcəssümü ondan xəbər verir ki, Azərbaycan ərazisində ən qədim dövrlərdə, xüsusən, eramızdan çox-çox əvvəlki zamanlarda müstəqil, mükəmməl və sabit bir dövlət strukturu mövcud olmuşdur.

2. Qədim mənbələrdə və Oğuznamələrdə 24 qəbilə-tayfa ittifaqının mövcudluğunu təsbit edən hadisə və faktlar Azərbaycan ərazisində yaranmış qədim dövlətçiliyin mükəmməl quruluşa, sabit mövqeyə və zəngin ənənələrə malik olduğunu göstərir.

3. Qədim mənbələrdə Oğuzlara məxsus dövlətçiliyin 24-lük sistemi üzrə qurulması rəmzi xarakter daşıyır. 24-lük sistemi əslində qədim türk xalqlarının dünya haqqında təsəvvürlərini canlandırır. Bu rəqəmdə həmçinin yerin coğrafi ölçüləri (meridianlar) haqqında ilkin təsəvvürlər də əks olunur. Yerin ölçüləri haqqında ilkin məlumatların mövcudluğu qədim Oğuz dövlətinin coğrafi ərazilərinin genişliyi barədə təsəvvür yaradır.

4. Azərbaycan ərazisində eramızdan sonrakı dövrlərdə də dövlətçilik qurumları mövcud olmuş və onların özünəməxsus ənənələri formalaşmışdır. Bununla belə bu dövlətçilik qurumları bir çox hallarda regional xarakter daşımışdır. Belə dövlətçilik qurumlarında milli mənafelərə xidmət edən vahid ideologiya olmadığından onların biri digərinin siyasi varisinə çevrilə bilməmişdir.

5. Azərbaycan ərazisində mövcud olmuş bütün dövlətçilik qurumları ictimai-siyasi, ərazi və regional xarakterindən asılı olmayaraq sonrakı mərhələlərdə tarixin iibrət dərsləri üçün zəngin təcrübə mənbəyinə çevirmişlər.

6. Tarixin iibrət dərslərinin ümmükləşdirilərək yaradıcılıqla həyata tətbiq olunmasının başlıca əhəmiyyəti milli dövlətçilik yaradılması kimi tarixi bir vəzifənin həyata keçirilməsinin metodoloji bazasıdır. Bu təcrübə ilk dəfə ümummilli və əbədi liderimiz Heydər Əliyev tərəfindən həyata keçirildi. Nəticədə isə Heydər Əliyev tərəfindən təkcə suveren və müstəqil deyil, həm də milli dövlətçiliyin bünövrəsi qoyuldu. Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətçiliyin özündən əvvəlkilərdən keyfiyyət fərqi də məhz onun milli xarakter daşımasından ibarətdir.

7. Müasir mərhələdə milli dövlətçilik yaradılmasının başlıca rolü və tarixi əhəmiyyəti ondan ibarətdir ki, qloballaşmanın böyük vüsət allığı, sürətlə yayıldığı iqtisadi, siyasi, milli-mənəvi dayaqları möhkəm təməl üzərində durmayan ölkələrin bu prosesə tab gətirə bilmədiyi bir mərhələdə milli müstəqilliyin qorunub saxlanılması təmin oluna bilsin.

8. Milli müstəqillik o zaman möhkəmlənir və dərinləşir ki, cəmiyyətdə formalaşmış milli şürur ictimai şürurun əsasını təşkil etsin, ictimai şürur milli şürura çevrilmiş olsun. Azərbaycan cəmiyyətində ictimai şürurun bünövrəsi tarixi və ənənəvi xarakter daşıyır. Uzun minilliklər və əsrlər boyu cəmiyyətdə mövcud olmuş azadlıq, müstəqillik və sərbəstlik ideyaları öz ənənələrini yaşatmış, zənginləşdirmişdir. Bu ənənələr varisliklə gələcək nəsillərə ötürülmüşdür.

9. Azərbaycanda ictimai şürur, demək olar ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən onun respublikaya rəhbərlik etdiyi birinci mərhələdə uğurla həyata keçirilməyə başlamışdır.

Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdıqdan sonrakı mərhələdə ictimai şürur milli şürura çevrilməyə başlamışdır. Milli şürur milli ideologianın bazasıdır. Milli ideologiya isə milli dövlətçiliyin siyasi-ideoloji dayağıdır.

10. Müasir müstəqillik mərhələsində Azərbaycan Respublikasının beynəlxalq aləmə inteqrasiyası üçün olduqca müntəbit bir şərait yaranmışdır. Beynəlxalq aləmə inteqrasiya iqtisadi, siyasi, diplomatik və həmcinin, mədəni əlaqələrin genişlənməsi şəraitində həyata keçirilir.

11. Siyasi və diplomatik inteqrasiya Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu qaldırır, dünya ölkələri içərisində onun mənəvqeyini müəyyən edir. Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlilik və konsulluq şəbəkəsinin getdikcə genişlənməsi, məhz ölkənin beynəlxalq əlaqələrinin və nüfuzunun artığını təsdiq edən mühüm bir göstəricidir.

12. Müstəqil Azərbaycan Respublikasının siyasi və diplomatik əlaqələri genişləndikcə iqtisadi əlaqələrinin artmasına və genişlənməsinə də etibarlı təminat yaranır. Müasir dövrdə Azərbaycan Respublikasının iqtisadi inteqrasiyası ona xidmət edir ki, ölkədə istehsal şəraitini genişlənsin və milli iqtisadiyyat yaransın. Milli iqtisadiyyat milli mənafelərə xidmət edir.

13. Milli iqtisadiyyatın yaranması qloballaşma şəraitində iqtisadi mənbələrimizin asılı vəziyyətə düşməkdən qoruyur və dünyanyın iqtisadi mühitində onun özünəməxsus yerini müəyy-

yən edir. İqtisadi maraqlar bir-birinin üstünə düşdürüyü yerdə milli mənafelər də bir-birini tamamlayır.

14. Azərbaycan xalqı müstəqillik şəraitində özünün milli-mənəvi dəyərlərini qorumaq üçün daha geniş imkanlar əldə etmişdir. Zəngin milli-mənəvi dəyərlərimizin müasir şəraitində ümumbehəşəri ideyalar fonunda integrasiyası qloballaşma şəraitində onların qorunub saxlanılmasına təminat yaradır. Milli dəyərlərin qorunması xalqın milli varlığının öz qədim və zəngin mənəvi keyfiyyətləri bazasında qorunub saxlanmasına və varisliklə ötürülməsinə xidmət edir.

15. Müasir mərhələdə Azərbaycan Respublikası siyasi, diplomatik və iqtisadi cəhətdən çox böyük uğurlar əldə etmək-lə müəyyən mənada keçmiş sovet dövründən qalmış bəzi stereotiplər də yaşamaqdadır. Belə ki, məsələn, insanların psixologiyasında özünə yer tapmış tənbəllik, ələbaxımlıq və hətta bəzi korrupsiyaya meyllilik vərdişləri cəmiyyətimizdə yaşamaqdadır. Bu nədən irəli gəlir? Keçmiş sovet dövründə insanların sabahkı günə inamı az olduğundan hər kəs cəmiyyətdən mümkün qədər qoparmağa, mənimsəməyə və oğurluğa meylli idi. Lakin indiki mərhələdə insanların sabahkı günə inamı artır. Ona görə də təşəbbüskarlıq çoxalır və firavənlilik yaratmaq amalı bütün cəmiyyət üzvlərinin hər birinin vətənpərvərlik işinə çevirilir. Belə olduqda, keçmiş stereotiplərin yaşamasına da şərait azalır. Sadəcə cəmiyyətin özündə bu stereotiplərə qarşı müəyyən dözüm lazımdır.

16. Müasir dövrdə Azərbaycan Respublikasının sosial, siyasi, diplomatik, iqtisadi və mədəni inkişafi sahəsində ciddi problem demək olar ki, mövcud deyildir. Yalnız bir problem qalır ki, o da Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ məsələsidir.

Xalqımız əmindir ki, bu məsələ Heydər Əliyev siyasetinin layiqli davamçısı Respublikamızın Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyaseti sayəsində uğurla öz həllini tapacaqdır. Cəmiyyətdə vətənpərvərlik amalının böyük vüsət tapdığı indiki mərhələdə bütün Azərbaycan xalqı əzəli və əbədi torpaqlarımızın qorunması və vətənimizin bütövlüyü naminə ölkə Prezidenti Cənab İlham Əliyevin bütün çağırışlarının və tapşırıqlarının ləyaqətlə, vicdanla, mətanətlə yerinə yetirilməsinə hər an hazırıdır !

MÜNDÖRÍCAT

<i>Söz önü</i> .....	5
<b>BİRİNCİ BÖLMƏ. Milli şürə və müstəqil dövlətçilik</b> .....	8
1. İctimai təfəkkür dövlətçilik ideyaları .....	8
2. İctimai şürə və milli mənafə .....	21
3. Milli lider və milli dövlətçilik .....	59
<b>İKİNCİ BÖLMƏ. Dövrün başlıca strategiyası</b> .....	92
1. Milli dövlətçilik və beynəlxalq integrasiya .....	92
2. Müasir mərhələdə iqtisadi inkişaf strategiyası .....	138
3. Regionda ictimai-siyasi sabitliyin təminatı .....	171
<i>Nəticə</i> .....	205

MÜBARÍZ YUSÍFOV

## Milli Lider və müstəqil dövlətçilik

Baki, "Nurlan", 2005

İNTRODUCAT	
İntroducton	1
İntroductory notes	3
İntroductory notes	21
KOBİDAY ŞƏHƏRİM	59
Müğənniyyət Növü və həlli form	
İntroductory notes	92
"Mənim" növü	92
İntroductory notes	138
İntroductory notes	171
	205

*Redaktor müavini: İ.Zeynalov*

*Texniki redaktor: E.Əsgərov*

*Çapçı: E.Hacıyev*

*Tərtibatçular: S.İsmayılova, Ə.İsmayılova*

*Kompyuter dizayni: Vaqif Nadirov*

*Yığılmağa verilmiş 07.10.2005.*

*Çapa imzalanmış 05.12.2005.*

*Şərti çap vərəqi 13,2. Sifariş № 732.*

*Kağız formatı 60x84 1/16. Tiraj 500.*

---

*Kitab "Nurlan" nəşriyyat-poligrafiya müəssisəsində  
hazır diapozitivlərdən çap olunmuşdur.*

*Direktor: prof. N.B.Məmmədli*

*E-mail: nurlan1959@rambler.ru*

*Tel: 497-16-32; 850-311-41-89*

*Ünvan: Bakı, İçərişəhər, 3-cü Məqomayev döngəsi 8/4.*

